

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
GƏNCƏ BÖLMƏSİ

100



AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN
GƏNCƏ QUBERNİYASINDAN OLAN
DÖVLƏT XADİMLƏRİ

GƏNCƏ-2018

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
GƏNCƏ BÖLMƏSİ

AZƏRBAYCAN
XALQ CÜMHURİYYƏTİNİN
GƏNCƏ QUBERNİYASINDAN
OLAN DÖVLƏT XADİMLƏRİ

Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyinə həsr olunur

*Azərbaycan Milli Elmlər Akademiyası
Gəncə Bölməsinin Rəyasət Heyətinin 07 may
2018-ci il tarixli №05/05 nömrəli qərarı ilə
çap olunur.*

Azərbaycan Milli
Kitabxanası

Gəncə - 2018

Layihə rəhbəri: Fuad Əliyev - AMEA Gənəcə Bölməsinin sədri, akademik

Tərtib edənlər: Elnur Həsənov - AMEA Gənəcə Bölməsinin baş mütəxəssisi

Ayaz Hüseynov - AMEA Gənəcə Bölməsi
“İctimaiyyətə əlaqələr” şöbəsinin
mütəxəssisi

Mətanət Əliyeva - AMEA Gənəcə Bölməsi
Diyarşunaslıq İnstитutunun elmi katibi

Rəyçi: Həsənbala Sadiqov - AMEA Gənəcə Bölməsinin “Tarix” şöbəsinin müdürü, professor

Redaktorlar: Naila Mirzəyeva - AMEA Gənəcə Bölməsinin “İnformasiya Texnologiyaları” şöbəsinin baş mütəxəssisi

Təranə Verdiyeva - AMEA Gənəcə Bölməsi
“Nizami Gəncəvi Mərkəzi”nin şöbə müdürü

Azərbaycan Xalq Cümhuriyyətinin Gənəcə quberniya-sindən olan dövlət xadimləri. Gənəcə, 2018. 350 səh.

Monoqrafiyada Müsəlman Şərqində və Türk dünyasında yaranmış ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin Gənəcə Quberniyasını təmsil edən görkəmli dövlət xadimlərini yetişdirən mühitin siyasi-ictimai və sosial-iqtisadi əsəslərini tədqiq edilmişdir. İlk dəfə olaraq bu görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətləri sistemli surətdə araşdırılmışdır. Kitabda çoxsaylı elmi ədəbiyyatlardan, arxiv sənədlərlərdən və tarixi mənbələrdən istifadə olunmuşdur.

Monoqrafiya vətən tarixi ilə bağlı araşdırmalar edən alımlar, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

İJBN 5 – 8066 – 1638 – 4

1401000000

655 (07) – 2004

«ELM» nəşriyyatı, 2018



1918-ci ildə, may ayında Azərbaycanda, müsəlman aləmində ilk Demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan xalqının həyatında böyük hadisə baş verdi. Xalqımız, millətimiz müstəqillik, sərbəstlik iradəsini dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti özünün qısa ömürlük dövründə dəyərli fəaliyyət göstərmişdir və Azərbaycan xalqının müstəqil olmaq iradəsini nümayiş etdirmiştir. Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini, onun qurucuları Məmməd Əmin Rəsulzadənin, Əlimərđan bəy Topçubaşının, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin və digərlərinin xidmətlərini böyük minnətdarlıq hissi ilə qeyd edirik.

*Ümummilli lider
Heydər Əliyev*



100 il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Azərbaycan xalqi haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikani yaradıb. Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqi müstəqilliyə qovuşurdu. Dünya miqyasında birinci müsəlman demokratik respublikası Azərbaycanda yaradılmışdır. Bu, özlüyündə xalqımızın nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha göstərirdi.

Azərbaycan dövləti və xalqi Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır.

*Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev*



**Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı**

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməkla milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmlı şəxsiyyətlər davam etdirərək milli məskurənin təşəkkülü

və inkişafına mühüm təsir göstərildilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formallaşdırığı neft şəhəri Bakı, eyni zamanda milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti əla keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitasi müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayraqı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlı fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyaset apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındaki bolşevik işgalindən sonra Azərbaycanın bir dövlət kimi dönya siyasi xəritəsində silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik attributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyaset xalqımızın tarixi-mədəni yaddasını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycanlılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadıq qaldığını göstərdi, Xalq

Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himmini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstənsə dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.

*Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Bakı şəhəri, 16 may 2017-ci il.*



**2018-ci ilin Azərbaycan Respublikasında
“Azərbaycan Xalq Cümhuriyyəti ili”
elan edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı**

1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmə və

ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilsin.

*Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Bakı şəhəri, 10 yanvar 2018-ci il.*



**Azərbaycan Respublikası
Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının
Sərəncamı**

Nö 8

“13” fevral 2018-ci il

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamının və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 yanvar tarixli, 24s Nö-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na müvafiq olaraq **qərara alıram**:

1. Gəncə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərinin keçirilməsi üçün aşağıdakı tərkibdə komissiya yaradılsın:

Komissiyanın sədri:

Elmar Vəliyev

Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı

Komissiya sədrinin müavinləri:

Elnur Rzayev	Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini
Naqif Həmzayev	YAP Gəncə Şəhər Təşkilatının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputati
Fuad Əliyev	Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölüməsinin sədri, akademik

Komissiyanın üzvləri:

Nizami Hacıyev	Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı
Eldəniz Xudiyev	Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı
Pərvin Kərimzadə	Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, dosent, Azərbaycan Respublikası Milli Məclisinin deputati
Mikayıl Zeynalov	Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini
Rafiq Şəfiyev	Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini
Sevda Qurbanəliyeva	Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini

Kamil Quliyev

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdürü

Xəqani Əbdülləzimov

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdürü

Flora Zeynalova

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdürü

Əli Rüstəmli

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdürü

Həsən Məmmədov

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı

Faiq Şabanov

Gəncə Şəhər Baş Polis idarəesinin rəisi

Fazil Həsənəliyev

Gəncə Şəhər Prokuroru

Əli Əliyev

Dövlət Təhlükəsizlik Xidməti Gəncə Şəhər idarəesinin rəisi

Yaşar Abdullayev

Kəpəz Bələdiyyəsinin sədri

Qoşqar Məmmədov

Nizami (Gəncə ş.) Bələdiyyəsinin sədri

İbrahim Cəfərov	Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor	Həsənbala Sadıqov	AMEA-nın Gəncə Bölməsinin "Azərbaycan tarixi" şöbəsinin müdürü, Gəncə Dövlət Universitetinin professoru
Yusif Yusibov	Gəncə Dövlət Universitetinin rektoru, professor	Emma Aslanova	Gəncə Dövlət Universitetinin "Azərbaycan tarixi" kafedrasının müdürü, tarix üzrə fəlsəfə doktoru, dosent
Akif Süleymanov	Azərbaycan Texnologiya Universitetinin rektoru, professor	Vüsalə Veysalova	Gəncə Dövlət Universitetinin "Ümumi tarix" kafedrasının müdürü, tarix elmləri namizədi, dosent
Zakir Hüseynov	Gəncə şəhər Təhsil İdarəsinin müdürü	Cavid Bağırzadə	Gəncə Dövlət Universitetinin "Azərbaycan tarixi" kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
Əlikram Məmmədov	Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi, professor	Azad Bayramov	Azərbaycan Dövlət Aqrar Universitetinin "İctimai elmlər və multikulturalizm" kafedrasının müdürü, dosent
Sənan Hacıyev	Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi	Hüseyin Budaqov	YAP Gəncə şəhər Təşkilatının şöbə müdürü, Azərbaycan Texnologiya Universitetinin "İctimai elmlər və multikulturalizm" kafedrasının dosenti
Müşfiq Cəfərov	Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi	Elnur Həsənov	AMEA Gəncə Bölməsinin elmi işçisi
Faxrəddin Zeynalov	Gəncə Dövlət Regional Kollecin direktoru	Mətanət Əliyeva	AMEA Gəncə Bölməsi Diyarşunaslıq İnstitutunun elmi katibi
Mehman Rzayev	Gəncə Tibb Kollecinin direktoru	Samir Cəfərov	Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti
Ruziyə Rəhimova	Gəncə Musiqi Kollecinin direktor əvəzi		
Xəlil Yusifli	AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, Gəncə Dövlət Universitetinin professoru		
Mübariz Yusifov	Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin dekanı, professor		

<i>Əli Qasımov</i>	Gəncə Dövlət Dram Teatrının direktoru
<i>Fərmayıl Paşayev</i>	Gəncə Dövlət Kukla Teatrının direktor əvəzi
<i>İradə Gözəlova</i>	Gəncə Dövlət Dram Teatrının baş rejissoru
<i>Əli Məmmədov</i>	Gəncə şəhər Mənzil – Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi
<i>Solmaz Məmmədova</i>	Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Gəncə filialının direktoru
<i>Murad Səttərov</i>	Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindəşma İdarəsinin rəisi
<i>Qalib Bağırov</i>	Azərbaycan Rəssamlar İttifaqı Gəncə Bölməsinin sədri
<i>Xəzangül Hüseynova</i>	Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri
<i>Məmməd Cəfərov</i>	Azərbaycan Bəstəkarlar İttifaqı Gəncə Bölməsinin katibi
<i>Rəfiqə Sadıqova</i>	“Gəncənin səsi” qəzetinin baş redaktoru
<i>Irina Kalaşnikova</i>	“Novosti Qyandji” qəzetinin redaktoru
<i>Fuad Cabbarov</i>	ARB “Kəpəz” telekanalının baş direktoru

2. Gəncə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar “Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq tərtibat işlərinin görülməsini, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin Gəncə şəhərində yaşamış olduqları ünvanlara həkk olunmuş xatirə lövhələrinin təmir edilməsini və həmin ərazilrdə abadlıq işlərinin aparılması təmin etmək Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə tapşırılsın.
4. Sərəncam imzalandığı gündən qüvvədədir.
5. Sərəncamın icrasına nəzarəti öz üzərimə götürürəm.

*Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Vəliyev
Gəncə şəhəri, 13 fevral 2018-ci il.*

ÖNSÖZ

Dünyanın ən qədim şəhərlərindən biri olan Gəncənin bəşəriyyətin elm və mədəniyyət tarixinə bəxş etdiyi mütəfəkkirlər və tarixi şəxsiyyətlər şəhərin böyük bir inkişaf mərhələsi keçdiyini sübut edir.

Şəhər təbii fəlakətlər, müharibələr nəticəsində beş dəfə yerini dəyişmiş və yenidən bərpa edilmişdir. Dünya muzeylərində qorunan arxeoloji və etnoqrafik material-lara, qədim kitabxanalarda saxlanılan tarixi mənbələrə görə şəhər eramızdan əvvəl ikinci minillikdə mövcud olmuşdur.

Haqq-ədalət rəmzi olan tərəzi bürcü altında dünyaya vəqe olmuş Gəncə şəhərində tarixi reformaların baş verməsi burada dövlətə və dövlətçiliyə münasibətin yüksək səviyyədə olmasını sübut edir.

Müsəlman Şərqiñin ilk demokratik dövlətinin paytaxt şəhəri olmuş Gəncə, həm də dövlətçilik tariximizdə qədim Atropatena və Albaniya dövlətlərinin ən qədim mərkəzlərindən biri olmuşdur. Ərəb xilafəti, Şəddadilər dövləti, Səlcuqlar, Azərbaycan Atabəylər dövləti, Eldəgizlər və Səfəvilər dövlətlərinin mövcud olduqları dövrlərdə mühüm paytaxt şəhərlərindən hesab edilmiş, Gəncə bəylərbəyliyinin və Gəncə xanlığının mərkəzi olmuşdur. Məhz bu səbəbdən Azərbaycan Çar Rusiyası imperiyasının tərkibinə ilhaq edildikdən sonra da Gəncə əsas siyasi, elmi, mədəni və sənaye mərkəzlərindən biri kimi inkişaf etmiş, milli-mənəvi dəyərlərin, milli qürur və vətənpərvərliyin əsas ideoloji ocaqlarından biri olmuşdur.

Türk dünyasının və Şərqiñ ilk parlament əsaslı demokratik dövlətinin birinci paytaxtı olmuş Gəncə şəhərinin hələ Azərbaycan Xalq Cümhuriyyəti təsis

edilməmişdən əvvəlki inkişafının həm siyasi-ictimai, həm də sosial-iqtisadi, mədəni əsasları olmuşdur. Bu demokratik dövlətin ali qanunverici orqanı olan Parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun, ilk baş naziri Fətəli xan Xoyskinin, ilk təhsil naziri Nəsib bəy Yusifbəylinin, ilk səhiyyə naziri Xudadat bəy Rəfibəylinin, ilk daxili işlər naziri və Türkiyədə səfirimiz Xəlil bəy Xasməmmədovun, ilk xüsusi xidmət orqanlarının rəhbərləri olmuş Məmmədbağır bəy və Nağı bəy Şeyxzamanlıların, ilk Dövlət Dumasının deputati, xarici işlər nazirinin müavini İsmayıllı xan Ziyadxanlı və görkəmlı diplomat Adil xan Ziyadxanlının, onlarla digər görkəmlı şəxsiyyətlərin, dövlət və ictimai xadimlərin məhz qədim Gəncə torpağında yetişmələrinin əsas səbəbi burada yüzilliklər boyu mövcud olmuş yüksək elm, təhsil və mədəniyyətin varislik əsasında qorunub nəsildən-nəslə ötürülməsidir.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk və yeganə sədri Əlimərdan bəy Topçubaşov Rusiya imperiyasında Peterburq universitetində çalışmış ilk Azərbaycanlı professor, bu ali təhsil ocağının Şərqşünaslıq kafedrasının yaradıcısı və rəhbəri Mirzə Cəfər Topçubaşovun şərəfli şəcərəsinin nümayəndəsi, ilk xüsusi xidmət orqanlarının rəhbərləri olmuş Məmmədbağır bəy və Nağı bəy Şeyxzamanlılar dahi Azərbaycan şairi və mütəfəkkiri şeyx Nizami Gəncəvinin nəslinin davamçıları olmuşlar.

XX əsrin birinci yarısında belə bir demokratik dövləti yaradan bu şəxsiyyətlərin doğulub boy-a-başa çatdıqları Gəncə şəhərində hələ ilk orta əsrlər dövründə məktəb-mədrəsələr mövcud olmuş, burada "Şəfa ocaqları" adlanan elm, mədəniyyət mərkəzləri fəaliyyət göstərmiş, orta əsrlər dövrünün ən böyük kitabxanaları olmuş və burada

görkəmlı müəllimlər tədris aparmışlar. Təsadüfi deyildir ki, ölkəmizdə ilk elmi-tədqiqat institutlarının yaradıldığı qədim Gəncə şəhərində Azərbaycanın ilk və yeganə Kənd Təsərrüfatı Elmlər Akademiyası fəaliyyət göstərmüşdür.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları olmuş görkəmlı şəxsiyyətlər, dövlət xadimləri də məhz şəhərin çoxəşrlik yüksək elmi-intellektual və mədəni potensialının əsasında təşəkkül tapmışlar. Çünkü, hələ XIX əsrin ikinci yarısında Gəncə şəhərində o dövrün ən mükəmməl təhsil ocaqları hesab edilən gimnaziyalar, “rus-tatar” məktəbləri və “üsuli-cədид” təhsil ocaqları fəaliyyət göstərirdi. Hətta Gəncədə kişi gimnaziyası ilə yanaşı, ayrıca qadın gimnaziyası var idi.

Şəhərdə mövcud olan bu yüksək elm və təhsil mühiti ilə yanaşı, Gəncənin köklü şəcərələrinin nümayəndələri öz istedadlı övladlarının o dövrə Rusiya İmperiyası və Avropanın nüfuzlu universitetlərində təhsil almalarına şərait yaradırdılar. Bu səbəbdən də XIX əsrin sonu - XX əsrin əvvəllərində Moskva, Peterburq, Paris, Berlin, Sarbonna, Praqa, Odessa, Xarkov universitetlərində yüksək ali təhsil almış görkəmlı şəxsiyyətlərimiz əvvəlcə Rusiya Dövlət Dumasına, Müəssislər Məclisinə keçirilmiş seçkilərdə xalqımızı təmsil etmək haqqını qazanmışlar. Sonra isə Qərb dünyasının və bütövlükdə ümumbaşarı dəyərləri dərindən əzx etmiş bu əvəzsiz dühalar Müsəlman Şərqiinin ilk demokratik dövlətini qurmuş, onu Parisdə Versal Sülh Konfransında dünyaya tanıtmış, bir sıra mühüm əhəmiyyətli tarixi qərarlar, hüquqi dövlət aktları qəbul edilməsinə nail olmuşlar.

Məhz dövlətçilik tariximizdə ilk dəfə olaraq milli üçrəngli bayraqımızın, ərazi bütövlüyüümüzün, himnımızın, gerbimizin, milli pul vahidlərimizin, ordu

quruculuğumuzun, ana dilimizin dövlət səviyyəsində təsbit edilməsi kimi çoxsayı tarixi nailiyyətlərimiz bu şəxsiyyətlərin sayəsində əldə edilmişdir.

Xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyev demişdir:

“1918-ci ildə, may ayında Azərbaycanda, müsəlman aləmində ilk Demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan xalqının hayatında böyük hadisə baş verdi. Xalqımız, millətimiz müstəqillik, sərbəstlik iradəsini dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti özünün qısa ömürlük dövründə dəyərli fəaliyyət göstərmişdir və Azərbaycan xalqının müstəqil olmaq iradəsini nümayiş etdirmiştir. Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini, onun qurucuları Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşının, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Həsən bəy Ağayevin və digərlərinin xidmətlərini böyük minnətdarlıq hissi ilə qeyd edirik”.

Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil dövlət kimi təşəkkül tapmasının bir sıra mühüm sosial-iqtisadi və ictimai-siyasi əsasları vardır.

1905-1907-ci illərdə məhz Gəncə şəhərində ilk mütəşəkkil ictimai birliklər, siyasi qurumlar və xeyriyyə cəmiyyətləri yaradılmışdır. Bunların sırasında yalnız Gəncə vilayətinin deyil, bütövlükdə Azərbaycan ərazi-sində yaşamış soydaşlarımızın hüquqlarının pozulmasının qarşısının alınması, insanlar arasında sülh və bərabərliyinin bərqərar edilməsi məqsədilə yaradılmış “Difai”, “İttihad”, “Ədəmi-Mərkəziyyət” kimi birlilikləri xüsusi qeyd etmək lazımdır.

Ehtiyacı olanlara təmənnasız yardım edilməsi, erməni terrorundan əziyyət çəkmiş soydaşlarımıza hərtərəfli

köməklik göstərilmesi məqsədilə fəaliyyət göstərən xeyriyyə cəmiyyətlərinin yaranması isə, əslində XIX əsrin sonu – XX ərin birinci yarısından xeyli əvvəlki çoxəşrlik ənənələrə istinad edən birliklərdən qaynaqlanmışdır. XX əsrin birinci yarısında isə bu cür cəmiyyətlərin fəaliyyət dairəsi daha da genişlənmişdir.

XX əsrin əvvəllərində Gəncədə kifayət qədər yüksək xarici kapitalın formalaşması üçün şərait yaranmışdır. Xüsusilə də XIX əsrin əvvəllərindən etibarən buraya köçürülmən alman sahibkarlarının bu qədim şəhərdə öz istehsal sahələrini inkişaf etdirməyə maraqları yüksək olmuşdur.

Dahilər yurdu Gəncə həm də qədim İpək yolu üzərində yerləşən, iqtisadi, siyasi və mədəni həyatı sürətlə inkişaf edən şəhər kimi daim multikultural dəyərlərin, birləşmiş mədəniyyətinin, milli-mənəvi dəyərlərin mühafizə edildiyi mərkəz kimi əhəmiyyətini qorumuşdur.

XIX əsrin birinci yarısında Gəncə və Gəncəbasar bölgəsinin ictimai-siyasi həyatı ilə yanaşı, sosial-iqtisadi həyatında da əhəmiyyətli inkişaf meylləri güclənmişdir.

İlk növbədə, bu bölgəyə hələ 1819-1820-ci illərdə Avropanın ən sivil xalqlarından biri olan almanlar köçürülmüşdür. Almaniyadan əhalinin ölkəməzinin məhz qərb bölgəsinə köçürülməsi heç də təsadüfi deyildir.

Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, kənd təsərrüfatı ilə yanaşı, ölkəmizə köçürülmüş alman məskənlərinin nümayəndləri həm də özləri ilə təkmil manufaktura istehsalını, zavod və fabrik texnologiyası ilə əvəz edə bilən müasir texnologiyalar da gətirildilər.

Məsələn, artıq 1869-1874-cü illərdə ölkəmizdə ilk dəfə olaraq Kiçik Qafqazda dəmir yolu xəttinin, eyni zamanda əsrin 80-ci illərinin əvvələrində teleqraf,

peşəkar poçt daşımaları xətlərinin yaradılması ilə Gəncə və onun ətraf bölgəsinin sənaye üsulu ilə inkişafında əhəmiyyətli uğurlara imza atılmışdır.

Bundan əlavə, aqrar sahədə öz dövrü üçün innovativ əhəmiyyətə malik texnologiyarı uğurla tətbiq edən, tullantısız istehsalın bünövrəsini qoyan almanlar məhz Gəncə kimi yüksək intellektual potensiala, yüksək multikultural ənənələrə, daim inkişaf hazır olan mühitə sahib bölgədə yaşayıb-yarada bilərdilər. Bu səbəbdən də müsəlman Şərqiyyənin ilk demokratik dövlət qurucularının yetişdikləri mühitə sahib olan Gəncə və Gəncəbasarda almanlar sənaye ilə yanaşı, buranın elmi, təhsili, mədəniyyəti ilə maraqlanmağa, öz yaradıcı ideyalarını həyata keçirməyə başladılar. Bununla da Gəncədə tədricən formalaşmış beynəlxalq əlaqələrinin yeni mərhələsi başlamışdır. Alman, sonradan isə İsviç, Fransa kapitalının bu bölgəyə axınının əsası qoyuldu. Gəncə ətrafında zəngin təbii şəraitin, gil yataqlarının, Kiçik Qafqaz ərazisində filiz və qeyri-filiz mənbələrinin istismarının “Simens qardaşları” sənaye birligi tərəfindən başlanması və sənaye üsullarının tətbiqi bölgəyə beynəlxalq səviyyədə marağının artırdı və yeni bir ziyanlı sinfinin yaranmasına səbəb oldu.

Heç də təsadüfi deyil ki, 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin birinci paytaxtı Gəncə şəhəri olmuşdur. Bu, müsəlman Şərqiyyədə və Türk dünyasında yaradılmış ilk demokratik dövlət idi.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin 16 iyun tarixindən 15 sentyabrına qədər Gəncədə fəaliyyət göstərmişdir. Bu dövr ərzində dövlətçilik tariximiz üçün xüsusi əhəmiyyət kəsb edən çoxsaylı mühüm siyasi və sosial-iqtisadi əhəmiyyətə malik 210-dan çox hüquqi

aktlar və qərarlar məhz Gəncə şəhərində qəbul olunmuşdur.

1918-ci ilin iyun ayında Gəncədə Qafqaz İsləm Ordusu yaradılmış və görkəmli türk hərbi xadimi Nuru Paşa və general Səməd bəy Mehmandarovun rəhbərlik etdikləri qoşun hissələri ilə birlikdə Azərbaycanı erməni və bolşevik birləşmələrinin həyata keçirdikləri amansız soyqırımdan xilas etmişdir. Gəncəyə cəmi üç yüz nəfərlik hərbi dəstə ilə gəlmış Nuru Paşa burada toplanmış 30 minə qədər vətənpərvər sakinlərdən ibarət böyük bir ordu ilə Bakıya doğru irələmiş, yol boyu ölkəmizin şəhər və kəndlərini quldur, işgalçı, bolşevik-daşnak qüvvələrindən təmizləyərək, 1918-ci il 15 sentyabr tarixində Bakı şəhərini işgalçı qoşunlardan tam azad etdi və paytaxt Bakıya köçürüldü.

Nuru Paşa xatirələrində yazdı:

Gəncə xalqı türk ordusunu qarşılamaq üçün şəhər meydanına toplanmışdı. Dövlət dairələri və məktəblər tətilə çıxmış, tələbələr əsgərlərin gələcəyi yolun iki tərəfinə düzülmüşdülər. Mühəribədə rusların işgal etdiyi Şərqi Anadolu bölgəsindən Cəmiyyəti-Xeyriyyə tərəfindən toplanan kimsəsiz uşaqlardan dörd yaşdan yuxarı olanlar da qarşılama mərasimini gətirilmişdi. Azərbaycanın müxtəlisf bölgələrindəki körpələr evlərindən gətirilən bu yavrular, meydanda hazır idilər. Yolun və meydanın hər iki tərəfinə toplanan qadın, kişi, yaşılı, gənc bütün xalq, əsgərləri coşğuyla alqışlayırdı. Sevincdən hər kəsin gözlərindən yaş gəlirdi. Uşaq evlərindən gətirilən bu cocuqlar əsgərlərə yaxınlaşaraq əllərindən tutur və haradı olduğunu soruşurdular. O əsnada bir bağış, çağırış qopdu. Doqquz yaşındakı bir uşaq atasını tanıyb, ona doğru qaçmağa başladı. Bu qovuşmanı görən Gəncəli türklər Anadoluda bir-birini

itirən və Qafqazda yenidən qovuşan ata-oğulun sevincinə ortaqlıq oldular. Bütün meydan hıçqıra-hıçqıra sevinc göz yaşı tökürdü”.

1920-ci il aprel ayının 27-də Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti bolşeviklər tərəfindən devrildikdən sonra, ilk dəfə sovetlərə qarşı dövlətçilik, müstəqillik və azadlıq səsini ucaldan yenə də Gəncə sakinləri oldular. İşgalçi ordunun özbaşinalığı, günahsız insanların güllənlənməsi vətənpərvər gəncəliləri riqqətə gətirdiyindən yadellilərə qarşı tariximizin şanlı səhifəsini təşkil edən Gəncə üsyəni baş verdi.

Dahi Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəyli Gəncə üsyəni haqqında olduqca dolğun və dəqiq fikir söyləmişdir: “Gəncə üsyəni millətimizin şərəf və namusunun yenidən kəsbə, etibar qazandığı bir dastandır. Gəncədə may ayında türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib götürdü. Beləliklə, Gəncə öz tarixinin sovet dönəmini üsyənləri başlamış oldu”.

Lakin sayca və hərbi təchizat cəhətdən düşməndən qat-qat zəif olan Gəncənin milli mücahidləri qanlı döyüslərdən sonra məğlub oldular, rus ordusunun yeddi min nəfərdən çox hərbi qüvvəsi məhv edilsə də, iyirmi minə qədər Gəncə düşyüşçüləri şəhid oldular.

Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şanlı dövrü kimi xalqımız tərəfindən daim yad ediləcək və heç vaxt unudulmayıacaq.

Monoqrafiyada ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını şərtləndirən tarixi şərait, Gəncə quberniyası haqqında tarixi məlumatlar, Gəncənin XX əsrin əvvəllərində olan ictimai, siyasi, sosial və mədəni həyatı, ilk ictimai birliklər və təşkilatlar haqda məlumatlar verilir, Azərbaycan Parlamentinin fəaliyyəti, Cümhuriyyətin Gəncə dövrü ilə bağlı mühüm faktlar,

burada həyata keçirilmiş ordu quruculuğu və xüsusilə də Qafqaz İsləm Ordusunun Gəncədə təşkil edilməsi ilə bağlı tarixi həqiqətlər aşkarlanır. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə guberniyasından olan görkəmlı dövlət xadimlərinin çoxşaxəli fəaliyyətləri tarixi sənədlər, arxiv materialları, yerli və xarici elmi mənbələr əsasında sistemləşdirilərək qələmə alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Gəncə şəhər icra Hakimiyyəti başçısı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı imzaladıqları sərəncamlar kitabda öz əksini tapmışdır.

Kitabın nəşr olunmasında məqsəd o dövrdəki həqiqətləri sadə oxucu kütłəsinə çatdırmaq, Gəncə şəhərində gedən tarixi prosesləri yada salmaqdır.

Gələcəkdə oxucular tərəfindən bildiriləcək irad və təkliflərə görə əvvəlcədən təşəkkür edirik.

YELİZAVETPOL (GƏNCƏ) QUBERNİYASI (1868 – 1922)

Qafqaz diyarının idarəciliyinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında qədim elm və mədəniyyət mərkəzi olan Gəncə şəhərinin adı dəyişdirilərək Yelizavetpol adlandırılmış və eyni adlı guberniya yaradılmışdır.

Bakı guberniyasından Şuşa və Nuxa qəzaları, Tiflis guberniyasından Yelizavetpol qəzası, İrəvan guberniyasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi Yelizavetpol guberniyasının tərkibinə daxil edildi, yeni Qazax və Zəngəzur qəzaları yaradıldı [35, 197-203].



1867-ci ildə yaradılmış Yelizavetpol guberniyası.

1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olundu. Sonralar Cəbrayıl qəzasına Azərbaycana qarşı işgalçılıq müharibəsində iştirak etmiş rus zabiti P.M.Karyaginin adı verildi.

Qafqaz təqviminin (1917) məlumatına görə, Yelizavetpol quberniyasında 4 şəhər (Gorus, Yelizavetpol, Nuxa, Şuşa) və 8 qəza (Ərəş, Cavanşir, Yelizavetpol, Zəngəzur, Qazax, Karyagin, Nuxa, Şuşa) var idi. Yelizavetpol quberniyasının ərazisi 38922,43 kv. verst idi. Quberniyada 1275,131 nəfər əhali yaşayırırdı, onların 1213,626 nəfəri yerli sakinlər, 61505 nəfər müvəqqəti yaşayanlar idi. Əhalinin 676377 nəfəri kişi, 598754 nəfəri qadın idi. 156,044 nəfər (12,24%) əhərlərdə, 1119,087 nəfər (87,76%) qəzalarda yaşayırırdı [34, s. 202].

Quberniyani ilk illərdə hərbi qubernator, 1872-ci ilin martından isə qubernator idarə edirdi. Xanların, bəylərin, ağaların əlində 440,7 min, kəndlilərin əlində 124,3 min desyatın torpaq vardı. Əhali müxtəlif kənd təsərrüfatı sahələri (taxılçılıq, ipəkçilik, üzümçülük, heyvandarlıq və s.), sənətkarlıq sənaye fəaliyyəti və ticarətlə məşğul olurdu. Quberniyada dağ-mədən və əlvan metallurgiya sənayesi müəssisələri (Yelizavetpol və Zəngəzur qəzaları) yerləşirdi. İpəkçiliyin əsas mərkəzi (Nuxa qəzası) də burada idi. Azərbaycan pambığının xeyli hissəsi Yelizavetpol quberniyasının pambıqtəmizləmə zavodlarında emal edilirdi. Üzümçülük və şərabçılıq inkişaf etmişdi. Birinci dünya müharibəsi (1914-1918) quberniyanın iqtisadiyyatına ağır zərbə vurmışdı. Fevral inqilabından (1917) sonra Yelizavetpolda və digər qəza əhərlərində ictimai təşkilatların icraiyyə komitələri yaradılmış, quberniya və onun qəzalarına Müvəqqəti hökumətin komissarları təyin olunmuşdu. Bununla

bərabər Yelizavetpolda Fəhlə və Əsgər Deputatları Soveti də yaranmışdı Eyni zamanda, qəza şəhərlərində (Şuşa, Nuxa, Karyagin və b. də sovetlər təşkil edilmişdi. Sovetlərdə bolşeviklərin nüfuzu zəif idi. Yelizavetpol quberniyası Azərbaycan milli azadlıq hərəkatında mühüm yer tuturdu. 1905-1907-ci illər inqilabı dövründə genişlənən milli-siyasi təşkilatlanma davam edirdi. Milli azadlıq hərəkatının görkəmli xadimləri Nəsib bəy Yusibbəyli, Xəlil bəy Xasməmmədov, Xudadat bəy Rəfibəyli, Həsən bəy Ağayev və b. böyük iş aparırdılar. Nəsib bəy Yusibbəyli 1917-ci ilin martında Türk ədəmi-mərkəziyyət partiyasının əsasını qoymuşdu. Milli azadlıq hərəkatına qarşı mübarizədə erməni-daşnak və bolşevik siyasi partiya və təşkilatları birləşərək, eyni mövqedən mübarizə aparırdılar. Oktyabr çevrilişindən (1917) sonra Bakıda sovet hakimiyyətinin elan edilməsi milli azadlıq hərəkatının gedisində Yelizavetpol quberniyasının mövqeyini daha da möhkəmləndirdi [36, s. 22].

Cənubi Qafqazda Zaqqafqaziya komissarlığı təşkil edildikdən sonra Yelizavetpol quberniyasında hakimiyyət milli şuralara keçdi. Milli hərbi hissələrin silahlı təmin edilməsi üçün 1918-ci ilin yanvarında Qafqaz cəbhəsindən qayıdan rus qoşunları Şamaxı stansiyasında tərksilah edildi. Apreldə Zaqqafqaziya Demokratik Federativ Respublikasının yaranması elan edildikdə, Yelizavetpol quberniyası onun tərkibinə daxil oldu. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə quberniya onun əsasını təşkil etdi və Azərbaycan torpaqlarının bütünlükə azad edilməsinin mərkəzinə çevrildi.

İyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Yelizavetpola (Gəncəyə) köcdü. Azərbaycana hərbi

yardım üçün dəvət olunmuş türk qoşunları da mayın axırı – iyunun əvvəllərində burada toplanmağa başladı.

Iyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin sədrliyi ilə 2-ci hökumət kabinetini təşkil edildi. Hökumətin 30 iyul tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – Gəncə bərpa edildi. Bundan sonra quberniya da Gəncə quberniyası adlandırıldı. Gəncə şəhəri 1918-ci il iyunun 17-dən sentyabrın 17-dək olan dövrədə dövlətin paytaxtı oldu.

Azərbaycan Xalq Cümhuriyyətinin inzibati-ərazi bölgüsündə mühüm yer tutan Gəncə quberniyası, keçmiş Yelizavetpol quberniyasına yeni əlavə edilmiş ərazilər hesabına xeyli genişləndirilmişdi. Bakı və Zaqatala quberniyalarının ərazisi istisna olmaqla, qalan 10 qəza (Qazax, Gəncə, Nuxa, Ərəş, Cavanşir, Şərur-Dərələyəz, Naxçıvan, Zəngəzur, Cəbrayıł, Şuşa) və 1 dairə (Göyçə) Gəncə ətrafında birləşmişdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti erməni separatizmi və azərbaycanlılara qarşı soyqırımı şəraitində ölkəni daha səmərəli idarə etmək üçün müvafiq vasitələrdən istifadə edirdi. 1919-cu il yanvarın 13-də Qarabağ general-qubernatorluğu, fevralın 28-də isə Cənub-qərbi Azərbaycan general-qubernatorluğu yaradılmışdı. Gəncə quberniyasını qubernator idarə edirdi [35, 197-203].

Hökumətin 1919-cu il 30 mart tarixli qərarı ilə Gəncə qubernatoru İbrahim ağa Vəkilova general-mayor, köməkçisi Hüseynqulu xan Xoyskiyə isə polkovnik rütbəsi verilmişdi. İ.Vəkilov Azərbaycan ordusu Baş qərargahı Baş idarəsinin topoqrafiya şöbəsinin rəisi təyin olunduğu görgə, 6 may tarixli qərarla Xudadat bəy Rəfibəyli Gəncə qubernatoru təyin edilmiş, quberniya idarəsi yaradılmışdı. Quberniya idarəsinə vitse-qubernator, müşavirlər, quberniya tibb müfəttişi, quberniya mühəndisi, memarı, yerölcəni daxil idi. Quberniya

idarəsi geniş miqyaslı məsələlərlə məşğul olurdu: kəndlərdə vəzifəli şəxslərin seçilməsi və pay torpaqlarının sənaye müəssisələri və tikililər üçün ayrılmazı haqqında kənd icmalarının qərarlarını təsdiqləyir, inzibati-polis idarələri məmurlarının vəzifə cinayətləri haqqında işlərə, kassasiya şikayətlərinə və kənd məhkəmələrinin qərarlarına və s. baxırı. İdarə ayrı-ayrı struktur hissələrindən ibarət idi: katiblik bölməsi, 1-ci bölmə (müşavir Mikayıl bəy İsrafilbəyov), 2-ci bölmə (müşavir Aleksandr Konstantinoviç Boqatko), zemstvo bölməsi (Georgi Yefimoviç Çernyayevski), həkim, baytar, tikinti (mühəndis Vasili Yakovleviç Aqunakov) bölmələri. Cümhuriyyət Hökuməti Gəncə quberniyasının sosial-iqtisadi və mədəni inkişafına diqqətlə yanaşırı.

Çoxşərlik dövlətçilik ənənələrinə malik olan Yelizavetpol (Gəncə) quberniyasında inzibati idarəcilik sistemi təkmil surətdə fəaliyyət göstərirdi. Yelizavetpol dairə məhkəməsinin tərkibində Yelizavetpol şəhəri üzrə 5, Göyçay şəhəri üzrə 2, Nuxa (Şəki) şəhəri üzrə 1, Şuşa şəhəri üzrə 4 notarius fəaliyyət göstərmişdir. Notariuslar olmayan yerlərdə bu vəzifələri bərəsində hakimlər, onlar olmayanda isə həmin hakimlərin köməkçiləri yerinə yetirirdi.

1870-ci ildə Yelizavetpol quberniyasında 6 cəza yeri vardı. Həcmində görə həmin binalar 365 nəfərdən ötrü nəzərdə tutulmuşdur. Buna baxmayaraq, 1870-ci il ərzində burada saxlanılanların sayı 743 idi. 1870-ci ildə Yelizavetpol qəsrinə 640, Şuşa qəsrinə 640 və Nuxa qəsrinə 528 nəfər gətirilmişdir. Yelizavetpol dairə həbs evində saxlanılanların sayı 162 nəfər, Qazax həbs evində 555 nəfər, Zəngəzur həbs evində isə 207 nəfər olmuşdur. Quberniya, qəsr və həbs evlərinə 1870-ci ildə gətirilənlərin sayı 2551 nəfərə çatmışdır [36, 22].

Erməni-dəşnak quldur birləşmələrinin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti nəticəsində İrəvan quberniyası qəzalarından qaćqın düşmüş azərbaycanlılar daha çox Gəncədə və onun ətrafında yerləşdirilmişdi. Onların ərzəqla təmin olunması və sağlamlıqlarının qorunması üçün tədbirlər görülmüşdü. Lakin düşmən qüvvələr bütün vəsitələrdən istifadə edərək, quberniyada siyasi sabitliyi pozmağa cəhd göstərirdi. Bu sahədə xüsusiilə fərqlənən bolşeviklər, qubernianın xüsusiyyətini nəzərə alaraq, burada kəndli hərəkatının genişləndirilməsinə çalışırdılar.

Hələ 1917-ci ilin dekabrında Qovlar stansiyasında bolşevik Müseyib Əliyevin evində S.Şaumyan və H.Sultanovun iştirakı ilə gizli müşavirə keçirilmişdi. 1918-ci ilin yanvarında Bakı komitəsinin göstərişi ilə Məşədi Əzizbəyov də Gəncəyə gəlmiş, buradakı vəziyyət haqqında "Hümmət"in iclasında çıxış etmişdi. Cümhuriyyət dövründə də bu pozuculuq işləri davam etdirilirdi.

1919-cu ilin yazında Gəncədə F.Əliyevin başçılığı ilə Rusiya Kommunist (bolşeviklər) Partiyasının gizli dairə komitəsi təşkil olunmuşdu. Gəncə quberniyasında fəhlə və kəndlilər Hökumətə qarşı çıxışlara təhrik edildi. 1919-cu ilin yanvarında Gəncə quberniyası dəmiryolçularının tətili baş vermişdi. Qatır Məmmədin rəhbərlik etdiyi və Cümhuriyyət Hökumətinə qarşı çevrilmiş qaćaq hərəkatı təhlükəli şəkil almışdı [34, 197-198].

1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin süqutu və Azərbaycan Sovet Sosialist Respublikasının qurulmasının elan edilməsi Gəncə quberniyasında vəziyyətə təsir göstərdi. Elə həmin gün F.Əliyevin sədrliyi ilə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Gəncə Dairə Komitəsi Quberniya

İnqilab Komitəsini yaratdı və hakimiyyətin təhvil verilməsi haqqında Gəncə gubernatoruna ultimatum verdi. Ultimatum qəbul olundu. Aprelin 29-da hakimiyyətin Quberniya İnqilab Komitəsinə verilməsi haqqında akt imzalandı.

Mayın 1-də 11-ci Qırmızı ordu hissələri Gəncəyə daxil oldu. Lakin Gəncə quberniyasında sovet hakimiyyəti güclü müqavimət hərəkatı ilə üzləşdi. Gəncədə, Qarabağda və digər bölgələrdə sovet-bolşevik işgalinə qarşı üsyانlar baş verdi (Gəncə üsyani - 1920). 11-ci ordu hissələri bu üsyənləri amansızlıqla yatırıldı, sovet hakimiyyəti bərpa olundu. Gəncə quberniyası 1922-ci ildə ləğv edildi.

AZƏRBAYCAN XALQ CÜMHURIYYƏTİNİN ELAN EDİLMƏSİ, İSTİQLAL BƏYANNAMƏSİ VƏ MİLLİ ŞURA

Azərbaycan Xalq Cumhuriyyəti və onun Parlamenti çox çatın və mürkəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada 1917-ci ilin fevralında baş vermiş inqilab nəticəsində əsrlərlə ömür sürmüş mütləqiyət quruluşu devrilir. Zaqqafqaziyada Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqqafqaziya Komissarlığı yaradılır [56, s. 2]. Zaqqafqaziyadan Rusyanın Müəssislər Məclisinə seçilmiş və bolşeviklərin Oktyabr çevrilişindən sonra onda iştirak edə bilməyən nümayəndələr 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqqafqaziyada ali hakimiyət orqanı olan Zaqqafqaziya Seymini yaradırlar. Təəssüf ki, Zaqqafqaziya Seymi daxili və xarici siyaset sahəsində heç bir əsaslı yenilik həyata keçirə bilmir. Seymdə iştirak edən və müxtəlif millətlərdən olan nümayəndələr arasındaki daxili ziddiyyətlər və xarici orientasiya məsələlərindəki əksiliklər onların ümumi dil tapmasına imkan vermir. Zaqqafqaziya Seymində və hökumətdə fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeyini ümumzaqqafqaziya mənafeyindən üstün tuturdu. Onların ümumi platforması yox idi. 1918-ci il may ayının 25-də Zaqqafqaziya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqqafqaziya Seymindən çıxaraq may ayının 26-da öz istiqlaliyyətini elan edir. Gürcüstanın ardınca Ermənistan da öz istiqlaliyyətini elan etməyə hazırlanır. Belə bir şəraitdə Zaqqafqaziya Seyminin müsəlman fraksiyası da hərtərəfli müzakirədən sonra belə bir qərara gəlir ki, "Əgər Gürcüstan öz istiqlaliyyətini elan edərsə, onda

bizim tərəfimizdən də Azərbaycanın istiqlaliyyəti elan olunmalıdır". Zaqqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin bütün müsəlman nümayəndələri Tiflisdə toplanır. Hərtərəfli müzakirədən sonra onlar belə ağır bir zamanda Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürmək qərarına gelərkən özlərini Azərbaycanın Milli Şurası elan edirlər [1, s. 4].



Tiflis. Qafqaz Canişinin sarayı. Azərbaycan Xalq Cumhuriyyətinin elan olunduğu bina.

1918-ci il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz Canişinin sarayında Milli Şuranın ilk iclası keçirilir. Həsən bəy Ağayevin sədr, M.Mahmudovun katib olduğu bu tarixi iclasda Milli Şuranın 26 üzvü iştirak edirdi. İclas son hadisərlərə əlaqədar Yelizavetpolda (Gəncədə) vəziyyət barədə Həsən bəy Ağayevin məlumatını dinlədikdən və M.Ə.Rəsulzadənin Batumdan N.Yusibbəyli ilə göndərdiyi məktub və teleqramlarla tanış olduqdan sonra gündəliyin əsas məsələsinin müzakirəsinə başlayır. X.Xasməmmədov Seymin bur-

xilması və Gürcüstanın öz müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanda yaranmış vəziyyət haqqında məruzə edərək Azərbaycanın Müstəqil Cümhuriyyət elan edilməsinin vacibliyini və təxirəsalınmazlığını əsaslandırır. Məsələnin işgūzar müzakirəsindən sonra şuranın 24 üzvü - H.Ağayev, F.Xoyski, N.Yusifbəyli, X.Xasməmmədov, M.Cəfərov, M.Mahmudov, Ş.Rüstəmbəyov, X.P.Sultanov, F.Köçərli, M.Seyidov, N.Nərimanbəyov, H.Məmmədbəyov, R.Vəkilov, Ə.Mahmudbəyov, M.Hacınski, C.Hacınski, A.Qardaşov, Ə.Şeyxülislamov, M.Hacibababəyov, X.Məlikaslanov, H.Şahtaxtinski, M.Məhərrəmov, H.S.Axundzadə, C.Məlikyeqanov təxirə salınmadan Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycanın müstəqil Azərbaycan Xalq Cümhuriyyəti kimi elan edilməsinə səs verirlər. İki nəfər - S.M.Qənizadə və C.Axundov səsvermədə bitərəf qalırlar. Bundan sonra Milli Şura üzvləri İstiqlal Bəyannaməsinə ayaq üstə dinləyirlər. 6 bənddən ibarət olan bu müstəqillik aktı bütün türk-müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Həmin dövr Əqdnamə və ya Misəqi-Milli adlanan bu sənədi Milli Şura üzvlərindən Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlikyeqanov və Mustafa Mahmudov imzalayırlar [56, s. 1].

Azərbaycan Milli Şurasının 28 mayda keçirilmiş bu tarixi iclasında, eyni zamanda Fətəli xan Xoyskinin başılılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin də tərkibi təsdiq edilir.

İstiqlal Bəyannaməsinin qəbulu milli dövlətçiliyin əsasını qoymaqla Azərbaycan xalqının taleyində misilsiz

tarixi hadisə idi. Xalqın öz müqəddərətini təyin etmək, millətindən, dinindən, sinfindən və cinsindən asılı olmayaraq insanların, o cümlədən Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, eləcə də qonşu xalqlarla dincilik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsiplərini özündə ehtiva etməklə İstiqlal Bəyannaməsi Azərbaycanın istiqlal mübarizəsi tarixində ən dəyərli və parlaq sənəd sayıla bilər [12, s. 37; 20, s. 3-6].

Lakin İstiqlal Bəyannaməsinin əhəmiyyəti yalnız qeyd etdiklərimizlə məhdudlaşmındı. Yeni yaradılan dövlətə "Azərbaycan" adının verilməsi özlüyündə böyük bir tarixi hadisə idi. "Azərbaycan" kəlməsinin XIX əsrin sonları - XX əsrin əvvəllərindən milli ruhlu Azərbaycan ziyalıları tərəfindən türk dilli mətbuatda və ədəbiyyatda dövriyyəyə gətirilməsi ilə başlanan bu proses, coğrafi mənada - Cənub-Şərqi Zaqafqaziya, ərazi-inzibati vahidləri kimi Bakı, Yelizavetpol (Gəncə), İrəvan quberniyaları adlanan ərazilərə, müsəlman, tatar, Qafqaz türkü adlanan xalqa və türk adlanan dilə "Azərbaycan" adının şamil edilməsi ilə ildən-ilə və gündən-günə geniş vüsət almaqla, nəhayət ki, İstiqlal Bəyannaməsində öz qanunauyğun həllini tapdı. Təsadüfi deyil ki, "Azərbaycan" adının onun aid olduğu xalqın şüruruna və ictimai-siyasi baxışlarına hakim olmasında müstəsna xidmətləri olmuş Məmməd Əmin Rəsulzadə İstiqlal Bəyannaməsinə qiymət verərkən bu məqamı da xüsusi vurğulayır: "28 may 1918-ci il Bəyannaməsini nəşr etməklə, Azərbaycan Şurayı-milliyəsi, sözün siyasi mənası ilə bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Belə ki,

عَنْدَنَا

*Azərbaycanın İstiqlal Bayannaməsinin orijinal
əlyazması. Azərbaycan Respublikası Dövlət Arxivisi.*

Azərbaycan kəlməsi sadə çoqrafi, etnoqrafik və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur”.

Rəsulzadənin 1915-1918-ci illərdə Bakıda təsis və nəşr etdiyi "Açıq söz" qəzeti azərbaycançılıq ideyasının təşəkkülündə böyük rol oynamış, Məmməd Əmin bəy özü isə hələ o vaxtlar istor həməmsənləkləri, istor S.Şaumyan da daxil olmaqla siyasi rəqibləri tərəfindən birmənəli olaraq Azərbaycan milli istiqlal hərəkatının ideoloqu kimi qəbul edilmişdir. Bununla belə, M.Ə.Rəsulzadə "Azərbaycan" ideyasına siyasi məna verilməsi təşəbbüsünün onun özünə deyil, Nəsib bəy Yusifbəyliyə aid olduğunu daim etiraf etmişdir: "Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir" [20, s. 5; 36, s. 15; 39, s. 2-3].

Burada daha bir haşiyəyə çıxaq ki, "Azərbaycan" adının tarixən ilk dəfə siyasi məfhuma çevrilməsi hələ öz zamanında heç də birmənali qarşılanmamış və böyük siyasi, elmi-tarixi mübahisələr doğurmuşdur. Bu günə qədər gəlib çıxan həmin mübahisələrin üzərində ətraflı dayanmadan qeyd olunmalıdır ki, Cənubi Qafqazda müstəqil Azərbaycan Cümhuriyyəti elan edilməsi ümumiyyətlə, qonşu dövlətləri, ilk növbədə, sovet Rusiyasını və İranı narahat etmiş, yeni yaradılan dövlətin adına "Azərbaycan" toponiminin verilməsi issə İranda xüsusilə kəskin etiraz və təşviş doğurmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Təbriz daxil olmaqla Cənubi Azərbaycana da iddia etdiyi və hətta bu əraziləri Osmanlı-türk qoşunlarının dəstəyi ilə işğal etmək qəsdində olduğu kimi əsassız ehtimalları və şübhələri ən geniş şəkildə müzakirələrə və ittihamlara çevirən İran tərəfi İran mətbuatında və siyasi dairələrində Cümhuriyyət əleyhinə böyük kampaniya açmış, müxtəlif

xarici yazışmalarda isə Azərbaycan Xalq Cümhuriyyətini Qafqaz Azərbaycanı adlandırmışdır. Hətta Azərbaycan siyasi xadimləri ilə six əməkdaşlıq edən İran Demokrat Firqəsinin Bakı təşkilatı da bu kampaniyaya qoşulmuş, Bakıda “Azərbaycan cozv-e layinfək İran” (Azərbaycan İranın ayrılmaz hissədir) adlı bir qəzet nəşr edərək (1918-ci ildə 13 sayı çıxmışdır), Azərbaycan adının məhz İran Azərbaycanına aid olduğu kimi fikirləri təbliğ etmişdir. Bununla belə, Azərbaycan tərəfi bütün bu ittihamların əsassızlığını sübut etməklə, İranla qonşuluq əlaqələrini tənzimləməyə müvəffəq olmuşdur [12, s. 37; 20, s. 3-6].

Azərbaycan Milli Şurasının Tiflisdə cəmi 6 iclası keçirilmişdir. Bu iclasların əksəriyyətində müzakirələr əsasən İrəvan quberniyası, qəzası və şəhəri ətrafında getmiş, Milli Şuranın qəbul etdiyi ən ağır və ağırli qərar isə İrəvanın Ermənistana güzəştə gedilməsi ilə bağlı olmuşdur. Milli Şuranın 29 may tarixli iclasında “İrəvanın Ermənistana güzəştə gedilməsinin qəçiləz olduğunu” bildirən, bunu “tarixi zərurət, bizim üçün isə qəçiləz acı bir həqiqət” kimi qiymətləndirən və bu qərara səs verən 16 nəfər şura üzvlərinin işlətdiyi “qəçiləz” sözünün arxasında həmin qərarın qəbul edildiyi dövrdə regionda yaranmış son dərəcə mürəkkəb vəziyyət dururdu. Azərbaycanlılarla eyni gündə müstəqil Ermənistən Respublikasının yaradıldığını elan etmiş erməni milli qüvvələrinin regionda həm də real siyasi və hərbi qüvvə, bu dövlətin yaradılmasının isə artıq həll edilmiş məsələ olduğu ilə hesablaşmamaq mümkün deyildi. Digər tərəfdən, yeni yaradılan respublikaların taleyinin müəyyən edilməsində Osmanlı Türkiyəsinin həlliədici rol oynadığı, Ermənistən Respublikasının hansı ərazilərdə yaradılması məsələsini həmin dövrdə məhz bu

dövlətin həll etdiyi də qəçiləz həqiqət idi. Həmin məsələdə Osmanlı siyasi dairələrinin mövqeyinin birmənalı olmaması onszu da mürəkkəb vəziyyəti daha da dərinləşdirirdi. Birinci dünya müharibəsinin son aylarında Osmanlı ordusunun Qafqaz cəbhəsindəki uğurları sırasında Tələt paşa və Ənvər paşa (baş nazir və hərbi nazir) Cənubi Qafqazda erməni dövlətinin yaradılmasını ümumiyyətlə məqsədə uyğun bilmir, yaxud çox zəif, yaşamaq qabiliyyəti olmayan bir Ermənistən yaradılmasını mümkün hesab edirdilər. Batum danışqlarında Türkiyəni təmsil edən nümayəndə heyəti isə tarixən Azərbaycana məxsus bir sıra ərazilərin ermənilərə verilməsini vacib sayır və Azərbaycan nümayəndələrinə beynəlxalq aləm qarşısında ermənilərin mövcudluğunu tanımağı və onlara müəyyən ərazi güzəştərləri etməyi məsləhət görürler. Mayın 27-də hələ Milli Şuranın yaradılması haqda tarixi qərarın verilməsindən əvvəl fövqəladə iclasa yığılan Seymin keçmiş azərbaycanlı deputatları qarşısında Batumdan yenicə qayıtmış Nəsib bəy Yusifbəylinin etdiyi məruzə bu məsələdə son qərarın kim tərəfindən verildiğini göstərdi: “Türkiyə nümayəndə heyətinin qənaətinə görə Zaqafqaziyanın çıçəklənməsinin başlıca rəhni Zaqafqaziya xalqlarının birliyi və həmrəyliyidir. Bu məqsədə çatmaq üçün bizim tərəfimizdən ermənilərə bir qədər torpaq güzəşt olunmalıdır”. Həmin iclasda yaradılan Milli Şuranın mayın 28-də keçirdiyi ilk tarixi iclasda M.Ə.Rəsulzadənin Batumdan göndərdiyi məktublar və teleqramlar oxunur. Həmin günün ən mühüm məsələsi İstiqlal Bəyannaməsinin qəbulu olduğundanmır, ya hansı səbəbdənsə, iclasın protokolunda bu məktub və teleqramların məzmunu açıqlanmır. Lakin Milli Şuranın ertəsi gün, mayın 29-da keçirdiyi iclas artıq bütünlükə

Ermənistana ərazi verilmesi məsələsinə həsr olunur və burada nə üçün məhz İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsinin səbəbi də açıqlanır. Həmin dövr İrəvan quberniyasına daxil olan 7 qəzadan artıq 5-i, o cümlədən quberniyanın ikinci böyük şəhəri - Aleksandropol (Gümräj) artıq türk qoşunları tərəfindən tutulmuşdu. F.Xoyski məhz bu faktı vurgulamaqla, "ermənilərə veriləcək siyasi mərkəzin" artıq ancaq İrəvan şəhəri ola biləcəyini və bu şəhərin ermənilərə güzəştə gedilməsinin qaçılmaz olduğunu qeyd edir.

Azərbaycan Milli Şurasının bu "qaçılmaz" reallıqla, xüsusilə Türkiye nümayəndələrinin "tövsiyələri" ilə hesablaşmamaq imkanı var idimi? Bütün bu məsələlərin Batumda və Tiflisdə həll edildiyi, Azərbaycan Xalq Cümhuriyyətinin hələ özünün siyasi mərkəzinin - Bakının düşmən əlində - bolşevik-dəsnək Bakı Soveti hökumətinin ixtiyarında olduğu, bu siyasi mərkəzi azad edə bilən Azərbaycan qoşununun hələ də yaradılmadığı, Azərbaycanın işgal edilmiş torpaqlarını azad edəcək və xalqımızı kütləvi qırğından qurtaracaq yeganə qüvvə kimi Osmanlı Türkiyəsinə ümid edildiyi nəzərə alımarsa, bu sualın cavabı özlüyündə aydınlaşar.

Həmin dövr Azərbaycan Xalq Cümhuriyyətinin milli mərkəzi sayılan Gəncədə hələ onları nə gözlədiyindən xəbərsiz olan Milli Şura üzvləri itirilmiş torpaqların acısını azaltmaq üçün elə həmin iclasda ermənilərlə konfederasiya yaratmaq məsələsini müzakirə edir və yekdil səslə qəbul edirlər. Eyni zamanda, Ermənistən qarşısında onlara edilən güzəştlər müqabilində həmin dövr Zəngəzur və Qarabağda erməni generalı Andranikin silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı aparılan hərbi əməliyyatların dayandırılması, ermənilərin

Qarabağa olan iddialarından imtina edilməsi kimi şərtlər qoyulur. Azərbaycan hökumətinin başçısı F.Xoyskinin mayın 29-da xarici işlər naziri M.Hacınskiyə yazdığı məktubdakı sətirlər - "Biz ermənilərlə bütün mübahisələrə son qoymuş, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik" - Azərbaycan dövlət xadimlərinin bu labüb itkidən mümkün qədər siyasi fayda götürmək cəhd-lərindən xəbər verirdi [56, s. 2].

1918-ci il iyunun 16-da öz fəaliyyətini Tiflisdən Gəncəyə köçürən Azərbaycan Milli Şurası və hökuməti burada son dərəcə gözlənilməz və xoşagəlməz bir münasibətlə qarşılaşır. Bu zaman şəhərdə real hakimiyət hələ may ayının axırlarında 300 nəfərlik hərbi təlimatçılarda Gəncəyə gəlmiş Türkiye Qafqaz Ordu-sunun Baş komandanı Nuru paşanın əlində idi. Onun ətrafında cəmlənmiş bir qrup dini-klerikal və mülkədar-burjuza zümrələrin nümayəndəleri Azərbaycan Milli Şurası və hökumətinin "həddən artıq demokratik" islahatlar keçirəcəyindən ehtiyat edərək Milli Şura və hökumət üzvlərinə etimadsızlıq göstərir, onlara xalq adından müstəqil dövlət yaratmaq səlahiyyəti verilmədiyi, azərbaycanlıların müstəqil yaşamaq qüdrətinə malik olmadığı və bu səbəbdən Türkiyəyə birləşməyin daha məqsədə uyğun olduğunu bəyan edərək əslində, Azərbaycanın dövlətçiliyini tanımaqdan imtina edirlər. "İlhaqçılar" adlanan bu siyasi qüvvələr Gəncə qəzası əhalisi arasında öz tərəfdarlarından Osmanlı dövlətinə birləşmək arzusunu ifadə edən mindən çox imza toplayıb Nuru paşa təqdim edirlər. Qeyd edilməlidir ki, hələ Trabzon və Batum danışçıları getdiyi zaman Türkiyəyə birləşmək təklifi ilə ayrı-ayrı azərbaycanlı nümayəndə heyətləri bu şəhərlərə gedir və

Türkiyə xadimləri ilə görüşürdülər. İlhaqçıların Azərbaycanda türkçülükdə hərəkatının ideoloqlarından biri, görkəmli ictimai-siyasi xadim, 1909-cu ildə Türkiyəyə mühacirət etmiş və Nuru paşanın siyasi müşaviri kimi onunla birgə Gəncəyə gəlmış Əhməd bəy Ağaoğlu tərəfindən dəstəkləndiyi tezliklə məlum olur.

Cəmi bir neçə aydan sonra Osmanlı dövlətinin I Dünya müharibəsində möglubiyyətə uğrayıb, qalib dövlətlər tərəfindən tutduğu bütün ərazilərdən çıxmağa məcbur ediləcəyi (Mudros sazişi) və Türkiyənin özünün müstəqil dövlət olaraq qalması uğrunda ölüm-dirim savaşına qalxacağı nəzərə alınarsa, Milli Şura və hökumət üzvlərinin ilhaqçıların tələbləri qarşısında geri çəkiləcəyi təqdirdə azərbaycanlıların və onların ərazilərinin taleyinin hansı ölkələr tərəfindən və necə həll ediləcəyi o qədər də sual doğurmur. Hər halda, Milli Şuranın üzvləri yaranmış vəziyyətin ağırlığını və nə kimi təhlükəli nəticələrə gətirib çıxaracağını aydın təsəvvür edirlər.

İyunun 17-də M.Ə.Rəsulzadənin başçılığı ilə Milli Şura Gəncədə iki qapalı iclas keçirir. F.Xoyski 26 nəfər Milli Şura üzvünə M.Ə.Rəsulzadə və M.H.Hacınskinun Nuru paşa ilə görüşü və apardığı danışqlar barədə məlumat verir. Nuru paşanın özünü əsgər adlandıraq daxili işlərə qarışmadığını bildirib siyasi məsələlərin müzakirəsini özünün mülki işlər üzrə müavini Əhməd bəy Ağaoğluna həvalə etdiyi aydınlaşır. Daha sonra göstərilən şəxslərin Ə.Ağaoğlu ilə son dərəcə ağır keçən danışqlarının nəticəsi kimi Milli Şuranın buraxılması, ölkədə hökm sürən anarxiyanı, habelə daxili və xarici maneələri nəzərə alaraq geniş səlahiyyətlər verilmiş yeni hökumətin təşkili kimi razılıq əldə edildiyi bildirilir [12, s. 36; 20, s. 6].

Milli Şuranın son dərəcə gərgin və əsəbi şəraitdə keçən ikinci iclasında onun üzvlərinin bir hissəsi Milli Şuranın buraxılmasına qəti etiraz edir, bu tələbi Nuru paşanın və Türkiyə hökumətinin Azərbaycanın daxili işlərinə qarışması kimi qiymətləndirirlər. M.Y.Cəfərovun titrəyən səsə: "Bizim azadlığımızı əlimizdən alırlar. Biz də əldə etdiyimiz azadlığımızı asanlıqla əldən veririk. Əfsuslar olsun ki, bizim kömək gözlədiyimiz türk qardaşlarımız bizim ürəyimizi parçalayıb, bizim hissərimizi zəhərləyirlər" - sözlərindən sonra ağlaması bu müzakirələrin ən yüksək emosional səviyyəyə çatdığını göstərir. Lakin M.Ə.Rəsulzadə öz həmkarlarını "...belə bir fövqəladə ağır vəziyyət olduğu bir zamanda bu məsələni olduqca soyuqqanlıqla müzakirə etməyə" çağırır. Neticədə Milli Şura üzvləri, sözün əsl mənasında, siyasi müdriklik və iradə nümayiş etdirir, yaranmış real vəziyyəti və konkret tarixi şəraiti nəzərə alaraq mümkün olan həddə qədər güzəştərə getmək, lakin istiqlali saxlamaq məqsədilə iki mühüm qərar qəbul edirlər: Milli Şura öz fəaliyyətini müvəqqəti dayandırsın, birinci hökumət buraxılsın, bütün hakimiyyət (qanunvericilik və icra) Müəssisələr Məclisi çağırılanadək F.Xoyskinin sədrliyi ilə yaradılmış yeni - ikinci Müvəqqəti hökumətə həvalə edilsin.

Bu məsələni Əhməd Ağaoğlu və onun vasitəsilə Nuru paşa ilə razılışdırıldıqdan sonra tərkibinə ilhaqçılar da daxil edilmiş yeni hökumətin səlahiyyətləri müəyyənləşdirilir. Bu səlahiyyətlər xeyli genişləndirilsə də, hökumətə Azərbaycanın dövlət müstəqilliyini, mövcud siyasi azadlıqları ləğv etmək hüquq verilmir [56, s. 2].

Gəncə dövrü cəmi bir neçə günü əhatə etməsinə baxmayaraq, Azərbaycan parlamentarizminin yaranma tarixində ən dramatik və eyni zamanda təhlükəli bir

mərhələ hesab edilə bilər. Bu təhlükənin içəridən - azərbaycanlı və qismən də dost türk nümayəndələrindən gəlməsi bütöv bir millətin taleyinin nə dərəcədə fərdi yanaşmalar və ziddiyətli münasibətlərdən asılı olduğunu göstəirdi. Bununla belə, olduqca mürəkkəb beynəlxalq və daxili şəraitdə Azərbaycanın siyasi xadimləri həmin dövrдə faktiki olaraq soyqırımına məruz qalan xalqın varlığını və dövlətçiliyini qorumaq məsuliyyətini bir daha öz üzərlərinə götürürlər, Azərbaycanın istiqsalını bütün digər məsələlərdən, o cümlədən vəzifə və partiya maraqlarından üstün tutaraq siyasi böhrandan çıxmaga müvəffəq olurlar.

Sonrakı aylar ölkənin siyasi, iqtisadi və mədəni həyatında son dərəcə mühüm hadisələrlə əlamətdar olur ki, onların arasında ən əhəmiyyətli sentyabrın 15-də Bakının Qafqaz İsləm Ordusu tərəfindən azad edilməsi, bütün bu müddət ərzində geniş fəaliyyət göstərmiş Azərbaycan hökumətinin öz siyasi mərkəzinə - paytaxt Bakıya köçməsi hesab edilə bilər. Lakin cəmi iki aydan sonra, 1918-ci ilin noyabr ayında Türkiyə Mudros barışığına əsasən məglub tərəf kimi öz hərbi qüvvələrini Cənubi Qafqazdan çıxarmalı olur və bununla da Azərbaycan hökuməti üçün yaranmış əlverişli daxili şəraitə son qoyulur.

Yeni sarsıntılardan xəbər verən həmin günlərdə - 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası Bakıda öz fəaliyyətini bərpa edərək ölkənin müqəddərətini yenidən öz əlinə aldığı bildirir. Milli Şuranın 20 noyabrda keçirilən növbəti iclasında artıq "Müvəqqəti Azərbaycan Parlamenti"nın (Məclisi-Məbusan) təsis edilməsi haqqında qanun layihəsi geniş müzakirə olunaraq qəbul edilir. Qanunda göstərilirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli

Şurası milli bir idarə formasından dövlət idarə forması almışdır. Lakin Azərbaycan əhalisi yalnız türklərdən ibarət olmadığı üçün bu ərazidə yaşayan bütün xalqlar Parlamentdə təmsil olunmalıdır. Azərbaycan Parlamenti Qafqaz məlumat-təqviminə görə 2 milyon 750 nəfər təşkil edən ölkə əhalisinin hər 24 min nəfərinə 1 nümayəndə hesabı ilə 120 deputatdan ibarət olmalı, bu deputatlardan 80 nəfər türk-müsəlman, 21 nəfər - erməni, 10 nəfər rus, 1 nəfər alman və 1 nəfər yəhudİ əhalisini təmsil etməli idi. Hətta sayıları çox az olduğu üçün seçkilərdə iştirak edə bilməyən gürcü və polyaklara da Parlamentdə hərəsi bir deputatla təmsil olunmaq hüquq verilirdi.



Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin aparat işçiləri. 1919-cu il.

Qanunda qeyd edildirdi ki, Milli Şuranın 44 üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün mexaniki olaraq Parlamentə keçirlər. Lakin bu 44 nəfər müxtəlif

siyasi partiyaların nümayəndələri olduğundan Azərbaycan xalqının ayrı-ayrı təbəqələrinin nümayəndələrinin də parlamanda təmsil olunmalarına ehtiyac vardır. Odur ki, qalan 36 yer ölkənin müxtəlif şəhər və qəzalarının türk-müsəlman əhalisi arasında bölünür. Qanuna görə, erməni əhalisinin 21 nəfər nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i Bakı erməni milli şuralarından, rus əhalisinin 10 nəfər nümayəndəsi isə Rus Milli Şurası tərəfindən təklif edilməli idi [45, s. 23].



*Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açıldığı gün hökumət təmsilçiləri və Parlament fraksiyalarının üzvləri: Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədli, Məmmədyusif Cəfərov, İbrahim Heydəroğlu, Məmməd Ədəmin Rəsulzadə, Məhəmməd Həsən Hacınski, Kərim Ödər, Nağı bəy Şeyxzamanlı, Əliağa Şixliniski, Abbasqulu Kazimzadə və digərləri.
1918-ci il 7 dekabr.*

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN GƏNCƏ DÖVRÜ

1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bəyan edilir. Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb tarixi şəraitdə fəaliyyətə başlayır. Bu zaman Bakı Stepan Şaumyan başda olmaqla Bakı Xalq Komissarları Sovetinin nəzarəti altında idi. 1918-ci il mart hadisələrindən sonra Bakı Kommunası yerli əhali arasında öz nüfuzunu ititir və öz hakimiyyətini Azərbaycan əyalətlərinə yaya bilmir. Bu zaman Gəncədə faktiki hakimiyyət may ayının axırlarında Gəncəyə 300 nəfər hərbi təlimatçı ilə gələn Türkiyənin Qafqaz ordusunun baş komandanı Nuru paşanın əlində idi. Belə bir şəraitdə yeni yaranmış Azərbaycan hökuməti və Milli Şurası 1918-ci il iyun ayının 16-da Gəncəyə köçür. Nuru paşa Gəncəyə gəlmış Milli Şuraya şübhə ilə yanaşır, hətta onun üzvlərini qəbul etməkdən belə imtina edir [11, s. 42; 29, s. 20-21].

Bu vaxt Nuru paşanın müşaviri və Azərbaycan milli hərəkatının ən görkəmlı nümayəndələrindən biri, "Difai" partiyasının ideoloqu Əhməd bəy Ağayev milli müstəqilliyimizi təhlükə qarşısında qoymamaq məqsədi ilə qarşılıqlı güzəştlər əsasında təkliflər irəli sürür. Təkliflərə əsasən Milli Şura buraxılır, bütün hakimiyyət yeni yaradılmış hökumətə keçirdi. Məsələnin müzakirəsi üçün Gəncədə iyunun 17-də Milli Şuranın iclası keçirilir. İclasa Məmməd Əmin Rəsulzadə başçılıq edir. Fətəli xan Xoyski hökumətin istefaya getməsini bəyan edir. Milli Şura buraxılır, F.Xoyskiyə yeni hökuməti formallaşdırmaq həvalə edilir, bütün qanunverici və

icraedici hakimiyyət yeni hökumətə keçir. Gəncədə toplanan ikinci kabinetə aşağıdakılardaxil oldu:

F.Xoyski - Nazirlər Şurasının sədri və ədliyyə naziri, M.H.Hacncki - xarici işlər naziri, B.X.Cavanşir - daxili işlər naziri, X.Məlikaslanov - yollar naziri, Ə.Ə.Əmircanov - maliyyə naziri, X.P.Sultanov - əkinçilik naziri, N.Yusifbəyli - xalq maarifi və etiqadlar naziri, A.Əsurov - ticarət və sənaye naziri, X.Rəfibəyov - xalq sənayesi və himayədarlıq naziri.

F.Xoyski kabinetinin ilk qərarı Azərbaycanda yaranmış vəziyyəti nəzərə alaraq, bütün ölkə ərazisində hərbi vəziyyətin elan olunması oldu. Azərbaycan hökumətinin Gəncədə cəmi üç ay fəaliyyət göstərməsinə baxmayaraq, mühüm qərarlar qəbul edildi. Avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qanun qəbul edilir. Bu qanuna əsasən, 19 yaşına çatmış vətəndaşların ordu sıralarına səfərbər edilməsi elan edilir. Müstəqil Azərbaycan ordusunun yaradılmasına başlanılır. Əslində gənc dövlətimiz üçün ən çətin məsələlərdən biri ordu quruculuğu idi [10, s. 41; 20, s. 25].

Ulu Öndərimiz Heydər Əliyevin vurguladığı kimi, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Azərbaycan Xalq Cümhuriyyətini qorumaq üçün milli ordu qurmaq lazımdı, hərbi milli kadrlar isə çatışmırıldı. Bu çətin işə rəhbərlik Səmədbəy Mehmandarov və Əliağa Şixlinskiyə tapşırıldı. 1918-ci il iyunun 26-da Müsəlman korpusu Azərbaycan korpusu adlandırıldı. Həmin il avqustun 13-də Azərbaycan korpusu ləğv edilir və onun yenidən qurulmasına başlanılır. Sentyabrın 1-də verilən qərara əsasən, Hərbi Nazirlilik təsis edilir. Gəncədə başlanan iş öz bəhrəsini verir. Artıq 1919-cu ilin axırlarında Azərbaycan ordusu iki piyada və bir süvari diviziyanın ibarət idi. Gəncədə

həyata keçirilən ən önəmlili tədbirlərdən biri də, Fövqəladə Təhqiqat Komissiyasının yaradılması idi. Bu Komissiyanın başlıca məqsədi Birinci dünya müharibəsi başlananından sonra, xüsusilə də 1917-ci il Fevral burjua inqilabı və Oktyabr çevrilişindən sonra ermənilərin Cənubi Qafqazda Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər və əsl soyqırımı siyasetini təhqiq etmək və onu bütün dünyaya bəyan etmək idi. 1918-ci il iyulun 15-də komissiyanın yaradılması haqqında qərar qəbul edilir, avqustun 31-də isə Ələkbər bəy Xasməmmədovun sədrliyi ilə 7 nəfərdən ibarət təhqiqat komissiyası yaradılır. 12 avqust 1918-ci il tarixdə AXC hökumətinin qərarı ilə müvəqqəti tədbir kimi ölüm hökmü tətbiq edildi. Bununla eyni vaxtda Xüsusi Hərbi məhkəmə yaradıldı. Azərbaycan Məhkəmə Palatası haqqında Ədliyyə nazirliyi tərəfindən təqdim edilmiş əsasnamə təsdiq edildi.

Azərbaycan hökumətinin 30 avqust tarixli qərarı ilə Gəncənin tarixi adı özünə qaytarılır. Eyni qərарla Qaryagın qəzası Cəbrayıl qəzası adlandırılır. Ümumiyyətlə, paytaxt Bakıya köçürürlənə qədər Azərbaycan hökuməti Gəncədə ölkənin siyasi, iqtisadi, mədəni, ictimai həyatı ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirir. Azərbaycan Xalq Cümhuriyyəti qanunvericilik fəaliyyətinə respublika bayrağının müəyyən edilməsi ilə başladı. 1918-ci il iyunun 21-də hökumətin yığıncağında qırmızı fonda ağ rəngli aypara və səkkizgüşəli ulduz olan bayraq Azərbaycan bayrağı kimi qəbul edildi. Sentyabrın 9-da bu bayraq səthində ağ aypara və səkkizgüşəli ulduz təsvir olunan, bərabər endə mavi, qırmızı, yaşıl zolaqlar rəngində bayraqla əvəz olundu. Azərbaycan Cümhuriyyətinin Dövlət bayrağının bu üç rəngi rəmzi olaraq "Türk

milli mədəniyyətini, müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi” [11, s. 39, 42].

1918-ci il iyunun 30-da Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Xalq Maarifi Nazirliyinin ştatı təsdiq edilir. Bu ştata nazir, onun müavini, nazirliyin idarə, şöbə və dəftərxana aparatı işçiləri daxil idi. Nazirliyin səlahiyyətinə xalq maarifinə aid qanuni aktların layihələrini hazırlayaraq müvafiq qanunvericilik idarələrinə təqdim etmək, respublikada elmin və maarifin inkişafına kömək edən tədbirlər planı işləyib hazırlanmaq, nazirlik sistemi üzrə maliyyə smetası tərtib etmək, nazirlik sistemində olan bütün idarələrin və tədris müəssisələrinin illik hesabatlarını müzakirə etmək daxil idi [41, s. 26, 30].

Xalq Maarifi Nazirliyinin məktəblər idarəsi nəzdində ali və orta ixtisas təhsili, xalq təhsili və peşə təhsili işləri üzrə üç müstəqil şöbə yaradılır. 1918-ci il 28 avqust hökumətin qərarı ilə ölkədə olan məktəblər milliləşdirilirdi. Qərara əsasən, bütün ibtidai təhsil müəssisələrində tədris ana dilində aparılmalı, ali ibtidai və orta tədris müəssisələrində Azərbaycan dilinin tədrisi məcburi surətdə həyata keçirilməli idi. Məktəblərdə Azərbaycan dilinə üstünlük verilməsinə baxmayaraq, milli azlıqlar da nəzərə alınırıldı. Belə ki, 1918-ci il 7 sentyabr qərarına əsasən əgər sinifdə 10 nəfərdən az olmayıaraq başqa millətdən olan şagird var idisə, onlara öz dillərində ilahiyyat və ana dili keçilməli idi [56, s. 2].

1918-ci il iyunun 27-də Nazirlər kabinetinin iclasında Fətəli xan Xoyskinin “Bayram günləri haqqında” məruzəsi dinlənilir və hər həftənin cümə günü dövlət bayramı günü kimi qəbul edilir. Eyni iclasda dövlət dili haqqında qərar qəbul edilir. Azərbaycan dili dövlət dili elan edilir. Məhkəmə, inzibati və başqa sahələrdə

səviyyəli kadrlar meydana gələnə qədər dövlət müəssisələrində müvəqqəti olaraq rus dilindən istifadə edilməsinə razılıq verildi.

İyulun 3-də “Azərbaycan hökumətinin xəbərləri” adlı mətbə orgaının nəşrinə başlanıldı. Avqustun 3-də qəbul edilən qərara əsasən Azərbaycan hökumətinin mühüm qərarları Azərbaycandan kənarda yaşayan həmvətənlərə çatdırılmalı idi [21, s. 25].

Avqustun 23-də Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında qanun qəbul edildi. Bu qərara əsasən, 1914-cü il iyulun 19-na qədər Azərbaycan ərazisində yaşamış və hər hansı inzibati idarə və ya ictimai zümrə tərəfindən qeydə alınmış şəxs, həmçinin ölkə daxilində və ya onun xaricində Azərbaycan vətəndaşından doğulmuş, ölkə ərazisində yaşamış və ölkədə məskunlaşmış, yəni evləri, iş yerləri olan şəxslər Azərbaycan vətəndaşı hesab edildi.

1918-ci il 22 avqust qərarı ilə xarici pasportların verilməsi qubernatorların səlahiyyətinə verildi. Çağırışçılarla, məhkəmədə və istintaqdə olanlara, həmçinin vergilərin ödənilməsindən boyun qaçıranlara pasport verilməməsi haqqında qərar qəbul edildi. Həyata keçirilən tədbirlər sırasında AXC-nin ilk paytaxtı Gəncə ilə də bağlı tədbirləri diqqəti cəlb edir.

Hökumətin 1918-ci il 22 iyun tarixli qərarı ilə Gəncənin ictimai idarəsinin fəaliyyəti bərpa olundu, onun işinə köməklik üçün 150 min manat faizsiz borc ayrıldı. 27 iyun tarixli qərarla Gəncə şəhər milisi yerli idarəciliyin tabeliyinə verildi, 11 iyul qərarı ilə Gəncə hərbi mükəlləfiyyət idarəsi yaradıldı.

1918-ci ilin iyununda türk hərbçilərinin yardımı və yaxından iştirakı ilə əsası Müsəlman korpusu tərəfindən qoyulmuş hərbi məktəb Gəncədə fəaliyyətə başladı.

Məktəbə qəbul norması 100 nəfər olsa da, orada oxumaq istəyən azərbaycanlıların sayı qat-qat çox idi. Beləliklə, Gəncədə milli hərbi kadrlar yetişdirilirdi.

Qısa müddət ərzində həyata keçirilən bu tədbirlərə baxmayaraq, hökumətin başlıca vəzifəsi Azərbaycan Xalq Cümhuriyyəti hakimiyətinin ölkənin bütün ərazisində bərqərar edilməsi idi. Bu zaman S.Şaumyan bolşevik-dəsnak silahlı dəstələrinə Gəncə üzərinə yürüş əmri vermişdi. 1918-ci il iyunun 12-də Kürdəmir daşnakların əlinə keçmişdi. Göyçay uğrunda gedən döyüslərdə Gəncədə yaradılmış Qafqaz İslam Ordusu xalq könüllülərinin fəal iştirakı ilə bolşevik-dəsnak hərbi birləşmələrini darmadağın etdi. İyunun 20-də Şamaxı azad olundu. Artıq Bakıya yol açıq idi. 1918-ci il sentyabrın 15-də birləşmiş Qafqaz İslam Ordusu qoşun hissələri Bakıya daxil olur, Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur [41, s. 25; 30-31].

Gəncədə milli ordu quruculuğu və Qafqaz İslam Ordusu. Qədim zəngin və keşməkeşli tarixə malik Gəncə şəhəri əsrlər, minilliklər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparıb. Zəngin təbii sərvətlərinə, əlverişli və strateji coğrafi-siyasi mövqeyinə görə Gəncə şəhəri daima güclü dövlətlərin təzyiqlərinə, hərbi təcavüzünə məruz qalıb. Bununla belə, gəncəlilər öz mövcudluğunu qoruyub saxlaya bilib, ən qüdrətli düşmən ordularına qarşı mübarizədə hünər, qəhrəmanlıq nümunələri göstərib. Dörd min il bundan əvvəl fars işgalçılara qarşı döyuşmuş Əfrasiyab, XI əsrдə monqolların əleyhinə döyuşmuş Usta Bəndər, Qızıl Arslan, Cavad xan kimi sərkərdə və dövlət xadimləri Azərbaycanın qəhrəmanlıq tarixinin bütöv bir salnaməsini yaradıblar. Bu kimi mərd sərkərdə və dövlət başçılarının şanlı ömür və fəaliyyət yolu xalqın vətən

sevgisini, azadlıq və dövlətçilik hissini daha da gücləndirib, onu həyatımızın ən vacib, ən ümdə məqsədina çevirib. Onların yaratdığı dəyərli ənənələr yüzilliklər boyu, uğurla davam etdirilib. Tarixin müxtəlif mərhələlərində ərəblərin, monqolların, özbəklərin, gürçülərin, rusların və digər qəsbkarların hərbi yürüşlərinə qarşı rəşadətlə döyüşən gəncəlilər Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı zamanı da dövlətçilik ənənələrinin müdafiəsinə qalxaraq Cavad xanın simasında qəhrəmanlıq salnaməsi yaratdır. Cavad xan şəhid olduqdan sonra oğlu Uğurlu xanın Gəncəni yenidən ələ alaraq qısa bir müddətdə də olsa, xanlığı bərpa edə bilməsi isə gəncəlilərin dövlətçilik, vətənpərvərlik dəyərlərinə olan yüksək sevgisinin bariz nümunəsidir.



Cavad xan (1748-1804).

Cavad xanın qəhrəman qadını Bəyim xanım bu böyük itkini böyük mətanətlə qarşılıdı. Onun sarsılmazlığı və yenilməzliyi hətta daşqəlbli rus generallarını belə heyrətə salmışdı. Gəncənin işgalində iştirak etmiş rus generalı Koryaginin gündəliyi buna şəhadət edir. O yazır: “Əgər Pavel Dmitriyeviçin yanında yavəri olmasaydı, o, qəhrəman tatar xanının, qəhrəman zövcəsinin qılincından salamat qalmayacaqdı. Əsgər araya girmiş, endirilmiş qılinc ona dəymışdır... Bu hadisədən sonra Sisianov dərhal çölə çıxmış, lakin rəngi qaçmışdı. Mən tatar xanının arvadının əynində çərkəzi paltar, belində xəncər və əlində ərinin qılincını gördüm. Qılinc tanış idi. Onun zəhmli əri, o qılincla mənə zərbələr endirmişdir, xan qılinci atraksionlar kimi oynadırdı, daha doğrusu, elə bil rəqs edirdi. Mən, onun “oyununa” dözə bilmədiyimi hər dəqiqə hiss edirdim və buna görə də əsgərlərdən birini məni əvəz etməyə çağırıldım və özüm “oyundan” çıxdım...”

Biz qalanı zəbt etmişdikə də, bu tatar qadını özünü qalib kimi aparırdı və əmr etdi ki, onun otağından çıxaq. Sözlərimi başa düşməsəm də, əl işarəsindən işin nə yerdə olduğunu anladım. O, nə ərinin, nə də oğlunun meyitləri üzərində ağlamırdı. Yanaqlarında bir qotrə də olsun göz yaşı görmədim. Ağlayanlar saray adamları imiş...”.

Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işgal olunduğu 90 il (1828-1917) ərzində Rusiya imperiyası xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman azərbaycanlılar orduda xidmət əvəzinə müxtəlif cür vergilər ödəmişlər. Yalnız Gəncə şəhərinin yüksək zadəgan və ziyali zümrəsi içərisində ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmışlər və bu hesabdan göstərilən dövrdə müəyyən

məqdarda azərbaycanlı zabit heyəti yaranmışdır ki, onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmışlər. Onlardan Əmir Kazım Qacar, Əmənulla xan Qacar, Cahangir bəy Kazimbəylinin adlarını çəkmək olar. Gəncə-Qarabağ bəylərbəyliyində aparıcı mövqeyə malik olan Qacarlar nəslindən 7 general fəaliyyət göstərmişdir.

Daim müstəqilliyyə can atan və bu istiqamətdə döyüşlərə atılan gəncəlilər Birinci dünya müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. Buna misal olaraq İstiqlal şairimiz Əhməd Cavadın və yüzlərlə gəncəlilərin Birinci dünya müharibəsi zamanı Osmanlı dövlətinin tərəfində döyüşlərdə iştirak etməsini göstərmək olar. Difai partiyasının liderlərindən olan Aslan bəy Xoyski, Şeyxzamanov qardaşları və Əhməd Cavadın dövlət müstəqilliyyinin bərpə edilməsi məqsədi ilə Osmanlı hökumətinə hərbi yardım etmək müraciəti öz səmərəsini verdi. Belə ki, Ənvər Paşa Gəncə ziyalılarına, xüsusən Difai ideoloqlarına arxalanaraq Qafqazda yaşayan türk və müsəlman xalqların yaşadığı bölgələrdə lazımlı təşkilatlanmanın yaratmaq və onlardan ibarət olacaq "İslam Ordusu"nun qurulması üçün qardaşı yarbay Nuru paşanı vəzifələndirdi. Nuru paşa iki tümanlık bir korpus və bəzi milis süvari alaylarından təşkil ediləcək Qafqaz İslam Ordusuna komandan təyin edildi və buna görə də on səkkiz zabit heyəti yaradıldı. Nuru paşa iki rütba yüksəldilərək fəxri general-leytenant rütbəsinə yüksəldildi, Qafqaza gedəcək zabitlərə də fəxri olaraq bir üst rütbə verildi. Cəmi üç yüz nəfər heyatlə Gəncəyə daxil olan Nuru paşa rəhbərlik etdiyi Qafqaz İslam Ordusuna gəncəlilərdən ibarət könüllülərin qatılması ilə təqribən otuz min nəfərə çatmışdır. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata

keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrına qədər fəaliyyət göstərmişdir. Şübhəsiz, Azərbaycanın dövlət müstəqilliyinin və şərəfinin qorunmasına müstəsna xidmətləri olmuş Qafqaz İslam Ordusunda otuz min gəncəlilərdən ibarət könüllülər vurulmuşdur.

Azərbaycanda milli ordunun yaradılması haqqında ilk təklif Rusiyada çarizm dağıldıqdan sonra, İsmayılov xan Ziyadxanov tərəfindən 1917-ci ilin mayında keçirilən Qafqaz Müsəlmanları qurultayında edilmişdir və bu qurultayda müsəlman alayları yaradılmasına başlamaq üçün xüsusi büronun təşkili haqda qərar qəbul edilmişdi. Həmin ilin oktyabrında Nəsib bəy Yusifbəylinin təklifi ilə Azərbaycan Türk Demokratik Federalistlər Partiyasının I qurultayında milli ordunun yaradılması geniş müzakirə edilmişdi.

1917-ci ilin noyabrında Zaqqafqaziya komissarlığı Zaqqafqaziyənin respublikalarında milli hərbi korpuslarının yaradılması haqqında qərar qəbul etdi. Azərbaycan korpusunu təşkil etmək general Əliağa Şıxlinskiyə tapşırılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi bir tarixdə - 1918-ci ilin 28 mayında ölkədə keçmiş müsəlman könülli dəstələrindən ibarət 600 nəfərlik hərbi hissə fəaliyyətdə idi. Əlbəttə, bu cüzi hərbi qüvvə ilə Azərbaycanın müstəqilliyini müdafiə etmək və Bakıda S. Şaumyanın başçılıq etdiyi Bakı Soveti (Bakı kommunası) qoşunlarının Gəncə üzərinə hazırlanmış hücumunun qarşısını almaq çətin idi. Belə bir vəziyyətdə Azərbaycanın kömək gözləyə biləcəyi yeganə ölkə Osmanlı Türkiyəsi idi. Bu məqsədlə Azərbaycan

Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski Osmanlı Türkiyəsinə hərbi yardım haqqında xahişə müraciət etdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1919-cu il dövlət bütçəsində hərbi xərclər bütçənin 24 faizini təşkil edirdi və həmin il 25 min nəfərlik milli ordu yaradılması nəzərdə tutulmuşdu. Hərbi nazir general Səməd bəy Mehmandarov 1919-cu ilin 2 aprelində Nazirlər Şurasına göndərdiyi məktubunda Azərbaycan xalqının şöhrəti hərb tarixinə malik olduğunu qeyd etmişdir. Göstərmişdir ki, tarixi qəhrəmanlıq ordumuzun milli vətənpərvərlik ruhuna təsir edən vacib amillərdən biridir. 1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və bir süvari diviziyasından ibarət idi. Bundan əlavə Gəncədə iki artilleriya batareyası və yüngül toplara malik xüsusi diviziya yaradılmışdı. Ordunun tərkibində həmin dövrə 3 zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil və s. var idi. 1920-ci ilin əvvəlində Azərbaycan ordusunun şəxsi heyətinin 40 min nəfərə çatdırılması planlaşdırılırdı. Hərbi xidmətə 19-24 yaşlı gənclərin çağırılması nəzərdə tutulurdu. Ordunu gücləndirmək üçün 5 tank, 12 hidroplan, 6 aeroplən, 9 zirehli avtomobil və s. alınması planlaşdırılmışdı. Gəncədə bir hərbi zavod işləməyə başlamışdı. Lakin eyni zamanda Azərbaycanın Avropa ölkələrindən silah alması da böyük çətinliklərə rast gəlirdi.

Belə ki, Antanta ölkəleri Azərbaycanın Osmanlı Türkiyəsi ilə əlaqələrini bilərək, ona silah satmaq istəmirdi. Bütün bunlara baxmayaraq, Gəncədən olan milli ziyalılar və dövlət xadimlərinin sayəsində Azərbaycan ordusu xeyli möhkəmlənmiş və yüksək intizamlı ordu yaradılmışdı. 1919-cu ilin sentyabrında Bakıda olmuş ingilis hərbi müxbiri Skotland Liddel öz

təəssüratlarında yazılırdı: “Mənə deyirdilər ki, burada qarışılıqla rastlaşacağam, amma heç bir qarışılıq görmədim... yol boyu biz Azərbaycan ordusunun yüzlərlə cavan əsgəri ilə qarşılaşdıq, onlar iki il əvvəl gördüyüüm əsgərlər deyildirlər. Hətta bir ay əvvəlkilərə belə oxşamırdılar. Azərbaycan ordusu Gəncəli dövlət xadimlərinin işgüzarlığı sayəsində sürətlə təşkil olundu, sürətlə də lazımı şəklə düşdü. Gəncəlilərin sayəsində Azərbaycan dərk etdi ki, intizamsız ordu sadəcə olaraq yaşaya bilməz. İndi gəncəlilərin rəhbərliyi altında Azərbaycanda dəmir intizam hökm sürür, elə bir intizam ki, Rusiyada belə yoxdur” [36, s. 22].

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürməsinə baxmayaraq, müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordumuz formalasdırıldı. Həm ermənilərin, həm də bolşeviklərin işgalçılıq siyasetinə qarşı mübarizə aparmalı olan ADR hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi.

Iyunun 26-da əsasən gəncəlilərdən ibarət olan diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və ilk dəfə Azərbaycanda milli ordunun təməli məhz Gəncədə qoyuldu. Avqustun 1-də isə Gəncə şəhərində AXC-nin Hərbi Nazirliyi təsis edildi. 1918-1920-ci illərdə peşəkar hərbcilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyük qabiliyyatlı, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalasdırıldı.

Beləliklə, hərb sənətinə yüksək səviyyədə yiylənmiş igid gəncəlilər qısa müddət ərzində Gəncə şəhərində yaradılmış Qafqaz İsləm Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdilər. Bu hərbi birləşmələr Muğanda və Əsgərandə milli hökumətə

qarşı baş vermiş qiyamları yatrımaqdə yüksək səriştəlilik göstərdi.

Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. O zaman Azərbaycan ordusunun Əmir Kazım mirzə Qacar, Səməd bəy Rəfibəyli, Cahangir bəy Kazimbəyli kimi istedadlı zabitləri və generalları var idi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin ilk ordu birləşmələri Gəncədə yaranmış oldu.

Təəssüf ki, Azərbaycanın bolşevik rus ordusu tərəfindən işğalından sonra müstəqilliyimizin ən mühüm atributu olan milli ordu hissələri lağv edildi. Əslində Sovet hakimiyyəti ilk günlərdən özü ilə Azərbaycana qanlı-qadələ günlər gətirdi. Bakını işğal edən XI Qırmızı ordu burada Azərbaycan Milli ordusunun zabitlərinə və ilk demokratik respublikani idarə edənlərə divan tutmağa başladı. Hadisələrin belə bir istiqamətdə inkişaf etməsi isə Gəncə də daxil olmaqla Azərbaycanın hər yerində narazılığın artmasına gətirib çıxardı. Xüsusiş tarix boyu Azərbaycan milli dövlətçiliyinin döyünen ürəyi olan Gəncədə XI Qırmızı ordunun törətdiyi vəhşiliklərə qarşı narazılıq daha güclü idi. 1920-ci ilin may ayının əvvəllərində Azərbaycan KP-nin məsul rəhbərlərindən biri olan M. D. Hüseynov Gəncədəki Milli ordumuzun 3-cü piyada alayının komandiri Cahangir bəy Kazimbəyliyə əmr etdi ki, Qırmızı orduya tabe olsun və onun əmrlərini yerinə yetirsin. Bunun arxasında nələrin dayandığını anlayan Cahangir bəy əmri yerinə yetirməkdən imtina etdi. Buna görə Mirzə Davud Hüseynov 3-cü piyada alayının komandanının dəyişdirilməsi, əsgərlərin isə tərk-silah edilməsi barədə qərar qəbul etdi. Əvvəlcə şəhər komendantı Məhəmməd Mirzə Qacar, sonra Milli ordunun bölgədəki birinci

piyada diviziyanın komandanı general-major Cavad bəy, bunun ardınca isə Cahangir bəy Kazimbəyli vəzifəsindən uzaqlaşdırıldılar.

May ayının 12-də isə Gəncə şəhər qubernatoru Xudadat bəy Rəfibəyli bolşeviklər tərəfindən həbs edilərək Bakıya aparıldı və 10 gün sonra gülələndi. Onun gülələnməsi xəbəri Gəncədə narazılığı daha da artırdı. Belə bir vəziyyətdə vətənpərvər qüvvələr Cahangir bəy Kazimbəylinin ətrafında birləşərək dövlət müstəqilliyini bərpa etmək məqsədi ilə üsyana hazırlaşmağa başladılar.

1920-ci il may ayının 22-də Cahangir bəyin təşəbbüsü ilə Gəncə yaxınlığındakı Nüzgar kəndində iclas keçirildi. İclasda silahlı üsyən qaldırılması barədə qərar qəbul edildi. Üsyənçilər Qırmızı ordu hissələrini darmadağın edərək bütün Azərbaycanda milli hökuməti bərpa etmək niyyətində idilər. Bu, həm də Milli hökumətin qurulmasının 2-ci il dönümünə bir hədiyyə olmalı idi. Üsyənçilər Zaqtala və Qarabağdakı Milli ordu hissələrinə, həmçinin Gürcüstan'dan gələcək yardımına bel bağlayırdılar. Bu məqsədlə Qarabağa, Zaqtalaya və Gürcüstana xüsusi nümayəndlər göndərilmişdi. Bütün hazırlıqlar başa çatdırılardan sonra mayın 25-dən 26-na keçən gecə Gəncənin müsəlmanlar yaşayan hissəsindəki XI Qırmızı ordu hissələri tərkislah edildi. Qırmızı ordunun 600 nəfər əsgər və zabiti əsir alındı. Gəncənin müsəlmanlar yaşayan hissəsi üsyənçilərin əlinə keçdi.

XI Qırmızı ordunuñ Bakıdan göndərilən hissələri şəhər ətrafında yaşayan ermənilərin yardımçıları ilə mayın 27-də Qarabağdan və Zaqtaladan Gəncəyə gələn yolu bağladılar. Bununla da üsyənçilər mühasirəyə düşdülər. Mühasirəyə düşməsinə baxmayaraq üsyənçilər düşmənə güclü müqavimət göstərildilər. Döyüslərdən sonra XI

ordu əsgərləri şimal və şimal-qərb istiqamətlərindən şəhərə daxil ola bildilər. Gəncəlilər hər ev, hər metr yer uğrunda son nəfəsa kimi döyüşürdülər. Amma kənardan yardımın gəlməməsi onların müqavimətinin qırılmasına səbəb oldu. Üsyən yatırılandan sonra erməni və ruslar üç gün ərzində Gəncədə qanı su yerinə axıtdılar. Qeyri-rəsmi məlumatlara görə, 20 min nəfərdən artıq dinc əhali qətlə yetirildi. Qətlialmlar sonrakı günlərdə də davam etdirildi. İyun-avqust aylarında üsyənə iştirak etməkdə və ya onlara yardımında şübhəli bilinən 13 min adam məhkəməsiz gülələndi. Qırmızı ordu isə Gəncə döyüşlərində 900 nəfərdən artıq əsgərini itirdi, 6 mindən artıq əsgər isə yaralandı. Məğlub olmasına baxmayaraq, Gəncə üsyəni Azərbaycan tarixində şərəf və qəhrəmanlıq şəhifələrindən biridir.

Sonrakı dövrlərdə sovet ideoloqları XX əsr Azərbaycan tarixində həqiqi vətənsevərliyin, mərdliyin, qəhrəmanlığın, yenilməzliyin parlaq örnəyi olan 1920-ci il 28 may Gəncə üsyənini tarixi yaddaşlardan silinməsinə çalışmışlar. Ancaq kommunist rejiminin bütün çabalarına, basqlarına baxmayaraq, xalqımız nəsildən nəsilə, babadan nəvəyə öz tarixi keçməsini yaşadıb, dastanlaşdırıldı. Ceyhun bəy Hacıbəylinin yazdığı kimi, "Gəncə üsyəni millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastan" kimi xalqımızın tarixi yaddaşına həkk olundu.

Gəncənin sayılıb seçilən hərbiçiləri Əmir Kazım Mirzə Qacar, Məhəmməd Mirzə Qacar, Əmənulla Mirzə Qacar, Feyzulla Mirzə Qacar, general-major Cavad bəy Şıxlinski, general Məhəmməd Mirzə Qacar Gəncədə XI Orduya qarşı xalq mübarizəsinə rəhbərlik etmişlər.

Bələliklə, 1920-ci ilin bolşevik-daşnak terroru nəticəsində Azərbaycan Milli Ordusunda xidmət edən 12

general, 27 polkovnik, 46 kapitan və şabs kapitan, poruçık və podporuçık, 148 praporşik və podpraporşik, 266 nəfər digər rütbəli hərbi qulluqçumuz məhv edildi.

Bunların arasında Cavad xanın naşlinin nümayəndələri olan general-major Əmir Kazım Mirzə Qovanlı-Qacar, general-major İbrahim ağa Qacar, general-leytenant Məmməd bəy Qacar, general-major Əbdülhəmid bəy Şərif bəy Qacar, general mayor Murad Qacar, general-major Əliyar bəy Mehdi bəy oğlu Qacar Nargin adasında güllələndilər [7, s.7, 40].

Gəncədə yaranan Milli Ordun quruculuğunun ilk hərbi məktəbləri. 1918-ci il mayın 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində aşağıdakı sətirlər yer almışdır: "Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək və daxili düşmən qüvvələri zərərsizləşdirməkdən ötrü nizami orduya malik olmalı, özünün Silahlı Qüvvələrini yaratmalıdır. Çünkü müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadəllişlərin təhlükəsi altında yaşamağa məhkumdur".

Elə həmin gün Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə Xosrov bəy Sultanov təyin edilir. Xosrov bəy bu vəzifəni iyunun 11-dək daşıdı. Həmin il oktyabrın 6-dan dekabrın 26-na qədər hərbi işlər üzrə məsələləri İ.Ziyadxanov həll edirdi. Bu arada Nazirlər Kabinetin hərbi nazırlığı yaradılması haqqında qərar qəbul edir. Müvəqqəti olaraq hərbi nazir vəzifəsinə Fətəli xan Xoyski təyin olunur. 1918-ci il dekabrın 26-da rus ordusunda xidmət etmiş, artilleriya general-leytenantı Səməd bəy Mehmandarov Azərbaycanın hərbi naziri, general-leytenant Əliağa Şıxlinski nazir müavini, general-leytenant Süleyman Sulkeviç isə Baş Qərargah rəisi təyin edilir.



Bolşevik-Qırımızı ordu silahlı dəstələri "Gəncə üsyani" zamanı dinc əhalini Gəncənin "Ozan" məscidinə yığaraq, qoca, uşaqlar, qadın demədən diri-diriyandırlar.

26 may 1920.

General Şıxlinski ordu quruculuğunun və strukturunun planını hazırlamışdı. Ordu quruculuğu planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Həmin müddət ərzində üç polkdan ibarət iki piyada diviziysi, artilleriya diviziysi, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziysi, hava dəstəsi və dəmiryolu batalyonu təşkil edilməli idi. Odur ki, vaxt itirmədən hərbi məktəbin təşkil edilməsi qərara alınır.



Cahangir bəy Kazimbaylı - Gəncə üşyanının başçısı.

1918-ci ilin mart ayında hərbi məktəb açılır. Poruçık Cahangir bəy Zeynal bəy oğlu Nəsirbəyov məktəbə rəis təyin edilir. Bu, o vaxtlar idi ki, ölkədə vəziyyət gündən-günə gərginləşirdi, qırğınların sayı artır, hər an müharibə təhlükəsi gözlənilirdi. Azərbaycanın isə nə mütəşəkkil ordusu, nə də silah-sursatı var idi. Ona görə də ordu quruculuğu programının həyata keçirilməsində hökumət çətinlik çəkirdi. Çar Rusiyasının hərbi siyasetində bir çox xalqlarla bərabər azərbaycanlılara qarşı da qərəzli münasibət olmuşdu. Bəzi istisnaları çıxmışla azərbaycanlılar hərbi məktəblərə qəbul edilmir, ordu sıralarına çağırılmır, yalnız hərbi vergi verirdilər. Bu səbəbdən də nə Azərbaycanın formallaşmış hərbi hissələri, təcrübəli zabitləri, nə də kifayət qədər silah-sursatı var idi. Yalnız Qafqaz atlı diviziyasının tərkibinə daxil olan

azərbaycanlı atlı polku var idi. Ölkəmiz üçün belə bir ağır vaxtda rus və daşnak birləşmələri tam silahlanmış vəziyyətdə qapımızın astanasında dayanmışdı. Artıq mart soyqırımı da baş vermişdi.

Bu dəhşətli hadisədən sonra yeni yaradılan hərbi məktəbin Bakıdan Gəncəyə köçürülməsi qərara alınır.

1918-ci il aprelin 2-də Gəncə hərbi məktəbinin bazası əvvəlcə dəmiryol məktəbinə gətirilir. Bir müddət burada məktəb çox çətin şəraitdə fəaliyyət göstərir. Bu vaxt Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti Nuru paşa 300 nəfərlik təlimatçı qrupla Gəncəyə gəlir. Osmanlı hərbçilərindən Atif bəy bu hərbi məktəbin rəisi olur. Cahangir bəy isə Atif bəyin köməkçisi təyin edilir. Hərbi təhsil ocağı bundan sonra praporşiklər məktəbi adlanır.

Daşnak Şəumyanın başçılıq etdiyi rus-erməni birləşmələri ölkədə at oynadır, Gəncə istiqamətinə irəliləyirdi. Məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunu qırıb bütün Azərbaycanı işğal etmək idi. Hacıqabulda da vəziyyət getdikcə ağırlışırdı. Odur ki, Gəncə hərbi məktəbinin heyəti Hacıqabulun mühafizəsi üçün polkovnik Maqalovun rəhbərliyi altında silahlı dəstəyə cəlb edildi. Məktəbdə tədris müvəqqəti olaraq dayandırıldı.

Lakin sonralar Gəncədəki hərbi məktəb yenidən fəaliyyətə başladı. Qəbul norması 100 nəfər olsa da, orada oxumaq istəyən azərbaycanlıların sayı getdikcə artırdı. Yeni qaydaya əsasən, məktəbdə təhsil alanlar yunker adlanırdılar. Təlim prosesinə türk hərbi qüvvələrinin zabitləri cəlb olunmuşdu. Məktəbə yenə də polkovnik Atif bəy rəhbərlik edirdi.

1918-ci ilin oktyabrında Gəncə Hərbi Məktəbinin ilk buraxılışı oldu. Buraxılış mərasimində iştirak etmək üçün Nəsib bəy Yusifbəyov, Əliağa Şixlinski, Qafqaz İsləm

Ordusunun qərargah rəisi Nazim bəy, Nuru paşanın atası Hacı Əhməd paşa və dövrün başqa görkəmli şəxsləri Gəncəyə toplaşırlar. Oktyabrın 27-də axşam gənc yunkerlər şəhər kənarındaki təlim meydanına yığışırlar. Burada onlar buraxılış imtahanı verəcəkdilər. Bu məqsədlə əvvəlcədən xəndəklər, səngərlər qazılmış, sünə maneələr yaradılmışdı. Həmin gün səhər tezdən Bakıdan gələn qonaqlar, habelə Gəncə camaati da təlim meydanına toplaşmışdır. Fərəhli, həyəcanlı anlar idi. Azərbaycan Korpusunun komandiri Əliağa Şıxlinski nizamla sıraya düzülmüş gənc yunkerləri salamladıqdan sonra buraxılış imtahanı başlayır. Program çox geniş idi. Yunkerlər 20-yə yaxın məsələ üzrə imtahanı verirdilər. Günortadan sonra imtahan başa çatdı və müdavimlər sınaqdan çox uğurla çıxdılar. Həmin gün axşam Gəncə şəhər rəhbərliyi bu şərəfli tarixi gün münasibətilə ziyafət verdi [5, s. 3].

1918-ci il dekabrin 1-də Gəncə Hərbi Məktəbinin statusu dəyişdirilir və yenidən praporşiklər məktəbi adlanır. Sonralar həmin məktəbin bazasında hərbiyyə məktəbi açılır, istehkamçılar məktəbi yaradılır. İstehkamçılar məktəbi əvvəlcə Gəncədə, sonra isə Hacıkənddə fəaliyyət göstərir. Bundan başqa, hərbi dəmiyolçular və hərbi feldşer hazırlayan məktəblər də təşkil olunur, hərbi zavodlar fəaliyyətə başlayır. Yeni yaradılan praporşiklər məktəbi bütün Azərbaycanı əhatə edir və orada tam təhsilli hərbi kadrlar yetişdirilir. Onların təhsili, təyinatı ilə hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarov şəxsən məşğul olur. Nazirin 22 mart 1919-cu ildə imzaladığı bir sənəddə deyilir: "Gəncə praporşiklər məktəbinin 50 nəfərdən çox məzununa əziz Novruz bayramı ərəfəsində praporşik rütbəsi verilsin, onlar xidmət üçün birinci Azərbaycan

diviziyyasına, üçüncü Gəncə süvari alayına, əlahiddə Zaqatala batalyonuna, birinci yüngül artilleriya diviziyyasına və üçüncü ləzgi süvari alayına göndərilsinlər. Gəncə praporşiklər məktəbini əla bitirdiklərinə görə praporşik Israfıl ağa Şıxlinskiyə, Bahadır bəy Vəkilova, Musa ağa Şəmsəddinskiyə, Nəsim bəy Sultanova, Həmid Mustafayevə, Süleyman xan Sultanov-Əlsuluya bayram münasibətilə pul mükafatı verilsin".

Xalq Cümhuriyyəti əsgərlərin döyük hazırlığının yüksəldilməsi ilə yanşı onların müvafiq tibbi hazırlığına da xüsusi diqqət yetirirdi. Bu məqsədlə 1918-ci il noyabrın 15-də ümumi qərargahın tərkibində hərbi-tibbi idarə fəaliyyətə başlayır. Bakıda, Gəncədə və Xankəndidə hərbi xəstəxanalar təşkil edilir. Qoşun hissələrində tibbi xidmətin yaxşılaşdırılması üçün hərbi nazirin 1919-cu il 22 yanvar tarixli əmri ilə bütün hərbi hissələrin nəzdində iki aylıq sanitar kursları yaradılır. Hərbi feldşer məktəbinə ilkin hərbi hazırlıq keçmiş əsgərlər, həmçinin hərbi xidmətə yararlı sayılan 30 yaşındanək gənclər qəbul edilirdi. Dərslər Azərbaycan dilində aparılırdı. Səməd bəy Mehmandarov Milli Ordu quruculuğunda milliliyə, ana dilinin qorunub saxlanması xüsusi diqqət yetirirdi. Onun bir əmrində göstərilir ki, orduda danışq və dəftərxana işi Azərbaycan dilində aparılmalıdır. Əmrədə deyilir: "Sırada, eləcə də sıradan kənarda olarkən əsgərlər ana dilində salamlasmalı, görüşərkən "salam" deyilməli, cavabı "əleyküm salam" olmalıdır. Bütün zabitlərə əmr edirəm, təltif zamanı əsgərlərə deyilməlidir: "Mərhəba", əsgər cavab verməlidir "Çox sağ ol".

Müstəqil dövlətçiliyin təhlükəsizliyini qorumaq üçün hökumət ordu quruculuğuna mümkün olan qədər vəsait

ayırıldı. 1919-cu ildə müdafiə xərclərinə ayrılan vəsait ümumi bütçənin 27,7 faizini təşkil edirdi.

Daxili və xarici düşmənlərin təzyiqi ilə yaranmış gərgin vəziyyətlə əlaqədar hökumət 1918-ci il 19 iyun tarixli qərarı ilə ölkədə hərbi vəziyyət elan etdi. Hərbi dövr üçün qanunların tətbiqi haqqında qərar qəbul edildi. Həmin qərara əsasən mövcud mürəkkəb hərbi-siyasi şəraitlə əlaqədar hakimiyyətə silahlı müqavimət, strateji obyektlərdə oğurluq, soyğunçuluq, milli hissələrin təhqiri, əhalinin müxtəlif təbəqələrini bir-birinə qarşı qızışdırın yalan məlumatlarının və şayiələrin yayılması, qadınlara qarşı təcavüz əməlləri və digər qanuna zidd hallar mühərabə dövrünün qanunlarına əsasən mühakimə edilməli idi.

1918-ci il dekabrın 5-də Azərbaycan Xalq Cümhuriyyətinin qərarına əsasən Gəncə Dairə Məhkəməsi nəzdində hərbi məhkəmə yaradılır. Ümumiyyətlə, qısa dövr ərzində Gəncədə ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi və qanunçuluğun qorunması üçün zəruri sayılan bütün strukturlar təşkil olunmuşdu. Dövrün mövcud çətinliklərinə baxmayaraq, Nuru paşanın və Azərbaycan zabit və generalları Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digərlərinin köməyi ilə ümumən Azərbaycanda sayı təqribən 40 minə çatan Milli Ordu yaradıldı.

Bu ordu ölkənin ən ağır dövründə Azərbaycan torpaqlarını daxili və xarici düşmənlərdən qoruyub saxladı. Çox təəssüf ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu haqqında qısaca söhbət açdığımız hərbi məktəblərin də fəaliyyətinə son qoyuldu [10, s. 34-39; 46, s. 9].

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN GƏNCƏDƏN VƏ GƏNCƏ QUBERNİYASINDAN OLAN HÖKUMƏT NÜMAYƏNDƏLƏRİ VƏ PARLAMENT ÜZVLƏRİ

NƏSİB BƏY YUSİFBƏYLİ (1881-1920)

Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri, ilk Maarif və Dini Etiqad naziri, Daxili İşlər naziri, görkəmli ictimai-siyasi və dövlət xadimi.



Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli 5 iyul 1881-ci ildə keçmiş Yelizavetpol quberniyasının Gəncə şəhərində tanınmış maarifpərvər ziyanlı ailəsində dünyaya göz açmışdır. Orta təhsilini Gəncə klassik gimnaziyasında başa vuran Nəsib bəy 1902-ci ildə Novorossiysk (Odessa) universitetinin hüquq fakültəsinə daxil olur. Universitetdə oxuduğu illər onun siyasi-ictimai həyatında mühüm rol oynamışdır. Nəsib bəyin siyasi fəaliyyətə başlaması da məhz bu illərə təsadüf edir [43, s. 28].

O, tez zamanda universitetdə azərbaycanlı tələbələr tərəfindən yaranan “Azərbaycanlı həmyerlilər” (“Zemlya - çestvo”) təşkilatının rəhbərlərindən birinə çevrilir. Onun Nəriman Nərimanova, Xosrov-Paşa bəy Sultanova, Şahmalıyev qardaşları və başqaları ilə tanışlığı məhz bu dövrlərdə başlayır. Tələbəlik illərində milli azadlıq hərəkatında fəal mübariz olan Nəsib bəy çar xəfiyyələri

tərəfindən dəfələrlə təqiblərə məruz qaldığından 1906-ci ildə Krimin Bağçasaray şəhərinə mühacirət edir. O, burada dövrünün görkəmli siyasi və ictimai xadimi, milliyətçə tatar İsmayııl bəy Qasprinskinin (1851-1914) redaktor olduğu məşhur "Tərcüman" qəzetində işləməyə başlayır. Qəzet səhifələrində bir sıra siyasi-ictimai mövzularda silsilə məqalələrlə çıxış edir.

Bağçasarayda Nəsib bəy İsmayııl bəyin qızı Şəfiqə Sultan xanım Qasprinskaya (1886-1975) ilə ailə həyatı qurur. Onların birgə nigahından Niyazi adlı oğlanları, Zəhra adlı qızları olub.

Nəsib bəy Bağçasarayda yaşadığı müddətdə də çar hökumət orqanlarının təqiblərindən yaxa qurtara bilmir. 1908-ci ildə məcburiyyət altında İstanbul şəhərinə mühacirət edir. Türkiyədə də siyasi fəaliyyətlə məşğul olan Nəsib bəy "Türk dərnəyi" adlı cəmiyyətə üzv olur. Tez zamanda o, cəmiyyətin fəal üzvlərindən birinə çevrilir. İstanbulda yaşayan Nəsib bəy belə qənaətə gəlir ki, sultan istibdadi öz qəddarlığı ilə heç də rus çarizmindən geri qalmır. Şəraitin mürəkkəbliyini dərk edən Nəsib bəy 1909-cu ildə Türkiyədən doğma Gəncə şəhərinə qayıdır. O, Gəncədə açılan "Mədrəseyi-ruhaniyyə" məktəbində müəllim işləməyə başlayır. Həmin "Mədrəseyi-ruhaniyyə" məktəbində əsas dərs deyənlərdən biri də, Nəsib bəyin böyük qardaşı Həmid bəy Yusifbəyli idi. Onun təşəbbüsü ilə mədrəsədə coğrafiya, tarix, fizika, riyaziyyat və digər fənlər üzrə gizli dərslər keçirilirdi. Burada dərs deyən iki nəfərin - Molla Qurban və Molla Atakişinin satqınılığı nəticəsində Həmid bəy Yusifbəyli, onun bacısının əri Şeyxülislam Ağası Pişnamazzadə, axund Molla Məhəmməd Pişnamazzadə, Molla Məhəmməd Axundzadə və Hacı Abbas həbs edilərək Tiflisə göndərilir. Bir müddət

saxlandıqdan sonra buraxılırlar. Həmid bəy isə Gəncə namestniki tərəfindən Bağçasaraya sürgün olunur. Oradan da o, İstanbula mühacirət edir. Nəsib bəy Gəncədə ilk dəfə olaraq, Azərbaycan dilində kitabxana təsis edir. 1911-ci ildə M.F.Axundovun (1812-1878) anadan olmasının 100 illiyini geniş qeyd etmək üçün təşəbbüs göstərir [43].



Novorossiysk (Odessa) universitetinin hüquq fakültəsinin tələbələri: Nəriman Nərimanov (soldan birinci) və Nəsib bəy Yusifbəyli (sağdan birinci).

Nəsib bəy bir müddət İstanbulda yaşayır və burada o, "Türk ocağı"nın ən fəal üzvlərindən biri olur. 1911-ci ildə Gəncəyə gələrkən Bələdiyyə idarəsində işə girir və doğma şəhərində genişmiqyaslı, ictimai-siyasi fəaliyyətə başlayır.



Türk Ədəmi-Mərkəziyyət Partiyası Müsavatın Mərkəzi Komitəsinin üzvləri (1918-ci il)
Sagdan sola: Abbasqulu Kazanlızadə, Vəli Mikayılov, Nəsib bəy Yusifbəyli, Mirzə Məmməd Rəsulzadə, Məmməd Əmin Rəsulzadə, Məmməd Əli Rəsulzadə, Tağı Nağıyev.
Axundzadə,

1917-ci ilin Fevral - burjua inqilabı istiqlal aşıqlarının arzularına güclü təkan verir. Həmin ilin martında Gəncə ziyanları Milli Müsəlman Şurasını yaradırlar. Novruz bayramı günü isə günorta namazı vaxtı Nəsib bəy Yusifbəyli Şah Abbas məscidinin həyatına gələrək Türk Ədəmi-Mərkəziyyət partiyasının programını elan edir, milli qurtuluş yolunda elin xeyir-duasını alır.

1917-ci ildə Bakıda toplaşan Birinci Müsəlman qurultayında gəncəli Nəsib bəyin inamla dediyi bu sözlər çoxunun qəlbindən xəbər verdiyi üçün yaddaşlara həmişəlik həkk olunur: "Kim deyə bilər ki, biz özünü idarəetmə səlahiyyətində olan bir millət deyilik!?".

Beləcə, Nəsib bəyin səsi həmişə milli mübarizənin ön sıralarından gəlirdi. Sonralar, Zaqqafqaziya Seymi yarananda Nəsib bəy burada milli siyasetin ən çətin, ən məsul vəzifələrini icra edirdi. M.Ə.Rəsulzadənin dediyi kimi, "Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir". Nəsib bəy Yusifbəyli Azərbaycan Cümhuriyyətinin beşiyi başında duranlardan biri olub. May ayının 16-da Batum yaxınlığındakı Çafkada M.Ə.Rəsulzadənin və Əhməd Cavadın da iştirak etdikləri məşvərət zamanı "Gəncə" sözü ilk əvvəl Nəsib bəyin dilindən çıxıb. 1918-ci il aprelin 22-də Zaqqafqaziya Demokratik Federativ Respublika elan olundu. Aprelin 26-da təşkil edilən Zaqqafqaziyanın yeni hökumətində N.Yusifbəyli Maarif naziri təyin edilir. Lakin Zaqqafqaziya Federasiyasının yaradılması bu ərazidə yaşayan xalqlara heç bir yenilik gətirmədi. Siyasi gərginliyin son həddə çatması nəticəsində Zaqqafqaziya Seymi 1918-ci il mayın 26-da buraxıldığını elan etdi.



Azərbaycan Xalq Cümhuriyyətinin dövlət və hökumət nümayəndələri. Gəncə, 1918.

1918-ci il mayın 27-də Seymin keçmiş azərbaycanlı nümayəndələrinin yığıncağı keçirilir. Milli Şura mayın 28-də Azərbaycanın müstəqilliyini elan edir və Azərbaycan hökumətini təşkil etməyi F.Xoyskiyə tapşırır. Təşkil olunan yeni hökumətdə N.Yusifbəyli Maliyyə və Xalq Maarifi naziri vəzifəsini tutur. Sonralar F.Xoyskinin təşkil etdiyi ikinci və üçüncü Nazirlər Kabinetində o, Xalq Maarifi və Dini Etiqad naziri vəzifəsini icra etmişdir. N.Yusifbəyli Azərbaycan Xalq Maarifini təşkil etmək üçün konkret tədbirlər planı hazırlayaraq hökumətə təqdim edir. Məhz N.Yusifbəylinin təqdimatı ilə Azərbaycan hökuməti 1918-ci il avqustun 28-də məktəblərin milliləşdirilməsi, noyabrın 7-si və 13-də isə Azərbaycan dilinin ölkə ərazisində bir fənn kimi tədris edilməsi haqqında qərar qəbul edir.

N.Yusifbəyli Azərbaycanda maarifi inkişaf etdirmək üçün yeni məktəblər açmağa, müəllimlər hazırlayan kurslar təşkil etməyə başlayır. Məhz onun ciddi səyləri nəticəsində 1919-cu ilin əvvəllerində artıq Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərirdi.

1919-cu ilin martında F.Xoyskinin başçılıq etdiyi nazirlər kabineti istefa verir. Yeni hökumətin təşkili N.Yusifbəyliyə tapşırılır. Aprelin 14-də yeni – dördüncü hökumətin tərkibi elan edilir. Nəsib bəy Baş nazir vəzifəsi ilə yanaşı, Daxili İşlər naziri vəzifəsini da daşıyır. Öz hökumətinin daxili və xarici siyaset məsələləri haqqında parlamentdə programla çıxış edir. Elan edir ki, xarici siyaset məsələsində başlıca məqsəd Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən tanınmasına nail olmaq və onun ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə aparmaqdır. Daxili

siyaset sahəsində isə hər bir mədəni və demokratik ölkə üçün zəruri olan ən vacib şərtlər həyata keçiriləcəkdir.

Sayca beşinci, N.Yusibbəylinin təşkil etdiyi ikinci hökumətə 1919-cu ilin dekabrından 1920-ci il martın axırına qədər başçılıq etmişdir. O, Baş nazir olduğu vaxt xalqımızın tarixində ən mühüm hadisə baş verir – 1920-ci il yanvarın 11-də Azərbaycan Cümhuriyyəti Versal Sülh Konfransında böyük dövlətlər tərəfindən tanınır. Bu dövrə Nəsib bəyin təklifi əsasında Bakı Dövlət Universiteti açılır, müxtəlif ixtisas üzrə ali təhsil almaq üçün 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın ali məktəblərinə göndərilir, müxtəlif adda dərsliklər nəşr edilir. Torpaq islahatları haqqında qanun layihəsi hazırlanır, qısa müddətdə Azərbaycanın milli pulu dövriyyəyə buraxılır, 40 minlik nizami ordu formalaşır, yüksək kadrlarla əvəz edilir. Əfsuslar olsun ki, N.Yusibbəylinin həyata keçirmək istədiyi planlar yarımcıq qalır. Nəsib bəy həmişə, hətta ən çətin məqamlarda belə, tam müstəqilliyyin tərəfdarı olub. O, nə Osmanlı Türkiyəsinə, nə də Çar Rusiyasına sığınmağın tərəfdarı deyildi. Həmin illərin şahidi Hüsaməddin Tugac “Bir nəslin dramı” əsərində Nəsib bəylə olan söhbəti xatırlayıb: “Azərbaycana türk ordusunun gəlməsi ərəfəsində Nəsib bəy deyir ki, gözüm bu işdən su içmir. Biz milli və demokratik bir idarə istəyirik. Halbuki, Osmanlı dövlətinin rejimi çarlıq idarəsindən heç nə ilə fərqlənmir. Əlbəttə, Osmanlı türkləri Azəri türklərinin qardaşıdır. Ancaq heç vaxt Bakı İstanbuldan idarə oluna bilməz”.

Milli Müstəqillik ideyası Nəsib bəyin qanına, canına hopmuşdu. M.Ə.Rəsulzadə Cümhuriyyətin liderləri arasında N.Yusibbəyliyə xüsusi ehtiramla yanaşır, ona çox yüksək qiymət verir. 1929-cu ildə o, İstanbulda çıxan



Azərbaycan Xalq Cümhuriyyətinin görkəmi dövlət xadimləri: Aslan bəy Səfikürdski, Aslan bəy Qardaşov, Səməd bəy Məmmədarov, Nəsib bəy Yusibbəyli, Məmməd Yusif Cəfərov, Rəsul xan Qaplanov, Ağca Əminov, Məmmədəsən Hacinski, Nəriman bəy Nərimanbəyli. Dekabr 1919.

“Odlu Yurd” toplusunda Nəsib bəyə həsr etdiyi geniş məqalədə yazır: “Bu mənhus günün nəticəsində Azərbaycan istiqlal hərəkatının verdiyi ən mühüm qurbanlardan biri Yusifbəyli Nəsib bəydir...

Nəsib bəyin xarakterində əsl təhsil görmüş Azərbaycan ziyahlarında az olan bir keyfiyyət vardır. O, ədəbi türkçədə mükəmməl yazar və danışındı. Nəsib bəy 1917-ci ildə Bakıda toplanan Birinci müsəlman qurultayının ən fəal təşkilatçılarından və iştirakçılarından biri olmuşdur... Azərbaycan siyasi həyatının müxtəlif sahələrində Nəsib bəyi biz fəal bir siyasetçi olaraq görülür. İstər Rusiya Müəssislər Məclisindəki çıxışlarında, istərsə də Tiflisdə təşkil edilən Qafqaz Ötəsi Seymimdə Nəsib bəy Milli siyasetin ən çətin və ən məsuliyyətli vəzifələrini yerinə yetirirdi. Nəsib bəy müasir Avropa kültürü ilə bərabər, türkçə də danışması və Milli həyat, ədəbiyyat tarixini dərindən bilməsi ilə bütün Azərbaycan gənclərinə güclü təsir etmişdir.

Bunu söyləməyə bilmərik ki, o, Milli nümayəndələrdən biri idi. Elə bir nümayəndə ki, Milli Azərbaycan hərəkatının istiqlalla nəticələnən qayəsini formulə etmək onun adı ilə bağlıdır. Bu sadə əlavə Nəsib bəyin adını Azərbaycan tarixində ölməz və unudulmaz bir ad halına getirilməsinə kifayətdir...” [37, s. 2].

“Fələk məni çox yüksəltdi. Fəqət, mən dünyanın ən bədbəxt insanyam”. Nəsib bəy Yusifbəylinin Türkiyədə yaşayan mərhum qızı Zəhra xanım Göygöl 1969-cu ildə Gəncədə olanda deyirdi ki, atası bu sözləri parlamentin axırıncı iclasından qayıdanda söyləyib. Bu onların son görüşü olub. Hakimiyyət bolşeviklərə təhvil verilmişdi. Arzuları boşça çıxan Baş nazir elə həmin gecə dövlət sənədlərini qoşa çamatdana yiğaraq iki nəfər mühafizəçi ilə yola düşür. Kürdəmir-Yevlax yolunda iri çamatdanlara

gözü düşən quldur dəstəsi arxadan onları güllə ilə vurub Kürə atırlar. Elin istiqlalı yolunda çırpinan daha bir ürək, beləcə, nadan gülləsinin qurbanı olur.

Elə bir ürək ki, el yolunda şam kimi alışib yandı. Məslək dostları ilə birlikdə o, zülmətlər içində işqli bir dünya – Azərbaycan Demokratik Dövləti yaratmış və bu hökumətin Baş naziri vəzifəsinə kimi yüksəlmüşdür [42, s. 11].

ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV (1863-1934)

Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri, Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər naziri, Çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü (1905), Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü (1917). Azərbaycanın görkəmli dövlət xadimi.



Əlimərdan bəy Topçubaşov Gəncənin məşhur Qacarlar sülaləsindən olan Mirzə Cəfər Əlimərdan oğlu Topçubaşovun nəvəsidir.

Babası Mirzə Cəfər Topçubaşov 1784-cü ildə Gəncədə anadan olub. Görkəmli şərqşünas alim, məşhur pedagoq, Şərq fəlsəfəsinin Rusiyada yaradıcılarından biri olan Mirzə Cəfər Əlimərdan oğlu Topçubaşov ilk təhsilini Gəncə mədrəsəsində alıb. Sonralar ailə vəziyyətinə görə Tiflisə köçüb təhsilini

Tiflis mədrəsəsində davam etdirmişdir. Gürcü, rus, ərəb, fars dillərini öyrənmiş, dövrünün istedadlı ziyalısı olmuşdur. 1817-ci ildə İran səfirliyinin heyətində Sankt-Peterburqa getmişdir. 1823-cü ildən Peterburq Universitetinin fars filologiyası ixtisası üzrə professor adı alıb, 1825-1849-cu illərdə kafedra rəhbəri olmuşdur. 1849-1867-ci illərdə Rusiya xarici işlər nazirliyində Asiya departamentinin şərq dilləri institutunun professoru işləmişdir.

O, Rusiya arxeologiya və numizmatika cəmiyyətinin yaradıcılarından biri olmuş, 1852-1857-ci illərdə onun şərq şöbəsinin müdürü işləmişdir. Şöbə onun rəhbərliyi ilə "İzvestiya" (Xəbərlər) adlı jurnal nəşr edərək burada Şərq arxeologiyası, habelə Azərbaycan haqqında məqalələr nəşr edirdi.

Mirzə Cəfər Topçubaşov "Dədə Qorqud" dastanını və 50-dən artıq şairin əsərlərini rus dilinə tərcümə etmişdi. Jurnalda ki məqalələrin əksəriyyətini M. C. Topçubaşov özü yazdı. Onun rəhbərliyi altında bir sıra rus şərqşünasları və diplomatları hazırlanmışdı.

M. Topçubaşovun Şərq tarixinə və ədəbiyyatına dair 1834-cü ildə "İran xrestomatiyası" və "Monqolların ən qədim dövrlərdən Teymurləngə qədərki tarixi" adlı əsərləri nəşr edilmişdi. A.S.Qriboyedov ondan fars, A.Mitskeviç isə



*Mirzə Cəfər Topçubaşov
Əlimərdən bəy
Topçubaşovun babası.*

türk dilini öyrənmişdi. O, Mitskeviçlə dost olmuş və onun "Krim sonetləri" adlı əsərini fars dilinə tərcümə etmişdi.

M. Topçubaşovun elmi fəaliyyətini V.Belinski, I.Kraçkovski, O.Senkovski kimi rus elm və mədəniyyət xadimləri yüksək qiymətləndirmişdilər. Rus imperiyası qarşısındaki xidmətlərinə görə imperatorun razılığı və senatın qərarı ilə ən yaxşı şərqşünaslıq əsərlərinə 100 rubl vermeklə "Topçubaşov mükafatı" təsis olunmuşdu. Görkəmlı alim şərqşünaslığının inkişafında xidmətlərinə görə Böyük Britaniya Kral Cəmiyyətinin həqiqi üzvü seçilmişdir.

Mirzə Cəfər Əlimərdən bəy oğlu Topçubaşov I dərəcəli Stanislav, II və III dərəcəli Anna, İranın "Şiri-Xurşid" ordenləri ilə mükafatlandırılmışdı. O, 1869-cu il fevralın 2-də Sankt-Peterburqda vəfat etmişdir.

Su gələn arxa bir də gələr deyirlər. Əbəs yera deyil ki, Gəncə mühitinin yetişdirdiyi bu böyük şəxsiyyətin nəslinin davamçıları da öz babalarının yolu ilə gediblər. Onun nəvəsi Azərbaycan tarixinin böyük öndərlərindən olan Əlimərdən bəy Topçubaşov da sonralar bu yolun layiqli davamçısı olub.

Əlimərdən bəy Topçubaşov 1863-cü ildə Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. Anası Sevər xanım Vəkilova Qazax rayonunun Yuxarı Salalı kəndinin Vəkilovlar soyundan idi. İlk təhsilini I Tiflis gimnaziyasında almış və 1884-cü ildə oranı müvəffəqiyyətlə bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. Lakin birinci semestrdən sonra o, hüquq fakültəsinə keçmiş və 1888-ci ildə oranı müvəffəqiyyətlə bitirərək hüquq elmləri namizədi adını almışdır. Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası Ə.Topçubaşovun mülki hüquq

kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul etmişdir. Lakin bu qərar yalnız Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etdikdə qüvvədə ola bilərdi. Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etməkdən imtina etmiş və universitet haqqında çar qanunu xristian olmayan Ə.Topçubaşova müvafiq vəzifəni tutmağa icazə verməmişdir [53, s. 21-26].

Ə.Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək məhkəmədə, vəkil vəzifələrində çalışmış, Tiflis geodeziya məktəbində hüquqdan dərs demişdir.

1896-cı ildə Bakıya gələn Ə.Topçubaşov vəkilliklə məşğul olmuş və bir sıra mürəkkəb məhkəmə proseslərini udmuşdur. Bu nailiyyətlər şəhər əhalisi içərisində ona böyük nüfuz və hörmət qazandırılmışdır. O, 1897-ci ildən 1917-ci ilin axırlarına kimi "Kaspi" qəzetiñin yaradıcılarından və redaktorlarından biri olmuşdur. Bu illərdə onun yüzlərlə məqalələri dərc edilmişdir. Həmin məqalələrdə Ə.Topçubaşov Azərbaycanın bir neçə şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, nəzəri, Rusiya imperiyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrı-seçkililik siyasetini pisləyən publisistik məqalələrlə çıxış etmişdir.

Ə.Topçubaşov jurnalistliyə başladığı dövrən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olmuş, ömrünün sonuna kimi bu mübarizənin ön sıralarında getmiş və onun başçılarından birinə çevrilmişdir. 1905-1907-ci illər rus inqilabı dövründə Azərbaycanın bir çox ziyalısı, o cümlədən Ə.Topçubaşov xalqın azadlıq mübarizəsinə qoşulmuşdur. O, bu dövrə çar hökumətinə zəhmətkeşlərin mənafeyini müdafiə edən bir sıra petisiyalar yazmış, iclas, yiğincaq, mitinqlərdə çıxış etmiş, Bakı Dumasının üzvü, sonralar sədri olmuş,



*"Gustav Struve" gemisində Rusiya Müsəlmanlarının birinci qurultayı.
1905-ci il 15 avqust.*



Ismayıllı bəy Qaspralı, Həsən bəy Zərdablı və Əlimərdan bəy Topçubaşov. Bakı, 1907.

Rusiyada yaşayan müsəlmanların vahid təşkilatının – “İttifaqi-əl-Müslimin” yaradılması və fəaliyyətində iştirak etmiş, onun program sənədlərini tərtib etmiş, Nijni-Novqorodda, Sankt-Peterburqda keçirilmiş I-IV qurul-taylar demək olar ki, onun sədrliyi ilə keçmiş, “İttifaqi-əl-Müslimin” qurultaylar tərəfindən seçilmiş MK-nin daimi bürosunun üzvü olmuşdur.

Qurultayda Ismayıl bəy Qaspıralı, Əlimərdan bəy Topçubaşı, Yusif Akçura, Əbdürəşid İbrahim, Musa Carullah Bigiyev, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Abussud Axtiyamov, Şahheydər Sirtlanov, Səlim Girey Canturin, Məhəmməd Zakir Ramiyev, Sadri Maksudi Arsal və s böyük simalar birlik və vəhdət çağırışı edərək Müsəlman Türkleri birliyə çağrırmışdır.

Əlimərdan bəy Topçubaşının qurultaydakı möhtəşəm çıxışından

“Ey məminlər, ey qardaşlar, mən bu gün o qədər şad və məmnunam ki, bu sevinc və məmənuniyyətimi heç bir vəchlə ifadə edə bilmirəm. Mən heç vaxt bu günü unutmayacağam. Şübhəsiz ki, bu gün ümumrusiya müsəlmanları üçün hər il bayrama çevriləcəkdir. Biz bir əsildən, bir nəsildən gələn, bir dina iman gətirən Türklərik. Məğribdən Məşriqə qədər bizim babalarımızın yurdunu olub. Babalarımızın qəhrəman xalq olmasına baxmayaraq, bu gün Qafqaz dağlarında, Krim bağlarında, Kazan çöllərində, babalarımızın yurdunda, öz vətənimizdə, öz torpağımızda ehtiyac və tələbatımızı azad şəkildə müzakirə etməyə ixтиyarımız qalmadi. Lakin şükürlər olsun Allaha ki, bütün fitnə-fəsədlərə və qəddarlıqlara baxmayaraq, biz bu gün, sular üzərində könlümüzü bir-birimizə açmağın səadətini yaşayırıq, üz-üzə oturmuşuq, bir-birimizə qucaq açmışıq. Mən tamamı-lə əminəm, əgər gələcəkdə

bizə sular üzərində danışmağa macal verməsələr, göylərə baş vurarıq, ulduzlar arasında yer bularıq və bu günü bayram edərik".

1905-ci ilin sentyabrında çarizm Bakı proletariatını inqilabi mübarizədən çəkindirmək məqsədilə neft sənayeçiləri ilə fəhlə nümayəndələrinin müşavirəsini keçirməyə icazə verdi. Müşavirəyə nümayəndələr göndərmək üçün seçkilər keçirildi. Müşavirəyə seçilən nümayəndələr arasında Ə.Topçubaşov da olmuşdur. Müşavirə sentyabrın 30-da Sankt-Peterburqda açılmış və Ə.Topçubaşov müşavirədə Bakı fəhlələrinin acinacaqlı vəziyyəti haqqında məlumat verərək onların mənafeyini müdafiə etmişdir. Rusiyada zəhmətkeşlərin inqilabi mübarizəsinin getdikcə qüvvətləndiyindən qorxan çarizm 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxardı. 1906-ci ilin mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi [52].

Azərbaycandan Birinci Dövlət Dumasına İsmayıł xan Ziyadxanov, M.Əliyev, Ə.Xasməmədov və b. yanaşı Ə.Topçubaşov da seçilmişdir. 1906-ci il aprelin 27-dən iyulun 8-na qədər Sankt-Peterburqda Birinci Dövlət Duması fəaliyyət göstərmişdir. Ə.Topçubaşov Dumada müzakirə edilən bir sıra məsələlərin müzakirəsində iştirak etmiş, hökumətin aqrar və köçürmə siyasetini pişləmiş, Rusiyadakı azsaylı xalqlara, əsasən müsəlmanlara muxtarriyyət verilməsi tələbinin tərəfdarı olmuşdur. Dövlət Dumasında Rusiyanın müsəlman əyalətlərinin deputatları bilavasitə Ə.Topçubaşovun başçılığı ilə Müsəlman fraksiyası yaratmışlar. Çar hökuməti onun fəaliyyətini təqib edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovdu. 200-ə yaxın deputat Dumanın qovulmasına etiraz edərək 1906-ci il iyulun 9-10-da



Rusiya Müsəlmanları lideri Əlimərdan bay Topçubaşov Vborg
bəyannaməçiləri arasında. iyul 1906-ci il.

Viborqda iclas keçirdilər və "Viborq müraciətnaməsi"ni qəbul etdilər. Bu müraciətnaməni imzalayanlardan biri də Ə.Topçubaşov olmuşdur. Ə.Topçubaşovun siyasi və ictimai fəaliyyəti 1917-ci illər Fevral inqilabından və Oktyabr çevrilişindən sonra daha da genişlənmiş və o, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə var qüvvəsi ilə qoşulmuşdur.

1917-ci il martın 5-də Bakıda İctimai təşkilatların Şurası və onun İcraiyyə Komitəsi yaradıldı. Məmmədhəsən Hacınski, İ.Frolov, İ.Heydərov və b. ilə yanaşı Ə.Topçubaşov da Komitənin tərkibinə daxil oldu. İyul ayında isə Komitənin 33 nəfərdən ibarət yeni heyəti təşkil olundu. Ə.Topçubaşov yeni Komitənin sədri seçilmişdir. 1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. Onun tərkibinə Məmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Ə.Topçubaşov və b. seçildi. Bu təşkilatın rəhbərlərinin gərgin əməyi və fəaliyyəti nəticəsində 1917-ci il aprelin 15-20-də Bakıda Ümum-qafqaz müsəlmanlarının qurultayı çağırıldı.

Qurultay Ə.Topçubaşovun sədrliyi altında keçdi. O, sədr kimi ilk çıxışında çar hökumətinin xalqlara qarşı apardığı zidd siyaseti pisləyərək dedi ki, köhnə rus hökumətinin Rusiyada yaşayan qeyri-rus xalqlara münasibətdə yeridiyi siyaset parçalamaq siyaseti olmuşdur, bu vaxtilə ermənilər və müsəlmanlar arasında özünü göstərmişdir. 1917-ci il avqustun 12-15-də Moskvada Dövlət müşavirəsi çağırıldı. Müvəqqəti hökumətin çağırduğu bu müşavirəyə Rusyanın müxtəlif yerlərindən gəlmis 34 müsəlman nümayəndə arasında Azərbaycan nümayəndəsi – Ə.Topçubaşov da var idi.

Avqustun 13-də Moskva müşavirəsinin müsəlman nümayəndələrinin iclası keçirildi. Burada müşavirədə

çıxış edəcək nümayəndənin məruzəsini hazırlayacaq komissiya təşkil edildi. Komissiya məruzəni hazırlamağı və nitq söyləməyi Ə.Topçubaşova tapşırıldı. Ə.Topçubaşov müşavirədəki nitqində qeyd etdi ki, Rusiyada yaşayan müsəlmanlar çarizmin devrilməsini alqışlayır, hər yerdə demokratik əsaslarla yaranmağa başlamış ictimai və siyasi təşkilatları, inqilabi nailiyyətləri – azadlıq, bərabərlik və qardaşlığı qoruyur və möhkəmləndirirlər. 1917-ci il sentyabrın 5-6-da və 12-də Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin növbəti iclası çağırıldı. İclasda Komitənin sədri Ə.Topçubaşov, sədrin müavinləri Məmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski seçildi. Oktyabr-noyabr aylarında isə Ə.Topçubaşov ümumi seçki hüququna əsasında Bakı Şəhər Dumasına keçirilmiş seçkilərdə iştirak etmiş və Dumaya üzv seçilmişdir [52, s. 12].

Ə.Topçubaşov 1918-ci il 30 mart-1 aprel də Bakıda bolşevik və daşnakların sovet hakimiyətini müdafiə bayrağı altında azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğın zamanı onun tezliklə yatırılmasına çalışanlardan, aprelin 1-də A.Caparidzenin başçılıq etdiyi "sühl konfransı"nın iştirakçılarından və inqilabi Müdafiə Komitəsinin tələblərini qəbul edənlərdən biri olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük sevincə qarşılan Ə.Topçubaşov Fətəli xan Xoyskinin 1918-ci ilin iyununda təşkil etdiyi II kabinetdə portfelsiz nazir, oktyabrında isə xarici işlər naziri vəzifəsinə təyin edilmişdir. AXC yarandığı gündən etibarən bir hüquqsunas alım kimi onun dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması sahəsində var qüvvəsilə çalışmışdır. Azərbaycan hökuməti Osmanlı imperiyası və onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə Ə.Topçubaşovu

fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərmişdir. F.Xoyskinin o dövrlərdə İstanbulda olan Azərbaycan nümayəndəliyinin sədri Məmməd Əmin Rəsulzadəyə göndərdiyi teleqramda oxuyuruq: "Hökumətin 1918-ci il 20 avqust qərarı ilə Azərbaycan hökumətinin üzvü Əlimərdan bəy Topçubaşov Osmanlı imperator hökumətinə Azərbaycan Respublikasının mənafeyinə aid bütün məsələlər üzrə fövqəladə səlahiyyətli nazir kimi göndərilir".


1918-ci il avqustun 23-də Gəncədən yola düşən Ə.Topçubaşov Tiflis, Batum marşrutu ilə hərəkət edərək, çox çətinliklərdən sonra sentyabrın axırlarında İstanbula çatmışdır. Ə.Topçubaşov Türkiyəyə gəldikdən sonra qısa müddətdə, yəni 1918-ci ilin oktyabr-noyabr aylarında Osmanlı sultani, bir neçə nazir və diplomatla görüşmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumatlar vermiş və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Mudros müqaviləsinin Azərbaycana aid hissəsi ilə əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirliyinə etiraz notası vermişdir. O, göstərirdi ki, müqavilə "Azərbaycanın işgalini asanlaşdırır və bu, ölkəni təhlükə qarşısında qoyur... Azərbaycan Respublikasına məxsus olan dəmiryollarının xarici dövlətə güzəştə gedilməsi beynəlxalq hüquqla bir araya sığdır".

1918-ci il dekabrin 7-də ölkədə yaranmış çox ağır siyasi şəraitdə Azərbaycan parlamenti fəaliyyətə başladı. Milli Şuranın və Müsavat Partiyasının sədri Məmməd Əmin Rəsulzadə parlamenti açaraq bu münasibətlə onun üzvlərini təbrik etdi və onları xalqın mənafeyinin və əmin-amanlığının müdafiəçisi olmağa çağırıldı. Eyni zamanda M.Rəsulzadə parlamentin sədrinin və müavinin seçiləməsini təklif etdi. İstanbulda olmasına baxmayaraq,



Əlimərdan bəy Topçubaşov gündəlik qəzetlərlə tanış olarkən. Paris, 1920.

Azərbaycanda, o cümlədən bütün Qafqazda məşhur olan və hörmət qazanmış Ə.Topçubaşov yekdilliklə Azərbaycanın ilk parlamentinin sədri seçilmiştir. Tarixçi F.Kazımzadənin yazdığı kimi: "Parlamentin prezidenti seçilən Ə.Topçubaşov yüksək təhsilli hüquqşunas, öz görüşlərində dözümlü idi". Dekabrin 28-də isə parlament Paris sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Ə.Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Seyxüllislamov, Əhməd bəy Ağayev, M.Məhərrəmov, C.Hacıbəyli və M.Mehdiyev daxil oldu. 1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə



Əlimərdan bəy Topçubaşov Paris Sübh Konfransında iştrak edən Azərbaycan
nümayəndə heyətinin toplantisunda. Paris. Hôtel Claridge, 1919.

96



97

Əlimərdan bəy Topçubaşov. Paris – Hotel Claridge, 1919.




*Paris sülh konfransına göndərilmiş Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin üzvləri:
soldan – M.Məhərrəmov, M.Mehdiyev, Ə.Topçubaşov.*

heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Bu zaman Ə.Topçubaşov Türkiyə, İran, Rusiya, ABŞ, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklilik göstərmələrini xahiş etmişdir. Parisə təkcə Azərbaycan nümayəndələri deyil, Don, Kuban, Dağlılar İttifaqının, Ukrayna və Gürcüstan nümayəndələrinin bir hissəsi də

buraxılmamışdı. Onlar da İstanbulda idi. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başlıdilar. Ə.Topçubaşovun başçılığı ilə memorandum hazırlanı və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük Britaniya ali komissarı admiral Webbə təqdim etdilər.

Gərgin mübarizədən düz üç ay sonra, yəni 1919-cu il aprelin 22-də Azərbaycan nümayəndə heyəti Ə.Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. May ayının əvvəllərində Parisə gələn Azərbaycan nümayəndələri bir ay ərzində Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşmüş və siyasi-iqtisadi vəziyyətlə əlaqədar söhbətlər aparmışlar. Bu bir ay ərzində Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin ən başlıca müvəffəqiyyətlərindən biri dövrünün görkəmli siyasi xadimi ABŞ prezidenti Vudro Wilsonla görüşü olmuşdur.

1919-cu il mayın 28-də ABŞ prezidenti V.Wilson Ə.Topçubaşovun rəhbərliyi ilə Azərbaycan nümayəndələrini qəbul etdi. Ə.Topçubaşov ABŞ prezidentinə Azərbaycanın, o cümlədən Qafqazın siyasi-iqtisadi vəziyyəti, azərbaycanlılar haqqında ətraflı məlumat, Paris sülh konfransına təqdim ediləcək 3 maddədən ibarət memorandumu verdi. Görüşdə Azərbaycan nümayəndələri istəklərinə nail olmasalar da, V.Wilson onları əmin etdi ki, "...bundan sonra Azərbaycan xalqı öz azadlıq və müstəqilliyini qoruyub saxlamaq... işində böyük Amerikanın köməyini və yardımını alacaqdır". Ə.Topçubaşovun bilavasitə iştirakı ilə hazırlanmış "Qafqaz Azərbaycanı Respublikasının nümayəndələrinin Paris sülh memorandum" sülh konfransının katibliyinə təqdim edildi. Bu sənəd 14 bölmədən ibarətdir. Burada konfrans nümayəndələrinə Azərbaycanın tarixi-etnoqrafik, iqtisadi



*IV Rusiya Müsəlmanlarının qurultayı.
Oturanlar. Rusiya Müsəlmanlarının fəxri lidəri Əlimərədən bəy Topçubaşı,
böyük qızıl maqnatı Məhəmməd Ramyev, Sibiry Müsəlmanları
Baş Müftisi Fəxrəddin Rızaəddin Əfəndi, Sadri Maqsudi Arsal və başgaları.*

və siyasi vəziyyəti haqqında geniş və ətraflı məlumat verilirdi. Azərbaycan nümayəndə heyəti Ə.Topçubaşovun rəhbərliyi ilə öz fəaliyyətlərini gündən-günə genişləndirərək Gürcüstan, Latviya, Estoniya, Şimali Qafqaz, Belorusiya, Ukrayna nümayəndələri ilə birlilikdə 1919-cu il iyunun 13-də, iyulun 7-də, oktyabrın 8-də Paris sülh konfransı sədrinə etiraz notası, bəyannamə, məktub göndərdi.

1920-ci il yanvarın 15-də Azərbaycan nümayəndələrindən Ə.Topçubaşov və M.Məhərrəmov, Gürcüstan nümayəndələrindən İ.Sereteli və Z.Avalov Fransa Xarici İşlər Nazırliyinə dəvət edildilər. Nazırliyin birinci katibi Jül Kambon Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-faktō tanındığını bildirdi və Ə.Topçubaşova Paris sülh konfransının rəsmi sənədini verdi. Ə.Topçubaşov Azərbaycanın siyasi vəziyyəti haqqında qısa məlumat verib böyük dövlətlər tərəfindən tanınma üçün təşəkkürünü bildirdi. Eyni zamanda bildirdi ki, Azərbaycan Respublikası böyük dövlətlər tərəfindən həm kömək, həm də müstəqilliyinin de-yure tanınmasını gözləyir. Azərbaycan Respublikasının dünyanın böyük dövlətləri tərəfindən tanınması Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndələrinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi idi. Çətin və gərgin əməyin nəticəsində əldə edilmiş qələbə münasibətilə Ə.Topçubaşov Parisdən Azərbaycan Respublikasının baş naziri Nəsib bəy Yusifbəyova yazdırdı: "Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur... bizim də azad və müstəqil yaşamaq ümidiyimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidiyizi itirmirdik... Ona görə də, belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa-olsun müstəqillik əldə edəcəyimizə

inanırdıq... Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq”.

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimi Ə.Topçubaşov 1920-1934-cü illərdə Parisdə yaşamış, ictimai-siyasi fəaliyyətini davam etdirmiş, Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, AXC-nin yaranması, ədəbi xadimlər haqqında kitab, qəzet və jurnallarda məqalələr yazmışdır. Siyasi mühacirətin görkəmli xadimlərindən biri kimi Ə.Topçubaşov Fransa rəsmi dairələrinin nümayəndələri ilə görüşərək Azərbaycanın işgalinə son qoyulması uğrunda mübarizədə milli qüvvələrə yardım edilməsi məsələsini qaldırmış, ikitərəfli əlaqələrə dair problemləri müzakirə etmişdir. O, 1920-ci il iyulun 5-16-da Spa (Belçika), 1921-ci il fevralın 21-dən martın 14-ə kimi keçirilən London (Böyük Britaniya), 1922-ci ilin aprel-may aylarında keçirilən Genuya (İtaliya) konfranslarında və b. iştirak etmişdir.

Əlimərdan bəyin anası Sevər xanım Vəkilovlar nəslinə mənsub idi.

Əlimərdan bəy Topçubaşov haqqında “Qərib məzarlar” adlı film çəkilib.

Ə.Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda vəfat etmiş və Müqəddəs Kloud qəbiristanlığında dəfn olunmuşdur.

Sonralar məlum olur ki, o, həmin dövrün Azərbaycan siyasetçiləri arasında ən məşhur fiqurlardan biridir. Onun ölümü Rusiyadan gedən mühacirlərin əhəmiyyətli hissəsinin sarsılmasına səbəb olur. Ə. Topçubaşovla vəfa mərasimi ciddi siyasi nümayişlə müşayiət olunur. Dəfn mərasimində azərbaycanlı mühacirlərin böyük hissəsi ilə yanaşı Gürcüstan, Ukrayna, Türküstan, Şimali Qafqaz mühacirətinin nümayəndələri də fəal iştirak edirlər.



*Azərbaycan və əcnəbi legionerlər Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində.
Məmməd Əmin Rəsulzadə, Gürcüstan siyasi mühacirətinin rəhbərlərindən Akaki Çenkel, Miryaqub Mehdiyəddə, Ukrayna siyasi mühacirətinin rəhbəri və Dağılılar Cümhuriyyətindən
olan nümayəndələr. Paris, 1934.*



*Əlimərdan bəy Topçubaşovun Parisin
Sen-Deni rayonunda Müqəddəs Kloud
qəbiristanlığında məzarı.*

1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Ə.Topçubaşovun məzarını ziyarət edib. O, mərhumun məzarının üzərində abidənin ucaldırılması ilə bağlı dövlət vəsaitinin ayrılmamasına sərəncam verib. İndi Ə. Topçubaşovun özünün, xanımının və oğlanlarının uyuduğu məzarın üzərində Ə.Topçubaşovun uğrunda canını fəda etdiyi böyük məfkurənin ideallarını tərənnüm edən yadigar daş abidə ucalmaqdadır...

Beynəlxalq təşkilatların nümayəndələri də onun dəfninə gəlirlər. Hətta erməni mühacirlər də, onunla vidalaşmaq üçün mərasimə qatılır. Müxtəlif mühacir milli icmaların nümayəndələri: Akaki Sereteli, Mustafa Çakayoğlu, Vladimir Prokopoviç və başqaları mərhum haqqında son sözlərini dilə gətirirlər.

Həmin üzücü payız gündənə Topçubaşovun dəfninə gələn insanlar Məhəmməd Əminin bu son akordları qarşısında özlərini saxlaya bilmirlər: "Yetmiş beşi haqlayan yaşının heç olmasa əllisini, mərhum durmadan, yorulmadan camaat işinə və millət yoluna vermişdir. Əlli il özür; yarım əsrlik həyat! Qoca bir dövr!..."

Bəli, Əlimərdan bəyin keçinməsi ilə biz, milli həyatımızda başlı-başına bir dövrü təmsil edən mühüm şəxsiyyətdən ayrılrıq; çünkü, Topçubaşı Əlimərdan bəyin ismi müəyyən bir nəsl və müəyyən bir dövrü andırır. Rusiyada ali təhsil görmüş, Türk və müsəlman ziyalisinin barmaqla sayıldığı bir zamanda Əlimərdan bəy meydana çıxmışdı.

... Çox çəkməz məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər...

Budur sənə söyləyəcəyim son söz! ...

Sənə bizlərdən minlərlə rəhmət! ...

Sənə bizlərdən minlərlə hörmət!! .."

FƏTƏLİ XAN XOYSKİ (1875-1920)

Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri və Daxili işlər naziri, Rusiya imperiyası II Dövlət Dumasının deputati, Zaqafqaziya Komissarlığı nəzdində xalq maarif komissarı, Zaqafqaziya Demokratik Federativ Respublikasının Ədliyyə naziri, AXC-nin hərbi, Ədliyyə və Xarici işlər naziri, azərbaycanlı siyasi xadim.



Fətəli xan Xoyski 1875-ci il noyabrın 25-də Gəncə quberniyasının Nuxa qəzasında anadan olmuşdur.

Fətəli xan Xoyskinin əslİ Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Onun atası İsgəndər xan Şimali Azərbaycanın Şəki şəhərinə köçmüştür. Xoy xanları nəslindən olan İsgəndər xan Rusiya təbəəliyini qəbul etmiş və ona çar ordusu general-leytenantı rütbəsi verilmişdir.

Fətəli xan Xoyski Nuxa qəzasında dünyaya gəlsə də, onun dünyagörüşünü, gələcək ictimai-siyasi baxışlarını formalasdırıran Gəncə mühiti olmuşdur [61, s. 14-21].

Uşaq yaşılarından ailəsi ilə birlikdə Gəncəyə köçən Xoyski, 1892-ci ildə Yelizavetpol (Gəncə) klassik gimnaziyasını bitirdikdən sonra Moskva şəhərinə gedərək Moskva universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Moskva mühiti gənc Fətəli xana böyük təsir etmiş, onun dünyagörüşünün formalasmasında mühüm rol oynamışdır. O, ilk gündən hüquq fakültəsinin

qabaqcıl və fəal tələbələrinə qoşularaq tədbirlərdə iştirak etmişdir.

1897-ci ildə Moskva universitetinin hüquq fakültəsini birinci dərəcəli diplomla bitirən F.Xoyski Tiflis Məhkəmə Palatasının sərəncamına göndərilmişdir. O, 1897-1907-ci illərdə Yelizavetpol, Kutaisi, Yekaterinodar dairə məhkəmələrində kiçik məhkəmə məmuru, kollej katib, böyük məhkəmə məmuru, istintaq sahisi müdürü, qəza, dairə məhkəmə prokurorlarının müavini və s. vəzifələrdə çalışmışdır. Gənc Fətəli məhkəmələrin rus dilində və qeyri-ruslara qarşı ədalətsiz aparıldığına şahidi olmuş, işləri zalimincasına icra edən məmurlara qarşı onda nifrət hissi oyanmışdır.

II Dövlət Dumasına keçirilən seçkilərdə Bakı və Yelizavetpol quberniyalarından X.Xasməmmədov, İ.Tağıyev, Z.Zeynalov və b. ilə yanaşı Yelizavetpol quberniyasında ədalətli məhkəmə işçisi kimi böyük hörmət qazanmış F.Xoyski də deputat seçilmişdir. II Dövlət Duması 1907-ci il fevralın 20-dən iyunun 3-nə qədər fəaliyyət göstərmişdir. F.Xoyski Dumanın Müsəlman deputatlari fraksiyasının və bürosunun üzvü olmuş, şəxsi toxunulmazlıq, Dövlət Dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsi, amnistiya haqqında qanun layihəsi komissiyalarının tərkibinə seçilmişdir. Dumanın bir sıra iclaslarında çıxış edərək çarizmin aqrar, seki, vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdırın siyasetini kəskin tənqid etmişdir. F.Xoyski Dumada müzakirə edilən aqrar məsələ ilə əlaqədar çıxışında torpaq məsələsinin çox lazımı, çətin və təxirəsalınmaz olduğunu qeyd etmişdir. O, demişdir ki, hökumət bu çətin məsələni kəndli torpaq bankları və köçürmə yolu ilə həll etmək istəyir. Rusiya şəraitində köçürmə heç bir xeyirli nəticə verməz.

1907-ci il mayın 18-də II Dövlət Dumasına Rusiyada milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdırıran qanunların ləğvi haqqında layihə təqdim edilmişdir. Bu layihəni 173 deputat, o cümlədən F.Xoyski də imzalamışdır.

II Dövlət Duması ləğv olunduqdan sonra Yelizavetpola gələn F.Xoyski 1907-1912-ci illərdə andlı iclasçı İsləməmişdir.

F.Xoyski 1913-1917-ci illərdə Bakıda dairə məhkəməsində andlı iclasçı kimi fəaliyyət göstərmişdir. Bakıda bu dövrə bir sıra siyasi və ictimai tədbirlər həyata keçirilirdi. O, bir ziyalı kimi tədbirlərdə, yeni yaranmaqdə olan xeyriyyə cəmiyyətlərində və siyasi təşkilatlarda yaxından iştirak etmişdir.

Xoyski 1917-ci il Fevral inqilabından və Oktyabr çevrilişindən sonra siyasi və ictimai mübarizə hərəkatına daha fəal surətdə qoşulmuş, qısa müddət ərzində Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda aparılan hərəkatın liderlərindən birinə çevrilmişdir. 1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi yaradıldı. Onun tərkibinə M.Rəsulzadə, M.Hacınski, Ə.Topçubaşov və b. ilə yanaşı F.Xoyski də daxil olmuşdur. Bu təşkilatın gərgin fəaliyyəti nəticəsində 1917-ci il aprelin 15-20-də Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı çağırıldı. F.Xoyski qurultayın çağırılmasında və gedişində fəal iştirak etmişdir [55].

1917-ci il sentyabrın 5-6-da və 12-də Bakı Müsəlman ictimai təşkilatları Komitəsinin növbəti iclası keçirildi. İclasda komitənin yeni tərkibi seçildi. Ə.Topçubaşov sədr, M.Rəsulzadə və F.Xoyski isə sədrin müavinləri seçildilər. 1917-ci il oktyabrın 29-da ümumi seçki hüquq əsasında Bakı Şəhər Dumasına seçkilər keçirildi.

Yeni seçilmiş demokratik Dumanın ilk iclası noyabrın 10-da çağırılmış və burada F.Xoyski 46 səslə Şəhər Dumasının sədri seçilmişdir. F.Xoyski 1917-ci il noyabrın 15-də Tiflisdə Y.Gegeçkorinin sədriyi ilə yaradılmış Müstəqil Zaqafqaziya hökuməti - Zaqafqaziya Komissarlığının xalq maarif komissarı vəzifəsini tutmuşdur.

1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya Seym işə başladı. Seymin tərkibinə Gürcüstan, Ermənistan və Azərbaycan sosial-demokratik təşkilatların nümayəndələri seçilmişdir. Azərbaycandan Müsavat Partiyasından və bitərəf demokratik qruplardan 30 nəfər, o cümlədən F.Xoyski də iştirak etmişdir. Bu partiya və təşkilatlardan əlavə Müsəlman Sosialist Partiyasından 7, İttihaddan 3, Hümmət Partiyasından 4 nümayəndə iştirak edirdi. Ümumiyyətlə, Zaqafqaziya Seymində 44 azərbaycanlı deputat var idi. F.Xoyski eyni zamanda Seymin Müsəlman fraksiyasının üzvü olmuşdur. F.Xoyski Seymin və Müsəlman fraksiyasının iclaslarında dəfələrlə çıxış edərək Güney Qafqaz xalqları arasında əmək-aməniləq yaradılmasını, qazanılmış müstəqilliyin qorunub saxlanılmasını, Türkiyə ilə sülh bağlanması və münasibətlərin yaxşılaşdırılmasını irəli sürmüştür [61].

1918-ci il aprelin 22-də Seym səs çoxluğu ilə müstəqil Zaqafqaziyanı Demokratik Federativ Respublika elan etdi. Seym aprelin 26-da A.Çenkelinin sədriyi ilə Zaqafqaziya federasiyasının yeni hökumətinin tərkibini təsdiq etdi. F.Xoyski yeni yaradılmış hökumətin tərkibinə ədliyyə naziri kimi daxil olmuşdur.

1918-ci il mayın 25-də F.Xoyskinin sədriyi ilə Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının iclası keçirildi. Bu iclasa F.Xoyskinin təklifi ilə Zaqafqaziya Seyminin sədri K.Cxeidze, Seymin üzvləri Sereteli və Gegeçkorı

göldilər. A.Sereteli gürcü fraksiyası adından bildirdi ki, Güney Qafqaz xalqlarını müstəqillik ətrafında birləşdirmək mümkün olmadığı üçün biz Gürcüstanın müstəqilliyini elan etmək məcburiyyətində qalırıq. F.Xoyski ona cavab verərək demişdi: “... *gürcü xalqının iradəsi belədirsa, bizim ona mane olmağa heç bir haqqımız yoxdur. Azərbaycan türklərinə isə yeni vəziyyətlə bağlı olaraq müvafiq qərarlar qəbul etməkdən başqa bir şey qalmır*”.

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclasında Seymin buraxılması və Gürcüstanın müstəqilliyi elan edilməsi ilə əlaqədar olaraq mayın 27-də Müsəlman fraksiyasının fəvqələdə iclası keçirildi. M.Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura və F.Xoyskinin sədrliyi ilə Milli Şuranın İera Komitəsi yaradıldı.

Müvəqqəti Milli Şuranın 1918-ci il mayın 28-dəki iclasında Azərbaycanın müstəqilliyini bildirən “*Azərbaycanın istiqlaliyyəti haqqında Akt*” qəbul olundu. İstiqlal bəyannaməsini imzalayan 24 nəfərdən biri F.Xoyski olmuşdur. Həmin iclasda Milli Şura F.Xoyskiyə Azərbaycan Xalq Cümhuriyyəti hökumətini təşkil etməyi tapşırıdı. F.Xoyski bir saatlıq fasılədən sonra Milli Şuranın iclasına hökumətin tərkibini təqdim etmişdir. F.Xoyski burada Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının ilk baş naziri və daxili işlər naziri vəzifələrinə seçilmişdir.

Beləliklə, Şərqdə ilk dəfə olaraq dini deyil, demokratik əsaslar üzərində dövlət Azərbaycanda yaradıldı. Onun yaradılması və fəaliyyətində M.Rəsulzadə, M.Hacınski, M.Cəfərov, N.Yusifbəyov və Azərbaycanın digər görkəmlı siyasi xadimləri ilə birlikdə F.Xoyski də xeyli əziziyət çəkmişdir.

F.Xoyski baş nazir olduğu ilk gündən Azərbaycan dövlətinin dünya ölkələri tərəfində tanınması işinə var qıvvəsi ilə başlamışdır. Onun 1918-ci il mayın 30-da dünya ölkələrinin xarici işlər nazirliklərinə göndərdiyi radioteleqramda yazılırdı:

“*İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşington, Sofiya, Buxarest, Tehran, Madrid, Haqqası, Moskva, Stokholm, Kiyev, Xristianiya, Kopenhagen.*

Xarici işlər nazirinə.

Zaqafqaziya Federativ Respublikası parçalanmış, Gürcüstan ondan ayrılmış, ona görə də Azərbaycan Milli Şurası keçən ayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın müstəqilliyini elan etmiş, Azərbaycan Respublikasının yarandığını təntənə ilə bildirmişdir. Yuxarıdakıları Sizə bildirməkələ, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Mənim hökumətim müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir.

İmza: Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri”.

Azərbaycan Milli Şurası və F.Xoyski başda olmaqla milli hökumət Azərbaycan ərazisində öz fəaliyyətini daha geniş və hərtərəfli aparmaq məqsədilə Yelizavetpola (Gəncəyə) köçdü. Gəncədə keçirilən iclas F.Xoyski hökumətinin istefasını qəbul etsə də, yeni hökumətin təşkilini təkrarən ona tapşırıdı. F.Xoyski ikinci hökumətdə də Nazirlər Şurasının baş naziri və ədliyyə naziri vəzifələrini tutmuşdu. F.Xoyski Azərbaycanın müstəqiliyi və bir dövlət kimi inkişafı uğrunda ardıcıl mübarizə aparmağı yeni hökumətin əsas vəzifəsi olaraq bəyan etmişdir. F.Xoyski Yelizavetpolda dövlət aparatının yaradılması, ayrı-ayrı nazirlilik və idarələrin təşkili ilə məşğul olmuşdur [55].

F.Xoyskinin başçılıq etdiyi hökumət bir sıra tədbirlərə başladı. 1918-ci il iyunun 17-də Azərbaycan xalqına müraciət etdi. Burada göstərilirdi ki, hökumətin ən yaxın vəzifəsi bütün dövlət müəssisələrinin, məhkəmələrin və məktəblərin milliləşdirilməsidir. İyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan edildi. İyunun 24-də Azərbaycan dövlət bayrağı haqqında qərar verildi. İyunun 27-də Azərbaycan (Türk) dili dövlət dili elan olundu.

Bu dövrə F.Xoyskinin başçılığı altında Azərbaycan hökumətinin ən mühüm işlərindən biri, 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması olmuşdur. Bu komissiya Birinci dünya müharibəsi illərində, Bakıdakı mart qırğını zamanı, bütövlükdə Güney Qafqaz ərazisində türklərə və digər müsəlmanlara qarşı törədilmiş vəhşilikləri öyrənmək, bu işdə günahkarları tapmaq və onları məsuliyyətə cəlb etmək işi ilə məşğul olmalı idi.

1918-ci il avqustun 30-da F.Xoyski hökuməti 1806-ci ildə çar hökuməti tərəfindən ləğv edilmiş Gəncə şəhərinin adını bərpa etdi. Gəncə şəhəri 1935-ci ilə kimi öz tarixi adını daşıdı.

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakı azad edildi. Sentyabrın 17-də F.Xoyskinin rəhbərliyi ilə Azərbaycan hökuməti Bakıya gəldi. Hökumət ilk dəqiqədən Bakıda əmin-amanlıq yaratmağa başladı. Çünkü bu vaxt Bakı şəhəri əhalisi soyğunçuluqdan, özbaşınalıqdan, qanunsuzluqdan, milli zəminda adam öldürülməsindən böyük əziyyət çəkmiş və öz şəhərində qaçqın vəziyyətə düşmüşdü. F.Xoyski hökuməti belə bir vəziyyəti aradan qaldırmak və əhalini əmin-amanlıqla çağırmaq məqsədi ilə şəhər zəhmətkeşlərinə məlumatla müraciət etmişdir. 1918-ci il sentyabrın

18-də F.Xoyskinin imzası ilə “*Azərbaycan Respublikası hökumətinin məlumatı*” elan edilmişdir. Məlumatda deyilir: “Respublikanın mərkəzi Bakı şəhərinə daxil olmuş Azərbaycan hökuməti şəhərin və ətrafinin bütün əhalisinə elan edir ki, milliyyətindən, dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşlara bərabər münasibət olacaq və hökumət bütün vətəndaşların həyatını, hüquqlarını və əmlakını bərabər surətdə müdafiə edəcəkdir.

Soyğunçular, adam öldürənlər və ümumiyyətlə, belə şəxslər hərbi dövrün ciddi qanunları ilə cəzalanacaqlar, hətta ölüm hökmü veriləcəkdir”. F.Xoyski sonralar Azərbaycan parlamentində çıxışlarının birində bu barədə deyirdi: “*Şəhər əlmərkən nəlayiq hərəkətlər olmuşdur. Hökumət bunu gizlətmir... Bəlkə bir çoxlarına əziyyət, bəlkə də cəza olmuşdur. Lakin məməkün idimi, hökumət bunun qarşısını saxlasın... Azərbaycan deyil, heç bir hökumət bunun qabağını almağı bacarmazdı. Burada müsəlmanlar qırılmış, namusuna, canına təcavüz edilmiş, əlindən ixtiyarı qoparılmış, ...üç gün davadan sonra şəhər alınmış, əhali və qoşun şəhərə acıqlı girmişdi... hökumət üç gündən sonra Bakıya girdi. O vaxtadək nə olmuşsa da, hökumət gəldikdən sonra bu işlər dayandırıldı*”.

Azərbaycan hökuməti Bakıya köcdükdən sonra Bakı XKS-nin qəbul etdiyi bütün dekret və qanunları ləğv etdi, özünün sosial islahatlarını həyata keçirməyə və Azərbaycanın bütün ərazisində hakimiyətini bərpa etməyə başladı. Lakin Azərbaycan hökuməti bu zaman çətin beynəlxalq şəraitlə üzləşməli oldu. F.Xoyski hökumətinin dəvəti ilə Azərbaycana gəlmış və Azərbaycan torpağını, xüsusən Bakını bolşevik-dəsnak qüvvələrindən azad etmiş türk hərbi hissələri Mondros

sazişinə görə Azərbaycandan çıxdı. Onları ingilislər evəz etdi. Bu zaman Bakının general-qubernatoru olan, daşnak və eserlərin təsiri altına düşən general Tomson Azərbaycan hökumətini tanımaq istəmirdi. F.Xoyskinin Tomsonla apardığı diplomatik danışqlar nəticəsində onun Azərbaycan hökumətinə münasibəti dəyişildi və F.Xoyskinin başçılıq etdiyi Azərbaycan hökumətini tanadığını bildirdi.

1918-ci il dekabrın 7-də ölkədə ziddiyətli siyasi şəraitdə Azərbaycan parlamenti öz işinə başladı. Parlamenti Azərbaycan Milli Şurasının sədri M.Rəsulzadə təbrik nitqi ilə açdı. Sonra söz F.Xoyskiyə verildi. F.Xoyski parlamentin işə başlaması münasibətilə deputatları təbrik edərək dedi: *"Bugünkü gün Azərbaycan üçün böyük, əziz mübarək gündür ki, yuxumuzda görməzdik, aqlimizə gəlməzdik. Bu gün o gündür ki, muxtariliyyəti əlimizə aldığımız, hökumət vəkalətilə bu bayram günü siz i sizinlə bərabər özümüzü də təbrik edirəm".* Sonra o, hökumətin may ayından bəri apardığı daxili və xarici siyaseti haqqında məlumat verdi. F.Xoyski nitqinin axırında parlamentə müraciət edərək dedi: *"...hökumət çaltmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin. Biz xahiş edirik ki, nöqsanlarımızı bizə göstəriniz... hökumətin ixtiyarı bu günə qədər idi... heç bir hökumət parlamenti açıldıqdan sonra iş başında qala bilməz. Ona görə mən bütün yoldaşlarım tərəfindən xəbər verirəm, hökumət həzurunuzda istefasını verir".*

Parlament F.Xoyski hökumətinin istefasını qəbul etdi və yeni hökumətin təşkilini yenə də ona tapşırıdı. F.Xoyski 1918-ci il dekabrın 26-da yeni hökumətin qarşısında duran vəzifələri və tərkibini Azərbaycan parlamentinə təqdim etdi. Parlament təqdimatı geniş

müzakirədən sonra qəbul etdi. F.Xoyski bu hökumətdə baş nazir vəzifəsilə yanaşı, xarici işlər naziri vəzifəsini də tutmuşdur.



*Azərbaycan Xalq Cumhuriyyətinin hökumət üzvləri.
Soldan 2-ci Fətəli xan Xoyski. 1919-cu il.*

F.Xoyski hökuməti parlament tərəfindən təsdiq olunanından sonra ölkənin iqtisadi vəziyyətinin və əmin-amanlığının bərpası işinə başladı. Lakin parlamentdə iştirak edən partiyalar arasındaki ziddiyətlər onu həyata keçirməyə imkan vermirdi. Onlar F.Xoyski hökumətini aqrar, neft alveri, polisin qanunsuz hərəkətlərinin qarşısını ala bilməmək və b. məsələlərdə təqsirləndirirdilər. Bu məsələlər haqqında parlamentdə bir neçə dəfə keçirilən müzakirələrdə F.Xoyski hökuməti kəskin tənqid olunurdu. F.Xoyski parlamentin 1918-ci il fevralın 5-də

keçirilən iclasında çıxış edərək onlara dedi: “*O günlər ki, siz neçə dəfələrlə mənə müraciətən bu hökumətin təşkilinə məni vadar etdiniz... Mən o vaxt sizə dedim ki, belə xətarlı bir zamanda heç kəs cəsarət edib tamamən hökuməti əlinə ala bilməz... Sizin sidq dil ilə hökumətin dalında durub kömək edəcəyinizi ümidi oluruq... Əgər görsəm ki, sədaqət yoxdur, bir dəqiqli hökumət başında durmaram... hökumətə kömək cürcəcür olur... heç hökumət... sorğudan inciməz... sorğu da var, sorğu da. Bir sorğu var ki, atanın oğluna verdiyi nəsihət, bir sorğu var ki, zəhərli, bədxalıq sorğusudur... Bu sorğu hökumətə badalaq vurmaq, biz soxmaq deməkdir.*”

Onun başçılıq etdiyi hökumətə qarşı istər parlamentdə, istərsə də siyasi partiyalar arasında gedən danışqlara son qoymaq məqsədilə F.Xoyski başçılıq etdiyi hökumətinin istefası haqqında parlamentə məktub göndərdi. 1919-cu il fevralın 25-də Azərbaycan parlamenti F.Xoyskinin məktubunu müzakirə edib, onun istefasını qəbul etdi. Lakin parlament yeni hökumətin təşkilinə qədər vəzifəsini icra etməyi ondan xahiş etdi.

F.Xoyski istefaya çıxsa da, siyasi və ictimai fəaliyyətini davam etdirmiştir. O, bu dövrə Azərbaycan parlamentinin üzvü kimi Azərbaycan hökumətinin bir sıra tədbirlərində fəal iştirak etmişdir. Siyasi, iqtisadi və maliyyə məsələlərinin həllində, Cənubi Qafqaz respublikaları arasında mübahisəli sərhəd məsələlərinə həsr edilmiş Qafqaz konfransının çağırılmasında, Azərbaycanla Ermənistən arasında mübahisəli ərazi məsələlərinin həllinə həsr edilmiş konfransın keçirilməsində fəal iştirak etmişdir. F.Xoyski bu iclas və konfranslarda çıxış edərək Azərbaycanın qəti mövqeyini bildirmiş və bəzi qonşu dövlətlərin Azərbaycana bədxah münasibətini kəskin tənqid etmişdir. Onları dostluğa və

ədalətli qonşuluq münasibətləri yaratmağa çağırmışdır. O, demişdir ki, Böyük rus inqilabı Güney Qafqaz xalqlarının azadlıq çoxmasına səbəb olmuşdu, mən belə düşünmürəm ki, Qafqazın azadlıq sevən oğullarının – istər o azərbaycanlı olsun, istərsə də dağlı, gürcü və ya erməni olsun, müstəqil yaşamaq ideyasında, sərbəstlik ideyasında yolları birdir.

1919-cu il dekabrın 22-də Azərbaycan parlamenti N.Yusifbəyovun təşkil etdiyi beşinci hökumət kabinosunda F.Xoyskini xarici işlər naziri vəzifəsinə təyin etmişdir. F.Xoyski bu vəzifədə 1920-ci ilin aprelinə qədər çalışmışdır.

F.Xoyski sovet Rusiyası ilə əlaqələr yaratmaq haqqında Rusyanın xalq xarici işlər komissarı G.Ciçerinlə bir neçə dəfə notalar mübadiləsi etmişdir. O, G.Ciçerinin Azərbaycanı general Denikinlə mübarizəyə cəlb etmək fikrinə qarşı çıxaraq, Azərbaycanın Rusiya tərəfindən tanınmasını, rus və Azərbaycan xalqları arasında ədalətli, hər iki dövlətin suverenliyi prinsiplərinə əsaslanan mehriban qonşuluq münasibətləri yaradılması ni irəli sürmüştür. Ancaq F.Xoyskinin sovet Rusiyası ilə münasibətləri yaxşılaşdırmaq cəhətləri bir fayda verməmişdir.

1920-ci il aprelin 15-də Parlamentdə hökumətin sovet Rusiyasına diplomatik nümayəndə göndərmədiyini tənqid edən Əliheydər Qarayevə cavab verən F.Xoyski demişdir: “*Biz üç dəfə sovet Rusiyasına dostluq əlaqələri yaratmaq üçün danışqlara getməyə hazır olduğumuzu təklif etmişik. İndiə kimi bizim təklifimiz diqqətdən kənardı qalıb. Çıxış edən natiq nəhaq yerdə bizi günahlandırır. Əgər o, istəyirsə ki, bizimlə Rusiya arasında dostluq münasibətləri yaradılsın, qoy onda o, öz həmfikirlərini danışqlara getməyə məcbur etsin*”.



Fətəli xan Xoyskinin qəbirüstü abidəsi.
Tbilisi, "Nəbatat" bağı.



Ulu Öndər Heydər Əliyev və Gürcüstan Respublikasının
sabiq prezidenti Eduard Şevardnadze Tbilisi "Nəbatat"
bağında Fətəli xan Xoyskinin qəbirüstü abidəsininin açılışını
edərkən. 9 mart 1996-ci il.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
Tbilisi "Nəbatat" bağında Cümhuriyyət liderlərinin
xatırəsinə qoyulan abidəni ziyarət edərkən.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Tbilisi “Nəbatat” bağında Fətəli xan Xoyskinin qəbirüstü abidəsini ziyarət edərkən.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də XI ordu tərəfindən işğal edildi. F.Xoyski bu zaman Tiflis şəhərinə getmiş və orada 1920-ci il iyunun 19-da erməni quldurları tərəfindən xaincasına öldürülmüşdür. Xoyski Tiflisdə azərbaycanlıların qəbiristanlığında görkəmli filosof, maarifçi, dramaturq M.F.Axundovun məzari yanında dəfn olunmuşdur. Onun öldürülməsi haqqında Tiflisdə çıxan “Qruziya” qəzetinin 23 iyun 1920-ci il sayında nekroloq dərc edilmişdir. Xoyskinin öldürülməsi bir sırə ölkələrin, o cümlədən Böyük Britaniya rəsmi dairələrinin diqqətini cəlb etmişdir.

Ulu öndər Heydar Əliyevin Tiflis “Nəbatat” bağında Fətəli xan Xoyskinin qəbirüstü abidəsininin açılışı mərasimində nitqi. 9 mart. 1996-ci il.

Hörmətli cənab prezident Eduard Şevardnadze! Hörmətli dostlar, hörmətli gürcü qardaşlarımız, bacılarımı!

Biz ikinci gündür ki, əziz Gürcüstan torpağında qonağıq. Gürcüstanın prezidenti, mənim əziz dostum Eduard Şevardnadzenin, gürcü xalqının qonağıyıq. İki gündür ki, biz gürcü xalqı ilə Azərbaycan xalqı arasında olan dostluğun keçmiş səhifələrini vərəqləyirik, dostluğun bu gün möhkəmlənməsi və gələcəkdə daha da möhkəm olması üçün çalışırıq.

Biz indi, bu dəqiqələrdə Gürcüstanın Tbilisi şəhərində, təbiətin gürcü xalqına bəxs etdiyi ən gözəl guşələrdən birindəyik. Böyük iftixar, məhəbbət hissi ilə qeyd edirəm ki, bu gözəl guşələrdən birində Azərbaycanın böyük övladları, böyük şəxsiyyətləri əbədiyyətə qovuşublar, əbədi uyuyurlar.

Azərbaycan xalqının böyük oğlu, mütəfəkkir insan, yazıçı, şair, alim, filosof, dövlət xadimi Mirzə Fətəli Axundovun məzari buradadır. Onun övladlarının, qohum-əqrəbalarının məzarları da buradadır. Mirzə Fətəli Axundovun məzari qarşısında, onun ruhu qarşısında Azərbaycan xalqı adından baş əyirəm, ona Allahdan bir dəha, bir daha rəhmətlər diləyirəm.

Biz Azərbaycan xalqının görkəmli oğlu Mirzə Şəfi Vazehin qəbri önündəyik. Azərbaycan xalqının elminin, mədəniyyətinin inkişafında Mirzə Şəfi Vazehin böyük xidmətləri olubdur. O öz yaradıcılığı, fəaliyyəti ilə tarixdə böyük iz qoyubdur. Biz onun məzari qarşısındayıq. Mən onun ruhu qarşısında baş əyirəm və ona Allahdan rəhmət diləyirəm.

Biz Azərbaycanın görkəmli oğlu, böyük dövlət xadimi, ictimai-siyasi xadim Fətəli xan Xoyskinin məzarı öündəyik. Fətəli xan Xoyskinin xatirəsini əbədiləşdirmək üçün məzarı üzərində onun büstünü gürcü qardaşlarımıza birlikdə təntənəli surətdə açdıq. Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin Azərbaycan elminin, mədəniyyətinin inkişafında böyük xidmətlərini qeyd edərək, eyni zamanda Fətəli xan Xoyskinin xalqımızın həyatında, ilk Azərbaycan Demokratik Respublikasının yaradılmasında böyük xidmətlərini biz bu gün minnətdarlıq hissi ilə qeyd edirik.

1918-ci ildə Cənubi Qafqazda - Gürcüstanda, Azərbaycanda, Ermənistanda çox böyük ictimai-siyasi proseslər gedən vaxt, bizim xalqlarımız - gürcü və Azərbaycan xalqları öz milli azadlıqları uğrunda mübarizə apardı, öz müstəqil dövlətçiliyini qurmaq əzmində olduğu zaman bu böyük hadisələr, bu siyasi proseslər məhz burada, Gürcüstan torpağında, Tbilisidə baş vermişdir və Azərbaycanın görkəmli şəxsiyyətləri, o cümlədən Fətəli xan Xoyski də burada Azərbaycanın müstəqilliyi üçün çalışmış və böyük xidmətlər göstərmişdir.

Biz Azərbaycan Respublikasında, müstəqil ölkəmizdə bu gün müstəqil dövlət kimi yaşayıraq, öz milli azadlığımızın möhkəmlənməsi üçün çalışaraq 1918-ci ildə Azərbaycanda ilk demokratik, müstəqil dövlətin, müstəqil demokratik hökumətin yaranmasını böyük iftixar hissi ilə qeyd edirik. İlk Azərbaycan Demokratik Respublikasının yaradıcılarını bu gün böyük minnətdarlıq hissi ilə xatırlayıraq. İlk Azərbaycan Demokratik Respublikasının yaradıcıları, rəhbərləri Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyov və başqları Azərbaycan xalqının tarixində böyük xidmətlər göstərmişlər və

Azərbaycanda ilk dəfə müstəqilliyin, müstəqil dövlətçiliyin, demokratianın əsasını qoymuşlar. Çok səciyyəvidir ki, bu proseslər burada - Tbilisidə olmuşdur.

Bizim Azərbaycanın nümayəndələri o vaxt Cənubi Qafqaz Seymi yaratmaq üçün gürcü qardaşlarımıza bərabər çalışmışlar. Nəhayət, bu proseslərin nəticəsi ondan ibarət olmuşdur ki, 1918-ci il mayın 26-da Gürcüstanın görkəmli şəxsiyyətləri Gürcüstan Demokratik Respublikasını dünyaya bəyan etmişlər və ondan iki gün sonra - 1918-ci il mayın 28-də məhz burada, Gürcüstan torpağında, Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətləri ilk Azərbaycan Demokratik Respublikasının yaranmasını bütün dünyaya bəyan etmişlər.

Bu gün qeyd etmək lazımdır ki, o günlər Bakıda erməni daşnak qüvvələri hakimiyətdə olduğuna görə, xalqımıza qarşı təxribat edən, Azərbaycan xalqının müstəqilliyinə maneçilik törədən başqa qüvvələr olduğuna görə ilk Azərbaycan Demokratik Respublikası bir müddət burada, Tbilisi şəhərində fəaliyyət göstərmiş, 1918-ci ilin iyun ayında buradan Gəncə şəhərinə və nəhayət, 1918-ci ilin sentyabrında Azərbaycanın paytaxtı Bakı şəhərinə köçə bilməşdir.

O ağır və çətin dövrdə ilk Azərbaycan Demokratik Respublikasının baş naziri vəzifəsini Azərbaycanın görkəmli oğlu Fətəli xan Xoyski öz üzərinə götürmüş, bu vəzifəni layiqincə həyata keçirmiş və xalqımız qarşısında böyük xidmətlər göstərmişdir.

Azərbaycanın ilk demokratik respublikası cəmi 23 ay yaşaya bilməşdi. O, sonra devrilmiş, amma buna baxmayaraq, Azərbaycanda dövlətçiliyin, müstəqilliyin, demokratianın ilk carçası olmuş, ilk addımlar atmışdır. 1991-ci ildə Azərbaycan xalqı öz milli azadlığına nail

olandan və dövlət müstəqilliyini əldə edəndən sonra, şübhəsiz ki, bu şəxsiyyətlər və onların arasında Fətəli xan Xoyski öz tarixi xidmətlərinə görə bizim üçün daha da əziz, daha da yaxın olmuşlar.

Gürcü xalqı ilə Azərbaycan xalqı arasında tarixi dostluğu bu gün nümayiş etdirən faktlar məhz bundan ibarətdir ki, Azərbaycan Demokratik Respublikasını yarananlar onu Gürcüstan torpağında yaratmışlar, burada fəaliyyət göstərmiş, gürcü xalqının köməyindən istifadə etmişlər.

Azərbaycanın dəyərli oğulları Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski dünyalarını dəyişəndən sonra da, məhz Tbilisidə - Gürcüstan torpağında əbədiyyətə qovuşmuşlar. Fətəli xan Xoyski burada - Tbilisidə ilk Azərbaycan Demokratik Respublikasının baş naziri vəzifəsinə seçilmiş və 1920-ci ildə erməni terrorçularının gülləsindən Tbilisi torpağında həlak olaraq burada dəfn edilmişdir. Azərbaycan xalqı gürcü xalqına daim minnətdardır və daim minnətdar olacaq, bir də ona görə ki, Azərbaycanın görkəmli şəxsiyyətləri Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh və Fətəli xan Xoyskinin məzarlarını on illərlə, yüz illərlə burada qoruyub saxlayıb.

Azərbaycanın görkəmli şəxsiyyətləri bu müqəddəs torpaqda əbədiyyətə qovuşublar və beləliklə, bu müqəddəs torpaq, Gürcüstanın bu gözəl guşəsi - indi bizim olduğumuz bu guşə Azərbaycanın da bir hissəsini təşkil edir.

Bu gün biz Fətəli xan Xoyskinin məzarı üzərində ona layiq olan büstü açdıq. Bu büstün hazırlanmasında, bu qəbrin üzərinin götürülməsində və onun layiqli şəklə salınmasında Azərbaycanın Şəmkir rayonu icra hakimiyyətinin başçısı Aslan Aslanovun xidmətlərini

mən qeyd etmək istəyirəm. Ancaq durduğumuz bu ərazidə, bu gözəl guşədə Azərbaycan övladlarının məzarlarının qorunub saxlanması üçün keçmişdə də, bu gün də xidmətlər göstərən gürcü xalqına, gürcü qardaşlarımıza, müstəqil Gürcüstana və onun dəyərli rəhbəri, əziz Eduard Şevardnadzeyə hörmət və ehtiramı, təşəkkürümü bildirirəm, Gürcüstana dünəndən başlanmış rəsmi səfərimizdə Azərbaycandan gələn nümayəndələrə, mənə gürcü xalqı, prezident Eduard Şevardnadze tərəfindən göstərilən qonaqpərvərlik, mehribanlıq, dostluq hissələri bizi daha da coşdurur, sevindirir, bizdə yeni böyük hissəyyatlar yaradır. Biz bunu heç vaxt unutmayacaqıq. Bu günlər, bu dəqiqlər, bax, bizim indiki bu görüşümüz Gürcüstan və Azərbaycan arasında olan dostluq və qardaşlıq əlaqələrinin parlaq sahifələrindən biri olacaqdır. Mən heç şübhə etmirəm ki, bu yer, bu gözəl guşə, Azərbaycanın görkəmli övladlarının, şəxsiyyətlərinin qəbirləri xalqımız üçün və o cümlədən gürcü qardaşlarımıza üçün ibadətgah olacaqdır. Həm Gürcüstanda yaşayan azərbaycanlılar, həm də Gürcüstana qonaq gələn azərbaycanlılar buranı daim ziyarət edəcəklər və bu yer Gürcüstan ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələrinin daim rəmzi olacaqdır.

Azərbaycanın görkəmli şəxsiyyətləri Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin, Fətəli xan Xoyskinin ruhları sırasında, onların qəbirləri önünde mən bir daha baş əyirəm. Onlara Allahdan rəhmət diləyirəm. Azərbaycan xalqına və gürcü xalqına qarşıda duran ağır və çətin vəzifələrin həyata keçirilməsində, Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində nailiyyətlər, xalqlarımıza səadət, xoşbəxtlik, bütün işlərində uğurlar diləyirəm. Bir daha təşəkkür

edirəm, cənab Şevardnadze, əziz dostum, qardaşım, mən sənə minnətdaram ki, biz burada bir yerdəyik və siz Azərbaycan oğullarına bu qədər hörmət və ehtiram etmisiniz. Çox sağlam olun.

XƏLİL BƏY XASMƏMMƏDLİ (1870 – 1945)

Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə, Daxili işlər və Yollar naziri. Azərbaycanın siyasi və dövlət xadimi.




Xəlil bəy 1873-cü ildə Gəncədə anadan olub (bəzi mənbələrdə müxtəlif rəqəmlər yazılır, 1875). Mədrəsə, gimnaziya təhsili alıqdən sonra Moskvada ali təhsilə sahib olan Xəlil bəy, ilk olaraq Gəncə dairə məhkəməsində işə başlayıb. Dərin biliyi, yüksək intellektə malik olan Xəlil bəy bütün ömrünü, bilik və bacarığını millətinin azadlığı uğrunda mübarizəyə həsr edib.


1907-ci ildə Yelizavetpol quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilən Xəlil bəy, F.Xoyski ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın ikinci şöbəsinin və beş komissiyasının üzvü olmuş, Xalq Azadlığı Partiyasını təmsil etmişdir. II Dövlət Duması işə başladığdan az sonra, 1907-ci ilin mart ayının 17-də Müsəlman fraksiyası yenidən təsis edildi. I Dumada olduğu kimi, fraksiyaya 22 müsəlman vəkil daxil oldu. Azərbaycandan seçilmiş Duma üzvləri də Müsəlman

fraksiyasına daxil oldular. Fətəli xan Xoyski və Xəlil bəy Xasməmmədov isə fraksiyanın bürosunda təmsil olundular. Dumanın iclaslarında fəallıq göstərən Azərbaycanlı deputatlar birmənali olaraq, Qafqaz müsəlmanlarının mənafeyi uğrunda çox gərgin və ağır mübarizə apardılar. Xəlil bəy Duma deputatlarına bəyan etmişdir: "Dövlətimizin siyasi quruluşun bu və ya başqa cür adlanması qətiyyən vacib deyil, bu siyasi quruluşun tələbatımızı, istəklərimizi yerinə yetirməyə qadir olan məzmunu bizim üçün daha vacibdir". Xasməmmədov Dumanın müsəlman fraksiyasının iclasında amnistiya məsələsini qaldırmış və onun qanunvericilik yolu ilə keçirilməsini qəti şəkildə təklif etmişdir.

Xəlil bəy Xasməmmədov 3-cü Dövlət Dumasında (1907-1912) Azərbaycanı təmsil edən yeganə deputat idi. O, ilk dəfə 1911-ci ildə Qori müəllimlər seminarıyasının Azərbaycan şöbəsinin Gəncəyə köçürülməsi və onun müstəqil seminarıyaya çevrilməsi məsələsini irəli sürmüş və məsələ ilə bağlı Xalq Maarif Nazirliyinə müraciət etmişdir. Müsəlmanların maariflənməsi ilə yanaşı, onların orduya çağırılmaması da onu narahat edirdi. 1911-ci ilin noyabr ayında keçirilən iclaslardan birində o, hərbi mükəlləfiyyət barədə qanun layihəsi üzrə çıxış edərkən, hərbi mükəlləfiyyətin müsəlmanlara da şamil olunmasını qətiyyətlə tələb edir.



Xəlil bəy Xasməmmədov.
1942-ci il.



Əlixan Qantemir, Xəlil bəy Xasməmmədli və Heydər Bammat siyasi mühacirətdə.

Gəncənin ictimai həyatında yaxından iştirak edən Xəlil bəy və qardaşları Gəncə Xeyriyyə Cəmiyyətinin ən faal üzvü olublar. 1913-1917-ci illər ərzində Gəncə şəhər bələdiyyə rəisi işləyən Xəlil bəy, qardaşları Ələkbər və Əsgərlə Gəncədə yeni məktəblərin açılmasında, şəhərin abadlaşmasında əllərindən gələni əsirgəməyiylər. 1917-ci ilin əvvəllərindən Xəlil bəy fəaliyyətini daha çox siyasi işlərə istiqamətləndirir. Həmin ildə Gəncədə yaradılan Türk Ədəmi-Mərkəziyyət Partiyasını yarananlardan biri də Nəsib bəyin ən yaxın dostu Xəlil bəy idi. O, amal yoldaşları ilə birlikdə 1917-ci ilin aprelində Bakıda, may ayında isə Moskvada keçirilən Ümumrusiya Müsəlmanları Qurultayında iştirak etmişdir. Həmən ilin oktyabrında Bakıda toplanan "Müsavat" partiyasının birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilmiş Xəlil bəy Cümhuriyyətin qələbəsinə kimi Gəncə Qəza İcraiyyə Komitəsinin sədri və Zaqafqaziya komissarlığında dövlət nəzarəti komissarı vəzifələrində çalışmışdır.

Cümhuriyyətin qələbəsindən sonra X.Xasməmmədov daha məsul vəzifələri icra etmişdir. O, 1-ci Hökumət kabinetində ədliyyə naziri, 2-ci kabinetdə əvvəlcə portfelsiz nazir, 1918-ci il 6 oktyabrdə kabinetdaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinetdə daxili işlər naziri, 5-ci kabinetdə ədliyyə naziri vəzifələrində çalışmışdır. İlk dəfə Ədliyyə Nazirliyinin Əsasnaməsini hazırlayan Xəlil bəy, bu əsasnaməni milli maraqları nəzərə almaqla, dünyəvi dəyərlər zəminda hazırlamışdır. Heç də təsadüfi deyil ki, bu gün də Azərbaycanda məhkəmə palatasının, onun Əsasnaməsinin, fəaliyyət mexanizminin yaradılması Xəlil bəyin adı ilə bağlıdır. "Müsavat" partiyasından Azərbaycan parlamentinin üzvü olan X.Xasməmmədov 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə

səfiri təyin edilir və aprel işğalı nəticəsində Türkiyəyə yola düşə bilmir. İşğaldan bir necə gün sonra N.Nərimanovun təkidi ilə Türkiyəyə keçməyə məcbur olur. Bu, Xəlil bəyin vətəndən sonuncu gedisi idi.

Ömrünün sonuna kimi vətən həsrəti ilə alışب-yanan Xəlil bəy aylar, illər ötdükcə bu acı həqiqətlə barışmalı olur. Vətəndə bolşeviklərin əzizlərinə yaşatdığı cəhənnəm əzabından xəbər tutan Xəlil bəy, bir daha Azərbaycana dönüşün mümkünsüzlüyünü dərk edir.

... Xəlil bəy istəsə də, istəməsə də bu acılarla barışmalı olur və mübarizəsini davam etdirir. O, mühacirətdə mübarizəsini əsasən qələmi, sözü ilə apardı. "Yeni Qafqasya", "Azəri-türk", "Odlu yurd", "Azərbaycan yurd bilgisi", "Prometey", "Kavkaz", "İstiqlal" və "Qurtuluş" adlı qəzet və jurnallarda siyasi məzmunda məqalələrlə mütəmadi çıxış edərək siyasi publisistikanın gözəl nümunələrini yaratdı.

Xəlil bəy İstanbulda Fətəli xan Xoyskinin və Nəsib bəy Yusifbəylinin başsız qalan ailəsini hər gün yad edir, gücü çatan köməkliyi onlardan əsirgəmirdi. O, hər iki ailənin ən sevimli üzvünə çevrilmişdi. Elə Xəlil bəyin İstanbullu Suat xanımıla ailə qurmasına səbəb də, bu iki ailə olur. Bir neçə ildən sonra Xəlil bəyin oğlu Raufun dünyaya gəlişi, qismən onun qəlbini ovundura bilir. Amma bu xoşbəxtlik uzun sürmürt. Yeganə övladının qəfil ölümü ona sarsıcı zərbə vurur.

1922-ci ilin aprelində Xəlil bəy bir daha vətəndən ağır xəbər aldı. Qardaşı Ələsgəri yenə həbs etmişdilər. Ələsgər bəy birinci dəfə XI Ordunun xüsusi şobəsinin və Azərbaycan FK-nin əmri ilə 1920-ci ilin 29 mayından 4 iyununa qədər heç bir səbəb olmadan həbsdə saxlanılır. Ağır işgəncələrdən sonra buraxılır. 1929-cu ilin son ayları Xəlil bəy vətəndən daha dəhşətli xəbər alır. Xəlil

bəy Xasməmmədovla qohumluq əlaqəsi olan bütün qohumlar həbsə və sürgünə məruz qalır. Əzizləri Ələkbər və Məmməd bəy 19 mart 1931-ci ildə, Nağı bəy isə 27 mart 1931-ci ildə ailələri ilə birlikdə, şəxsi əmlakları müsadira edilməklə Qazaxistana sürgün edirlər. Beləliklə, əsilli-nəsilli Xasməmmədovları bolşeviklər darmadağın edirlər. Həbslər, sürgünlər, güllələmələr...

1930-cu illərdə bütün mühacirlərdə bir ruh düşkünlüyü yaranmışdı. Ağır mühacir hayatı, təqiblər, təzyiqlər, maddi çətinliklər, Vətən həsrəti öz "işini görür"dü. Tarıma çəkilən əsəblər mühacirlər arasında münasibətlərin soyuqlığına səbəb olur. X.Xasməmmədov 1930-cu illərin əvvəllərində Azərbaycan Milli Mərkəzi Komitəsinin və "Müsavat" partiyasının xarici bürosunun 3 nəfərdən ibarət (bu büro 1924-cü ildən İstanbulda fəaliyyət göstərirdi - M.Ə.Rəsulzadə sədr, M.B.Məmmədzadə katib, Xəlil bəy isə xəzinədar idi) rəyasət heyətinin üzvü idi. Büro daxilindəki ixtilaflar Azərbaycan siyasi mühacirətinin parçalanması ilə nəticələnir. Mustafa bəy Vəkilov, Şəfi bəy Rüstəmbəyli və Xəlil bəy Xasməmmədov M.Ə.Rəsulzadəyə qarşı müxalif mövqedə dayanırdı. Hətta 1936-ci ildə Milli Müsavat Xalq Partiyasının Varşavada keçirilən konfransında Xəlil bəy Xasməmmədov partiya sıralarından xaric edilir.



Xəlil bəy Xəsmənnəsərovun məzəri, İstanbul, Fəriköy abidəsi.

HƏSƏN BƏY AĞAYEV (1875-1920)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini. Azərbaycanın ictimai-siyasi xadimi.



Ötən əsrдə Azərbaycanda yetişən və ölkədə böyük dəyərlər uğrunda mübarizənin önündə dayanan parlaq simalardan biri də Həsən bəy Ağayev olub.

Öz zamanında görkəmli həkim, müəllim, jurnalist, siyasetçi və dövlət adamı kimi tanınmış Həsən bəy Məşədi Hüseynqulu oğlu Ağayev (Ağazadə) 1875-ci ildə Azərbaycanın qədim elm və mədəniyyət mərkəzi Gəncə şəhərində anadan olub. Atası Hüseynqulu kişi iki dəfə evlənmişdi. Oğlu Məhəmmədin anası erkən vəfat etdikdən sonra “öz gəncəli Nərgiz xanımı almışdı və bu izdivacdan Həsən, İsmayıllı, Zəhra dünyaya gəlmişlər”.

Orta təhsilini Gəncə klassik gimnaziyasında bitirdikdən sonra o, Hacı Zeynalabdin Tağıyevin taqqudù ilə Moskva Universitetinin tibb fakültəsində oxuyaraq həkim diplomu almışdır (1901).

Haqlı olaraq “millət atası” adlandırılan Hacı onun pulu ilə ali təhsil alıb vətənə dönənlərə özünün müəssisələrində on azından bir neçə il işləmək imkanı yaradırdı. Həsən bəy də Moskvadan Bakıya qayıdınca, öncə həm Tağıyevin toxuculuq fabrikində, həm də onun açdığı qız məktəbində həkimlik etməyə başlayıb, az sonra Kəmürçü meydanında yerləşən və onun adıyla


camaat arasında tezliklə “Seyid xəstəxanası” kimi məşhurlaşan müalicəxanada çalışıb.

Həsən bəy qızıl əlli cərrah, mahir ürək həkimi idi. Hətta hipnozla da məşğul olurdu. Gəncədə 10 fevral 1911-ci ildə apardığı hipnoz seanslarından birinə aid afişası da qalıb.

O dönmədə Rusyanın ali məktəblərinin tələbələri arasında sosial-demokratiya ideyaları çox geniş yayılmışdı. İctimai baxımdan fəal tələbələrin əksəri bu siyasi görüşlərə “yoluxmuşdu”. Həsən bəy də onlardan biriydi – o da sosial-demokratlara qoşulubmuş, tələbə siyasi dərnəklərinin fəallarındanmış. Rusiyadan başında inqilab havası qaydırılmış. Buna görə də, Bakıya gələndən az sonra müsəlman sosial-demokratlara qoşulub və bir gənc ziyali kimi şəhərin ictimai həyatında fəal iştirak etməyə başlamışdır [63].

Həsən bəy Ağayev 1905-ci il inqilabından sonra Bakıda yaradılan Müsəlman Xeyriyyə Cəmiyyətinin qurucularından biri oldu. Bunu Məmməd Əmin Rəsulzadə də Xeyriyyə Cəmiyyəti yaradılmasının 10 illiyinə həsr etdiyi məqaləsində təsdiqləyir: “Bakı Cəmiyyəti-Xeyriyyəsinin on illiyi eyni zamanda da Bakı müsəlman cəmiyyətinin cəmaət işlərinə qarışmalarının on illiyi deməkdir...

Bakı müsəlman cəmaət işlərində daimən başda olan Hacı Zeynalabdin Tağıyev cənabları burada dəxi sərxeyl olub, cəmiyyətin nizamnaməsindən göründüyü kibi, müəssisilər cüzində: mərhum Həsən bəy Məlikov, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, ...Həsən bəy Ağayev... cənabları gəliylər”.



“Necat” xeyriyyə cəmiyyətinin üzvləri
Birinci sıradan, soldan: Əbdürrahim bəy Haqqverdiyev, Mirzə Ələkber Sabir, Həsən bəy Vəzirov.
İkinci sıradan, sağdan: 4-cü Əli bəy Hüseynzadə, 5-ci Həsən bəy Ağayev, 7-ci Mahmud bəy
Mahmudbəyov. Aşağı sıradan, soldan: 4-cü Üzeyir bəy Hacıbəyov, 5-ci Süleyman Sani Axundov.

"Silk, sınıf, firqə" kitabıcasının nəşri hökumət dairələri tərəfindən heç də yaxşı qarşılanmayıb. Təqib və təzyiqlərin gündən-günə artdığını görən Həsən bəy İrana gedib. Konstitusiyalı monarxiya uğrunda gedən mübarizə ölkəni sanki bir qaynar qazana çevirib. Tarixə məşrutə hərəkatı kimi daxil olmuş bu mübarizənin qızıl səhifələrinin Təbriz mücahidləri və onların qəhrəman sərkərdələri Səttərxan Sərdarimilli, Bağırxan Salarimilli və başqa soydaşlarımız yazdırılar.

H.B.Ağayevin İrana mühacirət etməsi və bir müddət orada yaşaması Məşrutəcilərə kömək məqsədi daşıyıb. 1911-ci ildə Tehrandakı Atabək parkında yerləşmiş Təbriz mücahidlərinə milliyətcə erməni olan Yerpremin rəhbərlik etdiyi silahlı qüvvələrin divan tutması, Səttərxanın ağır yaralanaraq aldığı yaradan ölümü, məclisin dağıdılması və irticanın qələbəsi Həsən bəy Ağayevi Gəncəyə qayıtmaga vadar edib.

İrandan Gəncəyə qayıdan Həsən bəy Ağayev burada rus dilində çıxan "Yujniy Kavkaz" qəzetiñə redaktorluq edib. O zaman Yelizavetpol adlandırılın Gəncə də Bakı kimi bir quberniya mərkəzi idi. Qafqazı işğal edən Rusiya buranı quberniyalara bölgərək idarə edirdi. Həsən bəy Ağayev quberniya müsəlmanları arasında maarifçiliyi yayan cəmiyyətə sədr seçilir və 1914-cü ilin sonlarında Xudadat bəy Rəfibəyli ilə birləkdə Gəncədə ilk səhiyyə cəmiyyətini yaradır. Əslində, bu ictimai təşkilatlar gələcəkdə yaradılacaq siyasi partiyalar üçün zəmin hazırlamaq məqsədi daşıyıbdır [63].

1917-ci ilin fevralında II Nikolayın hakimiyyətdən uzaqlaşdırılması əsarət altında qalan xalqları milli azadlıq mübarizəsinə həvəsləndirirdi. Gəncədə də 1917-ci il martın sonlarında Nəsib bəy Yusifbəyli başda olmaqla, Həsən bəy Ağayevin, Şəfi bəy Rüstəmbəyli və b.

məsləkdaşların iştirakı ilə Türk Ədəmi-Mərkəziyyət Partiyası (Türk Federalistlər Partiyası) yaradılır. "Qeyrət" partiyası ənənələrini davam etdirən bu təşkilat programında Rusiyada federativ respublika yaradılması ideyasını irəli sürmüdü.

Vətənə dönen gənc Həsən bəy Gəncədə həkim kimi fəaliyyət göstərib. Çağdaşlarının bir çoxu kimi o da, gəncliyində sosialistlərə meylli olub, sosial ədalət uğrunda mübarizəyə qoşulub. Rusiya Sosial Demokrat Fəhlə Partiyasının müsəlmanlardan olan "Hümmət" qrupunun tapşırığı ilə Həsən bəy "Silk, sınıf, firqə" kitabıcasını Azərbaycan türkcəsinə çevirərək 1906-ci ildə Tiflisdəki "Qeyrət" mətbəəsində çap etdirib.

Həsən bəy 1907-ci ilin mart ayından noyabr ayına dək Bakıda yaradılan "Nicat" xeyriyyə cəmiyyətinin sədri olub.

1917-ci ilin aprelində Bakıda çağırılmış Qafqaz Müsəlmanlarının I Qurultayında iştirak etdən Həsən bəy Ağayev Rusiya daxilində Azərbaycana muxtarıyyət verilməsini qızığın müdafiə edən qrupun tərkibində olub. Həmin ilin iyununda Bakıda keçirilən toplantıda Türk Ədəmi-Mərkəziyyət Partiyası M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi "Müsavat" partiyası ilə birləşərək Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat adlandırılıb.

1917-ci il oktyabrın 26-dan 31-ə qədər partiyanın birinci qurultayında Həsən bəy Ağayev partiyanın mərkəzi komitəsinin üzvü, ilin axırlarında isə Ümumrusiya Müəssislər Məclisinə nümayəndə seçilib.

1917-ci il oktyabrın 25-də (yeni təqvimlə noyabrın 7-də) bolşeviklərin silahlı çevrilişlə hakimiyyəti ələ alması və Müəssislər Məclisini buraxması nəticəsində Güney Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş nümayəndələr onun iclasına gedə bilməyib. Rusiya

daxilindəki qarışılıq bölgələrə də təsirsiz qalmayıb. Ümumrusiya Müəssislər Məclisinə bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat iştirak etməli idi. Ümumrusiya Müəssislər Məclisinə Qafqazdan seçilmiş deputatlar 1918-ci il fevralın 10-da Tiflisdə toplaşaraq Güney Qafqazda ali hakimiyyət orqanı olan Zaqafqaziya Seyminin yaradıldığını elan ediblər.

1918-ci il aprelin 22-də isə uzun müzakirə və mübahisələrdən sonra Rusiya yönlü məclis üzvlərinin müqaviməti qırılaraq Güney Qafqazın suverenliyi elan edilib. Qısa müddətli də olsa, Zaqafqaziya Demokratik Federativ Respublikası Hökuməti yaradılıb.

Zaqafqaziya Seymində Müsəlman fraksiyاسının üzvü olan Həsən bəy Ağayev toplantılarda fəal iştirak edib, millətinin gələcəyi üçün lazımı qərarların qəbul edilməsinə səy göstərib. Zaqafqaziya Seymi və hökuməti Rusiya əsgəri birliliklərinin silahlandırdığı erməni quḍurlarının müsəlmanlara divan tutmasının, qırğınlar, talanlar təşkil etməsinin qarşısının alınmadığına, bolşeviklərin Bakıda oyuncaq Bakı Kommunası qurmasına əngəl olmadığına görə daxili ziddiyətlər gərginləşib. Xaricdən yardım istəmək məsələsində də fikir ayrılığı meydana çıxb.

Bələcə, 1918-ci il mayın 25-də Zaqafqaziya Seymi buraxılıb. Bir gün sonra isə Gürcüstan müstəqilliyini elan edib. Mayın 27-də Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası Azərbaycan Milli Şurası adlandırıldı və Şuranın rəyasət heyəti seçilib. Batumda Osmanlı nümayəndə heyəti ilə danışıqlar aparan Məhəmmədəmin Rəsulzadə Şuranın sədri, Həsən bəy Ağayev isə onun müavini seçilib.

“İstiqlal bəyannaməsi” qəbul edilən iclasın sədri 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə Qafqaz canişininin keçmiş sarayında iclası keçirilib. Həsən bəy Ağayevin sədrliyi ilə keçən bu iclasda Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsi qəbul olunub. Həsən bəy Ağayevin imzaladığı bu bəyannamə dünyanın böyük dövlətlərinin nümayəndəliklərinə, mətbuat orqanlarına, teleqraf agentliklərinə verilib. 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Tiflisdən Gəncəyə köçüb. Qarşıdurma yaranmaması, ziddiyətlərin dərinleşməməsi üçün iyunun 17-də keçirilən iclasda Milli Şura fəaliyyətini dayandırdığını elan edib. Bütün hakimiyyət yeni yaradılmış hökumətə verilib. Həsən bəy Ağayev də Azərbaycan Dəmir yolu idarəsinin baş həkimi kimi sıravi bir işdə işləməyə başlayıb.

Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-dakı iclasında qəbul olunmuş “Azərbaycan Məclisi-Məbusanının təsisini haqqında qanun”una müvafiq olaraq parlament formalasdırılıb. Erməni və rus milli şuraları parlamentin açılışına hər vasitə ilə mane olmağa çalışıblar. Onlar müttəfiq qoşunlarının baş komandanı, ingilis generalı Tomsonu da bu işə qoşmağa cəhd göstəriblər. Azərbaycanlıların general Tomsonla apardığı danışıqların uzanması və qəzalardan deputatların hamisinin gələ bilməməsinə görə 1918-ci il dekabrin 3-nə təyin olunmuş açılış baş tutmayıb. Dekabrin 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin açıldıqlı Qız məktəbində (indiki Əlyazmalar İnstитutu) Parlamentin ilk iclası işinə başlayıb. Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə təbrik nitqi söyləyib.

Parlamentin ilk iclasında “Müsavat” fraksiyاسının təklifi ilə Əlimərdan bəy Topçubaşov Azərbaycan Xalq

Cümhuriyyəti Parlamentinin sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilib. Əlimərdan bəy Topçubaşov İstanbulda olduğundan parlamentə Həsən bəy Ağayev sədrlik etməyə başlayıb. Dekabrın 28-də Paris sülh konfransına göndəriləcək Azərbaycan Xalq Cumhuriyyəti nümayəndə heyətinə sədr təyin olunan Əlimərdan bəy Topçubaşov İstanbuldan birbaşa Parisə yola düşüb. Sənədlərdə birinci müavinin seçildiyi göstərilsə də, faktiki olaraq parlamentə sədrlik edən Həsən bəy Ağayev 1919-cu ilin dekabrında yenidən həmin vəzifəyə seçilib və 1920-ci il fevralın 2-nə qədər bu vəzifəni daşıyıb. Onun rəhbərliyi, təşəbbüsü və fəal iştirakı ilə parlament müstəqilliyi və ərazi toxunulmazlığını qorumaq, milli və siyasi hüquqları müdafiə etmək, qonşu ölkələrlə dostluq əlaqələri yaratmaq, bu əlaqələri möhkəmləndirmək, hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq, geniş sosial islahatlar həyata keçirmək haqqında bir sıra qərarlar qəbul edilib.

1920-ci il aprelin 17-də parlamentin son iclası keçirilib və bolşeviklər Azərbaycanı işgal edərək onun vətənpərvər oğullarına divan tutublar. AXC-nin rəhbər işçilərinin bir çoxunu da Gürcüstana getməyə məcbur ediblər. Gürcüstana gedənlər sırasında Azərbaycan parlamentinə rəhbərlik etmiş Həsən bəy Ağayev, baş nazır olmuş Fətəli xan Xoyski və başqaları da vardi. Tiflisə mühacirət edən Həsən bəy Ağayevi və Fətəli xan Xoyskini Tiflisdə muzdlu erməni terrorçusu qatlə yetirib. 1920-ci il iyulun 19-da Həsən bəy Ağayevin cənəzəsi Tiflisin müsəlman qəbiristanlığında torpağa tapşırılıb.

Mirzəbala Məmmədzadənin xatirələrində Həsən bəy Ağayev haqqında geniş məlumat yer alır. "Azəri Türk" dərgisinin ən fəal yazarlarından biri olan Mirzəbala

Məhəmmədzadənin 1928-ci ildə orada dərc etdirdiyi "Doktor Həsən bəy" adlı məqaləsi bu böyük şəxsiyyət haqqında in迪yədək yazılmış ən qiymətli əsərdir və onun qiyməti haqqında danışlığı kişinin şəxsiyyətini doğruduzgün dəyərləndirə, incələyə bilməsindədir. İndiyədək araşdırıcılarımızın diqqətindən tam yayınmış bu məqalənin öncə yalnız müəyyən hissələrini oxuculara təqdim etmək istədik, ancaq yazının qisaltılmasına başlıqdırda aciz qaldıq – heç bir cümləni atmağa əlimiz getmədi. Beləliklə, həmin məqaləni aşağıda bütöv şəkildə, ancaq dilini bir qədər müasirləşdirməklə verməli olduq. M.Məhəmmədzadə ürəyinin bütün sevgisinin həpdəgu bu yazıda oxuyuruq:

"Səkkiz il bundan əvvəl, 1920-ci ilin 20 iyulunda Tiflisdə məşhur "Kazyonni teatro"sunun yan küçələrindən birində bir şəxsin ölüsü tapılmışdı. Bu, əvvəlki gecə erməni terroristləri tərəfindən faciəli bir surətdə qatl edilən, Azərbaycan Parlamentinin ikinci rəisi doktor Həsən bəy idi. Xain bir güllənin qurbanı olan Həsən bəy Tiflisdə Azərbaycanı təmsilən bulunurdu. Qəhrəman Azərbaycan Ordusunun parlaq qələbəsiylə nəticələnən məşhur Əsgəran – Qarabağ mühəribəsi nəticəsində Tiflisdə açılan Azərbaycan – Ermənistən konqresinə səlahiyyətli nümayəndə sıfətiylə gələn Həsən bəy Əsgəran, Qarabağ, Zəngəzur tərəflərində tökülen məsum azərbaycanlıların qanını məğlub düşməndən almaq və Ermənistən daxilində türklər üzərində rəva görülən rəzalətlərə bir nəhayət qoyulması haqqında qəti bir təminat alaraq dönmək kimi müqəddəs vəzifələrin ifasıyla məşğul ikən paytaxtimiz alınmış, Azərbaycan digər zalim və vəhşi bir düşmənin istilasına məruz qalmışdı Həsən bəy bu hadisədən sonra Tiflisə sığınan Azərbaycan dövlət adamlarıyla birləşərək istiqlal və

qurtuluş davasını davam etdirirdi. Bir ay əvvəl, iyunun 19-da Fətəli xanın qətl və ədliyyə naziri Xəlil bəyin yaralanması üzərinə milli istiqqlal mücadiləsini sövq və idarə etmək kimi məsuliyyətli və tarixi bir hərəkatı öhdəsinə götürdüyü bir zamanda xain düşmənin xain gülləsiylə həyatına son verilən Həsən bəy bütün Azərbaycan milliyətpərvərləri üçün yerinin doldurulması mümkün olmayan böyük bir itki oldu.

Həsən bəy Moskva Darülfünununun tibb fakültəsindən məzun, Azərbaycanın milli hərəkatında yaxından iştirak edən əski ictimai xadim idi. Mərhumun tibbi profilaktikaya aid xalqın anlaya biləcəyi bir tərzdə yazılmış türkçə əsərləri olduğu kimi, mübahisəti-siyasiyyətə aid risalələri və Azərbaycan mətbuatında məqalələri də vardır.

Azərbaycan Cümhuriyyətinin təşkilindən daha əvvəl millətə xidmətləriyle tay-tuşlarından seçilmiş bir sima olan Həsən bəy Rusiya inqilabından sonra “Türk Federalist Müsavat Xalq Firqəsi” sıralarında istiqqlal və cümhuriyyət uğrunda gedən mücadiləni sövq edən liderlərdən biri olmuşdur. İstiqqlalın qazanılmasında və cümhuriyyətin təşkilində Həsən bəyin xidməti çox böyükdür. Xüsusən onun adıyla Azərbaycan parlamentarizmi six surətdə bağlanmaqdadır.

Azərbaycanın istiqqlal dövrü tarixində Azərbaycan Parlamentinin özünəməxsus bir rolü vardır. 1918-ci ilin iyununda Gəncədə irticanın təzyiqi altında tətil edən Milli Şura Türkiyə Ordusu Qafqazı boşaltdığına görə ingilis və rus işgal ordularının Bakıya girdikləri zaman, çox əlverişsiz bir şərait içərisində, Parlament şəklində yenidən təşəkkül edirdi. İçərisində türklərdən başqa erməni və ruslar da olan, yəhudü, gürcü və alman kimi milli azlıq nümayəndələrinə də malik olan Azərbaycan

Parlamenti əski Rusyanın ayrılmaz bir hissəsi kimi Müttəfiqlərin istila etdiyi məmləkəti idarə edərək onun istiqqlalını qazanacaq və demokratiya, cümhuriyyət əsasları üzərinə yeni bir həyat quracaqdı.

Bələ bir şərait içərisində təşəkkül edən Azərbaycan Parlamentinin rəisi Əlimərdan bəy Topçubaşı idi. Fəqət Əlimərdan bəy vəzifə ilə Avropada olduğundan, sədrlik vəzifəsini faktik olaraq üzərinə götürən Həsən bəy idi. 17-18 aylıq fəaliyyətində Azərbaycan Parlamenti yalnız qanunverici bir müəssisə rolunu oynamadı. Qanunvericilik, icra və nəzarət gücünü özündə toplayan və prezidentə malik olmayan bir məmləkətdə Azərbaycan Parlamentinin və onu felən idarə edən mərhum Həsən bəyin nə kimi böyük bir vəzifə ilə görəvləndiyi göz önündədir. Azərbaycanın istila altında bulunduğu, orduya, polis qüvvəsinə, müntəzəm dövlət aparatına malik olmadığı bir zamanda anarxiyadan yeni qurtaran bir məmləkətdə icrayi-fəaliyyətə başlayan Azərbaycan Parlamentinin qarşısında yuxarıda adı çəkilən məsələlərdən başqa, ingilis-rus istilasını aradan qaldırmaq və Azərbaycanın dünyada tanınmasını təmin etmək kimi bir vəzifə dururdu. Bütün bu çətin məsələlərin həlli, daxilindəki birləş və həmrəylik sayəsində əldə edilə bilərdi. Azərbaycan Parlamentində olan mühafizəkar, demokrat, sosialist türk siyasi fırqləri ilə çoxlu sair qrup və cərəyanları qeyri-türk fırqə və nümayəndləri bir arada, birləşərək idarə etmək üçün Həsən bəy nə qədər səy və qeyrət sərf etməliydi... O, bütün bu vəzifələri müvəffəqiyyətlə ifa etdi. Nə qədər xoşbəxtlikdir ki, Həsən bəy daha həyatda ikən Parlament kimi ən ali bir qurum başında durduğu zaman Azərbaycan istilanın qurtarmış və dövlətlər tərəfindən tanınmışdı. Əlavə olaraq, hərbzərb görmüş və müntəzəm müasir bir əsgəri qüvvətə

malik qonşusunu məğlub edəcək gənc və qəhrəman bir orduya malik olduğumuzu da gördü. Məmləkətində müntəzəm bir zabitə, polis kadrosu, ədliyyə müəssisəsi mövcuddu. Asayış və əmniyyət hökm sürdü. Azərbaycan hökumətinin darülfünunun təsisini dünyanın ən böyük dövlətləri təbrik edirdi. Bolşevik-dاشnak anarxiyası üzündən bərəbad olan iqtisadi həyat yoluna girmiş, dəmiryolları tənzim edilmiş, müntəzəm və müasir bir cümhuriyyətin demokratik bir həyatı başlanmışdı.

Neçə dəfə istəfa verən kabinetlərin təşkili Həsən bəyə həvalə edilirkən, bu məmləkətin Parlamentsiz fəaliyyətinin mümkünzsüzlüyünü görən millət prezident olmadan belə necə məsud və hürr yaşaya biləcəyini dərk edir, Parlamentin qüvvət və əzəmətini gündən-günə daha çox dəyərləndirməyə başlayırdı.

Bu, bir tərəfdən, istiqalalını qazanmış bir millətin demokratik həyat və təşkilat qurması və bu surətlə çağırılması üçün hazırlığına başlanılmış olan Məclisi-Müəssisəna hazır və müəyyən bir idarə şəkli layihəsiylə getməsi deməkdir. Digər tərəfdən də, Məclisi-Müəssisəna keçiriləcək seçkilərin də millətin mütləq cümhuriyyət, demokratiya istəklərini təmsil və tərvic edən firqələrə etimad edərək səs verməsini təmin edən tərbiyəvi bir əhəmiyyəti var. Və belə bir hərəkəti, hazırlıq və tərbiyəni idarə edən Parlamentin feli rəisi doktor Həsən bəy idi. Milli intibah və hərəkətin inkişafında, istiqal fikrinin təsis və elanında cümhuriyyət və demokratiya fikirlərinin elan və tətbiqində, Şərq aləmində ilk hadisə olan cümhuriyyət və demokratiya quruluşunda felən iştirak edən Həsən bəy bu günün mübariz Azərbaycan gəncliyi tərəfindən fövqəladə idealizə edildiyi bir nöqtəyi nəzərindəndir ki, çox təbii bir hərəkətdir. Həsən bəyin



Həsən bəy Ağayevin Tiflisdə "Nəbatat" bağındaki məzəri.

şəxsində Azərbaycan gəncliyi Azərbaycan parlamentarizminin, Azərbaycan demokratizminin təmsilçisini, rəhbər və qurucusunu itirmiştir. Və bu günün, istiqal və cümhuriyyət hərəkəti liderlərinin idarəsiylə mücadilə

edən Azərbaycan gəncliyi sabahın dövlət həyatını düşünürkən Fətəli xanın fəaliyyətindən ilham aldığı kimi, dövlətin ən böyük və ən ali qanunverici, idarəedici və həyatyaradıcı müəssisəsi olan Parlament və bu Parlament sayısında qurulacaq demokratik cümhuriyyət üçün də Həsən bəyin müqəddəs xatirələrdən ilham almaqdadır.

Millətimizin hürr və hakim olması, şübhə yoxdur ki, Həsən bəyin ruhunu sevindirəcəkdir.

İSMAYIL XAN ZİYADXANOV (1867-1920)

*İsmayıllı Xan Əbülfət ağa oğlu Ziyadəoğlu-Qacar
Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvü,
Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər
nazirinin müavini, Hərbi İşlər üzrə müvəkkil.*



İsmayıllı Xan Ziyadəxanov 15 avqust 1867-ci ildə Gəncə şəhərində anadan olmuşdur. İlk təhsilini Gəncə gimnaziyasında almış, daha sonra Moskva Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. Moskva Universitetini müvəffaqiyyətlə bitirdikdən sonra Tiflis dairə məhkəməsində prokuror müavini vəzifəsində işə başlamışdır.

İsmayıllı Xan 1905-ci ildə erməni daşnaklarının törətdiyi dəhşətli qətlamlara məruz qalan azərbaycanlıların acısını dərinlən duyaraq siyasi fəaliyyətə qoşulub. Azərbaycanın milli istiqlal hərəkatının fəal üzvləri sırasında yer alan İsmayıllı Xan 1906-ci ildə Yelizavetpol

quberniyasının 1-ci Dövlət Dumasının deputati seçilib. Dumanın müsəlman fraksiyasının büro üzvü və "Xalq Azadlığı" partiyasının üzvü olub. Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarında köçürmə siyasetini, Qafqazda törədilmiş milli qırğınları, müstəmləkəcilərin xalqımızın başına açdığı bələləri kəskin tənqid edib. İsmayıllı Xan təkcə Qafqazda deyil, Baltikyanı bölgələrdə də baş verən haqsızlıqlara qarşı çıxıb və öz etirazını bildirib. Müsəlmanların çarizmə qarşı mübarizəsini rəsmi ərizələrdən və xahişnamələrdən Dumadakı etiraz səviyyəsinədək yüksəldib. O, ermənilərin Azərbaycanda törətdikləri qırğınlardan ilə əlaqədar Dumadakı çıxışlarının birində qeyd edir ki, "Hər dəqiqə ölkəmdən qorxulu xəbərlər alıram. Bu dəqiqə İrəvanda silah səsləri eşidilməkdədir. Cənablar, iki ildən bəri qan içində üzən ölkəmizdə cəsədlərin üstündən keçirik. Artıq səbrimiz tükenib. Bizə də acıym. Biz anaların qucağından alımb havaya atılan südəmər uşaqların havada ikən xəncərlərə keçirildiklərini görmüşük. Biz hamilə qadınların qarnına salınan xəncərlərin açdığı yaralardan uşaq əllerinin bayira sallandığının şahidi olmuşuq. Qoy mətbuat və təhlükət vasitələrlə aramiza nifaq toxumu səpən provokatorlar utansınlar, yanğın və alovlardan xoşlananlar iş başından çəkilsinlər, dəlik-deşik edilən cəsədlərin, anaların, uşaqların fəryadından, iniltisindən həzz alanlar rədd olsunlar".

İsmayıllı Xan Ziyadəxanov Dumanın buraxılmasına etiraz edən deputatların (onların arasında Əlimərdan bəy Topçubaşov da vardi) Viborq müraciətnamasını imzaladığına görə üç aylıq həbs cəzasına məhkum olunmuş və Dumaya seçilmək hüququndan məhrum edilmişdir. 1907-ci ilin martında Qafqaz və Krim müsəlmanlarının nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında

İsmayıllı xan Ziyadxanovun rəhbərliyi ilə Zaqqafqaziya Ümummüsəlman İttifaqının yaradılması qərara alınmışdı.

1917-ci il Rusiya Fevral burjua inqilabından sonra Gəncədə ictimai təşkilatların icraiyyə komitəsini təşkil edib və şəhər milisinin rəisi tayin edilib. Gəncə şəhərinin asayışı İsmayıllı xan Ziyadxanovun rəhbərlik etdiyi milis dəstələri tərəfindən qorunub.

1918-ci il 18-22 mart tarixində Stepan Şaumyan yaxın dostu Stepan Lalayanın başçılığı altında daşnak ordusunu Şamaxıya göndərdi. Şamaxıya girən ermənilər şəhəri top atəşinə tuttular. Evlər yandırıldı, evlərdən qaçan qadınlar, uşaqlar və küçələrdə görünənlərin hamısı güllələndi. Şəhərdə qırğın və talanlar Gəncədən müsəlman dəstəsi gələnə qədər davam etdi. Martin 28-də İsmayıllı xan Ziyadxanovun rəhbərliyi ilə Şamaxının müdafiəsinə yetişən milis dəstələri qısa vaxt ərzində Şamaxını rus və erməni dəstələrindən azad etdi. Ermənilər malokan kəndi olan Qozlu çaya çəkildilər.

İsmayıllı xan bu kəndin ağsaqqallarını dəvət edərək erməniləri təhvıl vermələrini, ya da onları kənddən çıxarmalarını tələb etdi. Malokanlar iki gün vaxt istədilər. İki gün sonra Bakıdan əlavə kömək gələndə verdikləri sözdən imtina etdilər. İsmayıllı xan əhalini xəbərdar etdi ki, ermənilər geri qayıda bilər. Ona görə də, ayyıq-sayıq olsunlar. S.Şaumyan İsmayıllı xan Ziyadxanovu Azərbaycanda sovet hakimiyyəti üçün ən təhlükəli adam adlandırmışdı [63, s. 109-112].

Sovet dövrü tarix kitablarında Gəncə mülkədarı, əksingiləbçi kimi qələmə verilən bu adamın adı Fövqəladə Hallar Komissiyasının sənədlərində bir neçə dəfə xatırlanır. Ancaq həmin xatırlamalarla bu insana qarşı bir məhəbbət və xalq sevgisi hiss olunur. Dar gündə kiçik bir dəstə ilə şamaxılı qardaşlarının harayına yetişən bu igid

azərbaycanlı xalq arasında böyük rəğbat qazanır. Arxiv sənədlərində göstərilir ki, "Xan dəstəsi" gedəndən sonra Şamaxının əsl müsibəti başladı. Şamaxı qəzasının 58 kəndi yerlə-yeşsan edildi. 7 minə yaxın azərbaycanlı amansızcasına qətl yetirildi. Öldürülenlərin 1653 nəfəri qadın, 965 nəfəri uşaq idi. Bu qırğın və talanlar ağlaşımaz bir qəddarlıqla həyata keçirilir, müsəlmanlar nəinki diriyən, hətta öldürüldükdən sonra vəhşicəsinə təhqir edilirdi.

İsmayıllı xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil olub, daha sonra Xarici İşlər nazirinin 1-ci müavini təyin edilib. 1919-cu ilin yazında İran hökuməti ilə danışıqlar aparmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə diplomatik missiyasına rəhbərlik edib. Onun başçılıq etdiyi nümayəndə heyəti qəməri təqvimini ilə cəmaüddisani 1337-ci ildə Tehrana gəlib. Azərbaycan heyətinə Möqtədirilməlk bağında iqamətgah verilib və Məcidüssəltənə onları qəbul edib.

Sənədlər məcmusunda bildirilir ki, İsmayıllı xan iki ölkə arasında yaxşı iqtisadi-siyasi əlaqələr qurulması üçün İranın rəhbər şəxsləri ilə bir sira görüşlər keçirdi. Danışıqların və müzakirələrin nəticəsində Azərbaycan tərəfindən İsmayıllı xan, İran tərəfindən isə XİN-in Rusiya üzrə idarə rəisi Seyid Hadi Fərəh Mötəsəməssəltənə 14 maddəlik bir müqavilə imzaladı.

Bu missiyanın fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda daimi diplomatik nümayəndəliyi və İranın bir sira məntəqələrində konsulluqların açılması razılışdırılmışdı [].

Azərbaycan XI ordu tərəfindən işgal edildikdən sonra 5 may 1920-ci il tarixində Azərbaycan İngilab Komitəsinin xüsusi dekreti ilə İsmayıllı Xan Ziyadxanovun mülkü

və torpaqları müsadirə edilir. Özü isə Qızıl Ordunun hərbi səhra məhkəməsi tərəfindən güllələnir. Ziyadxanovların mülkü sovetlər dövründə ictimailəşib, uzun illər burada müxtəlif təşkilatlar fəaliyyət göstərib. Hazırda Gəncə Tarix-Diyarşunaslıq müzeyi Ziyadxanovlardan miras qalan mülkdə yerləşir. İsmayıllı xan 1920-ci ildə vəfat edib.

İsmayıllı xan Sənubər xanimla ailə qurmuşdu. Əbülfət ağa adlı oğlu vardı.

Gəncə xanı Cavad xanın nəticəsi, Adil xan Ziyadxanovun qardaşıdır.

ADİL XAN ZİYADXANOV (1870 – 1954)

Azərbaycan Xalq Cümhuriyyətinin ilk fövqəladə və səlahiyyətli səfiri (İran), Görkəmlı dövlət xadimi, alim, diplomat.

Onlar öz qiymətli qanları ilə gənc respublikanın müqəddəs tarixinin ilk səhifələrini yazaraq gələcək nəsillər üçün yadigar qoydular.

Adil xan Ziyadxanlı



Azərbaycanın XX yüzillikdə yetirdiyi siyasi xadimlərdən biri də rus işgalçılara qarşı qəhrəmancasına mübarizədə, döyüş meydanında həlak olmuş Gəncə xanı Cavad xanın nəticəsi, dövrünün tanınmış ziyanlısı, dövlət xadimi və diplomi Adil xan Ziyadxanlıdır. Cavad xan oğlu

Hüseynqulu xan ilə birlikdə Gəncənin azadlığı uğrunda həlak olduğu 1804-cü ildən 1918-ci ilə qədər keçən 114 il ərzində Rusiya Azərbaycanı öz tarixi köklərindən qoparmaq, simasızlaşdırmaq, onu silah gücünə yaradılan imperianın içərisində ərimək üçün az iş görməmişdi. Lakin şirin vədlərin, hədə-qorxunun və top-tüsəngin bütün səylərinə baxmayaraq, azadlıq və müstəqillik ruhu daim yaşış, tarixi şərait yaranan kimi Azərbaycan xalqı öz sözünü demişdir.

A.Ziyadxanlı 1870-1871-ci illərdə Gəncədə anadan olmuşdur. İlk təhsilini xüsusi müəllim yanında almış, sonra isə Gəncə mədrəsəsində oxumuş, Moskva Universitetinin hüquq fakültəsini müvəffəqiyyətlə bitirmişdir. O, rus, fransız, ingilis və fars dillərini mükəmməl mənimseməmişdi. Geniş ictimai-siyasi fəaliyyət göstərən A.Ziyadxanlı “Qafqaz müsəlmanları şurasının” 7 üzvündən biri idi.

O, öz həyatı ilə bağlı yazar: “Qafqazda, Gəncə şəhərində anadan olmuşam. İki qardaşım var idı və hər ikisi məndən böyük idı. Biz üç qardaş atamızın nəsihətlərinə qulaq asaraq elm öyrənməyə başladıq. Atam həmişə deyərdi: “Mənim övladlarım! Bu dünyada üç şey – dünya malı, şan-şöhrət, xidmət və hökumət və s. fanıdır. Daimi xoşbəxtlik yoxdur. Bu dünyada insana müvəqqəti xoşbəxtlik bəxş etməyə qadir olan bir şey varsa, o da mərifət, təriyə, elm və əməkdir. Rüzgarın bir dəmində ola bilsin ki, sizin bütün maddi sərvətiniz əlinizdən çıxısın. Lakin sizin elm adlı sərvətiniz siz durduqca duracaq və həyatın ən çətin anlarında sizə əl tutacaq”.

D.B.Seyidzadə “Rusiya Dövlət Dumasında Azərbaycan deputatları” kitabının XIX-XX əsr əraflasında Azərbaycan burjuaziyası və onun ideologiyasına aid I fəslində

yazır: Proqramın bəndlərinin təhlili onu göstərir ki, təkliflərlə yanaşı, programı hazırlayanların fikrincə, - burada əyalətin sakitləşdirilməsindən başqa, həm də demokratik fikirlər də vardır.

A.Ziyadxanov Dumada müzakirə zamanı qeyd edir ki, “müsəlman nümayəndələr programı tərtib edərkən qarşılara öz siyasi ideyalarını həyata keçirmək məqsədi qoymamış, əksinə, - bizim inamımızın əyalətdə qalxan dalğaların yatırılmasına gətirib çıxarıcaq bəndlər yazmışlar. Yalnız bundan sonra 17 oktyabr manifesti və hər hansı azadlıq haqqında danışmaq olar. Nə qədər ki, bu qanlı hadisələr Damokl qılıncı kimi başımızın üstündə asılıb, heç bir azadlıq haqqında arzu etmək olmaz. Azadlıq müsəlmanlara hava kimi lazımdır”.

Hüseyin Baykara 1905-ci il birinci rus inqilabının Azərbaycana təsiri barəsində belə yazır: “1905-ci ilin bahar və yay aylarında Bakıda başlanan milli hərəkat, Azərbaycanın digər şəhərlərində də yayıldı. Çar idarəsinin qoymuğu məhdudiyyətlərə baxmayaraq Gəncə bələdiyyəsinə seçkilər zamanı 55 nümayəndə seçilmişdi. Bu seçkilər çar idarəsi tərəfindən təsdiq olunmasa da, milliyətə türk olan 55 nümayəndənin iştirakı ilə bələdiyyənin iclası davam etdirildi”.

Gəncə yaxınlığındakı Hacıkənddə keçirilən iclasda Əlimərdan bəy Topçubaşov Qafqaz müsəlmanları ilə Azərbaycan türklerinin siyasi, sosial, iqtisadi ehtiyaclarını anlatdıqdan sonra, yerli və müstəqil bələdiyyə, vilayət məclisi, kənd idarə heyətlərinin yaradılması zərurətini izah etdi. İclasda qərara alındı ki, Gəncə qəzasında və vilayət mərkəzində yaradılması nəzərdə tutulan müstəqil yerli idarələr haqqında xalqa məlumat üçün yığıncaqlar keçirilsin. Yığıncaqların təşkil olunması Adil xan Ziyadxanov, Ələkbər bəy Rəfibəyov, Ələkbər

bəy Xasməmmədov və Cahangir Xoyskiyə həvalə olundu. Bundan başqa Ə.Topçubaşov, A.Ziyadxanov Ə.Xasməmmədovdan ibarət üç nəfərlik heyət seçildi. Onlara Gəncə bələdiyyəsinə aparılan seçkiləri təsdiq etdirmək, müsəlmanların yerli idarələrə seçkisindəki hüquqi məhdudiyyətlər haqqında qanun dəyişdirilincəyə qədər yeni seçkilərin dayandırılması üçün rus idarələrində çalışan vəzifəli şəxslər qarşısında təşəbbüs qaldırılması tapşırılır [39].

Leninin və onun ələltilarının Azərbaycanı işgal etmək, Bakı neftini yenidən ələ keçirmək haqqında planlar çizdiyi bir vaxtda Adil xan Ziyadxanlı Azərbaycanın rus xalqına, müstəmləkəçilik azarına tutulmayan rus xalqına münasibətini ümumiləşdirərək yazdırdı: “Təəssüf ki, biz Azərbaycan türkləri üzərində alitəbiətlik və insaniyyət sıfırları əskik olmayan və Lev Tolstoylar yetirmiş həqiqi rus millətini içərimizdə görməmişik və o millət ki, Azərbaycan müstəqil dövləti yənə vaxtında beynəlxalq qayda üzrə onunla ticarət, iqtisad və sair cəhətdən dostanə əlaqə bərpa edəcəkdir”.

Adil xan Ziyadxanlı 1918-ci ildə dövlət idarələrində və məktəblərimizdə ana dilimizin işlədilməsinə etiraz əlaməti olaraq yazdırdı: “Məhəlli məhkəmə idarələrimizdə öz ana dilimiz işlədilmirdi. Oradakı hakimlər dilimizi bilmirdi və bilmək də istəmirdilər. Öz hüquqşunaslarımızı da məhkəmələrimizdə hakim təyin etmirdilər... Türk dilimiz bütün məktəblərdən qovulmuşdu. Rəsmiyyəti gözləmək xəyalı türk balalarına ancaq həftədə bir dəfə dərs oxumaq ixtiyarı verildi ki, bu dərs də ancaq şagirdlərin yorğun və həvəsdən düşdüyü zamanda təyin olunmuşdu. İnsana qarşı bundan artıq da xəyanət və zülm olarmı ki, millətin ana dilində oxumağına mane olsunlar. Bir millətin birinci və ali

neməti, fəxri onun dilidir. Onun dilini əlindən almaq onu öldürmək deməkdir”.

Dünya hərb tarixində özünəməxsus yer tutan və daim müsəlmanların və türklərin imdadına yetişən Osmanlı ordusunun Bakıya gəlişi ilə bağlı qeyd edir ki, Dövləti-Aliyyəyi-Osmaniyyə xahişimizi qəbul edib dərhal Azərbaycana bir ordu qüvvəsi göndərdi və bu ordu 1918-ci il iyun ayının əvvəllərində Azərbaycana daxil oldu. Qısa bir zamanda Osmanlı türkləri və Azərbaycan türkləri köməkləşib davam edən ixtişaşı yatırmaqla məməkətimizi də bolşevik və ermənilərdən xilas etdilər. Türk ali komandanlığı əvvəlcə Gəncə şəhərini özlərinə idarə mərkəzi qərar verdi. Həmin Gəncə ki, bolşeviklər onun zəbtinə nəhayət şövqlə hazırlaşırıldılar. Lakin gəncalılər bütün qüvvələrlə ordunu mühafizə və müdafiə etdilər. Gəncə şəhərinin möhkəm durması həm də Şəmkir davasında bolşeviklərin qabağını saxlamaqla türk ordusunun işini və hərəkatı-hərbiyyəsini bir dərəcədə asanlaşdırmışdır... Türklərin nə qədər başları Bakının alınması ilə məşğul idi, Andranik vaxtında fırsat tapıb Qarabağda müsəlmanlara rəva gördükleri zülmü icra etdi. Mühəsirəyə alınmış Qarabağ müsəlmanlarının əhvali o qədər fənalaşmışdı ki, hətta binəvalara şirin su içməyi haram etmişdi. Bu səbəbdən müsəlmanlar yay fəslində şor su içərək acliğa tab gətirmişlər. Türklər Bakını aldiqdan sonra bütün diqqətlərini Qarabağa sərf edib oranı mühəsirədən azad etdilər. Türklər Qarabağ və Zəngəzur mahallarını daha tez xilas edərdilər, lakin müttəfiq ordunun buraya gəlməsi türklərə Qarabağ mahalını büsbütün xilas etməyə qoymadı.

Bakıya daxil olmuş müttəfiq ordu komandanı general Tomson Andranikə bu məzmunda bir telegram göndərdi: “Verilən məlumatla görə, ermənilər Qarabağda

müsəlmanlara qarşı zülmələr edirlər. Mən müttəfiq ordunun nümayəndəsi sıfətli məlum edirəm ki, ermənilərə söyləyəsiniz öz yerlərində rahat oturub, nizamsızlıq etməsinlər. Əgər mənim bu hökmümə əmlət etməyi yənə də nizamsızlıq edilsə, o zaman bütün məsuliyyət sizin üzərinizə düşəcək. Xahiş edirəm bu telegram sizə vüsul olduqda cavabını məlum edəsiniz”.

A.Ziyadxanlı ermənilərin 1918-ci ildə Bakıda törətdikləri mart hadisələri ilə bağlı yazır: “Bakıda 10 min Azərbaycan paytaxtının əlsiz-ayaqsız əhalisinin qanı axıldı. Təəssüf ki, bu qanlı faciədə başıpozuq rus soldatları da nədənsə birdən-birə dönüb, bolşevik oldu. Bəs o zamanda demokratiyanın böyük əsaslarını özlərinə şurə və iqtibas edən cənabları nərədə idi ki, paytaxtimizin küçələri fəhlə meyitləri ilə dolmuşdu. Aşkardır ki, erməni qoşunu bolşevik adı və bayraqından istifadə edib, milli ədavət üzərindən müsəlmanlara atəş açmışdı... Mart hadisəsinin bir illiyi münasibətilə martın 18(31)-də bütün millət matəm saxlayaraq şəhid olan ata, ana, bacı, qardaşlarının və diri-dirisi mixlanmış körpə uşaqların ruhuna fatihə oxudular”.

Azərbaycan beynəlxalq şəraitdəki mürəkkəblik və ziddiyyətlik AXC hökumətindən çox çevik xarici siyaset həyata keçirməyi tələb edirdi. Onun xarici siyasetinin başlıca istiqamətlərini Azərbaycanın müstəqilliyini qorumaq və inkişaf etdirmək təşkil edirdi. Bu məqsədlə o, dövlət strukturunda Xarici İşlər Nazirliyinin təşkilinə və onun işinin təkmilləşməsinə xüsusi diqqət verirdi.

A.Ziyadxanlı bir müddət AXC-nin xarici işlər nazirinin əvəzi olaraq çalışmışdı. 14 aprel 1919-cu ildə Nəsib bəy Yusifbəylinin AXC-nin dördüncü hökuməti kabinetində Məhəmməd Yusif Cəfərov xarici işlər naziri, A.Ziyadxanlı isə onun müavini vəzifasına təyin

edilmişdi. O, bu vəzifədə 1919-cu ilin avqust ayına kimi çalışmışdı.

Zaqafqaziya respublikaları arasında xüsusən də Azərbaycanla Ermənistən arasında ən çətin problem ərazi və sərhəd məsələsi idi. İngilis generalı Denikinlə Azərbaycanın Kubandakı nümayəndəsi C.Rüstəmbəyovun görüşünü təşkil etdi. Görüşdə iştirak edən Briqqs Denikinə və Rüstəmbəyov vasitəsi ilə AXC hökumətinə təklif edir ki, diplomatik nümayəndəliklər açılsın. General Denikin cavab verir ki, "Azərbaycanla diplomatik nümayəndəlik mübadiləsinə heç bir etirazı yoxdur". Denikinin "Mən Sizin xalqın və onun hökumətinin Rusiyaya münasibətini bilmək istəyirəm" sözlərinə cavab olaraq C.Rüstəmbəyov cavab verir ki, "... Biz Rusiya ilə əlaqələri kəsmirik və əgər Rusyanın hansısa səlahiyyəti, hamı tərəfindən tanınan xalq demokratik orqanı olursa-olsun, güman edirəm, mənim xalqım oraya gedərək öz müqəddəratını təyin etmək hüququnu bəyan edər...".

Xarici işlər naziri əvəzi A.Ziyadxanov Denikinlə söhbəti haqqında Azərbaycanın hökumətinin məlumatını alan kimi 1919-cu il iyulun 26-da Rüstəmbəyova şifrli (1846 №-li) telegram göndərdi. Onun əsas müddəaları belə idi:

"Könüllü ordu isə Azərbaycanın arasında diplomatik nümayəndəlik mübadiləsinə mənfi münasibət bəsləyirik. Bununla birlikdə, lazıim gələndə könüllü ordunun komandanlığı ilə müxtəlif məsələlər üzrə danışıqlar aparmağa hökumətin heç bir etirazı yoxdur. Könüllü ordu isə, lazıim olanda, Azərbaycan hökuməti ilə danışıqlar aparmağa özünün Bakıda ingilis komandanlığı nəzdində olan nümayəndəsi general Lazarevə tapşırıa bilər".

"Könüllü ordu barədə mövqeyimiz belədir: qəti və möhkəm qərara gəlmışik ki, Könüllü ordu hissələri Azərbaycan Cümhuriyyətinin hüdudlarına buraxılmasın".

Azərbaycan hökuməti Rüstəmbəyovun müstəqillik məsələsində hökumətin prinsipial mövqeyi ilə uzaşmayan fikrini ("Biz Rusiya ilə əlaqələri kəsmirik..."") pişlədi və birmənali bəyan etdi:

"Qəti bilin, Azərbaycan xalqı öz Müəssisələr Məclisin-dən başqa heç bir başqa məclisə getməyəcəkdir. Bizim hökumətimizin xətti belədir. Azərbaycanın müstəqilliyinə qəsd edən hər bir kəs, kim olursa-olsun, bolşevik, menşevik, denikinçi və s. fərqi yoxdur – Azərbaycanın düşmənidir".

Ziyadxanovun cavabı iki baxımdan əlamətdardır.

– Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq vəziyyətdə ağlagılməz çətinliklərə baxmayaraq və ingilis generalının vasitəciliyinə məhəl qoymayaraq Denikinlə diplomatik mühit yaratmaq haqqında təklifini rədd edir. Denikinə münasibətdə müstəqil xətt yürüdür, real Denikin təhlükəsi qarşısında büdrəmir və başını itirmir, ləyaqət və şərəfini, həm öz milli mənafələrini, həm də obyektiv olaraq Gürcüstanın maraqlarını qoruyur.

– Rüstəmbəyova edilən "qəti..." xəbərdarlığı təkcə Rüstəmbəyov üçün iibrət dərsi deyildi. Bu, geniş planda Azərbaycanın müstəqilliyi və suverenliyi məsələsinə yanaşmaqdə diplomatiyamızın, prinsipial məsələdə aydın, dürüst, dəqiq mövqe təribyə dərsi idi. Dövlət adamlarının təfəkküründə intizam, sözündə məsuliyyət aşılamaq dərsi idi [39].

İki qonşu ölkə arasında diplomatik münasibətlərin yaradılması asan başa gəlmirdi; İran hakim dairələri 1828-ci ildə imzalanmış Türkmençay müqaviləsində Şimali Azərbaycanın itirilməsiylə razılaşmaq istəmir-

dilər. O vaxt Paris sülh konfransında çar Rusiyası tərəfindən işgal edilmiş torpaqları tələb etməsi təsadüfi hal deyildi. Belə bir vaxtda Azərbaycan suveren bir dövlət kimi dünya siyasi səhnəsinə qədəm qoymuşdu və bu, İran hakim dairələri üçün də gözlənilməz bir hadisə idi.

1919-cu il iyulun 16-da AXC-nin Nazirlər Şurası İran hökuməti yanında diplomatik nümayəndəliyinin təsis olunması haqqında qərar qəbul etdi. 4 oktyabr tarixli qərarı ilə hökumət nümayəndəliyin şatını təsdiq etdi. Tehranda nümayəndəliyin başçısı Adil xan Ziyadxanlı təsdiq edildi. Çar Rusiyasının keçmiş səfiri, sonra isə general Etter Azərbaycan nümayəndəsinin İrana gəlməsinə hər vasitə ilə mane oldu. Lakin rus səfərinin hər sözünün İran hökuməti üçün qanun olduğu dövr artıq keçmişdi, onun sözünə artıq heç kəs məhəl qoymurdu. Azərbaycan nümayəndəsi Tehran hökuməti və İran şahı tərəfindən iltifatla qəbul edildi. İran şahı Tehran, Təbriz və başqa şəhərlərdə AXC-nin daimi rəsmi nümayəndəliklərinin yaradılması fikrinə razılığını bildirdi. Yerli azərbaycanlılar diplomatik heyətin gəlişi münasibətilə ziyaflət verdilər.

Azərbaycanla İran arasında qarşılıqlı anlaşma yaranmağa başladı. Bu işdə Avropaya çıxan İran şahının 1919-cu il avqust ayının 16-da yoluştı Bakıda dayanması müsbət rol oynadı. Şah "mehriban qonaqpərvərlik üçün Azərbaycan hökumətinə minnətdarlıq" bildirdi. Bakıdan qatarla gedən İran şahını Adil xan Ziyadxanlı Batuma qədər müşayiət etdi. Yolda Ziyadxanlının İranın yeni xarici işlər naziri Firuz Mirzə Nüsrətiddövlə ilə də səhbətləri oldu. (Firuz Mirzə həm də Paris sülh konfransında İran nümayəndə heyətinin başçısı təyin olunmuşdu).

Iran şahının Bakıda gördükleri, eşitdikləri, Ziyadxanlının İran naziri ilə səhbətləri İran rəhbərliyində Azərbaycan haqqında obyektiv fikir yatarmağa təsir göstərmişdi.

A.Ziyadxanlı 1919-cu il sentyabrın 23-də AXC-nin səlahiyyətli səfiri kimi İrana göndərildi və Azərbaycanın siyasetinə uyğun olaraq Tehranda diplomatik fəaliyyətə başladı. Adil xana səfərliyin açılması üçün 50 min manat, özünüň yaşaması üçün isə 25 min manat pul ayrılmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin İrandakı diplomatik heyətinin siyahısı aşağıdakı şəxslərdən ibarət olmuşdur.

1. Ziyadxanlı Adil xan – 1918-ci il. Xarici işlər nazirinin müavini. 1919-cu ilin noyabrından Tehran şəhərində diplomatik nümayəndə.
2. İsrafil Müslümbəy – 1 aprel 1920-ci il. İrandakı diplomatik nümayəndəliyin birinci katibi.
3. Məşədi Aslan – 1920-ci il. İrandakı nümayəndəliyin işçisi.
4. Mirzə Ələkbər xan – 1920-ci il. İrandakı diplomatik nümayəndəliyin ikinci katibi.
5. Mirzə İbrahim xan – 1920-ci il. İrandakı nümayəndəliyin katibi.
6. Babayev Qulam Rza oğlu – 21 noyabr 1919-cu il. İran hökuməti yanında diplomatik nümayəndəliyin kuryeri.
7. Sadiqov Ələkbər – 7 noyabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyin müavini.
8. Rudzinski Vyacheslav Stanislavoviç - 6 noyabr 1919-cu il. İrandakı diplomatik nümayəndəliyində katib. Ümumi şöbənin rəisi.
9. Yusif xan – 1920-ci il. İrandakı diplomatik nümayəndəliyin təsərrüfat müdürü.

10. Racavan Cabbar bəy – 20 noyabr 1919-cu il. İrandağı diplomatik nümayəndəliyin kargüzü.
11. Şükürov Ehtiyac – 17 dekabr 1919-cu il. İrandağı diplomatik nümayəndəliyin kargüzü.
12. Nerbalyo İvan – İrandağı diplomatik nümayəndəliyin kargüzü, sürücüsü.

İranın Azərbaycandakı diplomatik nümayəndəliyi

1. İran hökumətinin nümayəndəsi – Məhəmmədxan Said ül-Vüzəra.
2. İranın Lənkərandakı konsulu – Sadıqxan Sadü-dövlə..

1920-ci il yanvar ayının 4-də AXC-nin İrandağı ilk səfiri A.Ziyadxanlının Tehrana gəlməsi ilə Azərbaycan nümayəndəliyi geniş fəaliyyətə başladı. Diplomatik nümayəndəliyə xas olan vəzifələrlə yanaşı, A.Ziyadxanın başçılığı ilə Azərbaycan nümayəndələri İranda yaşayan türklərin mədəni-maarif işinə yardım etməyə başladılar. Səfir xarici işlər nazirinə yazdı ki, "Nümayəndəliyin maddi imkanı olmadığından o, ehtiyacı olan dul qadınlara və yetimlərə kömək etmək, türk dilində məktəb açmaq, türkçə qəzet nəşr etmək və s. işləri görə bilmir". Bununla belə o, yazdı ki, xeyriyyə cəmiyyəti və Azərbaycan türkçəsini öyrədən cəmiyyətin yaradılması işinə başlamışdır. Bundan başqa, nümayəndəlik yerli soydaşlar arasında pulsuz olaraq ana dilində A.Ziyadxanlının "Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti" adlı kitabını yayırdı.

Azərbaycanla İran arasında diplomatik danışqlar teleqraf, ticarət-gömrük, poçt sazişlərinin, hüquq, konsul konvensiyalarının və s. məsələlər ilə bağlı 8 müqavilə imzalanması da məhz Adil xan Ziyadxanlının səfirlilik etdiyi dövrdə, 1920-ci il martın 20-nə təsadüf edir.

1919-cu ildə Bakıda A.Ziyadxanlı tərəfindən üstü yazılaraq Azərbaycan Cümhuriyyətinin İrandağı səfirlili-

yinə təqdim etdiyi "Azərbaycan haqqında (tarixi, ədəbi və siyasi məlumat)" sənə (il) hicri-1388, miladi-1919, Bakı, hökumət mətbəəsində çap olunmuş əsərinin ərəb əlifbası ilə türkçə nüsxəsinin surəti vardır ki, səfirliyin möhürü ilə də təsdiq edilmişdir. Adil xan öz xətti ilə aşağıdakılardır:

21 mart 1920.

"Novruz bayramı günü Azərbaycan Cümhuriyyətinin rəsmi surətdə tanınması və ilk dəfə olaraq Tehranda səfirliyin açılışı və bayraq qaldırmaq münasibətilə Azərbaycan səfarətinə yadigar olmaq üzrə verildi".

Bu barədə kitabın ön sözündə Adil xan ətraflı izah verərək yazmışdır: "...Vətənin mənafeyi və onun yolunda üzərimə düşəcək vəzifəsini düşünüb 1918-ci sənəsinin oktyabrının 30-cu günündə cavan Azərbaycan Cümhuriyyətinin xariciyyə nəzarəti işlərinin ifasına iqtidam etdim. O gündən sonra məmləkətin daxilində və xaricində vaqe olmuş hadisələr, məni məmləkətimizin siyasi əhvali xüsusunda bir məruzə təqdim etmək məcburiyyətində qoydu. Bu məruzənin hazırlanmasında keçmiş tarix aləminə də nəzər etmək məcburiyyəti olduğundan mənim məruzəm xalis siyasi şəkil almayıb, siyaset aləmindən savayı tarixi və ədəbi aləmlərdən də bəhs etməyə məcbur olduq...". Bu əsərin Azərbaycan Respublikasının İrandağı səfirliyində ərəb əlifbası ilə türkçə nüsxəsi vardır və səfirliyin möhürü ilə də təsdiq olunmuşdur.

A.Ziyadxanlı 28 may 1918-ci ildə yazdığı "Qələmin ucuşu" əsərində İrana səfir təyin edilməsini belə təsəvvür etmişdir: "İran Şahənsəhəliyi yanında ilk Səfarətin iftixarı bu sətirlərin müəllifinə nəsib oldu. 15 yanvar 1920-ci il tarixində Tehrana daxil oldum. Ali dövlət rəhbərləri tərəfindən rəsmən qəbul edilərək öz etimadnaməni

təqdim edib, Azərbaycan Xalq Cümhuriyyətinin Kiyan paytaxtında ilk səfərətxanəsini təsis etdim və bununla da Tehranda yerləşən bütün səfirliliklər, nazirliklər və siyasi nümayəndəliklərin sırasına daxil oldum”.



Gəncə Dövlət Tarix-Diyarşünaslıq muzeyi.

Adil xan Ziyadhanovun mülkü.

Məlum olduğu kimi, İrandakı Azərbaycan səfirlüyü 28 aprel 1920-ci il tarixinədək fəaliyyət göstərmişdi. Azərbaycanı sovetlər işgal edəndən sonra A.Ziyadhanlı vəzifəsindən kənardə qaldı, İran Qacar dövlətindən siyasi sığınacaq alaraq orada vəkillik peşəsi ilə məşğul olmağa başladı. Çünkü Azərbaycana qayıdacağı təqdirdə bolşeviklər onu da qardaşı İsmayıllı xan kimi güllələyəcəkdilər.

AXC sovet işgalinə məruz qaldıqdan sonra Adil xanın İranda qalması çox təbii görünməlidir. Çünkü o zaman bir çox ölkələrdəki Azərbaycan səfirliyi, konsulları, müxtəlif siyasi nümayəndələri doğru addım atıb, akreditə olunduqları ölkələrdən sığınacaq alaraq, bolşeviklərin tutduğu Azərbaycan Sovet Sosialist Respublikasına qayıtmadılar. Bununla əlaqədar “Qələmin ucuşu” əsərində A.Ziyadhanlı yazmışdır: “22 iyun 1921-ci ildə Şahənşahlıq yanında rəsmiyyətimi itirdim. Çünkü ali dövlət bütün sovet respublikaları tərəfindən İran Şahənşahlıq hökuməti yanında təyin olunmuş təkcə bir nəfər nümayəndəni rəsmi surətdə qəbul etmişdi”.

Həmin əsərdə özü haqqında yazdığı qeydlərdən məlum olur ki, vətənə qayıtməq mümkün olmadığına görə İranda qalan Adil xan 1302-ci şəms ilində Tehranda bələdiyyə idarəsində, 21 Azər 1307-ci ildə İctimai Təminat Nazirliyinin kənd təsərrüfatı şöbəsində işləmiş, 7 şaban 1308-ci ildə ana yurduna Təbrizə – Azərbaycan dəmir yolu və gəmiçilik işlərində işə göndərilmiş, təqribən bir il sonra Təbrizdən Tehrana qayıtmışdır [39].

Adil xan “Azərbaycan” əsərində yazar ki, “1346-ci il cəmadi ül sani ayının 3-də (6 azər 1306-ci il) bazar ertəsi günü gündüz saat on üç-on beş dəqiqədə Nəcəfül Əşrəfdə Həzrət Əmir əl Möminin əleyhüssəlamın mübarək məqamının qarşısında qızım Mahrux ilə durub öz salamımı dünyanın bu böyük insanının ruhuna təqdim etdim. Doğrudan da, o dəqiqələr mənim həyatımda fövqəladə dəqiqələr idi. Hiss edirəm, nur çı�ayıñ ilə bir çəsməyə yaxınlaşmışam ki, oradakı minlərlə müqəddəs şölələr Əlinin (ə) ali sıfətlərini aləmə yayır”.

O, yuxarıda adı çəkilən əsərinin 28-ci səhifəsində qeyd edir ki, “Bir zərrə şərafəti olan hər bir kəs gərək öz vətənini müqəddəs bilsin. Dünyada Isveç, Nyapol və s.

kimi mənim vətənimdən qəşəng olan saysız-hesabsız yerlər olsa da, təsəvvürümüzdə Qafqaz kimi gözəl bir yer dünya üzərində yoxdur. Çünkü bu torpaq mənim vətənim, atamın, əcdadımın vətənidir. İran (Təbriz) da anamın vətəni olduğu üçün o, da mənim nəzərimdə əlbəttə ki, əzizdir". Qeyd edək ki, Adil xanın anası Azər Humayun Təbrizdə doğulmuşdu, şahzadə Abbas Mirzə naibü-əs-səltənənin nəvəsi və şahzadə Bəhmən Mirzənin qızı idi.

İkinci Dünya müharibəsində sovet qoşunları İrana daxil olarkən sovet təhlükəsindən yaxa qurtarmaq üçün Adil xan Türkiyəyə mühacirət etmək məcburiyyətində qalır. Adil xan Türkiyədə də öz geniş ictimai-siyasi fəaliyyətini davam etdirmişdir. O, qısa bir müddətdə Azərbaycan haqqında dəyərli bir əsər yazmışdır. Xatirələr səpkisində yazılmış bu kitab professor Vilayət Quliyevin öz sözü ilə 1993-cü ildə "Şuşa" nəşriyyatı tərəfindən "Azərbaycan" adı ilə çap edilmişdir.

V.Quliyev Adil xan Ziyadxanlının şəxsiyyəti və fəaliyyətinə həsr etdiyi məqaləsində göstərir ki, A.Ziyadxanlı 1934-cü ildə Tehrandan İstanbula köçmüş, həyatının qalan hissəsini Türkiyədə yaşamış, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədli, Nağı Şeyxzəmanlı, Hüseyin bəy Mirzə Camallı və başqaları keçmiş mübarizə yoldaşları ilə birlikdə mühacirətdə Azərbaycan davasına öz töhfəsini verməyə çalışmışdı. Zəngin biliyi və geniş həyat təcrübəsinə türk gəncliyi ilə bölüşmək üçün İstanbul Universitetində dərs demişdi. Uzun və mənalı özür yaşayın A.Ziyadxanlı – Cavad xanın kişi nəslindən olan sonuncu nəticəsi 1954-cü ildə İstanbulda vəfat etmiş və orada torpağa tapşırılmışdır. Qızı Mahrux xənim isə 1994-cü ilədək İstanbulda yaşamış və həmin il dünyasını dəyişərək, orada torpağa tapşırılmışdır. Hazırda Adil xanın qızının nəvəsi Leyla xənim İstanbulda

yaşayır. Onun həyat yoldaşı isə general Həsənağa Bakıxanovun qızı Reyhanə xənim idi.

ƏLƏKBƏR BƏY RƏFİBƏYLİ (1839-1919)

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri. Azərbaycan xalqının görkəmli ictimai və siyasi xadimi.



Ələkbər bəy Kərbəlayi Həsən bəy oğlu Rəfibəyli 1839-cu ildə Gəncədə doğulub.

İlk təhsilini rusca alan Ələkbər bəy, doğma şəhərində progimnaziya bitirib. Peterburqda kənd təsərrüfatı üzrə təhsil aldıdan sonra Gəncəyə qayıdır. 1870-ci ildən 1896-ci il avqustun 10-dək polis sistemində fəaliyyət göstərmişdir. İlk olaraq Nuxa (Şəki) qəzasında Bum məntəqəsinin pristavı təyin edilmiş Ələkbər bəy, bir müddət quberniya katibliyində tərcüməçi işləmiş, 1888-ci il iyulun 1-də Yelizavetpol (Gəncə) qəzası polis sahəsinin pristavı təyin edilmiş, həmin il noyabrın 30-da Ərəş qəzasının 1 sayılı polis sahəsinə köçürülmüşdür. 1890-ci il sentyabrın 17-də Yelizavetpol qubernatorunun 42 sayılı əmri ilə Yelizavetpol qəzasının pristavı təyin edilmişdir. 1891-ci il sentyabrın 28-də Müqəddəs Vladimir ordeni ilə təltif olunmuşdur. Senatın fərmanı ilə 1892-ci il noyabrın 6-da və 1894-cü il dekabrın 30-da qüsursuz xidmətlərinə görə rütbəsi artırılmışdır. Ələkbər bəy 1895-ci ilin dekabrından 1896-ci ilin yanvarınadək Yelizavetpol

polismeysteri vəzifəsində çalışmışdır. Polis sistemindən saray müşaviri rütbəsində ayrılmışdır.

Ələkbər bəy 1896-ci ildən başlayaraq maarifçi və xeyriyyəçi kimi geniş fəaliyyət göstərmişdir. Əlaqələrindən istifadə edərək, Türkiyədən Gəncəyə müasir təlim verəcək müəllimlərin gətirilməsinə çalışmışdır. Gəncəli gənclərin xaricdə təhsil almasına da xeyli şəhərərmişdir. Ələkbər bəy Rəfibəyli "Gəncə müsəlman dram məclisi"nin yaradılmasının, Gəncə milli məktəbinin açılmasının, Gəncədə Nizaminin qəbirüstü məqbərəsinin tikilməsinin ilk təşəbbüsçülərindən olmuşdur. O, erməni terrorçularına qarşı mübarizə məqsədilə yaradılmış "Difai" partiyasının Gəncə təşkilatının rəhbərlərindən biri idi. 1905-ci ildə Gəncədə silahlı daşnak-erməni dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının qarşısını almaq üçün Ələkbər bəy ümumi səfərbərlik keçirmiş, xalqa rəhbərlik etmişdir. Gəncədə xalq qüvvələri tam olaraq Ələkbər bəy Rəfibəyli tərəfindən idarə olunurdu. "Nəşri-maarif" və "Xeyriyyə Cəmiyyəti" binası milli qüvvələrin qərargahı olmuşdur. Ələkbər bəy buradan xalqa müəyyən göstərişlər verir və vəziyyətə nəzarət edirdi [63].

Gəncədə vəziyyətin gərginliyi çar üsul-idarəsinin yüksək rütbəli məmurlarını narahat etməyə başlığı üçün onlar general-qubernator (vali) Bauerlə məsləhətləşərək belə bir qənaətə gəldilər ki, xalq hərəkatını Ələkbər bəydən başqa heç kəs dayandırıa bilməz.

Onlar bu məqsədlə Ələkbər bəyin yanına gələrək "Ələkbər bəy, şəhərin erməni yarısını məhv etmək fəlakətdir və ermənilər də tutduqları işlərdən peşmandırlar" deyərək ondan bu xalq hərəkatını dayandırmağı xahiş edirlər.

Nəhayət, bu xahiş-minnətlərdən sonra Ələkbər bəy bu hərəkatı dayandırmaq əmrini verir.

Ə.Rəfibəyli erməni vəhşiliklərini ifşa etmək məqsədilə 1905-ci il noyabrın 1-dən başlayaraq qanlı soyqırımı faktlarını ardıcıl surətdə rus dilində qeydə almış, çoxsaylı məqalələr dərc etdirmiş, 245 müxbir məktubunun əksəriyyətini şəxsən özü yazmışdır.

O, barışqı yaratma, əsirdəyişmə heyətlərinin nüfuzlu üzvü idi. Ələkbər bəy Rəfibəyli 22 il ərzində Gəncə Bələdiyyə Şurasının - Dumanın üzvü olmuşdur, Yelizavetpol qubernatorunun 1906-ci il 30 iyun tarixli fərmani ilə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin ömürlük fəxri üzvü təsdiq edilmişdir.

Lakin sonralar, daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımları zamanı və bundan sonra fəal milli mövqeyinə görə Ələkbər bəyin 1908-ci il iyunun 31-də general-qubernatorun fərmani ilə 5 il müddətinə Orenburq quberniyasına sürgün edilməsi haqda qərar verilir. General-qubernator, eyni zamanda Qafqaz canişininə müraciət edərək, onun qlasnlıqdan geri çağırılması məsələsini qaldırılmışdı. Lakin sürgün baş tutmamış, Rəfibəyli 1909-1913-cü illərdə Yelizavetpol şəhər Dumasının qlasnisi kimi fəaliyyətini davam etdirmişdir. Mübariz, milli mövqeyindən geri çəkilməyən Ələkbər bəy 1905-1911-ci illər İran inqilabı zamanı Səttar xan dəstələrinə silah və sursatla yardım göstərmişdir.

Birinci dünya müharibəsi dövründə Türkiyənin zərərçəkən əhalisinə yardım göstəriləməsi üçün icazə alınmasıyla bağlı Ələkbər bəy Rəfibəyli bir neçə dəfə Qafqaz canişinliyinə müraciət imzalayıb. Amma Qafqaz canişinliyi bu müraciətləri rədd etdirdi. Ən sonda Ələkbər bəy Rəfibəyli hirsənləb canişinə deyir ki, biz, Azərbaycan türkləri sizlərə sədaqətlə xidmət edirik. Siz Osmanlı Türkiyəsi ilə döyüşürsünüz – bu, sizin öz işinizdir. Ancaq

bu kimi işler insanlığa sıgınır, imkan yaradın ki, türk əsirlərin baxımsızlıqdan ölüb getməsinə yol verməyək, heç olmasa, ölenlərin kəfənlənməsinə, dəfn edilməsinə yardım edək...

Ələkbər bəy böyük nüfuz sahibi idi və onun bu təkidindən sonra bu işlərə razılıq verilir. Onu da qeyd etmək lazımdır ki, Rusiya imperiyasında yaşayan almanların Sibirə sürgün edilməsi haqqında 1915-ci il tarixli çar fermanının Azərbaycanda yaşayan almanlara şamil edilməməsi məhz Ələkbər bəyin cəsarətli mövqeyi və diplomatik çalışmaları sayəsində baş tutmuşdu.

Ələkbər bəy Rəfibəylinin müdriklərini, mərdiliyini və millət sevgisini əyani şəkildə göstərən hadisələrdən birini də Nağı bəy Şeyxzamanlı öz xatirələrində nəqəl edib:

Yüz il ərzində Azərbaycandan orduya əsgər alınmasını hər vəchlə yasaqlayan Rusiya İmperiyası Birinci dünya müharibəsi (1914-1918) zamanı zəifləyən ordusunun say tərkibini artırmaq məqsədilə Qafqaz türklərindən (azərbaycanlılardan) də əsgər götürməyi (mobilizasiya) və onları Türkiyəyə qarşı döyüşlərə cəlb etməyi qərara alır. Bu məkrli planın baş tutmasına mane olmaq üçün Ələkbər bəy Rəfibəyli başda olmaqla, Xəlil bəy Xasməmmədli (vəkil, bələdiyyə rəisi) və Cavad xanın nəvəsi, vəkil İsmayıllı xan Ziyadxanlıdan ibarət bir heyət Tiflisə yola düşür. Heyətdəki hər iki vəkil hələ 1907-ci ildə Dumada Gəncədən seçilmiş deputat olan zaman türklərin yüksək hərbi qabiliyyətlərindən bəhs edərək Azərbaycandan da orduya əsgər alınmasını təklif etmişdilər. Ancaq çar hökumətinin türk xalqına inanmayıb, onlara daima şübhə dolu nəzərlərlə baxlığı üçün bu təklif rədd edilmişdir. Bu iki vəkil canişinlə görüşən zaman Dumadakı bu hadisədən bəhs edərək, xalqın qəlbinin qırıldığını və onların əsgərliyə çağırılmasının

düzung iş olmayacağı söyləyirlər. Ancaq canişin bu haqlı sözələri dinlədikdən sonra “Bəli, siz bu məsələdə haqlısınız. Xalqınız da haqlıdır. Ancaq indi məqam gəlmışdır. Xalqınız orduya əsgər versin, onlar da cəbhədə qəhrəmanlıqlarını göstərsinlər və hökuməti utandırsınlar. Bunun başqa cür yolu yoxdur. Dediymiz olacaq, buna etiraz olunmamalıdır” deyir.

Vəkillərin susmaq məcburiyyətində qaldığını görən Ələkbər bəy Rəfibəyli sözə başlayır:

- “Hörmətli canişin həzrətləri. Yaşım yetmiş keçib. Çara qarşı bir düşmənciliyimin olmamasını döşümdəki nişandan anlaya bilərsiniz. Mən hər yerdə və kimə qarşı olursa-olsun açık danişanları sevirəm. Sizə bir sual verəcəyəm:

Siz hökumət tərəfindən gizli bir qərar olaraq bizi mahv etməyə qərar vermisizmi?

Bu sözələri eşidən canişin təccübələnir və Ələkbər bəyə eşitdiklərinin tamamilə əsassız olduğunu, bunu düşünməyin belə səhv olduğunu söyləyir.

Sonra Ələkbər bəy sözünə davam edərək:

- “Madam ki, belədir, məni diqqətlə dinləyin. Bir saatdan bəri danişılanları dinləyirəm. Dostlarının məntiqli sözələrinə olmaz, - deyə cavab verirsiniz.

Sizdən soruşuram: hökumətiniz hansı üzlə bizdən yardım gözləyir və əsgər istəyir?

Yüz ildən bəri bizlərlə daima əsir kimi rəftar etdiniz. Vətəndaşlığa da qəbul etmədiniz. Qonşularımız olan erməni və gürcülər üçün açığınız məktəblərin yüzdə birini bizim üçün açmadınız və bizləri qaranlıqda qoydunuz.

Elm, bilik görməyən cahil kütlədən hər şey gözləmək olar. Rejiminə xalqımıza sevgi yerinə nifrat aşılımış və nəticədə sevgi yerinə nifrat qazanmışdır.

İndi də cahil qoyduğunuz bu xalqdan əsgər istəyirsiniz. Toplayacağınız əsgərlər də sizin bu rejimə nifrat etməkdədir. Hətta cəbhədə də əsgərlər Sizdən intiqam almaq məqsədi ilə əllərinə verəcəyiniz silahları özünüzə qarşı çevirərək düşmən tərəfinə keçəcəklər. Sonra da hökumətiniz istər-istəməz bu hərəkətin hesabını arxa cəbhədə qalan xalqımızdan alacaq. Əslində hökumətinizin tarixində bunun nümunələri vardır.

Bax, mənim Sizdən soruşduğum şeylər, bu mülahizələrə əsaslanmaqdadır” deyir.

Canişin Ələkbər bəyi dinlədikdən sonra bir az yumşalır və

- “Söylədikləriniz doğrudur. İstəsəniz, belə bir iş görə bilərik. İmperator həzərtləri əsgər toplanması üçün əmr verməmişdən əvvəl mənim münasibətimi soruşur. Mən qalsa, Sizdən alınacaq əsgərlər cəbhəyə göndərilməsin, arxa cəbhədə istifadə edilsinlər. Bunu sizə təmin edə bilərəm” deyə bir fikir irəli sürür.

Ancaq Ələkbər bəy canişinin sözlərinə bu cavabı verir:

- “Bu olmaz. Belə bir hərəkət xalqımıza edə biləcəyiniz hərəkətlərin ən ağırı olar. Əgər arxa cəbhədə istifadə etmək üçün işçi qüvvəsinə ehtiyacınız varsa, bunu elan edin və verəcəyiniz muzdu da bildirin. İstəyən gedər”.

Bu sözlərin qarşısında fikir yürütməkdən aciz qalan canişin Ələkbər bəydən nə etmək lazım olduğunu soruşur.

Bundan sonra Ələkbər bəy təkrar sözə başlayır:

- “Mən bir təklif edəcəyəm, nəticəsindən siz də razı qalacaqsınız, biz də. Ancaq bəri başdan bunu bildirək: bizim xalqımız süvari ordusundan başqa heç bir ordunu istəməyəcək. Siz Qafqazda əsgərlik etməyənlərdən

könüllü əsgər toplamağa başlayın. Xalqımızın adlı-sanlı şəxsləri də bu işə yardım edərlər. Görəcəksiniz, toplanacaq əsgərlərin cəbhədə göstərəcəyi qəhrəmanlıqlar sizləri də, bizləri də, hətta sizin əsgərlərinizi də heyran edəcəklər”.

Bu danışqlardan bir həftə sonra belə bir vəziyyət elan edildi. Yalnız Azərbaycandan deyil, Qafqazın digər əyalətlərindən də könüllülər çıxdı.

Qeyd: Ələkbər bəyin bu dəyərli təklifi haqqında canışın müfəssəl bir raport yazışdır. Cərəyanın digər əyalətlərindən istifadə olunacaq işçiləri Rusiya xalqlarından toplamayıb, Çindən gətirtmişdir.

Beləliklə, Ələkbər bəy Rəfibəylinin səyi nəticəsində sonralar Milli İstiqlal mübarizəmizdə və Milli Ordumuşun qurulmasında böyük rol oynamış məhşur “Dikaya Diviziya” yaradıldı.

1918-ci il 18-22 mart tarixində Stepan Şaumyan yaxın dostu Stepan Lalayanın başçılığı altında Daşnak ordusunu Şamaxiya göndərdi. Şamaxiya girən ermənilər şəhəri top atəşinə tutdular. Evlər yandırıldı, evlərdən qaçan qadınlar, uşaqlar və küçələrdə görünənlərin hamısı güllələndi.

Şəhərdə qırğın və talanlar Gəncədən silahlı dəstə gələnə qədər davam etdi. Martın 28-də Ələkbər bəy Rəfibəylinin təşkilatlığı və Cavad xanın nəvəsi İsmayıllı xan Ziyadxanovun rəhbərliyi ilə Şamaxının müdafiəsinə yetişən milis dəstələri qısa vaxt ərzində Şamaxını rus və erməni dəstələrindən azad etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Tiflisdən Gəncəyə köçürülməsində və orada faydalı fəaliyyət göstərməsində də Ələkbər bəy Rəfibəylinin böyük rolu olmuşdur.

Fevral inqilabından (1917) sonra Ələkbər bəy Rəfibəyli Gəncə Milli Komitəsinin üzvü kimi daha geniş fəaliyyət göstərmişdir. Nuru Paşanın komandanlığında ilə Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun fəaliyyətinin Gəncə dövründə Ələkbər bəy Rəfibəyli xüsusi rol oynamışdır. Ələkbər bəy Rəfibəyli xalqın güzəranı, mösiəti və həyat tərzinin, şəhər təsərrüfatının hərtərəfli bilicisi olmuş, publisist kimi də fəaliyyət göstərmiş, qəzetlərdə vaxtaşırı məqalələr dərc etdirmişdir. O, "Tərcümən" qəzetiñin tanınmış yazarlarından biri idi.

Ələkbər Bəy Rəfibəyli haqqında deyilənlər:

"Ələkbər bəy Rəfibəyli 70 yaşlı uzunboylu, enli kürək, sərt baxışlı, ciddi görkəmli, məntiqli və yerli-yerində danışan, mədəni, cəsarət sahibi və xalqın sevimliyi olan bir şəxsdir. Bütün Milli problemlərimizin həll olunmasını da o, öz üzərinə götürmüştür. Bütün xalqımız kimi, düşmənlərimiz də onunla hesablaşmaq məcburiyyətində idilər. Ələkbər bəy mülki işlərdə də dürüstlüyü və ədaləti ilə şöhrət qazanmışdı" - Nağı bəy Şeyxzamanlı.

"Azərbaycanın namuslu vətəndaşı" - Nəsib bəy Yusibbəyli.

"Gəncənin ən yaxşı vətəndaşı, Azərbaycanın milli ideallarının təəssübkeşi" - Məmməd Əmin Rəsulzadə.

"Bütün həyatı boyu millətinin maraqlarının müdafiəsi naminə fəddakarlıqla çalışmış Azərbaycanın nəhəng ictimai xadimi" - Şəfi bəy Rüstəmbəyli.

Ələkbər bəy Rəfibəyli 3 aprel 1919-cu ildə Gəncə şəhərində 80 yaşında vəfat etmişdir.

Ələkbər bəyin vəfati o vaxt ümummilli itki kimi qəbul edilmişdir və ölkənin hər yanından minlərlə insan, o cümlədən Cümhuriyyətimizin, demək olar ki, bütün

hökumət üzvləri Gəncəyə dəfn mərasimində iştirak etmək üçün axısbər gəlmişdilər.

Ölümündən sonra Gəncə şəhər idarəsi onun xatirəsinin əbədiləşdirilməsi üçün 7 maddədən ibarət qərar qəbul etmiş, lakin bolşevik işğali bu qərarın yerinə yetirilməsinə imkan verməmişdir.

Ələkbər bəy Rəfibəylinin oğlu Xudadat bəy Rəfibəyli (1878-1920) ixtisasca həkim idi. Cümhuriyyət hökumətində səhiyyə naziri, 1919-cu ilin may ayından isə Gəncənin general-qubernatoru olub. 1920-ci ildə bolşevik işgalindən sonra saxta ittihamlar əsasında güllələnib.

Nigar xanım Rəfibəyli Xudadat bəyin qızı, Ələkbər bəy Rəfibəylinin nəvəsidir.

XUDADAT BƏY RƏFİBƏYLİ (1877-1920)

Azərbaycan Xalq Cümhuriyyətinin ilk Xalq Səhiyyəsi naziri. Gəncənin general-qubernatoru.



Xalqımızın milli istiqlal mübarizəsinin fəal iştirakçıları sırasında onun da adı var. Görkəmli dövlət xadimi Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və fəaliyyətində misilsiz xidmətlər göstərib.

O, 1877-ci ildə Gəncədə dünyaya gəlib. Böyük bir nəslin nümayəndəsi olan Xudadat bəyin təhsilinə valideynləri xüsusi diqqət və qayğı ilə yanaşıblar. Atası Ələkbər bəy Rəfibəyli onun ziyalı kimi yetişməsinə çalışırdı. Ələkbər bəyin həyatı, ömrü oğlu üçün gözəl nümunə idi. O,

Gəncə mahalının sayılıb-seçilən ağsaqqallarından idi. Azərbaycan xalqının milli istiqlal hərəkatında Ələkbər bəyin böyük xidmətləri olub, müxtəlif vəzifələrdə çalışıb. Maarifçi və xeyriyyəçi kimi də geniş fəaliyyət göstərib. Gəncədə ilk teatr tamaşalarının təşəbbüskarı olub. Publisist kimi də fəaliyyət göstərib. İsmayııl Qaspiralının "Tərcüman" qəzetində vaxtaşırı yazıları çap olunub. Ələkbər bəy Azərbaycanın ilk siyasi partiyasının – Bakıda Əhməd bəy Ağayev tərəfindən əsası qoyulan "Difai" partiyasının Gəncə təşkilatının rəhbərlərindən biri idi.

Xudadat bəy Rəfibəyli ilk təhsilini Gəncə gimnaziyasında alıb. Sonra Xarkov İmperator Universitetinin tibb fakültəsinə daxil olub. 1904-cü ildə həmin universiteti bitirib. Xarkov İmperator Universitetinin hospital-klinikasının cərrahiyyə şöbəsində üç il ordinator işləyib. Xarkovda tələbə dostları ilə azərbaycanlılardan ibarət "Zemlyäcestvo" ("Həmyerlilər") dərnəyini yaradıb.

1907-ci ildə Azərbaycanın ilk ali təhsilli cərrahlarından biri kimi Gəncəyə qayıdır. Qubernatorun əmri ilə şəhər xəstəxanasının direktoru vəzifəsinə təyin edilib. 17 il Gəncə xəstəxanasının baş həkimi və Həkimlər Cəmiyyətinin sədri olub.

1912-1913-cü tədris ilində Sankt-Peterburqdakı İmperator Klinik İnstututunda 12 ixtisas üzrə dinləyici kimi iştirak edib. Xudadat bəy öz peşəsinin bilicisi, bacarıqlı cərrah idi. Fəaliyyətinə görə Xudadat bəy Rəfibəyli titulyar müşavir (1909), kollej asessoru (1910), saray müşaviri (1912) rütbələrinə layiq görülüb, 1909-1916-ci illərdə Gəncə Mahal Məhkəməsində fəxri barışqı hakimi (mirovaya sudya) işləyib. 1915-ci il noyabrın 18-də kollej müşaviri rütbəsinə irəli çəkilib, 1916-ci ildə 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunub. Xudadat bəy Rəfibəyli 1914-cü ildə Həsən bəy Ağayevlə



Solda oturan Xudadat bəy Rəfibəyli. Gəncə xəstəxanasının həkimləri ilə birlikdə. Gəncə, 1911-ci il.

Azərbaycanda ilk sohiyyə-sağamlıq cəmiyyətini - "Gəncə tibb cəmiyyəti"ni yaradırlar. Cəmiyyətin üzvləri xeyirxah işlər görür, imkansızlara, yoxsullara pulsuz tibbi yardım göstərir, yoluxucu xəstəliklərin qarşısını almağa çalışırlar.

1917-ci ilin martında Xudadat bəy Gəncədə yaranan Müsəlman Milli Şurasının Müvəqqəti İcrayıyyə Komitəsinin üzvü seçilir. O, heç bir partiyanın, heç bir qrupun üzvü deyildi. Ömrünün sonuna dek bitərəf qalır. Ancaq Azərbaycanın müqəddərəti həll olunduğu dövrdə millətini, yurdunu dərin məhəbbətlə sevən bu vətənpərvər insan ictimai-siyasi hadisələrdən kənardə qala bilmir.

Fəal milli mövqeyinə görə çar hökumətinin məxfi nəzarətində olan Xudadat bəyin atası Ələkbər bəy də 1917-ci ilin Fevral inqilabından sonra Gəncə Milli Komitəsinin üzvü kimi daha geniş fəaliyyət göstərməyə başlayır. 1918-ci ildə Qafqaz İslam Ordusunun başında Gəncəyə gələn Nuru Paşanı qarşılayanlar sırasında Ələkbər bəylə Xudadat bəy Rəfibəyli lər dəvardı [53].

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən səhiyyə sahəsində ciddi tədbirlər həyata keçirir. 1918-ci il iyunun 17-də Fətəli xan Xoyski tərəfindən Gəncədə təşkil edilən ikinci hökumət kabinetində Xalq Səhiyyə və Himayədarlıq Nazirliyi yaradılır. Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk səhiyyə və himayədarlıq naziri təyin olunur. 1918-ci ilin sentyabrında yeni hökumət Bakıya köçürürləndə bu nazirlik əsasında Xalq Səhiyyə, Himayədarlıq və Dini Etiqad İşləri Nazirlikləri təsis edilir. Həmin il oktyabrın 6-da Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci hökumətdə dəyişikliklər edilir. Xudadat bəy Rəfibəyli yenə də xalq səhiyyə naziri kimi fəaliyyət göstərməyə başlayır. O, yeni hökumətin səhiyyə sisteminin qurulmasında fəal rol oynayır. Xudadat bəyin rəhbərliyi ilə Azərbaycanda yeni xəstəxanalar, ambulatoriyalar, həkim və feldşer məntəqələri yaradılır, dövlət hesabına pulsuz müalicəxanalar, ekspertizalar üçün laboratoriya açılır, yoluxucu xəstəliklərlə mübarizə genişləndirilir. Gəncə yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə stansiya təşkil olunur. Görüləcək işlər hələ çox idi. Amma 1918-ci ilin dekabrında Xoyskinin hökuməti istefə verir və Xudadat bəy də səhiyyə naziri vəzifəsini tərk edir.

Bu xeyirxah, ədalətli, nüfuzlu insanı Azərbaycan hökuməti diqqətdən kənarda qoya bilməzdii. O, 1919-cu ilin mayında Gəncə quberniyasının gubernatoru vəzifəsinə təyin edilir. Xudadat bəy bundan sonra da həkimlik sənətindən uzaqlaşdır. O, günün birinci yarısında xəstələri müalicə edir, qalan vaxtda quberniyanın işləri ilə məşğul olurdu.

Həmin vaxtlar Gəncə quberniyasında vəziyyət mürəkkəb idi. Xudadat bəy Rəfibəyli quberniyanın ərazisində Andranikin başçılıq etdiyi erməni-daşnak

silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımların qarşısını almaq, hərc-mərcliyə, qarətlərə son qoymaq, sabitlik yaratmaq üçün qətiyyətlə işə başlayır. Bir il sonra sovet hökuməti tərəfindən həbs edilən Xudadat bəy istintaq zamanı deyir: "Quberniyani idarə etməyə başlayarkən məndən tələb olunmuşdu ki, əmin-amanlıq yaradım. Görülən tədbirlər nəticəsində quberniyadan quldur dəstələri təmizləndi və lağv olundu, onların bəzi başçıları ayaqları ilə gəldilər, məhkəmə tədqiqatına və istintaqa qədər pulla zaminə buraxıldılar. Nəticədə xeyli sakitlik yaranmağa başladı".

Azərbaycan milli istiqlalının beşiyi sayılan Gəncədə əmin-amanlığı bərpa etmək gubernator üçün asan olmamışdı. Bolşevik əlaltıları, erməni daşnakları müstəqil dövlətimizin mahvına çalışırdılar. Yerli satqınlar da cümhuriyyətimizə zərbə vurmaq istəyirdilər. Gəncənin gubernatoru əhali arasında təbliğat aparır, təxribatların qarşısını alırı.

1919-cu ildə Ələkbər bəy Rəfibəyli dünynosunu dəyişdi. Onun vəfati Azərbaycanda kədərlə qarşılındı. Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Usubbəyli, Həsən bəy Ağayev, Firidun bəy Köçərli, Məmməd Səid Ordubadi və Əhməd Cavadın mətbuatda başsağlıqları dərc olundu. Ələkbər bəy canından çox sevdiyi Azərbaycanın ağır günlərini görmədi.

1920-ci il aprelin 27-dən 28-nə keçən gecə bolşeviklər Azərbaycanı işgal etdilər. Aprelin 29-da Qırmızı ordu hissələri Gəncəyə doğru irəlilədi. Qırmızı ordu əsgərlərinə şəhərdə kütləvi qırğınlar törətməyə bəhanə verməmək üçün Xudadat bəy aprelin 30-da tutduğu vəzifədən istefaya getdi. Gəncənin sonuncu gubernatoru bir yerdə çalışdığı insanlara müraciət etdi: "Bir ilə yaxın Gəncə gubernatoru vəzifəsini icra edərkən əmin oldum

ki, həm quberniya idarəsinin və qubernator dəftər xanasının qulluqçuları, həm də mənə tabe olan polis idarəsinin qulluqçuları onlara həvalə olunmuş vəzifələri vicdanla yerinə yetirmiş və quberniyada asayış, sülh və əmin-amanlıq yaratmaq işində mənə kömək etmək üçün var qüvvələrini əsirgəməmişlər. Ona görə də, qubernator vəzifəsini tərk edərkən adlarını saydığım idarələrin qulluqçularına çəkdikləri zəhmətə və qeyrətlə işlədiklərinə görə səmimi minnətdarlıq etməyi özümə mənəvi borc bilirəm və ümidi varam ki, onlar Azərbaycan Respublikasının tərəqqisi və çıxaklınməsi naminə öz vəzifələrini indən belə də vicdanla və səylə yerinə yetirəcəklər. Qubernator Rəfibəyov".

Xudadat bəy şəhərdə qalib həkimlik fəaliyyətini davam etdirmək fikrində idi. Lakin Qırmızı ordu hissələrinin gəlişi ilə şəhərdəki ermənilər fəallaşdırılar. Onlar azərbaycanlıların və milli ordu hissələrinin yeni hökumətə qarşı təxribata hazırlaşdığını, bu işin başında Xudadat bəy Rəfibəylinin dayandığını, onun general-qubernator olanda da bolşevik tərəfdarlarına qarşı sərt tədbirlər həyata keçirdiyini, erməni qırğınında iştirak etdiyi barədə yanlış məlumatlar yaymağa başladılar. Bu xəbərlər Xudadat bəyin həbsini istəyən Gəncədəki Qırmızı ordu komandanlığı üçün bəhanə oldu. 1920-ci il mayın 12-də bolşeviklər Xudadat bəyi həbs etdilər. Onun silahlı əsgərlərin nəzarəti altında Bakıya aparılacağı xəbərini eşidən gəncəlilər dəmiryol stansiyasına toplaşdırılar. Xudadat bəy üç nəfər silahlı əsgərin müşayiəti ilə gəldirdi. Həmişəki kimi vüqarlı idi. Qürurla addimlayırdı. Bir nəfər Xudadat bəyə onu azad etməkdə gəncəlilərə kömək üçün Şəmkirdən 500 nəfər silahlı süvari dəstə gəldiyini dedi. Xudadat bəy təmkinlə cavab verdi: "Qan tökməyin, bu bizim nəslin üstündə ləkə kimi

qalar. Mən bütün həyatımı vicdanla yaşamışam və heç bir günahım yoxdur. Məni heç nədə təqsirləndirə bilməz-lər".

Mühafizəçilərə ermənilərin silahlı dəstələri də qoşuldu. Gəncəlilərin isə qarşısını kəsib saxladılar. Qatar Bakıya yollandı.

1920-ci il mayın ortalarından Gəncədə vəziyyətin kəskinləşməsinin, üşyanın başlamasının səbəblərindən biri da Xudadat bəyin həbs edilməsi ilə bağlı idi.

Xudadat bəy bir neçə maddə ilə mühakimə olundu. Əsas ittiham ermənilərin yazdığı danoslara əsaslanırdı. Onun həbsi üçün uzun müddət çalışan erməni daşnakları öz istəklərinə uyğun hərəkət edirdilər. Xudadat bəy Rəfibəylinin istintaqını bolşevik cildinə girmiş daşnak müştəntiqi M.Səfikyan aparırdı. Xudadat bəy müştəntiqə belə bir ifadə verdi: "Mənim erməniləri qətlə yetirməyim haqqında ittiham ermənilərin özlərinin uydurmasıdır. Mən nə Qaçaq Məmmədqasına, nə də Sarı Ələkbərə ermənilərin qətl edilməsi barədə göstəriş verməmişəm. Mən Gəncədə yaşayan ermənilərlə bir neçə dəfə görüşüb, onları qanunlara riayət etməyə çağırırmışam. Lakin ermənilər hər dəfə mənim tələblərimə riayət etməyiblər və Gəncədə ermənilər yaşayan məhəllədə insanları silahlandırıblar. Mənim həbs edilməyim də onların istəyi ilə həyata keçirilib". Səfikyanın cəhdərinə baxmayaraq, Xudadat bəy verdiyi ifadələrdən imtina etmədi. O, dedi: "Barəmdə irali sürülmüş ittihamda özümü təqsirkar hesab etmirəm. Mənə imkan verilsəydi, mövcud olan sənədləri üzə çıxarıb heç bir günahım olmadığını sübut edərdim".

Ancaq ona son sözü demək fürsəti belə verilmədi. İyunun 1-də Xudadat bəyi tələsik və gizli Nargin adasına apardılar, orada güllələdilər.

Azərbaycanın qeyrətli oğlu Xudadat bəy Rəfibəyli 43 yaşında qotlə yetirildi. Həyat yoldaşı Cəvahir xanım, üç övladı - 11 yaşlı Kamil bəy, 9 yaşlı Rəşid bəy və 7 yaşlı Nigar xanım həyatın sərt sınaqları ilə üz-üzə qaldılar. Xudadat bəydən sonra başları çox bəlalar çəkdi. Ancaq iştirakçı mücahidinin adına layiq ömür sürdürlər. Rəfibəylilərin bir çoxu kimi Kamil bəylə Rəşid bəy də doğma Azərbaycanı tərk etmək məcburiyyətində qaldılar. Kamil bəy Türkiyədə, Rəşid bəy Rusiyada yaşadı. Biri həkim, digəri geoloq oldu. Nigar Rəfibəyli isə xalq şairi kimi tanındı.

Azərbaycan Respublikası Prokurorluğunun 1990-ci il 2 iyul tarixli qərarı ilə Xudadat bəy Rəfibəylinin işində cinayət tərkibi olmadığına görə xitam verildi və bəraət qazandı.

NAĞI BƏY ŞEYXZAMANLI (1883-1967)

Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan “Əksinqilab ilə mübarizə təşkilatı”nın rəisi.



Ədəmi-Mərkəziyyət” partiyasının üzvü olmuşdur.

Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Gənc yaşlarından Azərbaycanın iictimai-siyasi həyatında yaxından iştirak etmiş, əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan “Difai”, 1917-ci ildən isə Nəsibbəy Yusifbəyli tərəfindən təsis edilən - “Türk Ədəmi-Mərkəziyyət” partiyasının üzvü olmuşdur.

1917-ci ilin may ayında “Müsəlman Demokratik Məsəvət” partiyası ilə birləşərək “Məsəvət” adını almış həmin partiyanın üzvü kimi Nağı Şeyxzamanlı ölkənin iictimai-siyasi həyatında fəal iştirak etmişdir. N.Şeyxzamanlı 1919-cu ilin avqust ayında “Əksinqilab ilə mübarizə təşkilatının” rəisi təyin edilmiş (qardaşı Məmmədbağır Şeyxzamanlı öz ərizəsi ilə bu vəzifədən istefə verdikdən sonra) və 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərmişdir.

1920-ci il aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı keçirməyə məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşamışdır.

Mühacirətdə olarkən Azərbaycanda baş verən iictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini əks etdirən bir sıra əsərləri nəşr edilmişdir.

Həmin əsərlərini Keykuron imzası ilə yanan N.Şeyxzamanlının İstanbulda 1957-ci ildə “Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev”, 1963-cü ildə “Dərdləşmə” və 1964-cü ildə “Azərbaycan iştirakçı mücadiləsi xatirələri” adlı kitabları çapdan çıxmışdır.

N.Şeyxzamanlının sonuncu iki kitabında toplanmış əsərləri 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təkrar nəşr edilmişdir [56; 63].

Sovetləşmə illərində türkələrin bir çoxu mühacir həyatı yaşamaq məcburiyyəti qarşısında qalmışdır. Bunlar arasında Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri, müxtəlif vəzifələrdə çalışmış şəxslər də az olmamışdır. Belə görkəmli şəxslərdən biri də indiki Milli Təhlükəsizlik Nazirliyinin sələfi sayılan “Əksinqilab ilə mübarizə təşkilatı”nın rəisi Nağı bəy Şeyxzamanlı olmuşdur. 1883-cü ildə Gəncə şəhərində anadan olan



182



1939-cu il, İstanbul, Taksim. Azərbaycan
Cümhuriyyətinin 3 qurucusu olan sabiq Ədliyyə rəisi
Xəlil bəy Xasməmmədli (soldan birinci), Əmniyyət rəisi
Nağı bəy Şeyxzamanlı (ortada) və Türk Ədəmi-
Mərkəziyyət Müsavat Partiyasının Mərkəzi
Komitəsinin üzvü, Xəlil bəy Xasməmmədlinin bacısı
oğlu Məşədi Əli Rəfiyev (sağda).

183



*Nağı bəy Seyxzamanlı həyat yoldaşı
və övladları ilə birgə. İstanbul.*


N.Şeyxzamanlı hələ gənc yaşlarından Azərbaycanın ixtimai-siyasi həyatında mühüm rol oynamışdır. Belə ki, o, əvvəlcə Gəncədə fəaliyyət göstərən “Difai” partiyasının (bu partianın əsası Əhməd bəy Ağayev tərəfindən 1905-ci ildə Bakı şəhərində qoyulmuşdur), sonra isə “Türk Ədəmi-Mərkəziyyət fırqəsi”nin fəal üzvlərindən biri olmuş və Azərbaycanın müstəqilliyi uğrunda yorulmadan mübarizə aparmışdır. “Türk Ədəmi-Mərkəziyyət fırqəsi” ilə “Müsavat” partiyası birləşdikdən sonra da Nağı bəy siyasi fəaliyyətini davam etdirmiştir.

Nağı bəy AXC elan olunduqdan sonra ən çətin və mürəkkəb sahə sayılan təhlükəsizlik orqanına – eks-kəşfiyyata rəhbərlik etmişdir. Belə ki, 1919-cu ilin avqustundan 1920-ci ilin martına kimi “Əksinqilab ilə mübarizə təşkilatı”的 rəisi olmuş, Azərbaycanın dövlətciliyi və müstəqilliyinin keşiyində dəyərmiş, eləcə da bu təşkilatın formallaşmasında böyük işlər görmüşdür.

XI Qızıl Ordunun Azərbaycanı işğalı zamanı onun böyük qardaşı, “Əksinqilab ilə mübarizə təşkilatı”的 ilk rəisi, parlamentin üzvü Məmmədbağır Şeyxzamanlı (1880-1920) bolşeviklər tərəfindən güllələnmiş, Nağı bəy isə vətən xaini elan edilmiş və həbs olunması haqda qərar çıxarılmışdır. Axtarışda olan Nağı bəy Azərbaycandan getmək



*Nağı bəy Seyxzamanlının
mühacirətdə çəkilən
tarixi fotosu. İstanbul.*



Nağı bəy Şeyxzamanının İstanbul Fərikəy qəbiristanlığında məzəri.

məcburiyyətində qalmışdır. O, Bakıdan Gəncəyə, Gəncədən Tiflisə, Tiflisdən isə Türkiyəyə getmişdir.

Mühacir ömrü yaşayan Nağı bəy Türkiyədəki həmvətənləri ilə sıx əlaqədə olmuş və onların yaratdığı "Azərbaycan" kültür dərgisinin işində fəal iştirak etmişdir. Azərbaycanın azadlığı uğrunda mübarizə aparan və onun dövlətçiliyinə daim sadıq qalan Nağı bəy Türkiyədə olduğu zaman da Vətəni unutmamış, həmişə onun taleyi ilə maraqlanmışdır. O, Azərbaycanda baş verən ictimai-siyasi hadisələri bir daha təhlil etmiş, fikir və düşüncələrini məqalə, elcə də kitab halında çap etdirmişdir.

Ürəyi daim Azərbaycanla döyünən Nağı bəy 1967-ci ildə ömrünü üç övladına bağışlayır.

Türkiyədə çıxan aylıq "Azərbaycan" kültür dərgisində onun ölümü ilə əlaqədar böyük bir necroloq verilmişdir. Necroloqdan da aydın olur ki, o, Türkiyədə də böyük nüfusa malik olmuşdur. Mərhumun necroloqunda oxuyuruq: "Nağı bəyin ən aydın vəsfü Azərbaycan istiqlal mübarizəsinə dərindən bağlı olması idi. Nağı bəy bütün ömrü boyunca bu məsələdə heç bir kimsəyə və hər hansı cərəyanə kiçik güzəştə belə getməmişdir. O, ağır xəstə olarkən də yurdunu və mübarizəni bir an belə unutmamışdır. Elə bu səbəbdən də, məzəri başına toplanan qohum-əqrabası, tanışları, dostları onu göz yaşları içində, hörmət və sevgi ilə torpağa əmanət etmişlər".

Nağı bəy Şeyxzamanlı 1967-ci ildə İstanbulda vəfat etmişdir.

MİRZƏ MƏHƏMMƏD AXUNDZADƏ (1875-1923)

Azərbaycan Xalq Cümhuriyyətinin üzvü, görkəmli siyasi və ictimai xadim.



Mirzə Məhəmməd Axundzadə 1875-ci il mayın 24-də Gəncədə ruhani ailəsində doğulmuşdur. İbtidai təhsilini Gəncə mədrəsəsində almış, ərəb və fars dillərinin mükəmməl öyrənmişdir. Gəncə gimnaziyasını bitirmiş, orada müəllim işləmişdir. Bu dövrə “Sərfi-türki” (1897), “Əqaidi-əl Müslimin” (1908) dərsliklərini yazmış Tiflisdə çap etdirmiştir. Bu dərsliklər məktəblərdə uzun müddət tədris olunmuşdur. Klassik Avropa ədəbiyatına dərinlənə bələd olduğundan, ayrı-ayrı əsərləri doğma ana dilinə tərcümə etmişdir. İlk qələm təcrübələri “Şərqi-Rus” qəzetində Axundzadə, Gəncəli, Hadi imzaları ilə çıxmışdır. Kiçik məqalələri, xəbər və felyetonları isə “Açıq söz”, “İqbəl”, “Həqiqət”, “Günəş”, “Yeni Həqiqət”, “Molla Nəsrəddin” səhifələrində gizli imzalarla (“Hatif”, “Zalibəy”, “Gözü ilə görən”, “Mollapərəst”, “Gəncə şairi”, “Hacı-kəndli” və s.) çap olunmuşdur. Gəncədə maarif və mədəniyyətin inkişafı və xeyriyyə məqsədi ilə yaradılan cəmiyyətlərin təşkilatlarından biri kimi tanınır. Azərbaycan müəllimlərinin I qurultayında iştirak etmişdir (1905).

Mirzə Məhəmməd Axundzadə eyni zamanda “Difai” partiyasının yaradılmasında Əhməd bəy Ağayev və Ələkbər bəy Rəfibəyli, Məhəmməd Pişnamazzadə ilə

birgə fəal iştirak etmişdir (1906). Ona görə həbs edilərək Türküstana - Zakaspiya sürgünə göndərilmişdir (1908). Sürgündən qaçıb İranda Səttarxan hərəkatına qoşulmuşdur. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə “Əfvi-ümumi” ona vətənə dönməyə imkan vermişdir. XX əsrin əvvəllərindən Gəncədə teatr truppasının yaradılması və fəaliyyətinə yaxından kömək etmişdir. Namiq Kamalın “Röya” və “Vətən, yaxud Silistre” əsərini dilimizə çevirmiş, özü də pyeslər yazmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və möhkəmləndirilməsində “Müsavat” partiyasının üzvü kimi fəal iştirak etmişdir. 1920-ci ildən sonra Gəncədə müəllim işləmişdir. Həmin ilin oktyabrında həbs edilmiş Nəriman Nərimanovun göstərişi ilə 1921-ci ildə ölüm cəzasından xilas olmuşdur. 1923-cü ildə qəflatən vəfat edib Gəncənin səbiskar məzarlığında dəfn edilib.

Əsərləri.

1. Sərfi-türki. Gəncə, 1897.
2. Əqaidi-əl-Müslimin, I cild, (Birinci və ikinci siniflər), Bakı, Kaspi, 1908.
3. Şeyx Nizam. Gəncə, 1909.
4. Teatro nədir? Gəncə, 1909.
5. Röyam, yaxud həqiqətə təsadüf. Gəncə, 1910.
6. Məclis yaraşığı. Gəncə, 1910.
7. Səd Vəqqas, yaxud Fəthi-Qüdsiyyə. Bakı, 1911.
8. Məhəbbətsizlik nəticəsi, yaxud ata və ananın təqsiri. Bakı, Azərnəş, 1928.
9. Dram əsərləri. Bakı, Mütərcim, 2003.

MUSA BƏY RƏFİYEV (1888-1938)

*Azərbaycan Xalq Cümhuriyyətinin İctimai Təminat
və Səhiyyə naziri, ictimai-siyasi və dövlət xadimi.*



Musa Rəfiyev 1888-ci ildə Gəncə şəhərində anadan olmuşdur. İlk təhsilini Gəncənin "Şah Abbas" məscidinin nəzdində fəaliyyət göstərən mədrəsədə almış, sonradan Gəncə klassik gimnaziyasında oxumuşdur. 1911-ci ildə Xarkov Universitetinin tibb fakültəsini bitirdikdən sonra Gəncəyə qayıtmış və həkim işləmişdir. Nümunəvi fəaliyyətinə görə 1913-cü ildə "Titulyar müşaviri", 1914-cü ildə "Kollej assesoru", 1916-ci ildə "Saray müşaviri" çinləri verilmişdir. 1914-cü ilin sonlarında M. Rəfiyev Həsən bəy Ağayevlə birgə Gəncədə ilk səhiyyə cəmiyyətinin yaradılmasında iştirak etmişdir.

Fevral inqilabından sonra Müvəqqəti hökumətin yaratdığı Xüsusi Zaqafqaziya Komitəsinin Yelizavetpol quberniyası üzrə müvəkkili olmuşdur. "Müsavat" partiyasının fəallarından olmuş Rəfiyev Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, ZDFR süqutundan sonra isə Milli Şuranın üzvü olmuşdur. 1918-ci il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə ikinci müvəqqəti hökuməti təşkil edilərkən Musa bəy Rəfiyev portfelsiz nazir təyin olunmuşdur. Gəncədə fəaliyyət göstərən Müsəlman Milli Şurasının nəzdindəki qaćqın şöbəsi əsasında Səhiyyə və Himayədarlıq Nazirliyi

yaradılmış, oktyabrda Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçərkən bu nazirlilik iki nazirliyə – Səhiyyə və Himayədarlıq Nazirliklərinə bölünmüş, Musa bəy Rəfiyev Himayədarlıq Nazirliyinə rəhbərlik etmişdir. Bu müddətdə o, qaćqınlar probleminin həllinə xüsusi diqqət yetirmiş, bu problemi mütərəqqi yollarla, milli ayrı-seçkiliyə yol vermədən həll etməyə səy göstərmişdir.

Rəfiyev 2-ci və 3-cü hökumətlərdə Səhiyyə və Himayədarlıq Nazirliyinə rəhbərlik etmişdir.

Aprel işğalından sonra Gəncə üsyəninin (1920) təşkilatçılarından biri olmuş Musa bəy, üsyən qəddarlıqla yatrıldıqdan sonra Türkiyəyə mühacirət etmişdir. Bir neçə ildən sonra İrana getmiş, Təbrizdə klinika açmış və ömrünün sonuna qədər orada həkim kimi fəaliyyət göstərmişdir. Musa bəy 1938-ci ildə Təbrizdə dünyasını dəyişmişdir.

MƏHƏMMƏD PİŞNAMAZZADƏ (1853-1932)

*Zaqafqaziya şeyxüislamı, Qafqazın şeyxüislamı,
axund.*



Məhəmməd Əli oğlu 1853-cü il may ayının 15-də Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Gəncə mədrəsəsində almış, sonra isə ali ruhani təhsili almaq üçün Təbrizə göndərilmişdir. 1883-cü ildə Təbrizdə təhsilini başa vurmuş və Tiflisə gələrək şəhadətnamə almışdır. 1892-ci ildə Gəncə Cümə məscidi


dinə axund təyin olunmuş, burada az müddət ərzində savadlı və bacarıqlı ruhani kimi hörmət qazanmışdır. 1893-cü ildə Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilmişdir. 1895-ci ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdur.

1896-ci ildə “Məktəbul-Xeyriyyə”ni (Xeyriyyə məktəbi) təşkil etmişdi. “Məktəbul-Xeyriyyə” 1900-cü ilə kimi milli məktəb formasında fəaliyyət göstərib, sonra rus-müsəlman məktəbinə çevrilib. Məktəbin milli məktəb formasından çıxmاسının səbəbi Axund Molla Məhəmməd Pişnamazzadənin həbs olunub, sürgünə göndərilməsi ilə bağlı idi. Axund Molla Məhəmməd Pişnamazzadə yeni tipli, “Üsuli-Cədid” məktəblərinin tərəfdarı idi. 1909-cu ildə rəsmi olaraq həmin məktəblərin icazəsini almış, Gəncə və Gəncə ətrafında yeni tipli məktəblər açmışdır (Gəncə, Çobanabdallı, Borsunlu, Aşağı Ayıbılı, Morul, Qarabağlar, Qazax, Sarıtopa, Əhmədbəyli, Qovlarsarı).

1890-ci ilin dekabr ayında Axund Məhəmməd Əli oğlunun yaşadığı evdə polis tərəfindən axtarış aparılır, Türkiyə və İran hökumətləri ilə əlaqə saxladığına və hər iki hökumətin ziyaliləri ilə ünsiyyətinə görə günahlandırılır. Axund Məhəmməd və 37 nəfər azərbaycanlı həbs olunaraq Türküstana sürgünə göndərilir, 1892-ci ildə əfv edilərək, vətənə qayıdır. 1906-ci ildə Məhəmməd Pişnamazzadənin evində təkrar axtarış aparılır. Onun otağında “Difai” partiyasına məxsus sənədlər ələ keçirilir. Axund ikinci dəfə həbsə atılıb Kazana sürgün edilir. Sürgün vaxtı da Həştərxanda nəşr olunan “Həmiyyət”, “Günəş”, “Burhani-tərəqqi” kimi qəzetlərdə məqalələrlə çıxış edir, müsəlman qızların təhsilə yiyələnmələrinin vacibliyindən xüsusi söhbətlər açırı. 1909-cu ildə Axundun sürgün vaxtı bitdiyindən



Gəncə Gimnaziyasının müəllimləri: 1-ci cərgədə aşağıda oturanlar: sağda Nasib bay Yusifbəyli. Ortada cərgədə oturanlar: Molla Əbdürəhman - akademik Musa Məsəverin atasıdır. Ortada oturan Şeyxüllislam Axund Məhəmməd Pişnamazzadə - Yusifbəylinin bacısı Şükufə xanımın həyat yoldaşdır.



“Məktəbüll-Xeyriyyə”nın müslim heyəti.

o, Tiflisə köçür və həmin il iyulun 20-də Qafqaz Müsəlmanları Şıə Ruhani İdarəsinin sədri seçilir.

1914-cü ilin noyabrında çar II Nikolay Tiflisdə olarkən həm şıə, həm də sünni məscidlərinə gedərək, müvafiq olaraq Şeyxüislam Məhəmmədəli Pişnamazzadə və Müfti Hüseyn Əfəndi Qayıbovla görüşmiş, çıxışlarını dinləmiş və onların simasında bütün müsəlmanları salamlamışdı.

1915-ci il yanvarın 14-də Daxili İşlər İdarəsinin təqdimatına əsasən imperator artıq 6 il şeyxüislam vəzifəsini icra etməkdə olan Məhəmməd Pişnamazzadəni Zaqqafqaziya Şıə Ruhani İdarəsinin sədri və Zaqqafqaziya Şeyxüislamı vəzifəsinə təyin edir.

1918-ci ilin may ayının 28-də Tiflisdə Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan edir. Azərbaycan hökuməti suveren dövlət kimi fəaliyyətə başlayır. Bu zaman Qafqaz Şıə və Sünni Ruhani İdarələri də bu şəhərdə yerləşirdilər.

Müfti Hüseyn Qayıbzadənin 1917-ci ildə vəfatı çar Rusyanın dağlığı illərə təsadüf etdiyindən yerinə yeni müfti təyin edilməmişdi. Müftinin vəzifəsini Mustafa Əfəndizadə icra edirdi. 1918-ci il sentyabrın 1-də onlar könüllü olaraq “Məşixə” deyilən vahid orqanda birləşmək qərarına gəldilər. Məşixə şeyxüislam və müfti ilə birlikdə 31 ruhani, 16 şıə və 15 sünni qazisi daxil oldu. Bununla da müsəlmanların dini işlərinin idarə edilməsində ikili sünni-şıə ruhani rəhbərliyi aradan qaldırıldı, Qafqaz müsəlmanlarının vahid idarəsi yarandı. Şeyxüislam idarənin rəhbəri, Qafqaz müsəlmanlarının ruhani başçısı, müfti isə onun müavini oldu [39; 63].

1918-ci il oktyabrın 30-da Şeyxüislam Pişnamazzadənin imzası ilə hökumətə 367 №-li təkliflər məktubu ünvanlamışdı. Həmin təkliflər 4 bölmədən ibarət idi:

Azərbaycan Cümhuriyyəti hüdudlarında “Məşixət-i İslamiyyə” (Şeyxüislamlıq) adı altında ruhani idarəsi təsis edilsin və ona Osmanlıda mövcud olan şeyxüislamlıq kimi tam müstəqillik verilsin;

7 sentyabr tarixli 311 sayılı təqdimatda göstərilən Məşixətin iki sədrindən, hər iki idarənin birləşdirilməsi məqsədi ilə birinə şeyxüislam, digərinə müstəşar, yaxud müşavir adı verilsin;

Şeyxüislam iclaslarda iştirak etmək hüququ ilə rəsmən Nazirlər Şurasının üzvü hesab edilsin;

Ruhani heyətin komplektləşdirilməsi üçün Məşixətin birbaşa sərəncamına kredit ayrılsın. Sadalanan və digər bu kimi dini məsələlərin həll edilməsi məqsədi ilə şeyxüislamin da iştirakı ilə fövqəladə yığıncaq çağırılsın.

Məhəmməd Pişnamazzadənin məktubuna uzun müddət cavab verilmədi. İrəli sürülən təkliflər yalnız 1920-ci ilin martında hökumətin geniş müzakirəsinə çıxarıldı ki, artıq bu vaxt Məhəmməd Pişnamazzadə istəfa vermiş və onun yerinə Ağa Əlizadə şeyxüislam təyin edilmişdi.

1918-ci il dekabrın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri və Şeyxüislamlıq vəzifəsindən səhhətin-də yaranan problemlərə görə istəfa verdi və öz fəaliyyətini Gəncə Cümə məscidinin axundu kimi davam etdirdi.

1920-ci ilin 28 aprelində bolşeviklər Azərbaycanı işgal etdilər. Məhəmməd Pişnamazzadə bu dəfə “Şura” adıyla gələn rusların növbəti təqibinə məruz qalır və çox keçmir ki, həbs olunur. N.Nərimanov bu haqda məlumat alan kimi Şeyxin azad olunmasını əmr edir və onun Azərbaycan xalqının maariflənməsində böyük xidmətləri olduğunu söyləyir.

N.Nərimanovun ölümündən sonra Axund yenə sorğuya tutulur və haqsız yerə incidilirdi.

Axund Məhəmməd Pişnamazzadə 1932-ci ildə 79 yaşında vəfat emişdir. O, Gəncədə İmamzadə qəbiris-tanhıngında dəfn olunmuşdur.

MƏMMƏDBAĞIR ŞEYXZAMANLI (1880-1920)

Azərbaycan Xalq Cümhuriyyəti Milli Hökuməti tərəfindən təsis edilən “Əksinqilab ilə mübarizə təşkilati”nın ilk rəisi.



Məmmədbağır Şeyxzamanlı 1880-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1919-cu ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən “Əksinqilab ilə mübarizə təşkilati”nın rəisi təyin olunmuşdur. M.Şeyxzamanlı bir müddət bu vəzifədə işlədikdən sonra, Azərbaycan Demokratik Respublikasının ilk parlamentində “Müsavat” fraksiyasının üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar, 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir.

Məmmədbağır Şeyxzamanlı millət vəkili kimi bir sıra mühüm dövlət məsələlərinin həllində, o cümlədən qanun layihələri və qərarların müzakirəsində yaxından iştirak etmişdir. Müstəqillik uğrunda ardıcıl mübarizə apardığına və barışmaz siyasi mövqeyinə görə, Məmmədbağır Şeyxzamanlı Azərbaycanın Rusiya tərəfindən işgalindən

sonra, bolşeviklər tərəfindən həbs edilmiş və 1920-ci ilin may ayında güllələnmişdir.

MİR HİDAYƏT BƏY SEYİDOV (1887-1920)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 44 Milli Şura üzvündən biri. İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri.



Mir Hidayət bəy Mir Adil oğlu 1887-ci ildə Azərbaycanın ən qədim şəhərlərində birində - Gəncədə anadan olub. Onun atası Mir Adil bəy dövrünün açıq-fikirli, maarifpərvər ziyalılarından idi. Bu ziyalılıq ulu əcdadlarından gəldirdi. Mir Adil bəy XIX əsr Azərbaycan ədəbiyyatında orijinal bir yer tutan və Ordubad ədəbi mühitinin fəxri Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndinin oğul nəvəsidir. Əldə edilən arxiv sənədlərindən aydın olur ki, Mir Adil bəyin atası Hacı Mir Ağə bəy Qüdsi Vənəndinin ikinci oğlundur. Dövrünün alimi və din elmlərini dərinlənən bilən şəxs kimi Naxçıvanda və Ordubadda məşhur olub. Büyük yazıçı M.S.Ordubadi də öz gündəliyində onu “davamlı seyid” kimi göstərib. Öz varidatını maarifçilik işinə əsirgəməyən Hacı Mir Ağə bəy övladlarını da bu ruhda böyüdürdü. Mir Adil bəy də atasının bu müqəddəs işini davam etdirmişdir. Mir Hidayət bəy 1906-ci ildə Gəncə (o vaxtlar Yelizavetpol adlanır) gimnaziyasını bitirəndən sonra atası onu Kazan Universitetinə oxumağa göndərir. Kazan Universiteti o

il lərдə Rusiyanın və Avropanın məşhur elm ocaqlarından səayılırdı. Mir Hidayət bəy bu universitetin hüquq fakültəsində təhsil almışdır. O, təhsil illərində azad ruhlu, rüştəqillik duyğusu ilə yaşıyan gənclərlə və rübüllimlərlə yaxın dostluq münasibətləri saxlayır. Təhsilini başa vurandan sonra vətənə dönen Mir Hidayət bəy İrəvan və Naxçıvan quberniyalarında fəaliyyət göstərir. Hətta İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olur. O, sonralar Tiflisə gedərək Zaqqafqaziya Seymimdə müsəlman fraksiyasının şəhər üzvlərindən biri kimi tanınır. Və bu yöndə apardığı ardıcıl iş onu Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə götərib çıxarır. Yuxarıda dediyimiz kimi, o, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 44 nəfər Milli Şura üzvündən biri kimi fəaliyyət göstərmişdir. Onu da deyək ki, İrəvan mahalı ermənilərə hədiyyə ediləndə üç nəfər o qərarın əleyhinə səs verib. Onlardan biri Mir Hidayət bəy Seyidov olub. 1918-ci ildən başlayaraq, erməni daşnakları Naxçıvana aramsız hücumlar etdiyindən, Mir Hidayət bəy ata vətəni Naxçıvana qayıdır və babalarının müqəddəs məkanı Ordubadin yağılılardan müdafiə olunmasında fədakarlıq göstərir. O, Ordubad Müdafia Şurasına ən çətin vaxtlarda sədrlik edir. Əhalini düşmənlə vuruşa ruhlandırır və bu döyuşlərdə özü də öndə gedir. Çox çətin və mürəkkəb bir şəraitdə xalqın içinde olmaq isə ən böyük vətənpərvərlikdir. Arxiv sənədlərində öyrənirik ki, Naxçıvan, Şərur, Vedibasar və Ordubadin vəziyyəti olduqca mürəkkəb və qeyri-müəyyən olsa da, xalqımız düşmənə baş əymirdi. Həmin illərin sənədlərində bəzi xatırlamalar yerinə düşər: “Ordubad ətrafında daşnaklarla amansız döyuşlər başladı. Bu döyuşlər Ordubadin lap yaxınlığında, şəhər qəbiristanlığında gedirdi...” Xalqımız

düşmənlə qətiyyətlə döyüşürdü. Çox qurbanlar versə də, daşnak işgalçılardan məhv etmək üçün əlindən gələni əsirgəmirdi. Mir Hidayət bəyin də iştirak etdiyi Milli Şurada azərbaycanlılar öz mübarizliklərini polkovnik Reyə bildirdilər: "Xalq azərbaycanlı general-qubernatordan başqa heç kimi istəmir". Mir Hidayət bəyin qəfildən vəfatı haqda məlumat yoxdur. Ancaq onun vəfat tarixi məlumdur. Mir Hidayət bəy 1919-cu ildə Ordubadda vəfat edib.

Mir Hidayət bəyin yaxın qohumlarından olan diplomat alim Ramiz Abutalibov 2006-ci ildə Moskva şəhərində nəşr etdirdiyi kitabda ("Qodı i vstreči v Parije") onun da haqqında yazıb. Müəllif bir maraqlı məsələni də oxuculara ilk dəfə çatdırıb: Mir Hidayət bəyin ömür-gün yoldaşının və övladlarının adlarını qeyd edib. 1920-ci ildən sonra onları həbs edir, sürgünə göndərir və yaşamaq üçün Ordubaddan digər yerlərə köçürürlər. Ramiz müəllimin babası Məşədi Həmzə də böyük şair Hüseyn Cavidlə birlikdə İrkutsk vilayətinə sürgün edilib. Abutalibovlar da Qüdsi Vənəndinin ailəsi ilə qohumdurlar. Ramiz müəllimin yazdığından məlum olur ki, onun nənəsi Rübəbə xanımın doğma qardaşı Mir Fazıl ağa Seyidov uzun illər yazıçı Əziz Şərifin xahişi ilə Naxçıvanın Zaviyyə məhəlləsindəki ata evində yaşayıb. Həmin məhəllənin yaşılı sakinlərinin söylədiyinə görə, 1965-ci ildək Mir Fazıl ağa sağ idi. Şəhərdə hamı ona ehtiram göstərmiş. Həmin kitabda diqqətimizi çəkən mühüm məqamlardan biri də Mir Hidayət bəyin İrəvanskı və Naxçıvanskilərlə qohumluğu oldu. Müəllif yazır ki, Mir Hidayət bəyin həyat yoldaşı Şövkət xanım İrəvanskaya olub. Biz Şövkət xanımın kimin varisi olduğunu oxuculara bildirmək istərdik. O, İrəvan varlılarından Əlaşraf bəyin qızı olub. Aparılan axtarışlar göstərdi ki,

Mir Hidayət bəyin həyat yoldaşı İrəvanskaya yox, Şövkət xanım Kazimbəyova olmuşdur.

Şövkət xanım Əlaşraf qızı Kazimbəyova çox qəribə və necə deyərlər, kədərli bir tale yaşayib. Mir Hidayət bəylə Şövkət xanımın nigahından bir oğlu və bir qızı dünyaya gəlib. Onların oğlu Mir Adil Moskvada təhsil alıb və ömrünün sonuna kimi ADU-da geologiyadan dərs deyib. Onun həyat yoldaşı Əzizə xanım Bakıda yaşayır. Mir Hidayət bəyin qızı Dilarə xanım isə Azərbaycanın məşhur memarlarından olmuşdur.

CAHANGİR BƏY KAZIMBƏYLİ (1894-1955)

Çar Rusiyasında və Azərbaycan Xalq Cümhuriyyətində ordu zabitli, Gəncə alayında briqada komandiri, 1920-ci il Gəncə üsyanının başçısı.



Cahangir bəy Kazimbəyli Rusiya Hərbi Hava Akademiyasını bitirmiş, Birinci dünya müharibəsində iştirak etmiş, Gəncə alayında briqada komandiri olmuş, sonralar Polşaya mühacirət etmişdir. Polkovnik rütbəsinədək yüksəlmışdır.

Cahangir bəy Kazimbəyli 1894-cü ildə Gəncə şəhərində dünyaya gəlib. Sankt-Peterburq Hərbi Akademiyasını bitirib. Birinci dünya müharibəsində Rusiya tərəfində vuruşub. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu yaradılanda Gəncəyə dönüb. Alay komandiri olub. Azərbaycanın müstəqilliyi əlindən alınanda onun

düşmənlərinə qarşı mübarizəyə qalxıb. Cahangir bəy peşəkar hərbçiydi. Bilirdi ki, yeni hökumətə qarşı müqavimət silahlı yolla aparılmalıdır. O, Gəncə üsyانından bir qədər əvvəl həyat yoldaşı Valiyə Xoyskini, altıaylıq oğlu Abbası qayınatı Hüseynqulu xanla İrana yola salıb özü doğma şəhərinə dönmüş, mübarizəyə başlamış və Gəncə üsyانına başçılıq etmişdir.

Az sonra marşal Yuzef Pilsudskinin dəvəti ilə Varşavaya köçüb, Polşa ordusunda diviziya komandırı olmuşdur. "Prometey" cəmiyyətində istilaçı rüslərə qarşı mübarizədə həyat yoldaşı Valiyə xanım Xoyskiylə birgə çalışmışdır. Onlar Azərbaycan dilində qəzet və jurnal nəşr etmiş, "Azəri-türk" dərnəyini yaratmışlar. Cahangir bəy Kazimbəyli Böyük Vətən müharibəsi vaxtı Polşa işgal olunanda əsir düşmüşdür. Sovet əsirliyindən qaçıb əvvəlcə Almaniyada, sonra isə İtaliyada yaşayıb. Əllinci ildə yenidən İstanbula gəlmış, ağır güzəran keçirdiyindən Almaniyaya köçmüştür. Ömrünün sonuna kimi "Azadlıq" radiosunda əməkdaşlıq edmişdir.

Cahangir bəy də, silahdaşları da ilk gündən Sovet hökumətinə düşmən münasibət bəsləyirdilər. Onlar XI ordunun işgalçılıq məqsədilə gəldiyini yaxşı bilirdilər. Ancaq ona qarşı dərhal silahlı mübarizəyə qalxmışdır. Bunun səbabını o dövrə yaranmış siyasi, iqtisadi və sosial vəziyyətdə axtarmaq lazımlı gəlir. Bolşeviklər xalq kütlələrini yaxşı tanıydırlar. Ona təsir etmək üsulunu bildirlər.

Cahangir bəy xatirələrində qeyd edirdi ki, 1920-ci ilin may ayının 24-dən 25-nə keçən gecə artıq onlar şəhərdəki bolşevik ordusunu tərk-silah eləyiib, burada hakimiyyəti ələ almışdilar. Şiddətli döyüşlərdən biri mayın 28-də oldu. Həmin vaxt həm Sovet hökuməti "XI

ordu"nın zərbə qüvvəsini Gəncəyə göndərmişdi, həm də mayın 28-i Azərbaycanın istiqlalı günü idi. Camaatda bayram əhval-ruhiyyəsi vardi. Belə bir gündə bolşeviklər Gəncə üsyancılarına elə divan tutmaq istəyirdilər ki, bu, Azərbaycanın digər əraziləri üçün dərs olsun, Sovet hökumətinə qarşı mübarizəyə qalxmağın böyük faciələrə gətirib çıxaracağını anlasınlar.

Mayın 28-də qanlı döyüş oldu. Bolşeviklər məqsədlərinə çata bilmədilər. Cahangir bəyin bu həlledici döyüşdən əvvəl bir neçə hərbçi ilə Gəncənin ətrafını gəzib, düşmənlərin hücum istiqamətini düzgün müəyyənləşdirərək əsas qüvvəni məhz o istiqamətə yönəldə bilməsi, eləcə də hərbçilər arasında aparılan söhbətlər, yerli əhalinin köməyi mayın 28-də şəhərin XI ordu tərəfindən tutulmasına imkan vermedi.

Ancaq vəziyyət son dərəcə ağır idi. Cahangir bəyin planları pozuldu. Qarabağa yola saldıqları zabitlər qırmızılar tərəfindən Gəncə-Yevlax yolunda saxlanılırlaraq qətlə yetirilmişdir. Gürcüstəndən isə səs-soraq yox idi. Həmin gecə - mayın 28-də Gəncə üsyancılarına çatan xəbər ürəkaçan deyildi: Gürcüstan Rusiyaya müqavilə imzalımıştı.

1953-cü ildə Amerikada nəşr edilən "Azərbaycan" milli jurnalının 12-ci nömrəsində polkovnik Cahangir bəy Kazimbəyovun "Gəncə üsyani haqqında xatirələr" adlı sanballı yazısı dərc olunub.

Cahangir bəy Hüseynqulu xan Xoyskinin qızı Valiyə xanımla ailə qurmuşdu. Abbas bəy, Mustafa bəy, Əli bəy adlı oğulları vardı.

Cahangir bəy Kazimbəyli 1955-ci ildə Almaniyada, Berlin şəhərində dünyasını dəyişmişdi.



Cahangir bəy Kazimbəylinin məzəri. Berlin.

SARI İMAMQULU OĞLU ƏLƏKBƏR (1874-1956)

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu uğradılmasının əleyhdarı olaraq Sovet Rusiyasına qarşı baş verən 1920-ci il Gəncə üsyanının rəhbərlərindən biri.



Sari Ələkbər Gəncədəki Xələfli mahalləsinin adlı-sanlı nəsillərindəndir. Azərbaycanın yaxın tarixində öz izi olan şəxsiyyətlərdəndir. O, azərbaycanlıların azadlıq hərəkatının ilkin çağlarından (1905) "Difai" milli təşkilatının üzvü olmuş, bir qədər sonra Gəncə Milli Komitəsinin aparıcı şəxslərindən olmaqla onun iki zərbə dəstələrindən birinə başçılıq

etmişdir. Həmçinin zəngin tacir Sarı Ələkbər gəncəlilərin xatırında məktəb, xəstəxana açan, ehtiyacı olanlara yardımını əsirgəməyən bir xeyriyyəçi, millətsevər şəxsiyyət kimi qalıb.

Sarı Ələkbər eyni zamanda Azərbaycanın hərb tarixində öznəməxsus yeri olan cəsur insanlardan biri olub. 1894-cü ildən qacaqlıq edən Sarı Ələkbər rusların Azərbaycandakı idarəciliğ sistemi ilə barışmayıb. Erməni daşnaklarının Gəncəyə və ətraf rayonlara hücumlarının qarşısını almaq üçün 1906-ci ildə ətrafına igid gəncləri toplayaraq döyüşə başlayır. Məhz onun sayəsində ermənilərin böyük planları ifşa olunur. Qafqaz İslam ordusunun tərkibində bir çox döyüşlərdə iştirak edir.

Gəncədə böyük nüfuz sahibi olan Sarı Ələkbər bolşeviklər tərəfindən Azərbaycanın işgal olunması ilə barışmayaraq yenidən silaha sarılır. O, yaxın dostu üçüncü Şəki süvari alayının komandiri, Gəncə üsyanının əsas təşkilatçısı polkovnik Cahangir bəy Kazimbəyli ilə birlikdə öz ətraflarına yiğdiqları gənclərə təlim keçərək üsyana hazırlayır. Bu üsyanda onlar 10 minə qədər bolşevik və daşnakı məhv edirlər. Ancaq Gəncə işgal edildi. Bu məğlubiyyətdən sarsılan Sarı Ələkbər Gəncəni tərk edir. Ancaq düşmənləri bu cəsur insanı təqib edir.

Cəsur savaşçı Sarı Ələkbər. 1920-ci ilin aprel ayının 28-də rus işgalini nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqutu uğradılır. Bolşevik cəlladlarının bu xəyanəti ilə barışmayan cümhuriyyət mücahidləri Gəncə şəhərinə toplaşaraq üsyana qalxırlar.



Sarı Ələkbər.

Gəncə üsyanının əsas təşkilatçıları yenicə formalaşmış AXC milli ordusunun zabitləri idi. Mayın ayının 23-də üsyan başçılarının geniş müşavirəsi keçirilir. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, birinci piyada diviziyanın komandiri general-major Cavad bəy Şıxlinski, süvari diviziyanın komandiri Teymur bəy Novruzov, üçüncü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazimbəyov və başqları var idi.

Bolşeviklərə qarşı üsyanın təşkilində peşəkar hərbçi heyəti ilə bərabər, yerli fədailər - Qaçaq Qəmər, Sarı Ələkbər, Qaçaq Qasım, Qaçaq Mikayıł və başqları da öz silahdaşları ilə birlikdə fəallıq göstərmişlər. Bu döyüşçülər sırasında xüsusi yeri olan şəxslərdən biri də Sarı Ələkbər idi. O, Azərbaycanın azadlıq hərəkatının ilk dövrlərindən (1905) "Difai" milli təşkilatının üzvü olmuş, sonra isə Gəncə Milli Komitəsinin aparıcı şəxslərdən biri kimi onun iki zərbə dəstəsindən birinə başçılıq etmişdir. Sarı Ələkbər həm də 1920-ci il mayın 24-dən iyunun 5-dək davam edən Gəncə üsyanının əsas simalarından olmuşdur. Onun haqqında nəşr olunmuş məlumatlar çox azdır. Amma araşdırmacı Zakir Muradın görkəmli fədai haqqındaki bir məqaləsi onunla bağlı bir çox gerçəkliliklərin üzərinə işq salır.

Məlum olduğu kimi, on gündən artıq davam edən bu üsyan nəticəsində müqavimət hərəkatının 12 min üzvü qətlə yetirilib. XI-ci Qızıl Ordu tərəfdən verilən itkilərin isə 8500 nəfər olduğu bildirilir. Üsyan yatırıldıqdan sonra sağ qalan savaşçılardan bəziləri Türkiyə sərhədini keçirək, qardaş ölkəyə sığınmışlar. Bu zaman Sarı Ələkbər də övladlarından yalnız birini, on yaşlı İsmayılı gizlətməyə macəl taparaq Türkiyəyə keçirməyə müvəffəq olmuşdur. Onun həyat yoldaşı Cəvahir xanım, oğlu Qulu

və qızı Brilyant Qazaxistana sürgün ediliblər. Bacıları isə bolşevik repressiyasına tuş gəldikləri üçün ailələri ilə birgə Gəncəbasarda gizlənməli olublar.

İşaldən bir neçə il keçdikdən sonra Sarı Ələkbərdən xəbər gəlir. Göyçədən Məmmədəli bəy adlı bir tacir Gəncədə olarkən, Sarı Ələkbərin bacılarına onun Qars şəhərində məskunlaşdığını xəbər verir. O, Sarı Ələkbərin ailəsinin də Türkiyəyə göndərilməsini arzuladığını deyir. Sarı Ələkbərin həyat yoldaşı və iki övladını gizləcə etibarlı adamların köməyi ilə bir neçə aya Qazaxistandan Gəncəyə gətirirlər. Bu müddədə Məmmədəli bəy də dəfələrlə sınağa çəkilir. Axırda o, son dəfə Türkiyədən dönərkən özü ilə tutarlı dəlil, Sarı Ələkbərin papağını və kəmərini gətirdikdən sonra şübhə yeri qalmır. Beləliklə, Sarı Ələkbərin ailəsi onunla Ermənistan-Türkiyə sərhəd məntəqəsindən birinə yola düşür. Sarı Ələkbər bura göndərdiyi adamları vasitəsilə ailəsini Türkiyəyə keçirir. Məmmədəli bəy Gəncəyə növbəti səfəri zamanı məşhur fədainin ailəsinə qovuşması haqda mündə gorur.

Maraqlı bir məqam diqqət çəkir. Artıq Sarı Ələkbərin özü Gəncədə olmasa da, burada ara-sıra onun dəst-xəttini xatırladan hadisələr baş verirdi. Daha maraqlısı odur ki, bu hadisələrin təşkilatçıları onun bacıları idi. Sarı Ələkbərin 5 bacısı olub-Nərgiz, Kübra, Gilə, Sarabəyim və ömrünü Orta Asiyada sürgündə başa vuran Zinyət xanım.

Bu illərdə hələ 1905-ci ildən Sarı Ələkbərdə qisası olan bolşevikləşmiş erməni quldurları onun yeganə qardaşı Məhəmmədrzanı ələ keçirərək vəhşicəsinə qətlə yetirirlər. Onun bacıları qardaşlarının meyitini necə olursa-olsun, saxlandığı yerdən, yəni bolşeviklərin məskunlaşdığı kazarmaların ərazisindən çıxarmağı qərara alırlar. Məhəmmədrzanın qayınatası Hacı Kərimin

köməyi ilə Nərgiz və Gilə gecə ikən Qızıl əsgərlərə qızıl verərək şəhid qardaşlarının nəşini kazarmalardan çıxarırlar. Bacılar onu arabada, ot-ələfin altında gizlədərək Səbiskar qəbiristanlığına gətirir, orada bütün dini ayinlərə riayət edərək dəfn etdirirlər. Amma onlar da bu qisası yerdə qoymayacaqlarına söz verirlər. Onlar Məhəmmədrzanın gizləndiyi yeri bolşeviklərə nişan verərək satqını müəyyənləşdirməyə müvəffəq olurlar. Büyük miqdarda pul müqabilində bacılara təhvil verilən satqını Nərgiz xanım Kür sahilində öz əlləri ilə güllələyir.

Nərgiz xanımın nəticəsi, təqaüdçü müəllim Səadət xanımın dedikləri:

“Bu işlərin əsas təşkilatçıları Nərgiz və Gilə olublar. Nənəm Nərgiz kişi xasiyyətli, kişi qeyrətli qadın idi. Cavanlıqda at çapmaq, tūfəng atmaq onun üçün adı bir şey olub. Hər cümlə günü bir qayda olaraq, piyada İmamzadəni ziyarət edirdi. Çox vaxt məni də özü ilə aparırdı. Çox tələbkar, zəhmli adam idi. Ömründə lap yaxın, yəni özünə övlad sayılacaq qohumlardan başqa heç kimin maşınınına minməyib, taksi, avtobus, tramvaydan istifadə etməyib. O, 1975-ci ildə rəhmətə getmiş, sağlığında Sovet dövrünün ab-havasını heç bir vaxt qəbul etməmişdi” (Zakir Murad).

Qanlı Gəncə üsyانından sonra uzaq ölkələrə sığınan xalq qəhrəmanlarına o ölkədəki mühacir soydaşlarımız tərəfindən həmişə böyük hörmət bəslənib. Qardaş Türkiyədə isə bu münasibət daha doğma və səmimi olub. Sarı Ələkbərin böyük qızı Kübranın nəvəsi Füzuli müəllim 1991-ci ildə, hələ Azərbaycan müstəqilliyini təzəcə bərpa etdiyi aylarda Türkiyədə olub. O, öz təəssüratlarını belə xatırlayır:

“Mən orada adı Gəncə üsyani ilə bağlı olan xadimlərin bir mücahid səviyyəsində anıldığının şahidi oldum. Sarı

Ələkbərin özü və ailəsi Türkiyədə böyük nüfuz sahibi olmuşlar. Gəncədən gedəndən sonra Sarı Ələkbər Qarsda gübrə zavodunun sahibi olmuşdur. O, 1956-ci ildə 71 yaşında vəfat edib. Sarı Ələkbərin övladları İsmayıllı, Briliyant və Qulu da öz savad və bacarıqları ilə yüksək məqamlara çatmışlar. İsmayıllı və Briliyant ixtisasca həkim olmuşlar. İsmayıllı orduda, Briliyant xanım isə Türkiyə Səhiyyə Nazirliyində yüksək vəzifələr tutmuşlar. Mən Ankarada yaşayan Briliyant xanımla Gəncəmiz barədə saatlarla çəkən səhbətimi ömrüm boyu unutmaram. Sarı Ələkbər və onun nəslü Türkiyədə Sarıyal soyadını götürüb'lər. Sarıyal Türkiyənin tanınan soyadlarından birinə çevrilib. Briliyant xanımın oğlu İlhan Türkiyə parlamentinin üzvü olmuşdur. Mən Türkiyədə yaşayan azərbaycanlıların hamisinin Sarı Ələkbərə bir Gəncə simvolu kimi baxdıqlarını hiss etdim”.

Sarı Ələkbərin bacısı Gilə xanımın himayəsində böyümüş və Gəncə Pedaqoji İnstitutunun dosenti olmuş Ələsgər Məmmədovun oğlu Şahinin dedikləri:

“Əvvəlcə onu deyim ki, lap yeniyetmə ikən valideynləri vəfat etdiyindən, atamı o böyüdüb. Gilə xanımın həyat yoldaşı Rəhim bəy atamın əmisi, eləcə də Sarı Ələkbərin zövçəsi Cəvahir xanım atamın bibisi idi. Gilə anadan Sarı Ələkbər haqqında çox eşitmışəm. Rus çarının ona şəxsi hədiyyəsi olaraq qızılla işlənmiş əsa bağışlamasından, İran şahının təltiflərindən, Cümhuriyyət dövründə polis rəsminin müavini olmasından, eləcə də Gəncə üsyənindən. Amma bir epizod danişmaq istəyirəm və fikrimcə, bu Sarı Ələkbərin əsas xüsusiyyəti olan Gəncə təəssübkeşliyini daha qabarlıq əks etdirir. Bu, çar dövründə olub. Bir neçə naməlum quldur indiki Gəncə küçəsindəki şəhərin ən zəngin ailələrindən olan Axundovların evinə (indi bu binada bank yerləşir) basqın

etmiş, ailə üzvlərini öldürmüştü. Yalnız beş yaşı Mirəli (o sonralar tanınmış zooloq-alim oldu) çarpayının altında gizləndiyindən sağ qalmışdı. Sarı Ələkbər uzun axtarışlardan sonra basqının Yevlaxdan gələn 8 nəfərlik quldur dəstəsi tərəfindən törədildiyini dəqiqləşdirir. Öz silahlıları ilə Yevlaxa gedərək həmin 8 nəfərin hamisini bir-bir qatla yetirir. Sarı Ələkbər bununla ədaləti bərpa etməklə yanaşı, həm də kimsənin başqa yerdən gəlib Gəncədə at oynada bilməməsini təsdiq etmiş oldu..."

SƏMƏD BƏY RƏFİBƏYLİ (1892-1980)

*Görkəmlı hərbi xadim, AXC ordusunun zabiti,
Türkiyə ordusunun generalı.*



Səməd bəy Azərbaycan torpaq-larının bolşevik-dəşnak qüvvələrindən təmizlənməsində, bolşevik rejiminə qarşı üsyənlərdə təşkilatçı olmuşdur. Türkiyəyə mühacirət etdikdən sonra Atatürkün başçılıq etdiyi İstiqlal savaşına qoşulmuş, Türkiyədə bir çox hərbi vəzifələrdə işləmişdir.

Səməd bəy Məşədibəy oğlu Rəfibəyli 1892-ci ildə Gəncə şəhərinin Balabagban qəsəbəsində anadan olmuşdur. Tiflis kadet korpusunu 1916-ci ildə bitirən S.Rəfibəyli hərbi xidmətə 7-ci Qafqaz sərhəd alayında başlamışdır. O, 1918-ci ilin yanvarında yeni yaranan Müsəlman korpusunun 1-ci Bakı Atıcı Alayında bölük komandiri kimi bolşevik-

daşnak dəstələrinə qarşı vuruşmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordumuzun tərkibində özünü çox istedadlı və peşəkar hərbi kimi göstərmüşdir.

1918-ci il iyulun 2-də əla xidmətinə görə şabs-kapitan rütbəsinə layiq görülmüşdür. Gəncədə olan Nuru Paşanın təqdimatı ilə Azərbaycan dəmiryolunun müvəqqəti komissarı təyin olunan Səməd bəy respublikanın müdafiə nazirinin əmirlə 1919-cu ilin fevralında 1-ci Cavanşir alayının və Lənkəran Ehtiyat alayının əsas təşkilatçısı olmuşdur. Azərbaycan Respublikasının hərbi naziri general Səməd bəy Mehmandarovun və onun müavini Əliağa Şıxlinskinin əmr və reportlarında Səməd bəy Rəfibəyli savadlı, yorulmaq bilməyən qoçaq komandır kimi xarakterizə olunur. Polkovnik rütbəsinə yüksələn Səməd bəy Rəfibəyli Azərbaycan Milli Ordusunun Qarabağdakı 1-ci Cavanşir piyada alayının komandırı kimi 1920-ci ilin mart və aprel aylarında Xankəndidə və Əskəranda milli hökumətimizə qarşı qiyam qaldırmış erməni daşnakları ilə savaşlarda şəxsi qəhrəmanlıq göstərənlərdən biri olmuşdur. Azərbaycan hökuməti onun hünərini qiymətli hədiyyə ilə mükafatlaşdırılmışdır.

Polkovnik Səməd bəy Rəfibəyli Azərbaycanda sovet hakimiyyəti qurulduğda onunla barışmamış, 1920-ci il mayın sonu - iyunun əvvəlində rus bolşeviklərilə erməni daşnaklarının birləşmiş qüvvələrinə qarşı Gəncə üsyənində qeyri-bərabər döyüşlərdə peşəkar zabit kimi ön sıradə axıradək vuruşmuşdur. Lakin mübarizəni davam etdirməyin lüzumsuz olduğunu gördükdə, bir qrup silahdaşı ilə birlikdə Türkiyəyə getmişdir. Səməd bəy Rəfibəyli Türkiyədə siyasi mühacir sayılsa da, öz hərbi istədiyi və komandırlıq qabiliyyəti ilə seçilmiş və göstərdiyi xidmətlərə görə ona paşa (general) rütbəsi verilmiştir.

O, Türkiyənin düşmənləri ilə məşhur Qars və Sarıqamış savaşlarında xüsusilə fərqlənmişdir. İstanbul süvari dəstəsinin 2-ci şöbəsinin rəisi olan Səməd bəyi böyük Kamal Atatürk çox sevir və qiymətləndirmiştir. Atatürk döyüşlər zamanı göstərdiyi cəsurluğa görə Səməd bəylə maraqlanır və onunla tanış olduqdan sonra bir qədər heyrətlənərək demişdir: "Bu cür gənc yaşda polkovnik olmaq hər kəsə nəsib olmur. Türk gəncliyi nümunəni Səməd bəydən götürməlidir". Səməd bəy Rəfibəyli Türkiyənin birinci dərəcəli "İstiqlal" ordeni ilə təltif olunmuşdur.

1948-ci ildə isə Türkiyə Respublikasının Ali Hərbi Şurası Səməd bəyi hərbi xidmətlərinə görə türk ordusunun paşası (tam general) rütbəsi ilə təltif etmişdir. Cox sayıldığı və hörmətli olduğu üçün Sayqın, daha doğrusu, Səməd paşa Əbdülsəmədbəy Sayqın adlandırılmışdır. Xalqımızın bu istedadlı sərkərdə oğlu Türkiyədə paşa hərbi rütbəsinə layiq görülən ilk azərbaycanlıdır.

Hərbi xidmətinin sonlarında Ədirnə və Qarsdakı Türkiyə qoşunlarının komandanı vəzifəsinə yüksələn Səməd bəy Rəfibəyli 1980-ci il yanvarın 19-da ömrünün 88-ci ilində İstanbulda vəfat etmiş və orada da dəfn olunmuşdur. Səməd bəyin övladları və qohumları indi də İstanbulda yaşayırlar.

HÜSEYNQULU XAN XOYSKİ (1871-1955)

Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri. Fətəli xan Xoyskinin böyük qardaşı.



Hüseynqulu xan Xoyski 1871-ci ildə Gəncə şəhərində dünyaya gəlib. Əslî-nəslî Cənubi Azərbaycanın Xoy şəhərindən olan Hüseynqulu xanın atası İskəndər xan rus ordusunun general-leytenantı idi. Vladiqafqaz proqimnaziyasını bitirmişdi. 22 iyul 1887-ci ildə 45-ci draqun Şimal alayında hərbi xidmətə başlamışdı. Unter-zabit rütbəsindən general-major rütbəsinədək ucalmışdı.

Hüseynqulu xan Xoyski Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəylinin müavini idi. 1918-ci il may ayının 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xəbərini Gəncə camaatına ilk çatdırıran Hüseynqulu xan Xoyski olmuşdur. Şəhərdə əmin-amanlığın bərqərar olunmasında, Ələkbər bəy Rəfibəyli və onun oğlu Xudadat bəyla birlikdə, Hüseynqulu xan Xoyski də böyük zəhmət çəkmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduğundan sonra həyat yoldaşı Şirinbəyim xanımı, qızı Valiyəni, 6 aylıq nəvəsi Abbası və kürəkəni, məşhur Gəncə üsyənəna başçılıq etmiş polkovnik Cahangir bəy Kazimbəylini götürüb İrana keçmişdir. Kürəkəni sonra geri qayıtmış və 1920-ci il mayın sonunda sovet hakimiyyətinə qarşı üsyana rəhbərlik etmişdir. 1920-ci ildə baş

vermiş Gəncə üsyانının fəal iştirakçısı olan Hüseynqulu xan Xoyski, üsyan yatırıldıqdan sonra tügyan edən bolşevik təqibindən qurtulmaq üçün böyük məşəqqətlə ölkədən çıxa bilib İrana, ordan isə Türkiyəyə keçə bilmışdır.

Polşanın rəhbəri marşal Yuzef Pilsudskinin dəvətilə bir müddət Polşada yaşasa da, yenidən İstanbula, ailəsinin yanına qayıtmış və 1925-ci ildən sonra Atatürkün göstərişi ilə oğlu İsgəndər xanla birlikdə hərbi məktəblərdə tərcüməçi kimi çalışmışdır.

Hüseynqulu xan Şirinbəyim xanım Əbülfət xan qızı Ziyadxanova ilə ailə qurmuşdu. Kiçik oğlu Zahid xan Xoyski 1910-cu ildə Gəncədə doğulmuşdu. Hazırda New Yorkda yaşayır. Nəvəsinə ulu babası, Xoy xanı Cəfərqulu xanın adını qoymuşdu. Həyat yoldaşı Şirinbəyim xanımı, oğlanları Zahid xan və İsgəndər xanı, qızları Valiyyəni, Samini və nəvəsi Abbası yalnız bir ildən sonra gözlənilməz təsadüf nəticəsində İstanbulda tapmışdı.

Türkiyədəki Azərbaycan mühacirləri arasında böyük nüfuz sahibi olan Hüseynqulu xanın evini onların hamısı "ata evi" adlandırırdı. General Hüseynqulu xan Xoyski 1955-ci ildə İstanbulda vəfat edib. O, Xəlil bəy Xasməmmədov, Nağı bəy Seyxzamanlı, Məmmədsadıq Aran, Valiyyə xanım Kazimbəyli (Gəncə üsyanyının rəhbəri olmuş Cahangir bəy Kazimbəylinin həyat yoldaşı), Şirinbəyim xanım və digər 12 qərib Azərbaycan türkünün uyuduğu "Fəriköy" qəbiristanlığında dəfn olunmuşdur.



Hüseynqulu xan Xoyskinin məzarı. İstanbul. Fəriköy qəbiristanlığı.

ƏHMƏD CAVAD (1892-1937)

Azərbaycan Xalq Cümhuriyyətinin üzvü, Azərbaycan Dövlət himinin sözlərinin müəllifi, görkəmli Azərbaycan şairi.



Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır.

Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlərə başlayan şairin 1916-ci ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə "Dalğə" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.

Şair, tərcüməçi, AYB-nin üzvü, professor Əhməd Cavad Azərbaycan himinin sözlərinin müəllifidir. Sovet hökuməti qurulduğandan sonra Quba Xalq Maarif şöbəsinin müdürü (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstytutunda Azərbaycan və rus dilləri kafedrásında müəllim, dosent, kafedra müdürü (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiya-sında sənədlili filmlər şöbəsinin müdürü (1935-1936) kimi fərqli yerlərdə işləmişdir. Lakin bu illər ərzində ona qarşı yazılın-

məqalələr və donoslar onun dəfələrlə həbsinə səbəb olmuşdur.

Bir müddət o Müsavat partiyasının üzvü olmuşdur və hətta 1923-cü ildə onu dövlətə qarşı gizli fəaliyyətdə və "Müsavat" partiyasının rəhbərlərindən olan Mirzəbala Məmmədzadənin xaricə qaçırılmasında ittiham edərək həbs etmişdilər. Sonradan elə həmin ildə deklorasiya altında azad edilmişdir.

1925-ci ildə Ə.Cavad qələmə aldığı "Göy-göl" şeirinə bir qrup həmkarı tərəfindən əks-inqilabi şeir damgası vurulur və bununla da şair həbsxanaya salınır. Damğaya səbəb şairin yazdığı bu misralardır:


*Sənин gözəlliyyin gəlməz ki, saya,
Qoynunda yer vardır ulduza, aya!
Oldun sən onlara mehriban daya,
Fəlkə büsatını quralı, Göy-göl!*

Şairi bu bənddə ulduzdan aydan danışib müsavatçılara ismarıç göndərməkdə ittiham edib şeirin tərcüməsini Moskvaya göndərirlər. Şeirdə heç bir siyasi səhvin tapılmadığı barədə Bakı məlumatlandırılır, nəticədə yerli idarəetmədə olanlar şairi həbsdən azad etmək məcburiyyətində qalırlar.

1928-ci ildə Türkiyədə müsavatçıların nəşr etdikləri "İstiqlal məcmu-əsi"ndə onun şeirləri də işıq üzü gördü. Əhməd Cavadın həbsi üçün səbəb axtaran bəzi həmkarları bundan yararlanaraq yorulmaq bilmədən mətbuatda "İstiqlal məcmuəsi"ndə çap olunan şeirlərinə görə onu ittiham etdirilər. Cavad isə öz növbəsində "Kommunist" qəzetinin 1929-cu il 31 oktyabr tarixli sayında "Şiddətli protesto edirəm" məqaləsi ilə yazınlara belə cavab verdi:



N.Nerimanov adına Texnikumun müəllim heyəti. Ortada sağdan 3-cü Əhməd Cavad. 1924-cü il.



Əhməd Cavad ailəsi ilə birlikdə.

Aprel inqilabından sonra əlaqədar olmadığı bir təşkilat tərəfindən nəşr edilən bu kitabdan xəbərim olmadığı kimi, hansı parçalarının da oraya düşdüyündən xəbərim yoxdur.

Amma bu etiraz kükrayen kin-küdərət dalğasının karşısındı bir damlaydı. Qəzətlərdə verilən imzalı-imzasız məqalələrdə, şeirlərdə Cavad təhqir olunurdu. Müxtəlif zamanlarda ona qarşı "Sonadək ifşa etməli" (Abdulla Faruq), "Sıralarımızda düşmənlərə yer yoxdur" (Ağahüseyn Rəsulzadə), "Sıralarımızı təmizləyəlim!" (Cəfər Xəndan), "Təmizliyə başlanmalıdır!" (Məmməd Səid Ordubadi), "Amansız olmalı!" (Mir Cəlal), "Səhv-lərimiz haqqında" (Səməd Vurgun), "Sayıqlığın kütləşdiyi yerdə" (Seyfulla Şamilov) adlı məqalələr yazılmışdır.

Əhməd Cavad 1937-ci ilin mart ayında Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinin tərcüməsinə görə ilk mükafata layiq görülməsinə baxmayaq, həmin ilin 4 iyununda həbs edilmişdir. 1937-ci ilin iyununda başlanan istintaq işi həmin ilin 25 sentyabrında qurtarmışdı. 1937-ci ilin 12 oktyabrında başlanıb, cəmi 15 dəqiqə davam edən məhkəmənin sədri Matuleviç, üzvləri Zaryanov və Jiqur olmuşdur. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Cavadı Azərbaycan Cinayət Məcəlləsinin 69, 70 və 73-cü maddələri ilə ittihəm etmişdir. İrəli sürürlən ittihamlardan birincisi o idi ki, şair 1922-ci ildən əks-inqilabçı Müsavat hərəkatının başçısı olub, 1936-ci ildən isə o, Azərbaycandakı mövcud üsyankar-terrorcu təşkilata qoşularaq, qarşısına Sovet hakimiyyətini yixmaq, Azərbaycanı SSRİ-dən ayırmak məqsədini qoyub. Məhkəmədə hərbi hüquqşunas Kostyusko və prokuror Rovski iştirak ediblər. Müdafiəçilər,

yəni vəkillər, şahidlər isə olmayıb. Səhərisi gün isə o güllələnib. Lakin bəzi mənbələrə görə Mir Cəfər Bağırov 1956-ci ildə öz məhkəməsində Əhməd Cavadın güllələnmədiyini həbsxanada işgəncələrə dözməyərək dünyasını dəyişdiyini deyib. Onun həyat yoldaşı Şükriyyə xanım isə “Vətən xaininin ailə üzvü” olduğunu görə Qazaxistana 8 il müddətində sürgün edilir. Sonradan Şükriyyə xanım Əhməd Cavadın Mir Cəfər Bağırovun birbaşa göstərişi ilə həbs olunduğunu demişdir. 1955-ci ilin 19 avqustunda isə şairə bəraət verilir.

ƏYYUB BƏY RƏFİBƏYOV (1890-1979)

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şəki qəzasının rəisi, ictimai-siyasi xadim.



Əyyub bəy Rəfibəyov 1890-ci ildə Gəncə şəhərində anadan olmuşdur. İlk təhsilini rus dilli liseydə almışdır. 1909-cu ilin sentyabrında Yelizavetpol (Gəncə) şəhərinin 3-cü hissəsinin pristav köməkçisi işləmiş, bir müdət həmin hissənin pristavı vəzifəsini icra etmişdir. 1917-ci ilin sonlarında Yelizavetpol şəhər polisinin pristavı, 1920-ci ilin aprelində isə Nuxa (Şəki) qəzasının rəisi olmuşdur. Aprel işğalından (1920) sonra sovet-bolşevik rejiminə qarşı Gəncə üsyəninin (1920) fəal iştirakçılarından olan Əyyub bəy Rəfibəyov üsyən amansızlıqla yatırıldıqda təqiblərən qurtularaq 1920-ci ilin iyundan bir qrup silahdaşı ilə

bərabər Türkiyəyə keçə bilmüşdür. Türkiyənin xüsusi xidmət orqanlarında fəaliyyət göstərmış, 1941-ci ildə Türkiyə kəşfiyyat idarəsinin Qars filialının rəis müavini təyin edilmişdir. Türkiyədə Əyyub Sayqın adını daşımışdır.

Əyyub Sayqın 1979-cu ildə Ankarada vəfat etmişdir.

ABUZƏR BƏY RZAYEV (1876-1920)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri, Gəncənin ilk ixtisaslı memar mühəndisi.



Abuzər bəy Rzayev 1876-ci ildə Gəncə şəhərində dünyaya gəlmüşdir. Orta təhsilini əvvəllər mollaxanada, sonra isə Şah Abbas məscidindəki mədrəsədə almışdır. 1894-cü ildə Tiflis realnı məktəbini, 1899-cu ildə isə Moskva texniki məktəbini bitirmişdir.

1899-cu ildən Musa Nağıyev və Murtuza Muxtarovun Bibiheybətdəki neft mədənlərində mühəndis, sonra mədən müdürü işləmişdir. Neft sənayesində böhranla əlaqədar olaraq 1909-cu ildə Gəncəyə köçmüş, bir müddətdən sonra Gəncə şəhər idarəsi başçısının (şəhər qlavası) müavini seçilmiş, şəhərin içməli su ilə təchizatı sahəsində səmərəi fəaliyyət göstərmişdir. Gəncədə yaşayıb işlədiyi müddədə gənc mühəndis inzibati və yaşayış binalarının layihələndirilməsində, şəhərin mərkəzi hissəsindəki evlərin plana uyğun tikilməsində müstəsna xidmətlər göstər-

mişdir. Məhz Abuzər bəyin rəhbərliyi ilə Avropasayağı inzibati və yaşayış binalarının tikildiyi illəri Gəncədə memarlığın çıxırlanmamış dövrü də adlandırmaq olar.

Fevral inqilabından (1917) sonra təşkil edilmiş Gəncə Quberniya İcraiyyə Komitəsinin üzvü olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisini haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Gəncə şəhərindən Cümhuriyyət Parlamentinin tərkibinə seçilmişdir. Parlamentdə "Bitərəflər" fraksiyasını, 1919-cu ilin oktyabrında bu fraksiyanın parçalanmasından və böyük əksəriyyətin "Müsavat" fraksiyası ilə birləşməsindən sonra "Müsavat" və bitərəflər fraksiyasını təmsil etmişdir. Eyni zamanda maliyyə-büdcə komissiyasının üzvü, sonralar sədri olmuşdur.

Elmlı və maarifpərvər insan olan Abuzər bəy Rzayev Gəncəbasarın, İrəvan və Tiflisin, eləcə də Bakının demokratik fikirli ziyalilərini ilə hər zaman yaxından əlaqə saxlamışdır. Hacı Zeynalabdin Tağıyevlə yaxın dostluq edən Abuzər bəy 1916-ci ildə onun məsləhəti ilə Bakıya köçmüş və bir müddət orada yaşamışdır. Hacı Zeynalabdin Tağıyev isə hər dəfə Gəncəyə gələndə yalnız onun evində qonaq qalmışdır.

1920-ci il bolşeviklərin aprel işgalindən sonra bir müddət Bibiheybət rayonu neft mədənlərinin müdürü işləyən Abuzər bəy elə həmin il iyunun 15-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edilərək güllələnmişdir.

Abuzər bəyin 3 övladı olub. Almaniyada ali təhsilli mühəndislik ixtisasına yiyələnən oğlanlarından Səməd 1922-ci ildə Türkiyəyə, Əskər isə 1925-ci ildə İrana getməyə məcbur olub. Səməd ailə qursa da, Əskər ömrünün sonuna kimi evlənməyib. Abuzər bəyin 1915-ci il təvəllüdü yeganə qız övladı olan Züleyxa xanım Tibb


İNSTITUTUNA DAXIL OLSA DA, IV KURSDAN TƏHSİLİNI YARIMÇIQ QOYMAĞA MƏCBUR OLUB.

Gəncə şəhərinin məhəllələrini, küçələrini bəzəyən ən yaraşıqlı tarixi memarlıq tikililərinin müəllifi ilk ixtisaslı memar-mühəndis Abuzər bəy Rzayevdir.

Nizami küçəsi, 86 nömrəli ev dövrünün tanınmış inşaatçı-mühəndisi Abuzər bəy Rzayevindir (1876-1920). O, 30 iyun 1906-ci ildə yaradılmış Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin təftiş komissiyasının üzvü olmaqla bərabər, ayda beş manat ödəməklə cəmiyyətin həqiqi üzvü seçilmişdir. Elmi sevən, maarifpərvər Abuzər bəy Rzayevin "Qacarlar" məhəlləsində elektrik dəyirməni və əkin yeri olmuşdur. Onun bir evi də Atatürk prospektindədir. Hazırda bu bina Azərbaycan Dövlət Aqrar Universitetinin elektron kitabxanası kimi fəaliyyət göstərir.

ƏLİRZA ATAYEV (1898-1956)

Azərbaycan Xalq Cümhuriyyətinin üzvü, Parlament dəftərxanasının rus dili üzrə redaktoru.



Əlirza Atayev 1898-ci ildə Gəncə şəhərində dünyaya gəlmüşdür. Gəncə rus-tatar (Azərbaycan) gimnaziyasında təhsil almış, 1917-ci ildə Tiflis ali kurslarının tələbəsi olmuşdur. AXC dövründə Parlamentin dəftərxanasının rus dili üzrə redaktoru olmuşdur. AXC-nin süqutundan sonra təhsilini davam etdirmək üçün

1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının təqaüdçüsü kimi 1-ci Moskva Dövlət Universitetinin tibb fakültəsinə göndərilmişdir. Universiteti bitirdikdən sonra 3-cü Moskva Dövlət Universitetinin kafedrasında bir il ordinatör işləmiş, sonra Azərbaycan hökuməti tərəfindən gənc mütəxəssislərdən ibarət qrupun tərkibində ixtisasını təkmilləşdirmək üçün Almaniyaaya göndərilmiş, 2 il Leypsiq Universitetinin mamalıq-ginekologiya klinikasında çalışmışdır. 1925-ci ildə Bakıya qayıtdıqdan sonra qadın, ana və uşaqların sağlamlığının mühafizəsinə dair Azərbaycan dilində ilk dəfə məqalələr yazmış, 1000 sözdən ibarət mamalıq-ginekologiya terminləri lüğətini nəşr etdirmişdir.

Atayev 1936-ci ildə Azərbaycan Tibb İnstytutunun mamalıq və ginekologiya kafedrasının professoru seçilmiş, Xalq Səhiyyə Komissarlığı Həkimləri Təkmilləşdirmə İnstytutunun mamalıq və ginekologiya kafedrasının müdürü təyin edilmişdir. 1937-ci ildə repressiyaya məruz qalmış, 8 il müddətinə Sibirə (Maqadan) sürgün olunmuşdur. Sürgündən sonra Maqadanda və Penzada şəhər xəstəxanasında və sanitər idarəsində işləmişdir. 1948-ci ildə SSRİ Səhiyyə Nazirliyi tərəfindən Penza vilayət xəstəxanasına məsləhətçi göndərilən Atayev tezliklə Penza vilayətinin baş mama-ginekoloqu seçilmiş və burada onun təşəbbüsü ilə Ümumittifaq mamalıq və ginekoloqlar elmi cəmiyyətinin filiali yaradılmışdır. 1956-ci ildə Atayevə bəraət verilmiş, lakin o, ağır xəstəliyə tutulduğundan elmi fəaliyyətini dayandırmalı olmuşdur.

MƏŞƏDİ ƏLİ RƏFİYEV (1886-948)

Azərbaycan Xalq Cümhuriyyətinin “Türk Ədəmi-Mərkəziyyət” Partiyasının üzvü, milli istiqlal hərəkatının iştirakçısı, xeyriyyəçi.



Rəfiyev Məşədi Əli Hacı Məmmədhüseyn oğlu 1886-ci ildə Gəncə şəhərində anadan olmuşdur. İlk təhsilini Gəncənin “Şah Abbas” məscidi yanındakı mədrəsədə almış, sonra Yelizavetpol (Gəncə) klassik gimnaziyasını bitirmiştir. Maliyyə və kommersiya işləri ilə məşğul olmuş; Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü kimi xeyriyyəcilik fəaliyyəti göstərmişdir. Gəncə general-qubernatorunun fərmanı ilə atası Hacı Məmmədhüseyn və qardaşı Abbasla birlikdə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü təsdiq edilmişdir. 1909-1913-cü illərdə Gəncə şəhər Dumasının qlasnisi olmuşdur. Fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə qoşulmuş, “Türk Ədəmi-Mərkəziyyət” Partiyasının, bu partiyanın “Müsavat”la birləşməsindən sonra “Türk Ədəmi-Mərkəziyyət Müsavat” Partiyasının fəal üzvlərindən olmuşdur. Nəsib bəy Yusifbəyliyən sonra “Müsavat”ın Gəncə təşkilatına rəhbərlik etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk milli Gəncə Dövlət Bankının müdürü olmuşdur. Aprel işğalından (1920) sonra qardaşları ilə birlikdə sovet-bolşevik rejiminə qarşı Gəncə üsyəninin (1920) təşkilində fəal iştirak etmişdir. Üsyən qəddarlıqla

yatırıldıqdan sonra təqiblərdən qurtularaq Türkiyəyə mühacirət etmiş, "Müsavat"ın Xarici Bürosunun fəallarından olmuşdur.

Məşədi Əli Rəfiyev 9 sentyabr 1948-ci ildə İstanbulda dünyasını dəyişmişdir.

RÜSTƏM XAN XOYSKİ (1888-1939)

Azərbaycan Xalq Cümhuriyyəti Sosial-Təminat naziri, Bitərəflər fraksiyasının üzvü, Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri.



Rüstəm xan Cahangir xan oğlu 5 noyabr 1888-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Öncə Gəncədə gimnaziya, sonra Rusiyada universitet bitirmiştir.

1918-ci ilə qədər hüquqmühafizə orqanlarında fəaliyyət göstərmişdir. Azərbaycan Xalq

Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin təşkil etdiyi birinci və ikinci hökumət kabinetlərində işlər idarəsinin müdürü, sonralar isə himayədarlıq naziri vəzifələrində çalışmışdır.

Azərbaycanda sovet hakimiyyəti qurulduğdan sonra Rüstəm xan Xoyski Azərbaycan Sovet Sosialist Respublikası Ali İqtisadi Şurası rəyasət heyətinin katibi, kooperativ hüququ məsələləri üzrə hüquqşunas və digər vəzifələrdə çalışmışdır.

Sonralar Moskvaya köçmüş və 1939-cu ildə orada vəfat edərək, Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.

MEHDİ BƏY SULTANOV (1880-1937)

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti, polkovnik.

Mehdi bəy Sultanov 1880-ci ildə Gəncədə anadan olmuşdur. Cümhuriyyət ordusunun sıralarında 1918-ci ildən xidmət etmişdir. 1919-ci il yanvarın 4-də hərbi nazirin əmri ilə podpolkovnik Sultanov Ləki topçu anbarının rəisi təyin edilmişdir. Azərbaycan Hökumətinin 1919-cu il 24 noyabr tarixli qərarı ilə ona polkovnik rütbəsi verilmişdir. Hərbi nazirin 1920-ci il 9 yanvar tarixli əmri ilə o, 6-cı Göyçay piyada alayının komandiri təyin edilmiş, 1920-ci ildə bolşevik istilasından sonra Azərbaycan diviziyasında üçüncü alayın komandiri olmuşdur. 1926-ci ildə Gəncədə gizli fəaliyyət göstərən müsavat hərbi təşkilatının üzvü olduğuna görə on il müddətinə Solovetsk həbs düşərgəsinə sürgün edilmişdir. 1937-ci il iyulun 26-da Azərbaycan Xalq Daxili İşlər Komissarlığı xüsusi üçlüyünün qərarı ilə gülələnmişdir.

MƏMMƏD BƏY RZAYEV (1897-1975)

Azərbaycan Cümhuriyyəti ordusunun 1-ci topçu briqadasının, 1-ci diviziyasının batareya komandiri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan əsilli polkovniki. 1918-1922-ci illərdə öncə Azərbaycanın, daha

sonra isə Türkiyənin istiqlaliyyəti uğrunda mübarizə aparan hərbçi.



Məmməd bəy 1897-ci ildə Gəncə şəhərinin İmamlı məhəlləsində anadan olmuşdur. Gəncənin tanınmış Rzayevlər nəslinə mənsub olan Məmməd bəyin atası Rza bəy, anası Şəkər xanımdır. Yunis, Binnət, Nemət adında qardaşları, Gövhər adında isə bacısı olmuşdur.

1914-cü ildə Gəncə şəhər məktəbini bitirdikdən sonra Tiflis şəhərində Mühəndislik məktəbinə daxil olmuşdur. 1917-ci ildə son sinifdə oxuyarkən Oktyabr inqilabı zamanı digər gənclərlə birgə könüllü olaraq hərbi xidmətə getmiş, 8 ay əsgərlük etdiqdən sonra 1918-ci ilin may ayında Gəncədə açılan hərbi məktəbə daxil olmuşdur. 1918-ci ilin noyabr ayında zabit namizədi olaraq Gəncə şəhərində yerləşən 1-ci topçu tuqayı, 1-ci divizyonunun, 1-ci batareyasına təyin edilmişdir.

Qarabağ və Zəngəzur uğrunda döyüslər. Məmməd bəy zabit namizədi olaraq hərbi xidmətə başladığdan sonra Qarabağa göndərilir. Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni daşnak qüvvələrinə qarşı Abdallar (Laçın) və Xanlıq kəndi istiqamətində gedən döyüslərdə iştirak edir. Döyüslərdə göstərdiyi qəhrəmanlıqla görə 1919-cu ilin mart ayının 22-də kiçik leytenant rütbəsi ilə təltif edilərək tağım komandiri vəzifəsinə təyin olunur. Həmin vaxtlar Cümhuriyyət ordusu yeni qurulmuşdu. Orduda ciddi zabit çatışmazlığı olduğu üçün xidmətdə fərqlənənlərin

rütbəsi vaxtından əvvəl yüksəldilirdi. Bununla əlaqədar olaraq avqust ayında Məmməd bəy Rzayev də, vaxtından əvvəl leytenant rütbəsinə yüksəldilərək batareya komandiri təyin olunur.

1920-ci il martın 21-də Novruz bayramı gecəsində erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfəti hücum edib Əsgərən keçidini ələ keçirərək üşyan başladırlar. 1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgərən istiqamətində general Dronun qoşunlarına qarşı genişmiqyaslı hücumu başlayır. Milli ordunun gənc zabiti Məmməd Rzayev komandiri olduğu topçu batareyası ilə bu döyüslərdə iştirak edir. Əsgərən bölgəsində başlanan şiddetli döyüslər Azərbaycan ordusunun qələbəsiylə yekunlaşır. Əsgərən qalası ilə bərabər Qarabağın digər bölgələri də düşməndən azad edilir. Aprel ayının ortalarına qədər davam edən döyüslərdə düşmən qüvvələri bütünlükə məhv edilir.

Azərbaycan ordusunun əsas qüvvələrinin Qarabağda erməni-daşnaklarına qarşı mübarizə aparmasını fırsat bilən Rusiya hökuməti yüz minlik 11-ci Qızıl ordunu Azərbaycana yeridir. 28 aprel 1920-ci ildə Azərbaycan Qızıl ordu tərəfindən işğal olunanın sonra ölkədə olduqca acıñacaqlı bir vəziyyət yaranır. Qızıl ordu Bakıda bolşeviklər, ermənilər və ruslar tərəfindən gül-çiçəklə qarşılandığı bir zamanda Gəncə şəhərində üşyan hazırlıqları gedirdi. May ayının 24-dən 25-nə keçən gecə Cavad bəy Şıxlinskinin, Məhəmməd Mirzə Qacarın, Cahangir bəy Kazimbəylinin və Teymur bəy Novruzovun başçılığı ilə Gəncə üşyani başlayır.

Məmməd bəy Rzayev əvvəlcə Gəncə üşyandasında, daha sonra isə 5 iyun 1921-ci ildə Nuru Paşanın komandanlığıyla başlayan Qarabağ üşyandasında iştirak edir. Hər iki

üşyan yaturılır. Məmməd bəy komandiri olduğu topçu batareyasıyla birgə Cümhuriyyət ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər döyüslərdə iştirak edərək Qaryagın və Cəbrayıł istiqamətində geri çəkilərək Araz çayından keçib İranə daxil olurlar.

Məmməd Ağpolad bu hadisələri belə təsvir edir:

"İşgalçi bolşevik ordusu ilə aparılan savaşlardan sonra Azərbaycan birliyinin bir qismi ilə bərabər Xudafərin körpüsündən 4 səhra topu batareyamızla İranə keçdi. Uzun bir dolaşmadan və macəradan sonra Araz çayını təkrar keçərək Naxçıvanın Ordubad qazasına gəldik. Yol olmadığı üçün 4 səhra topunu İranda tərk etmək məcburiyyətində qaldıq. Lakin topların durbinlərini, nişangahlarını, çaxmaqlarını və bir qism qoşqu ləvazimatlarını özümüzzlə birgə gətirdik. Naxçıvanda bir depoda durbinsiz, nişangahsız, çaxmaqsız iki ədəd top tapdıq. Onları işlək hala gətirərək 11 tümənin Naxçıvanda yerləşən Veyşəl bəyin komandanlığında taboru ilə birgə Dəvəli və Şahtaxtida erməni ordusunu ilə savaşıq".

Şahtaxtida 11-ci tümənin 1-ci taborunun iki böülüyü və Məmməd bəyin komandiri olduğu topçu batareyası 2000 nəfərlik erməni silahlı qüvvələrinin şiddətli hücumuna məruz qalır. Qeyri bərabər keçən döyüslərdə türk birlilikləri döyüşə-döyüşə geri çəkilərək Araz çayı üzərində İranə keçmək məcburiyyətində qalırlar. Məmməd



Məmməd bəy Ağpolad.

bəy öz batareyası ilə Maku üzərindən Türkiyəyə keçərək 12 iyulda Bəyazidə çatır. Özləri ilə gətirdikləri 2 səhra topunu Bəyaziddə 11-ci topçu alaya təhvil verərək 23 nəfər silahdaşı ilə birgə Ərzuruma doğru hərəkət edirlər. Bir həftə sonra Ərzuruma daxil olub, özləri ilə gətirdikləri 18 ingilis ayğırı ilə Soyuq Cermik bölgəsində yerləşən Azərbaycan hərbi birliyinə qatılırlar. Məmməd bəylə birgə Türkiyəyə gedən 23 nəfərdən, bizi yalnız Mir Davud Seyidzadənin adı məlumdur.

Bir müddət Ərzurumda qaldıqdan sonra Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir süvari, bir piyada alayı və topçu batareyasından ibarət 1200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir paşanın komandanlığı etdiyi Şərqi ordusunun (15-ci kolordu) sıralarına qəbul olunur.

Məmməd bəy Qurtuluş savaşına Cahangir bəy Bərkərin batareyasının tərkibində tağım komandiri olaraq qatılmışdı. O, 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllerinə qədər Şərqi Anadolunun ermənilərdən qurtarılması ilə sona çatan Doğu Hərəkatında igidliklə vuruşur. Məmməd bəy Rzayev Sarıqamışın, Qarsın, Gümrünün geri alınması əməliyyatlarında iştirak edərək, Qurtuluş savaşının ilk zəfərlərinin qazanılmasında böyük xidmətlər göstərmişdir. Qarsın Bənli Əhməd kəndi yaxınlığında Berna meydan mühəribəsində toplarının dəqiq atəsi ilə düşmən təyyarələrini mühəribə meydanından qovanlardan biri olduğu üçün komandirlərinin rəğbətini qazanmış, savaş bitdikdən sonra göstərdiyi igidliklərə görə Mustafa Kamal Atatürkün imzası olan təqdirnamə ilə təltif olunmuşdu.



Məmməd bəy Rzayev (Ağpolad) Türkiyə ordusu komandanlığında.



Məmməd bəy Rzayev (Ağpolad) Türkiyə Qurtuluş savaşı zamanı Ordu komandancısı kimi.

Savaşdan sonra 1925-ci ildə "Şeyx Səid" üsyانının, 1926-ci ildə kurd aşırətlərinin başlatdığı 1-ci Ağrı, 1927-ci ildə 2-ci Ağrı üsyانının qarşısının alınmasında iştirak etmişdir.

1928-ci ilin avqust ayında Məmməd bəy baş leytenant (üsteğmen) rütbəsi ilə təltif olunur. Təhsilini artırmaq üçün İstanbulda Hərbi məktəbə daxil olur. 1929-cu ildə topçu məktəbindən məzun olduqdan sonra İzmirdə olan Foça Artilleriya qrupunda batareya komandiri vəzifəsinə təyin olunur. 1930-cu ildə kapitan (yüzbaşı) rütbəsinə yüksəldilir. 1939-cu ildə Muğlada yerləşən Topçu alayında 6-ci batareyanın komandiri vəzifəsinə təyin edilir. 1940-ci ildə mayor (minbaşı) rütbəsi ilə təltif olunduqdan sonra Çatalcada 64-cü tümənin topçu alayının II taborunun, 1943-cü ildə 40-ci tümənin topçu alayının, 1945-ci ilin dekabr ayında Qarsda 49-cu topçu alayının II taborunun komandiri vəzifələrində çalışır. 1946-ci ilin avqustunda polkovnik-leytenant rütbəsinə (yarbay) yüksəldilərək Ərzurumda III ordunun silah anbarının, 1948-ci ilin iyul ayında Diyarbakırda 7-ci kolordunun motorlu topçu alayının komandır müavini vəzifəsinə təyin olunur. 1949-cu ildə polkovnik (albay) rütbəsinə yüksəldilərək Diyarbakırda Təftiş Komissiyasının başqanı təyin edilir. 1950-ci ilin may ayında vəzifə başında olarkən infarkt keçirir. Bir müddət müalicə aldıqdan sonra yenidən xidmətə qayıdır. 1950-ci ildə Əskişəhərdə Təftiş Komissiyasının başqanı vəzifəsinə təyin edilir. Lakin səhərəti imkan vermədiyi üçün 1951-ci ilin iyul ayında təqaüdə çıxır.

Məmməd Ağpolad 7 yanvar 1975-ci ildə vəfat edir. "Bu dünyada kimsə əbədi deyildir. İnsan dünyaya gəlir, bir müddət yaşayır, nəhayət, bu dünyadan köç edir. Köç edərkən bəlkə vəsiyyət etməyə zaman qalmaz

düşüncəsiylə bəzi istəklərimi öncədən yazmağa qərar verdim" deyərək vəsiyyətnaməsində belə yazar:

"Məmləkətin hər hansı bir yerində bir səyahət sırasında ölsəm, İstanbula gətirməyə lüzum və səbəb yoxdur, zira, məmləkət torpağının hər tərəfi bizimdir. Əcnəbi bir məmləkətdə ölsəm də, oradakı İslam məzarlıqlarından birinə dəfn edilməyə razıyam. Çoxlu şətafat istəməm, israfə gərək yoxdur. Dinin və şəriətin əmr etdiyi şəkildə olsun, kafidir".

Doğulub boy-a-başa çatdığı, ata-baba yurdu olan doğma Gəncəsində dəfn olunmadıqdan sonra dünyanın harasında olursa-olsun dəfn edilməyə razı olan bu cəfəkeş insan, 8 yanvar 1975-ci ildə Maltəpə camisində cənəzə namazı qılındıqdan sonra, əsgəri mərasimlə böyük hörmət və ehtiramla Ankara şəhərində Cebeci Şəhidlər Xiyabanında dəfn edilib.

MƏMMƏD BƏY ƏLİYEV (1882-1838)

Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda hərbi attaşesi, polkovnik.

Məmməd bəy Hüseyn bəy oğlu Əliyev 1882-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə klassik gimnaziyasını, sonra Peterburq Ali Hərbi Topoqrafiya məktəbini bitirmişdir. Tiflis Qafqaz Hərbi Topoqrafiya şöbəsində xidmət etmişdi. AXC yaranandan sonra Azərbaycan Hərbi nazirliyinin Hərbi Topoqrafiya şöbəsində rəis vəzifəsində çalışmış, polkovnik rütbəsi daşımışdı. 26 mart 1919-cu ildə Gürcüstana hərbi attaşə göndərilmişdi.

1924-cü ildə ordu sıralarından tərxis olunduqdan sonra polkovnik Məmməd Hüseyn oğlu Əliyev Azərbaycanda geodeziya və kartografiya işlərinə rəhbərlik etmişdir. O, Bakıda Ağamalioğlu adına Yer quruluşu texnikumunun direktoru, Azərbaycan Politexnik Universitetinin Geodeziya kafedrasının müdürü, Ali Pedoqoji İstututda (indiki N.Tusi adına Pedoqoji Universitet) fizika-riaziyyat fakültəsinin dekanı, Azərbaycan Neft İstututunda tədris işləri üzrə prorektor, 1944-1948-ci illərdə əvəzçiliklə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İstututunda kartografiya şöbəsinin müdürü vəzifələrində işləmişdir. Onun rəhbərliyi və iştiraki ilə Azərbaycan Respublikasının bir sıra xəritə və atlasları tərtib edilmiş və çap olunmuşdur. Azərbaycanın ilk böyük həcmli kompleks coğrafiya atlاسının (1963) əsas müəlliflərindən biri, məhz professor M.H.Əliyevdir. 1928-ci ildə çap olunmuş ikicildlik Azərbaycan dilində ilk geodeziya dərsliyinin müəllifi professor M. Əliyevdir. Prof. Məmməd bəy 1948-ci ildən həyatının sonuna (1963) qədər Bakı Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsi ilə bağlı olmuşdu. Əliyevin səmərəli elmi-pedoqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. Ona 1930-cu ildə dosent, 1931-ci ildə professor, 1946-ci ildə əməkdar elm xadimi kimi elmi və fəxri adlar verilmişdir.

Sovet dönməmində ali məktəblərdə professor kimi mühəzirə oxumuşdu.

1937-ci ilin oktyabrında tutulan Məmməd bəyin, 1938-ci ildə gülələndiyi söylənsə də, onun sonrakı ictimai-siyasi fəaliyyəti, məlumatın doğru olmadığını dəlalət edir.

ASLAN BƏY SƏFIKÜRDSKİ (1881-1937)

Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə, poçt-telegraf naziri, Zaqafqaziya Seyminin və sonradan Azərbaycan Milli Şurasının üzvü.



Aslan bəy Ağalar oğlu Səfikürdski 1881-ci ildə Gəncə qəzasının Səfikürd kəndində doğulmuşdur. Orta təhsilini Gəncə klassik gimnaziyasında alıqdan sonra Peterburq Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Peterburq hayatı A.Səfikürdskinin bir ziyanlı kimi formallaşmasında böyük rol oynamışdır. O, burada azərbaycanlı tələbələrin təşkil etdiyi həmyerilər təşkilatının üzvü olmuşdur.

Aslan bəy ali təhsilini başa çatdıraraq 1905-ci ildə Gəncəyə qayıtmış, tezliklə Gəncədə “Müsəlman xeyriyyə cəmiyyətinin” rəhbərlərindən biri, həmçinin “aktyorlar cəmiyyəti”nin sədri olmuşdur. 1915-ci ildə Peterburq universitetinin professoru Boduen-de Kurtilin sədrliyi altında Kiyevdə ölkənin qeyri-rus millətlərinin qurultayı keçirilmişdir. Qurultayda Azərbaycandan Qasim bəy Əmircanov və Aslan bəy Səfikürdski nümayəndə kimi iştirak etmişlər. Elə məhz ilk dəfə olaraq, bu qurultayda “Azərbaycan muxtarıyyəti” haqqında məsələ qaldırılmışdır.

1919-cu ildə A.Səfikürdski bu münasibətlə yazmışdır: “O vaxt elan olunmuşdur ki, Azərbaycanda məskun olan xalqlar tam muxtarıyyət almmalıdır. Qurultayda iştirak edən Gürcüstan və Ermənistan nümayəndləri də bu cür nöqtəyi-nəzərdən dayanmışlar. Onda Qafqaz xalqları arasında sərhədlər barədə indikinə nisbətən mübahisə və fikir ayrılığı az idi. O vaxt bildirilmişdir ki, Azərbaycan bütün Bakı və Yelizavetpol (Gəncə) quberniyalarını, Zaqatala dairəsini, İravan və Tiflis quberniyalarının bir hissəsini əhatə etməli idi ki, bu ərazilərdə Azərbaycan türkləri məskunlaşmışdırlar. Gürcüstan və Ermənistan nümayəndləri buna etiraz etmirdilər. Hal-hazırda isə, təssüs ki, bu məsələdə razılıq yoxdur”.

A.Səfikürdski müxtəlif illərdə Gəncə və Şuşanın qəza məhkəmələrində iş kəsmək üzrə andçı-müvəkkil vəzifəsini icra etmişdir.

O, 1918-ci il dekabrın 7-də Bakıda açılmış Azərbaycan parlamentinə üzv seçilir. O, AXC nazirlər şurasının sədri F.Xoyskinin təşkil etdiyi üçüncü hökumət kabinetində (26.XII.1918) poçt-telegraf və əmək naziri təyin olunur.

1919-cu il martın əvvəllərində Fətəli xan Xoyskinin kabinetisi istefaya çıxdığı üçün A.Səfikürdski tutduğu vəzifəni tərk etmiş, Nəsib bəy Yusifbəylinin 1919-cu il martın 14-də təşkil etdiyi kabinetə ədliyyə və əmək naziri təyin olunmuşdur. Onun göstərişi ilə nazirliyin nəzdində Azərbaycanda ilk dəfə olaraq hüquq elmi üzrə mülkəmməl kitabxananın təşkilinə başlanılmışdır.

Aslan bəy Səfikürdski 1937-ci il oktyabrın 15-də Bakı şəhərində ağır xəstəlikdən sonra vəfat etmişdir.

ŞƏFI BƏY RÜSTƏMBƏYLİ (1892-1953)

*Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü,
"Azərbaycan" qəzetiinin redaktoru.*



Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 1892-ci ildə Gəncə quberniyası, Ağdaş qəzasının Məmmədli kəndində doğulub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırıldıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Kiyev həyatı onun bir siyasi və ictimai xadim kimi formallaşmasında dərin iz buraxmışdır. Şəfi bəy qısa vaxtda universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilir. Elə həmin ilin oktyabrında gizli şəkildə əsası qoyulmuş Müsəlman Demokratik Mütəşavat Partiyasının Kiyevdə oxuyan azərbaycanlı tələbələr arasında da şöbəsi yaradılır. Şöbəyə o vaxt tələbə olan, Azərbaycanın böyük vətənpərvər oğlu, yazıçı Yusif Vəzir Çəmənzəminli rəhbərlik edirdi. Partiyanın fəal üzvlərindən biri də Şəfi bəy Rüstəmbəyli idi. O, 1916-ci ildə ali hüquqşunas diplomu alaraq Gəncəyə qayıdır ib bir müddət dairə məhkəməsində işləyir, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edir.

1917-ci ilin aprelində Bakıda çağırılmış Azərbaycan müsəlmanlarının qurultayında Azərbaycana muxtarıyyət verilməsini qətiyyətlə tələb edənlərdən biri Şəfi bəy Rüstəmbəyli olmuşdur. Elə həmin ilin mayında Moskva-

da keçirilən Rusiya müsəlmanlarının qurultayında da iştirak edən Şəfi bəy 1917-ci il noyabrın 15-də yaranmış Zaqqafqaziya komissarlığının və seyminin müsəlman fraksiyasının fəal üzvlərindən sayılırdı. Həmin dövrdə Şəfi bəy Azərbaycan Milli Şurasının Tiflisdə və Gəncədə yaranmış bölmələrində çalışmış, dövlət qurumlarının yaradılmasında böyük əmək sərf etmişdir. Şəfi bəy Rüstəmbəyli 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetiinin (rus dilində) redaktoru olmuşdur. Qəzetiñ səhifələrində onun Azərbaycanın siyasi və ictimai həyatına dair xeyli məqaləsi çıxıb. Onun siyasi fəaliyyəti və məqalələri ilə tanışlıqdan sonra çox hazırlıqlı bir siyasi xadim olduğu qənaətinə gəlmək olar. Mütəxəssislərin fikrincə, Kiyev Universitetinin hüquq fakültəsində oxuyarkən aldığı təhsil və siyasi fəaliyyətə qoşulması sonrakı həyatında böyük rol oynamışdır.

İti ağlına, zəkasına və siyasi fəaliyyətinə görə Şəfi bəy Rüstəmbəyli 1918-ci il dekabrin 7-də təntənəli surətdə açılmış Azərbaycan Parlamentinin deputati seçilir. Şəfi bəy "Azərbaycan" qəzetiñ parlament üzvü olan ilk baş redaktoru idi. O, 1919-cu il dekabrin 2-dən 6-dək Bakıda keçirilən Türk Ədəmi-Mərkəziyyət Partiyasının ikinci qurultayında yenidən Mərkəzi Komitənin üzvü seçilir. Şəfi bəy Rüstəmbəyli "Azərbaycan" qəzetiñ redaktoru olmaqla yanaşı, AXC-in Daxili İşlər Nazirliyinin dəftərxana müdürü, 1920-ci il martın əvvəllərində isə nazir müavini vəzifəsini də icra edir.

1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Tiflisdə onun rəhbərliyi altında "Azərbaycan xilasetmə komitəsi" yaranır. Lakin 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işgal olunur. Bundan sonra Şəfi

bəy Rüstəmbəyli Türkiyənin paytaxtı İstanbula köçür və qalan həyatını mühacirətdə keçirir. O, daim qırmızı ordunun istilasından əzab çəkən vətəninin taleyini düşünür və mübarizəni mühacirətdə davam etdirir. İstanbulda 1923-1927-ci illərdə “Yeni Qafqaziyə”, 1928-1931-ci illərdə “Azəri türkü”, 1928-1930-cu illərdə “Odlu yurd” və 1932-ci ildə “Azərbaycan yurd bilgisi”ni nəşr etdirməyə başlayır. Onun burada dərc olunan məqalələrinin hər biri Azərbaycanın bir tarixi səhifəsidir. Yeri gəlmışkən qeyd edək ki, Türkiyədə nəşr olunan “Azərbaycan yurd bilgisi”nin bütün nömrələri S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunub saxlanılır.

Türkiyənin tanınmış qəzet yazarı Murat Çulcu-nun 1990-ci ildə İstanbulda nəşr etdirdiyi “Erməni intriqalarının pərdə arxası: Torlokyan davası” adlı kitabında bildirilir ki, Şəfi bəy Rüstəmbəyli İstanbula daxil olduğu gündən qızığın fəaliyyətə başlayır. Tarixi əsər olan bu kitab XX əsrin məhkəməsi adını qazanmış Torlokyanın mühakiməsinə həsr olunmuşdur. 1921-ci il iyulun 18-də erməni qatil Torlokyan İstanbulun “Pera-Palas” hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşir üç güllə ilə qatla yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Qısa vaxtda ermənilər qatil Torlokyanın müdafiəsinə səfərbər olunurlar. Behbud xan Cavanşir tərəfdən isə şahidlər təəccüb və təəssüf doğuracaq qədər az idi – cəmi 6 nəfər. Qəzet işçisi Qaraağazadə Əhməd Həmdi, tələbə Səməndər bəy, Ziba xanım, Yusif bəy Kazimov, məmər Asəf bəy, bir də Şəfi bəy Rüstəmbəyli. Lakin şahidlərin arasındaki kəskin fərqə baxmayaraq, ittiham şahidləri bu

cinayətin əsl mahiyyətinin açılmasına, erməni qatilinin ifşa edilməsinə nail olurlar. Məhkəmədə ittiham şahidi qismində ilk ifadə verən Şəfi bəy Rüstəmbəyli olur. Hüquqşunas ixtisası yenə də onun köməyinə gelir. Şəfi bəy prokuror Qribbonun, məhkəmənin sədri Freezin, qatil Torlokyanın vəkilləri Xasruyan və Miçinin, mərhum Behbud xan Cavanşirin vəkili Rifat Heydər bəyin suallarını inandırıcı dəllişlə, güclü məntiqlə, son dərəcə səbirlə, yeri göldikcə də sərt şəkildə cavablandırır. Hətta qərəzlə verilmiş suallar da Şəfi bəyi çasdırır. Suallar qətl hadisəsi ilə bağlı cinayətkar deyil, daha çox Şəfi bəyə ünvanlandırılırdı: “1918-ci ildə Bakıda partiyalar var mıydı?”, “Bu partiyaların birinə mənsub idinizmi?”, “Azərbaycan” qəzetində fəaliyyətiniz nədən ibarət idi?”, “Hansı mövzuda məqalələr yazırdınız?”, “1918-ci ilin martında Bakıda müsəlmanlar qatl edildimi?” Şəfi bəy soruşulan bütün suallara böyük ağıllı-zəka və doğru-dürüst cavab verir, məhkəməni çasdırır. Bilərkədən qatilin cinayəti arxa plana keçirilir, vəkillərin sualları daha çox Şəfi bəyin Azərbaycandakı ictimai-siyasi mövqeyinə və “Azərbaycan” qəzetindəki redaktorluq fəaliyyətinə həsr olunurdu: “Azərbaycan”ın mətbəəsi Bakının harasında yerləşirdi? və sair. Vəkil Xasruyanı Şəfi bəyin “Irəli” qəzetində dərc olunan məqalələri daha çox narahat edirdi. Odur ki, bu məqalə ilə bağlı suallara təkrar-təkrar rəyidir, niyə yazdın, necə yazdın, faktları haradan götürdü? Dalbadal suallar verir, fikri əsas məsələdən yayındırırdı. Bütün bunlara dözməyən Şəfi bəy məhkəmənin gedişinə kəskin etiraz edir və işin düzgün aparılmasını tələb edir. Şəfi bəyin üşyani Xasruyanı çasdırır və o, hazırladığı protokolda onu belə ifadə edir: “...İndi şahidlərin gerçek durumlarını meydana qoymaq istəyirəm. O şahidlər kimlərdir?

"Müsavat" partiyası üzvlərindən "Azərbaycan" qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli. Bu elə bir qəzətdir ki, doğum tarixi və taleyi hər kəsə bəllidir. Dərhal əlavə edim ki, möhtərəm redaktor məndə bu təsiri yaratmışdır". Nəticədə cinayət sübut edilsə də, tribunalın qərarı ədalətsiz və sarsıcı olur, qatil bəraət alır, cəzasız qalır.

Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşunaslar Cəmiyyətinin prezidenti, Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu hüquqşunas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə "Bir ömür də belə keçdi" adlı memuarında yazır: "Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çasdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırlıdı". Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarken prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir.

Şəfi bəy Rüstəmbəyli həyatının son gününə qədər Azərbaycanın istiladan qurtuluşu uğrunda mücadilə etdi. İstər vətənində olsun, istərsə də mühacirətdə. O, hələ Azərbaycan Parlamentinin deputati və "Azərbaycan" qəzetiinin Baş redaktoru olduğu dövrdə – 1919-cu ildə ilk milli mətbuat haqqında qanunu işləyərək parlamentdə qəbul olunmasına nail olur. İxtisasca hüquqşunas olsa da, çox kövrək və həssas imiş. Salnaməcılər söyləyir ki, parlamentin son iclaslarında Məmməd Əmin Rəsulzadə dərin bir kədər və hüznlə istilanın Azərbaycana yetişdiyi ni söyləyərkən arxadan hönkürtü ilə ağlamaq səsi eşidilir



Şəfi (Aran) bəy Rüstəmbəylinin məzəri üzərindəki şəkli.



Şəfi bəy Rüstəmbəylinin İstanbul Fəriköy qəbiristanlığında məzarı.

və hamı kədərlə geriyə döñür: "Azərbaycan" qəzetiñin redaktoru Şəfi bəy Rüstəmbəyli ağlayırdı". Hər bir vətən aşığı kimi, Şəfi bəy də min bir əzab-əziyyətlə yaradılmış gənc dövlətin süqutuna dözə bilmirdi.

Xalqının böyük oğlu, içtimai-siyasi xadim, "Azərbaycan" qəzetiñin redaktorlarından biri Şəfi bəy Rüstəmbəyli 1953-cü ildə İstanbulda "Vətən", "Azərbaycan" deyərək dünyasını dəyişir.

ABDULLA ƏFƏNDİZADƏ (1873-1928)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, pedaqq, maarif xadimi.



Abdulla bəy İsmayıł oğlu Əfəndizadə (Əfəndiyev) 3 mart 1873-cü ildə Gəncə quberniyasıñın Şəki şəhərində anadan olub. 1880-1888-ci illərdə Nuxada (Şəkidə) məhəllə məktəbində ibtidai təhsil alıb. 1888-1894-cü illərdə Yelizavetpolda (Gəncədə) sənət məktəbində, 1895-1898-ci illərdə isə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda təhsilini davam etdirib. 1898-ci ildə Bakıda pedaqqoji fəaliyyətə başlayıb. Həmin illərdə müxtəlif məktəblərdə müəllim və məktəb müdürü vəzifələrində işləyib.

Abdulla bəy Əfəndizadə Qafqaz Müsəlman Müəllimlərinin I (1906) və II (1907) qurultaylarında fəal iştirak etmiş, Süleyman Sani Axundov və Fərhad Ağazadə (Şərqli) ilə birgə tərtib etdiyi yeni ərifba

layihəsini müzakirəyə çıxarmış, onlarla birlikdə həmin əlifba layihəsi və qurultayda qəbul olunan program əsasında 1908-ci ildə “İkinci il” dərsliyini yazıb nəşr etdirmişdir.

O, Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisinə haqqında qanunu”na əsasən Nuxa (Şəki) şəhərindən Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə deputat seçilmişdir. Parlamentdə əvvəlcə Əhrar fraksiyasına daxil olmuş, 1919-cu il noyabrın əvvəllərində fraksiyadan ayrılaraq özünü sol müstəqil elan etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əfəndizadə Maarif Nazirliyinin əlifba islahatına dair təşkil etdiyi komissiyanın tərkibində çalışmışdır. Müzakirəyə təqdim etdiyi əlifba layihəsi komissiya tərəfindən bəyənilmişdir. Əfəndizadənin tərtib etdiyi əlifba əsasında müstəqil dövlətin “Son türk əlifbası” adlı əlifba dərsliyinin (1919) nəşrinə icazə verilmişdir.

Abdulla bəy ədəbi yaradıcılıqla da məşğul olmuş, “Rüstəmin yuxusu, yaxud röyəsi” (1906), “Şagirdlərə hədiyyə” (1914) kitabları nəşr olunmuşdur.

Abdulla bəy Əfəndizadə qardaşı Rəşid bəy Əfəndiyev ilə Şəkidə ilk oğlan və ilk qız məktəblərinin, eyni zamanda gimnazianın banisi kimi tanınırıdlar.

Əfəndizadə tərcümə ilə də məşğul olmuş, rus şairlərindən İ.A.Krilovun, M.Y.Lermontovun və başqalarının şeirlərini ana dilimizə tərcümə etmişdir.

Azərbaycan Pedaqoji İnstitutunda məntiq fənnini tədris edən Abdulla bəy, eyni zamanda uşaqlar üçün şeirlər, hekayələr yazırırdı. Onun ən məşhur əsəri isə “Ya ölüm, ya Türkiyə” mənzuməsi idi.

Abdulla İsmayılov oğlu Əfəndizadə 1928-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Ziya bəy adlı bir oğlu olan Abdulla bəy, Hikmət Ziyanın babasıdır.

BEHBUD XAN CAVANŞİR (1877-1921)

Azərbaycan Xalq Cümhuriyyətində daxili işlər naziri, Ticarət və Sənaye nazirinin müavini, Azərbaycanın dövlət xadimi, siyasetçi.



Behbud xan Cavanşir 1877-ci ildə Gəncə quberniyasının Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində dünyaya gəlib. 1890-ci ildə alman dili təməyülli Tiflis realnı məktəbinə daxil olub və Tiflis məğazalarından birinin xidmətçisinin oğlu Stepan Şauyanla səkkiz il bir sinifdə oxuyub. 1902-ci ildə Almaniyyaya gedib Frayberq Dağ-Mədən Akademiyasına qəbul olan Behbud xan burada mükəmməl təhsil alıb. Akademiyani fərqlənmə ilə bitirərək mühəndis ixtisasına yiyələnib. Alman dilini mükəmməl bilən Behbud xan ingilis dilini öyrənmək üçün Londona gedib, bir il burada kurs keçdikdən sonra 1907-ci ildə vətənə qayıdır, Şibayevin neft sənayesində çalışmağa başlayıb.

1907-ci il avqustun 28-də Cavanşir uyezdinin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportunda deyilir: “Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən “Difai” antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qarabəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsabəy Aşurbəyov, Behbud bəy Cavanşirski və

Niftalı bəy Behbudovdur". Bu raport çarizm xəfiyyəsinin adları çəkilən ziyanlıların vaxtaşısı Behbud bəyin Qarabağın Azad Qaraqoyunu kəndindəki evində yiğilmasından xəbərdar olduğunu göstərir.

1907-ci ilin payızında tam məxfi qrifî ilə Daxili İşlər Nazırlığının Cavanşir uyezдинin rəisinin Tərtər stansiyasından yazdığı 29 sayılı məktubda həmin ilin 28 avqustunda yazılış məlumatı bir daha istinad olunaraq "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizlənərək dövlət əleyhinə fəaliyyət göstərən "Difai" komitəsinin rəhbərləri"nin ad və soyadları yenidən açıqlanır. Yalnız Lütvəli bəyin adının yerli dialektdə uyğun olaraq Niftalı bəy kimi yazılıması informasiyanın şifahi mənbəyə əsaslandığını təsdiqləyir. Tədbirlər görülənə qədər xalq arasında geniş nüfuza malik olan "Difai"nin səyi sayəsində erməni terroru ilə üz-üzə qalan saysız-hesabsız günahsız vətəndaş ölüm təhlükəsindən xilas olur.

1908-ci ildə Bakıda "Daşnaksütyn" partiyasını möhkəmləndirmək məqsədi güdən xəyanətkar Stepan Şaumyan pərdələnərək Behbud xanın sayəsində "Xalq Evinin" müdürü təyin olunur. Dubinski-Muxadzenin "Şaumyan" kitabında bu məsələlərə aydınlıq gətirilir. Orada bildirilir ki, realni məktəbdə altı il birgə oxuyub, ürək sırrlarını bir-birlərinə açan Azərbaycanlı xanın oğlu Behbud Cavanşirin erməni Şaumyanın həyatındakı rolü böyük olsa da, Stepanla Behbud çox vaxt eyni yolla getməmişlər. Onları bir-birindən çox şey ayırdı – ictimai vəziyyət, həyat idealları, siyasi baxışlar.

Almaniyada mədən akademiyasını bitirəndən sonra Behbud Cavanşir bacarıqlı mühəndis kimi qayılmış, iri neft sənayesi firmalarının direktoru işləmişdir. Azərbaycan millətçilərinin hökumətində onun üçün nazir vəzifəsi

ayrılmışdır. Sonra Behbud millətçilərlə əlaqəni kəsərək özünü Sovet hakimiyyətinin sərəncamına verir.

1918-ci il iyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin yaratdığı hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutan Behbud xan Cavanşir həmin ilin oktyabrın 6-da sənaye və ticarət nazirini də əvəz edir. Sonradan vəzifədən uzaqlaşdırılsa da, parlamentdə iştirak etməklə yanaşı, 18 iyul 1919-cu ildən "Dəyanət" kommersiya şirkəti açıb xarici ticarətlə məşğul olur və bu sahədə görünməmiş müvəffəqiyyət qazanır.

Behbud xan Cavanşirin Almaniyadan gətirərək öz sahələrində əkdirdiyi yumşaq buğda növləri və usaqlıq dostu Əlfinin fermer təsərrüfatında bəslənilən qara-ala buzovları Qarabağ iqliminə uyğunlaşmışdı. Qarabağda bu günə qədər yaddaşlarda qalmış "Behbudun çörəyi, Əlfinin qatığı" deyimi də görülən işin səmərəsinin təsdiqididir. O vaxt Qarabağda yolların abadlaşdırılması da, buraya ilk avtomobil gətirmiş Behbud bəyin adı ilə bağlıdır.

Azərbaycan cəmiyyətindəki sabitliyə ciddi təsir edən amillərdən biri Müsavatda formalşaraq partiya daxilində, parlamentdə və cəmiyyətdə stabiliyin pozulmasına şərait yaranan sol qanad idi. Parlamentdə sağlam müxalifət olan Q.Qarabəyovun rəhbərlik etdiyi "İttihad" aqosularaq ziddiyyəti artırın sol qanadın əsas lideri M.H.Hacınskiyə nüfuz sahibi olan bitərəflər qrupunun rəhbəri Behbud xan Cavanşirin də qatılması ciddi platforma yaradırdı. Bir vaxtlar Əhməd Ağaoğluyla birgə "Difai"ni yaratmış Qarabəy Qarabəyov, Məhəmməd Həsən Hacınski, Behbud xan Cavanşirin Sovet Rusiyası ilə diplomatik münasibətlər qurmaq tələbini təftiş edən bəzi tədqiqatçıların onları bu məqsədə görə günahlandırmaları əsassızdır.

Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə Cənubi Qafqaz Soveti Xarici Ticarət Təmsilçisi kimi neft-mədən avadanlığı almaq üçün bir müddət Almaniyada yaşayan Behbud xan Cavanşir 1921-ci ilin yayında milliyətçə rus olan həyat yoldaşı Tamara xanım, eləcə də qardaşları Surxay və Cümşüldə birlikdə İstanbulda Əhməd bəy Ağaoğlunun qonağı olur. Əhməd bəy Ağaoğlunun qızı Sürəyyə xanım xatirələrində yazır: "Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi onu xəbərdar etməyi özünü vəzifə bildiyini və buna görə də hərəkət etmək lazımlı gəldiyini söylədi.... Azərbaycan daxili işlər naziri Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə başındaki evimizdə beş gün gizli yaşadı. Ancaq rus əsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən evimizi tərk edib "Pere Palas" mehmanxanasına yerləşdilər. Ertəsi gün səhər tezdən anamla Behbud xanın axşam "Pere Palas" mehmanxanasına gələrkən bir erməni tərəfindən vurulduğunu eșitdi".

17 iyul 1921-ci ildə Behbud xan Cavanşirin həyat yoldaşı Tamara xanım, qardaşları Cümşüd və Surxayla gecə saat 23-00-da "Təpəbaşı" Ailə Kazinosunun İtalyan səfirliyinə baxan qapısından çıxaraq "Pere Palas" (Pera Palace) otelinə yönəlkən arxadan qaçaraq gələn, şapkasını gözlərinin üstünə qədər endirmiş cılız, kəsik biaklı, əyri burunlu birisinin Mauzer markalı silahdan açdığı atəşlə ağır yaralanması Murat Çulcunun "Ermeni entrikalarının pərdə arkası. Torlakyan davası" kitabında

dəqiqlik təsvir olunur. Üç dəfə dalbadal açılan atəşdən sonra yaralı Behbud xanın qatilin üzərinə gedərkən üzüüstə yerə yixiləsi, növbəti güllənin Tamara xanımla birgə qatilin silah tutan əlindən yapışmış iyirmi yaşlı Cümşüdün sol yanağını sıyırması, Galatasaray mərkəzi karakolunun polis məməru Əli əfəndinin fit çalaraq hadisə yerinə yetişib Misak Torlakyanı qandallaması və nəhayət xəstəxanaya çatdırılan Behbud xanın otuz beş dəqiqədən sonra heç bir tibbi müdaxilə edilmədən dünyasını dəyişməsi, rus inqilabı və hərcəmərclik illərində dəfələrlə sui-qəsd'lərə məruz qalsa da, öz həyatını soyuqqanlıqla qorumağı bacaran bir ığidin: "Cənablar, pəncərəni açın, hava çatışır, mən ağırlaşram!" son kəlmələri kitabda əksini təpib.

20 iyul 1921-ci ildə, ölümündən üç gün sonra bəzi qüvvələrin müqavimətinə baxmayaraq Behbud xanın Beşikdaşdakı Yəhya əfəndi dərgahındakı dəfn mərasimi kütləvi nümayişə çevrilir. Lakin ingilis hərbçilərin qərargahının yerləşdiyi Kroker otelində (indiki İstanbul Sənaye Odasının binası) saxlanılan terrorçu Misak Torlakyanın məhkəməsi bilavasitə cinayət hadisəsini deyil, millətlərarası münəaqişəni birtərəfli araşdırmaqla siyasıləşdirdi. Behbud xanın bolşeviklərlə əlaqəsini qabardan məhkəmə rəhbərinin sualını cavablandırıran Cümşüd xan məhkəməyə ifadə verir ki, qardaşı bolşeviklərə xidmət etmək məcburiyyətində qalmışdı, əks halda ac qalacaqdı. Bolşeviklər ona mühəndislik vəzifəsi verdilər, o, da bunu məmnuniyyətlə qəbul etdi. Çünkü bu iş onun ixtisasına aid idi.

Məhkəmə prosesində az qala millət qəhrəmanına çevrilən Torlakyanın vəkili Hasrulanın sualını cavablandırıran Tamara xanımın həyat yoldaşının Müsavat fırqəsindən ayrılması faktını qulaq ardına vuran hakimlər

ingilislər əleyhinə hazırlanan planlarda əli olduqlarından şübhələndikləri Behbud xanın Ənvər paşa və Nuru Paşa ilə əlaqələrini önə çəkirlər: “İngilislərin əleyhinə hazırlanan planlar və ya erməni qətlərində yoldaşımın zərrə qədər qatılacağı yoxdur. Bakının türk əsgərləri tərəfindən işğalından üç həftə sonra Nuru Paşa evimizə gəldi. Ənvər Paşa evimizə gəlməmişdi. Nuru Paşa isə bizi rəsmən ziyarət etmişdi” sözləri Tamara xanımın çəkinmədən həqiqəti söylədiyini təsdiqləyir.

Şahid qismində çıxış edən “Azərbaycan” qəzetiñin müxbiri Şəfi bəy Rüstəmbəyov onun barəsində bunları demişdir: “Rus inqilabından əvvəl Cavanşir məşhur bir mühəndis idi. Sadəcə peşəsilə məşgül olub siyasi işlərə qarışmazdı. İngilabdan sonra namuslu bir vətənpərvər kimi Azərbaycanın siyasi və milli məsələlərinə qoşuldı. Azərbaycan hökuməti qurulmadan əvvəl Müsavat fırqəsinə mənsub idi. Ermənilərlə müsəlmanlar arasındaki ixtilafı sülh yolu ilə düzəltmək istəyirdi. Cavanşir sühlsevar insan olub, ermənilər və müsəlmanlar tərəfindən təşkil edilən heyət üzvlərindən biri kimi Gəncə və Qarabağa getmişdi. Cavanşirin Bakı erməniləri arasında bir xeyli dostu vardı. Cümhuriyyət dövründə daxili işlər naziri olmuşdu. Nazirliyi dövründə fəal adam olduğundan ermənilər və müsəlmanlar ondan çox razi idilər. Onun nazirliyi dövründə ölkənin heç bir yerində çatışmalar olmayıb. Azərbaycan və türk ordusu Bakını aldıqdan və hökumət Gəncədən Bakıya köçdükdən sonra onun əmirləri sayəsində Bakıda asayış bərpa olunmuşdu”. Behbud xan Cavanşirin qəzetlərdə yayımlanan müraciətinin mətnini bir daha nəzərdən keçirən natiqin: “Bu əmirnamədə bəzi məsuliyyətsiz şəxslərin soyğun və qəsblərə yol verdiyini, onların hərbi

məhkəmələrdə cəzalanacaqlarını bildirir” fikrini önə çəkməsi təkzib olunmaz fakt kimi səslənir.

Vəkil Hasrulanın: “Məqalənizdə Azərbaycanın, bütün türklərin mərkəzi olacağını söyləyirsiniz. Digər tərəfdən azərilərin müqəddəratının Anadoluya bağlı olduğunu yazırsınız. İndi ortada bir Ermənistən dura-dura necə olur ki, Azərbaycan türklərin mərkəzi olsun?” sualına Şəfi bəyin cavabı belə olur: “Yalnız Ermənistən deyil, Gürcüstan da var. Mən bir siyasi mərkəz olacağını nəzərdə tuturdum. Azərbaycanla Anadolu arasında başqa millətlər də yaşayırlar”.

Bakıda mart qırğınları zamanı şəhərdə iki böyük binadan biri olan, müsəlman mədəniyyətinə dair nadir kitabların saxlanıldığı İsmailiyyənin yandırılmasını xatırladan Qara Ağazadə Əhməd Həmidinin erməni Mirzabeyan binasının toxunulmaz qaldığını söyləyir: “Cavanşir tərəfindən yayınlanan bəyanatı gördüm və oxudum. Orada hər kəsin bərabər hüquqda olub, vətəndaş münasibəti görəcəyindən, fəqət asayışı pozanların siddətli cəzalandırılacaqlarından bəhs edilir”.

Məhkəmədə silahları yiğilmiş müsəlmanlara ermənilərin hücumu barədə çıxış edən Qacar nəslindən olan prenses Ziba xanımın “Erməni məhəlləsindən güllələr yağırdı. Qətliamın üçüncü günü küçəyə çıxıb bizə yaxın olan yanğın yerlərinə getdim. On səkkizə qədər qadın və uşaq cəsədləri gördüm. Qarnı yarılmış hamilə qadının körpəsi qarından çıxarularaq parçalanmışdı. Yaşılı bir kişinin damarları kəsilərək həyatına ağır-ağır son qoyulmuşdu. Qətliam bizə paralel olan küçəyə qədər gəlib çatmışdı. Orada dayandırılmışdı” sözləri, şahid Yusif bəy Qasımovun divara mixlanmış uşağı, parça-parça edilmiş qadını xatırlaması, Təzəpir məscidində təqrübən 600-ə qədər cənəzənin dəfnə

hazırlandığını bildirmesi, hakimin “Talayev adında adam tamırsızmı?” sualına bu erməni zabitinin Bakıda bir çox evləri yandırduğunu söyləməsi məhkəmə üzvləri tərəfindən soyuqqanlıqla qarşılınlar.

Behbud xanın qatili Misak Torlakyan. Məhkəmədə iştirak edən hüquq fakültəsinin tələbəsi Sürəyyə xanım Ağaoğlunun “Kiçik, zəif adam olan qatil tir-tir titrəyirdi. Prokuror onun üçün ölüm cəzası istədi. Tələb bizi də heyrətləndirdi. Bu gənc zabitdən belə cəsarəti gözləmir-dik. Lakin həmin prokuror 24 saatın içərisində Türkiyədən uzaqlaşmağa məcbur edildi. Yerinə gələn yeni prokuror isə müttəhimin bəraətini istədi. Təbii, qatıl bəraət verildi və həmin gecə buradakı ermənilər tərəfindən vəkili ilə birlikdə Amerikaya qaçırlıdı” fikri bu siyasi şounun acı nəticələrini təsdiqləyir.

Behbud xanın kiçik qardaşları Cümşüd və Surxay ömürlük Türkiyədə qalsalar da, Tamara xanım ömrünün sonuna qədər Moskvada tənha yaşayır. 1948-ci ildə sürgündən qayıdan Behbud bəyin bacısı oğlu Əkbər Cavanşir yolüstü Tamara xanının qonağı olarkən ondan nə əcəb ailə qurmadığını soruşur. Tamara xanım belə cavab verir: “Behbud xan kimi bir kişi tapmaq mümkünüszdür”. Məhkəmədə vəkil kimi çıxış edən Haydar Rıfat bəyin qızı Hamiyet xanım ilə Cümşüd Cavanşirin izdivacından dünyaya gələn Behbud Cavanşir xatirələrində atasının vətən həsratından söz açır. Cümşüd bəyin turist kimi Sibirə gedərək öz qohumlarını orada soraqlamasından, xüsusən qardaşı Rəşidin kiçik qızları Zəmīna ilə Bəturadən nigaranlığından danışır. “Son olaraq atam Cümşüd Xan bir ara Azərbaycanda qalan Rəşid əmimizin qızlarını SSRİ konsulluğuna baş vurub minbir əziyyətlə icazə alaraq Türkiyəyə gətirməyə nail olmuşdu...”



Behbud xan Cavanşirin məzəri. İstanbul. Beşiktaş qəbiristanlığı.

BƏHRAM BƏY AXUNDOV (1861-1932)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.



Bəhram bəy Mirzə Cəfər bəy oğlu 1861-ci ildə Yelizavetpol (Gəncə) quberniyasının Şuşa şəhərində doğulub. Şəhər real məktəbini, daha sonra isə gimnaziyanı bitirib. Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri olan Bəhram bəy 1893-cü ildə Fransanın Lill Akademiyasında təbiətşünaslıq və tibb təhsili alaraq Fransada təhsil alan ilk azərbaycanlı ünvanına sahib olub. Eyni zamanda Lill Akademiyasının qarışiq elmlər (fizika, kimya, biologiya) fakültəsinin aspiranturasına qəbul olmaqla, Bəhram bəy Axundov, 1896-ci ildə aspiranturunu başa vuraraq həmin akademiyanın tibb fakültəsində təhsilini davam etdirib və tibb doktoru diplomuna sahib olub. 1904-cü ildə Xarkov universitetinin tibb fakültəsində yoxlama imtahanından uğurla çıxan Bəhram bəyə lekar təxəllüsü verilib.

Bəhram bəy Axundov Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin üzvü olmaqla, parlamentdə bitərəflər fraksiyasını təmsil edib. O, inqilabdan qabaq Bakı tibb müəssisələrində həkim işləmiş, Azərbaycanda sovet hakimiyyəti qurulduğandan sonra respublika Sovnarkom-lığında həkim, 1920-1925-ci illərdə isə Qosstraxın (Dövlət Sığorta İdarəsinin) inanılmış həkimi olmuşdur.

Bəhram bəy Axundov eyni zamanda, Azərbaycan Demokratik Cümhuriyyətinin təhsil almaq üçün Osmanlı dövlətinə və Avropa ölkələrinə göndərdiyi gənclərə misilsiz yardımçılar edib.

Onlar Fransada təhsil görmüş Bəhram bəy Axundovun rəhbərliyilə 1919-cu ilin axırlarında İstanbula yola düşmüş, çətinliklə viza alandan sonra İtaliyaya, oradan Fransaya getmiş, bu ölkələrin, eləcə də Belçika, Almaniya, Avstriyanın ali məktəblərində təhsil almağa başlamışdır. Amma cəmi bir neçə ay sonra Azərbaycan Demokratik Cümhuriyyəti süquta uğramış, qürbətə böyük ümidiylə getmiş cavanlar amansız ehtiyacların məngənəsinə qalmışdır. Həmin cavanların bir hissəsi Azərbaycana qayıtmayıb, qayidanların əksəriyyəti isə repressiyaya məruz qalmışdır.

Səltənət xanımla ailə quran Bəhram bəyin Əli bəy adlı bir oğlu olub.

Bəhram bəy Axundov 1932-ci ildə vəfat edib.

BƏHRAM BƏY VƏZİROV (1886-1929)

*Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü,
Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından
biri.*


Ismayıł bəyin ikinci oğlu Bəhram bəy 1886-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Bakı real məktəbini bitirib, Sankt-Peterburq Meşəçilik İnstitutuna daxil olmuşdur. Oranı tamamlayıb, aqronom-meşəçi ixtisası almışdır. Qax bölgəsində meşəbəyi işləmişdir. Bəhram bəy AXC dönməndə İttihad fraksiyasının üzvü idi.

Bəhram bəy Vəzirov 1929-ci ildə Ağdam həbsxanasında vəfat edib.

Bəhram bəy Dilarə xanımla ailə qurmuşdu. Gülrux xanım adlı qızı, İsgəndər bəy adlı oğlu vardı.

BƏHRAM BƏY FƏDAİ (1857-1921)

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin üzvü.



Bəhram bəy Fədai 23 dekabr 1857-ci ildə Yelizavetpol (Gəncə) quberniyası, Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcamallı (Şərifbəyli) obasında doğulub. Ailəsi daha sonra Şuşa şəhərinə köçüb. Bəhram bəy hüquqçu idi. Bir çox hüquq idarələrində çalışmışdı.

Bəhram bəy Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanın təsisini haqqında qanun”una (1918-ci il 19 noyabr) əsasən, “İttihad” partiyasından Azərbaycan Parlamentinin üzvü seçilmişdir. Parlamentdə “İttihad” fraksiyasına daxil idi. Aprel işğalından (1920) sonra müxtəlif təsərrüfat müəssisə və idarələrində çalışmışdı.

Bəhram bəy sovet dönməmində “İttihad”a daxil olur və həmin vaxtdan gizli fəaliyyətə keçir. Lakin çox çəkmədən yerli adamların yazdığı şikayət ərizələri əsasında orqan işçiləri onu, qardaşı İsfəndiyar bəyi, qardaşı oğlu Şamxal bəyi izləməyə başlayırlar. Və hər üçü də həbs olunur. Bəhram bəy hələ məhkəməsi

olmamışdan Ağdam həbsxanasında 1921-ci ildə dünyasını dəyişir.

Bəhram bəy şair idi. Fədalı təxəllüsü ilə xoşəb şeir yazırı. Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab” adlı əsərində onun haqqında yazır: “Cənab Bəhram bəy Əsəd oğlu Vəzirzadə Qarabağın Şuşa şəhərinin əhalisindəndir. Xoşxasiyyət, orta boylu cavandır. Yaşı təqribən 35-ə çatar. Qasim bəy Zakirin nəvəsi, Abdulla bəy Asinin bacısı oğludur. Fars və rus dillərində məharəti var. Etika elmində tayı-bərabəri yoxdur. Təxəllüsü Fədaidir. Şairlik təbi var”.

ƏHMƏD BƏY AĞAOĞLU (1869-1939)

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət və ictimai xadimi, Paris sülh konfransına yollanan nümayəndə heyətinin üzvü.



Əhməd bəy Ağaoğlu 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən varlı pambıqçı fermer, anası Tazə xanım Şuşanın Sarıcı Əli nəslindən Zeynalabdin bəy Rəfibəyovun bacısıdır.

1888-ci ildə Parisə gedən Əhməd bəy burada məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olur. Əhməd bəy bu illərdə Sankt-Peterburq və Parisin məşhur Sorbonna universitetlərində təhsil alır. Beş dilə mükəmməl şəkildə

yiyələnən Əhməd bəy o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlayır.

1894-cü ildə Qafqaza, fransız dilini tədris etmək məqsədilə qayidan ədib tezliklə Bakıya köçür. Fransada təhsil aldığı dövrə Avropa demokratik ideyalarından və fransız şərqsünas-alimlərinin əsərlərdən təsirlənən Əhməd bəy tezliklə Azərbaycan xalqının milli özünüdərkətmə və türkçülük ideyalarının yayılması işinə başlayır.

Əhməd bəy əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından kecdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyahları arasında qadına bərabər hüquqların verilməsinə çağırın ilk ziyalılardan idi. 1901-ci ildə çapdan çıxan "İslam dünyasında qadın" adlı kitabında "azad qadınsız milli inkişaf ola bilməz" fikrini sübuta yetirir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları tezliklə reallığa çevriləcəkdir (1918-ci ildə qurulmuş Şərqi-Rus" ilk demokratik Cumhuriyyət - Azərbaycan Xalq Cumhuriyyətində o dövr nəinki şərqi, hətta qərbin ABŞ və Böyük Britaniya kimi qabaqcıl dövlətlərinə nümunə olacaq bir hadisə - Azərbaycan qadınına seçkilərdə səsvermə hüquqlarının verilməsi ilə Əhməd bəyin ideyaları gerçəkləşir).

Ağaoğlu Transqafqaziya seyminə keçirilən seçkilərdə müsəlman fraksiyasından üzv seçilir və bu müddətdəki fəaliyyəti ilə 1905-ci ildə etnik erməni-müsəlman qarşıdurmalarının qarşısının alınmasında böyük rol oynamışdır. Bir qədər sonra onun millətçi fikirlərindən və sosial inqilabi düşüncələrindən təşvişə düşən erməni daşnaklarının təhdidlərinə cavab olaraq "Difai" adlı özünü müdafiə təşkilatı yaradır.

1904-cü ildə "Bir xanım" imzası ilə "Şərqi-Rus" a göndərilən məktubda müəllif Qurandakı "ən-Nisa" surəsinin 31-ci ayəsinin məzmununu "nəfsi haramdan pak saxlayıb pis niyyətlərdən və murdar fikirlərdən uzaq və təmiz olmaq" kimi mühəhizə edib, yazırı: "Zahiri baxmaq, ya baxmamaq şərt deyil. Şərt batılı təmiz saxlamaqdır... Allah təala dünyani yaradıb, onu özünün gözəl və xoş məxluqatılə bəzəyib və ziynətləndiribdir. Gözəl səhralar və çəmənlər, könül xoşlandırın güllər və çiçəklər, qəlbi şad edən mənzərələr, böyük meşələr, uca dağlar, əqli heyran edən dənizlər və sular, qism-qism heyvanlar və quşlar, göyün üzündə həddən ziyanə yıldızlar yaradıb. Heç bir məxluqatın üzərinə pərdə çəkməyi bdir... həmçinin Adəm övladına Allah təala əmr etməyi bdir ki, onun gözəl məxluquna baxmaqdan gözlərini yumsunlar..."

Müəllif, "Məsəla, yaxşı meyvə ağacı ola. Hər kəs onu görə, bitəbii mail olar. O meyvəyə tamaşa etməyə mümkün qədər səy edər. Əgər o bağın möhkəm hasarı olsa, heç kəs o meyvəni görməz, onu ələ keçirmək fikrində olmaz" -deyə hicabla bağlı belə bir müqayisə aparan Tiflisin şəməzəbə qazisi Mövlazadə Məhəmməd-həsəni tənqid edərək, soruşurdu: "Bizim hasar və divar içində qalıb çürüməyimizdən kimə nə fayda ola bilər? Gözəl meyvə ağacını hasarda saxlamaq lazımdır, yoxsa vətən övladına təribyə verib halal ilə haramın fərqi bildirməkni lazımdır?" Osmanlı imperiyasında geniş vüsət almış "Gənc Türk" inqilabi hərəkatından təşvişə düşmüş çar qüvvələri Ağaoğlunu təqib etməyə başlayırlar. Təqib və mümkün həbslər səbəbindən 1908-ci ilin sonlarında İstanbula köcməli olur. Qardaş Türkiyədə gedən sosial-ictimai proseslərə biganə qalmayan Əhməd bəy tezliklə bu proseslərə aktiv şəkildə

qatılır. Türk Ocağı türk milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş kongresinə prezident seçilir.

1909-cu ilin oktyabrında İstanbul Darülfünununda müəllimliyə başlayır. Bu dövrədə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir.

1915-ci ildə Osmanlı Məclisi Məbusanına (Millət Məclisi) Afyon nümayəndəsi olaraq daxil olan Əhməd bəy eyni zamanda İttihad və Tərəqqi təşkilatının "Mərkəzi Ümumisinin" üzvü olmuşdur.

1918-ci il Azərbaycanda ilk müstəqil, demokratik cümhuriyyətin qurulması xəbərini sonsuz sevincə qarşılayan Əhməd bəy elə həmin il vətənə qayıdır və yenidən qurulmuş, Şərqi ilk müsəlman demokratik dövlətinin möhkəmlənməsi namənə geniş fəaliyyətə başlayır. Milli Məclisə üzv seçilən Əhməd bəy Ağaoğlu 1919-cu ildə Paris Sülh Konfrasında Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edir.

Azərbaycanda Şura hökuməti qurulduğdan sonra Əhməd bəy yenidən Türkiyəyə, bu dəfə Ankaraya köçməli olur. Türkiyədə jurnalist və siyasi fəaliyyətini davam etdirən Əhməd bəy mətbuat bürosunun direktoru, Türkiyənin "Hakimiyyəti-Milliyə" qəzetinin baş redaktoru və müasir Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi kimi geniş fəaliyyət dairəsində çalışmışdır.

Birinci dünya müharibəsinin axırında ingilislər tərəfindən Malta sırgün edilmişdir.

1923-cü ildə TBMM-sinə II döñəm (1923 -1927) Qars vilayəti millət vəkili seçilir.

Əhməd bəy Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat etmişdir.

Səməd Ağaoğlunun, Sürəyya Ağaoğlunun atasıdır.

Əsərləri:

Ağaoğlu Əhməd bəy. Seçilmiş əsərləri. Bakı: "Şərq Qərb", 2007.

"İslam dinində və islam aləmində qadın", 1901.

"Üç mədəniyyət", 1920.

"Hindistan və İngiltərə", 1927.

"Sərbəst insanlar ölkəsində", 1931.

"Dövlət və Fərd", 1933.

"Mən kiməm", 1939.

"Türk Hüquq Tarixi", 1941.

"Könülsüz olmaz, İhtilal mi, İnqilab mı". 1942.

"Sərbəst Fırka Xatırələri", 1950.

CƏMİL LƏNBƏRANSKİ (1884-1959)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.



Cəmil Lənbəranski 1884-cü ildə Yelizavetpol (Gəncə) quberniya-sının Şuşa qəzasının (Bərdə) Lənbəran kəndində anadan olub. O, Azərbaycan xalqının tanınmış soylarından biri olan Lənbəranskilər nəslinin nümayəndəsidir.

Bu soyun ulu babası Bayramdır. Bayram müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Kərbəlayı Bayramın Qəhrəman, Bayram adlı oğlanları vardi.

Kərbəlayı Bayramın ikinci oğlu Bayram 1809-cu ildə Qarabağın Kəbirli mahalının Lənbəran kəndində anadan olmuşdu. Molla yanında təhsil almışdı. Əhməd xan İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirin rəiyyəti

idi. O, rəiyət təbəqəsindən çıxsa da, varlı-hallı bir adam idi. Xeyli torpağa yiylənmişdi. Lənbəran kəndi ilə Kəngərli obası arasında "Hacı Bayram yeri" adlı torpağı vardi. O, müqəddəs Məkkəyi-mükərrəmi ziyanat etmişdir.

Hacı Bayramın Əbdüləziz, Şükür, İsmayıllı, Əsəd, Nəsir adlı oğlanları vardi.

Soyun məşhur nümayəndləri İsmayıllı bəy Lənbəranski, Cəmil Lənbəranski və Əliş Lənbəranskidi.

Cəmil Lənbəranski 1913-cü ildə Kiyev universitetinin tibb fakültəsini bitirərək, daha sonra indiki Tərtər rayonunda zemski həkim işləyib. O, həkim kimi kasıblara kömək etdiyinə, həkimlik bacarığına, təvazökarlığına və xalq qayğısına görə nəinki işlədiyi rayonda, tezliklə bütün Qarabağda məshurlaşır. 1919-cu ildə Bakıya gələn C.Lənbəranski doktor Larionovun müalicəxanasında cərrah işləməyə başlayır. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə üzv seçilir. Azərbaycanda sovet dövləti qurulduqdan sonra – 1920-1921-ci illərdə respublika xalq səhiyyə komissarlığında müalicə şöbəsinə rəhbərlik edir.

1922-ci ildə respublika Xalq Səhiyyə Komissarlığının qərarı ilə cərrahiyə xəstəxanası yaradılır. Cəmil Lənbəranski 1929-cu ilə qədər orada müdərəsədir. Bu xəstəxana ləğv edildikdən sonra Caparidze adına Bakı Şəhər 3 nömrəli klinik xəstəxanasının travmatologiya şöbəsinə müdərəsədir. Burada işlədiyi müddətdə C.Lənbəranski neftçilərin hədsiz məhəbbətini qazanır.

1941-1945-ci illərdə o, Böyük Vətən müharibəsində iştirak edir və minlərlə yaralını ölümün pəncəsindən qurtarır. 1946-cı ildən Bakı Elmi Tədqiqat Travmatologiya və Bərpa Cərrahiyəsi İnstitutunda baş həkim işləyən C.Lənbəranski Böyük Vətən müharibəsi əlliillərinin əmək qabiliyyətinin bərpa edilməsində fəallıq

göstərir. 1948-ci ildən C.Lənbəranski Bakı şəhər 2 nömrəli klinik xəstəxanasında travmatologiya şöbəsinə müdərəsədir. Həkimləri Təkmilləşdirmə İnstitutu travmatologiya və hərbi səhra cərrahiyəsi kafedrasında da baş elmi işçi işləyir. 1949-cu ildə tibb elmləri namizədi, 1951-ci ildən isə dosent olur, Həkimləri Təkmilləşdirmə İnstitutu travmatologiya və hərbi səhra cərrahiyəsi kafedrasına rəhbər təyin edilir.

Cəmil Lənbəranski gözəl sənətkar olmaqla Azərbaycanda travmatologiya və ortopediya sahəsində istər təcrübəli mütəxəssislərin, istərsə də elmi işçilərin yetişməsində müstəsnə rol oynamışdır. Onun tələbələri indi də respublikamızda xəstələrə təcrübəli tibbi yardım göstərir və bəziləri professor rütbəsinə qədər yüksəlib. C.Lənbəranski sinqlarda və bir çox ortopedik xəstəliklərdə öz xüsusi metodlarını tətbiq etmişdir. Həmin metodlardan indi də tibbdə istifadə olunur.

Cəmil Lənbəranski respublika travmatoloqlar və ortopedlər cəmiyyətinə rəhbərlik etmiş, bir çox qurultayların təşkilat komitəsinə üzv seçilmiş, bir sıra orden və medallarla təltif olunmuşdur.

Cəmil Lənbəranski 1959-cu ildə vəfat etmişdir.

HACI KƏRİM SANILI (1878-1937)

*Hacı Kərim Kərbəlayı Hüseyn oğlu Sanıyev
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü,
ictimai xadim.*

Şair, maarifçi Hacı Kərim Sanılı 1878-ci ildə Gəncə quberniyası, Qazax qəzasının Çaylı-Kəsəmən kəndində doğulmuşdur. Mollaxanada oxumuş (1886-1893), Qori



Müəllimlər Seminariyasını bitirmişdir (1898). Zəngəzur qəzasının Xaçmaz kənd məktəbində (1898-1902), Gəncə şəhər rus-müsəlman məktəbində (1902-1904), Qazax qəzasının Poylu və Dağ Kəsəmən ibtidai məktəblərində (1905-18) müdir işləmişdir.

1905-ci ildə siyasi fəaliyyətə başlamış, "Difai" partiyasının fəaliyyətində yaxından iştirak etmişdir. 1917-ci ildən Tiflis menşevik "Hümmət" təşkilatının üzvü olmuşdur. 1918-ci ildə Qazax qəzasının general-qubernatoru vəzifəsində işləmişdir. 1918-ci ilin noyabrında Tiflis "Hümmət" partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçilmişdir. Sosialistlər fraksiyasının, sorğu komissiyasının üzvü olmuşdur.

Azərbaycanda sovet hakimiyyəti illərində xalq maarifi sahəsində çalışmış, Azərbaycan İstehlak-Kooperasiya İnstitutunda (1933-35), Sovet Ticarəti İnstitutunun nəzdindəki işçi fakültəsində müəllim (1933-36), Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda elmi işçi, Bakı xalq maarifi şöbəsində inspektor işləmişdir.

Hacı Kərim Sanlı bədii yaradıcılıqla məşğul olmuş, "Aran köçü", "Namus davası", "Turut qaçaqları", "Zülmün sonu", "Novruz və Gülarə" kimi lirik-epik poemaların, "Canavarlar hökuməti" mənzum satirik əsərin, lirik şeirlərin müəllifi kimi tanınmışdır.

1937-ci ildə repressiyaya məruz qalmışdır.

LORENS KUN (1884-1942)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.



Lorens Kun 1918-1920-ci illər ərzində AXC Parlamentində IX Milli azlıqlar fraksiyasında fəaliyyət göstərmişdir. Kun 1884-cü ildə əslən almanların yaşadığı Gəncə quberniyası, Yelenendorf (indiki Göygöl) şəhərində anadan olmuşdur. Bir müddət Yelenendorfda işlədikdən sonra yerli alman komitasına üzv seçilmişdir. Parlamentin açılışında etdiyi nitqlə yadda qalıb:

...ən səmimi qonşuluq əlaqələrimiz heç vaxt pozulmuşdur. ADR almanları sakitcə gələcəyə baxır, öz milli mənşəbiyətlərinin qorunacağına və sakit iş həyatına davam edəcəyinə ümidiidir və müstəqil Azərbaycanın xeyrinə çalışacaqlar.

XX əsrin 20-ci illərində Yelenendorfda mühəndis kimi işləməyə davam edir. Lorens Kun KQB tərəfindən "Konkordiya işi" səbəbilə 1925-ci ildə 8 il müddətinə həbs olunur. 5 ildən sonra isə azad olunur. 1930-cu ildə Gürcüstan şirkəti "Qruzneft"də baş mühəndis daxil olmaqla fərqli vəzifələrdə çalışır.

18 fevral 1938-ci ildə isə haqqında daha 5 illik həbs qərarı çıxarılır. Lorens Kun 1942-ci ildə Uxtada sürgündə olarkən vəfat edir.

Lorens Ku “Forer qardaşları” səhmdar cəmiyyətinin qurucularından biri olan Henrix Forerin qızı Lina Forer (d. 1898) ilə evlənmişdir.

Oğlu: Alfred Kun - (d. 1925)

Qızı: Qertruda Kun - (d. 1917)

Qardaşları: Robert Kun, Samuil Kun (d. 1870), İmmuel Kun (d. 1881)

QARA BƏY ƏLİVERDİLƏR (1879-1929)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, ictimai-siyasi xadim.



Rəhim bəyin ikinci oğlu Qara bəy 1879-cu ildə Gəncə quberniyası, Şuşa qəzasının Pəriogullar obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Sonra Şuşa şəhərində real məktəbi bitirmişdi. AXC dönməndə parlament və İttihad fraksiyasının üzvü olmuşdu. Qara bəy daha çox Əliverdilər soyadı ilə məşhur idi.

Bu soy öz başlanğıcını Əliverdi bəy Hüseyn bəy oğlu Kəbirliyən götürür. Əliverdi bəy Kəbirli mahalının Pəriogullar obasında yaşam sürmüdü. İbrahimxəlil xan Cavanşirə xidmət etmişdi. Onun törəmələri 1870-ci ildə Əliverdibəyov soyadını qəbul etdilər.

Soyun tanınmış nümayəndələri aşağıda adları çəkilənlərdir.

Ağalar bəy Əliverdibəyov (1880-1953);

Nazim Əliverdibəyov (1926-1985);
Kazım Əliverdibəyov (1934);
Qara bəy Əliverdilər (1879-1929);
Bahadur bəy Əliverdibəyov (1884-1954);
Qara bəyin Şövkət xanım adlı qızı vardi.
Qara bəy 1929-cu ildə vəfat edib.

QARABƏY QARABƏYOV (1873-1953)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, ictimai xadim.



Qara bəy İsmayıllı ağa oğlu Qarabəyli yanvarın 14-ü 1873-cü ildə Yelizavetpol (indiki Gəncə) quberniyasının Yuxarı Ayaklı kəndində anadan olmuşdur. Şəmkir alman-rus liseyini, daha sonra Tiflis klassik gimnaziyasını bitirmiştir. 1892-ci ildə Moskva Universitetinin tibb fakültəsinə daxil olmuşdur. 1896-ci ildə siyasi fəaliyyətə görə bir il həbsdə olub, həbsdən sonra təhsilini Yuryev (Tartu) Universitetinin tibb fakültəsində davam etdirmiştir.

1899-cu ildə universiteti bitirdikdən sonra iki il Moskvada işləyib. 1901-ci ildə Bakıya qayıtdıqdan sonra şəhərdə ilk dəfə olaraq zöhrəvi xəstəliklərin müalicəsi üzrə kabinet açıb. Qara bəy “İttifaqi-müslimlər” təşkilatının üzvü, “Difai” partiyasının rəhbərlərindən olub. Həmin dövrdən publisist fəaliyyətinə başlayıb, “Həyat”, “Irşad”, “Kaspı” və s. nəşrlərlə əməkdaşlıq edib. 1906-ci

ildə İrana mühacirət edərək inqilabi fəaliyyətini davam etdirmişdir.

1908-ci ildə İstanbul'a gələrək burada "Səadət" adlı təşkilat yaradır. Həmin il hakimiyyətə gələn "Gənc türklər" Qarabəyliyə vəzifə təklif etsələr də o, bundan imtina etmişdir.

1911-ci ildə Bakıya gələrək həkimlik və publisistik fəaliyyətini davam etdirib, "Haqq yolu" adlı jurnal buraxır. O, həmçinin Azərbaycanda ilk ikicildlik türk-rus lüğətini nəşr etdirmişdir. Fevral inqilabından sonra Bakıya qayıdan Qarabəyov "Kaspi" və "Yeni həyat" qəzetlərinin baş redaktoru olub. Yenidən olaraq Qarabəyli mart soyqırımından sonra Bakını tərk edərək Dağıstana gedib. ADR parlamentinə keçirilən əlavə seçkilərdə onun üzvü seçilib. "İttihad" partiyasının rəhbərliyinin xahişi ilə bu partiyaya daxil olub.

1919-cu ildə apreldə "İttihad" partiyasını sədri seçilmişdir. Aprel işğalından sonra Qarabəyli həbs edilərək Arxangelskdəki Solovki həbs düşərgəsinə göndərilmişdir. Nəriman Nərimanovun xahişindən sonra Leninin müdaxiləsi nəticəsində 1923-cü ildə həbsdən azad edilmişdir. Moskvaya köçərək Rusiya fövqəladə komissarlığının xəstəxanasında həkim işləmiş, Kreml xəstəxanasına rəhbərlik etmişdir.

1924-cü ildə Qazaxistana köçərək burada ilk mammalıq texnikumunun əsasını qoymuşdur.

1933-cü ildə Səmərqənd xəstəxanasında baş həkimin müavini işləyib. 1934-cü ildə gizli olaraq Bakıya gəlir. Burada bir ermənini döydüyü üçün həbs edilir, həbsdən buraxılıraq Səmərqəndə göndərilir. 1936-ci ildə Səmərqəndə vərəm sanatoriyasının baş həkimi işləyir. Pantürkist, panislamist kimi həbs edilərək, 10 il müddətinə Kolimaya sürgün olunur. 1947-ci ildə Bakıya

qayıtdıqdan sonra burada iş və qeydiyyat problemləri ilə üzləşdikdən sonra yenidən Səmərqəndə gedir.

Qara bəy Qarabəyov 1953-cü ildə Səmərqəndə vəfat etmişdir.

RƏHİM BƏY VƏKİLOV (1898-1934)

*Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü,
Azərbaycanın görkəmli siyasi xadimi.*



Rəhim bəy Ali ağa oğlu 1898-ci ildə Gəncə quberniyası, Qazax qəzasının Salahlı kəndində mülkədar ailəsində anadan olmuşdur (bəzi sənədlərdə 1897-ci ilin martında doğulduğu göstərilir). Əvvəlcə kənd məktəbinə getməyə başlamışdır. Büyyük bacısının həyat yoldaşı yazıçı-pedaqoq Abdulla bəy Divanbəy-oğluunun təkidi ilə atası 12 yaşlı Rəhimini Bakıya göndərir. Burada Abdulla bəy onu texniki təməyülli realni məktəbə qoyur. Məktəbdə oxuduğu illərdə bacısığıldı yaşayır, kəndə yalnız yay aylarında gələrdi. Rəhim bəy məktəbin əlaçı şagirdlərindən idi. Bundan başqa, rəssamlığa şövqü vardı, gözəl rəsm əsərləri çəkirdi. Çoxları onu gələcəyin böyük bir rəssamı kimi göründü. Rəhim bəy Bakı realni məktəbinin tam kursunu 1916-ci ildə bitirərək, siyaset aləminə daha erkən atılmışdı. Hələ 1914-cü ildə realni məktəbin 5-ci sinfində oxuyarkən şagird təşkilatının işində yaxından iştirak etmiş, onun liderlərindən biri olmuşdur. Bu təşkilatın fəalları arasında

Kəbirlinski qardaşları, Məmməd Məmmədov, Mirzə Davud Hüseynov, Məmmədhəsən bəy Vəlili-Baharlı da vardi. Təşkilatın işi əsasən ictimai xarakter daşıyırırdı: onlar kasib tələbələrə kömək - qarşılıqlı yardım kassası işi, xalq nağılları, mahnıları və atalar sözlərinin toplanması ilə məşğul olurdular. Bu zəmində yetişən həmin gənclər müharibənin sonlarında artıq siyasi məsələlərə keçmişdilər. Realni məktəbi bitirən R.Vəkilov 1916-1917-ci illərdə 9 sayılı rus-tatar məktəbində xalq müəllimi işləyir.

O, 1934-cü ildə Tiflisdə çekistlər tərəfindən yenidən həbs olunacağını hiss etmiş, ələ keçməmək üçün Kür çayının üzərindəki körpündə tapança ilə özünü vurmuşdur.

RZA BƏY QARAŞARLI (1891-1919)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, sosialistlər fraksiyasının üzvü, ictimai xadim.



Rza bəy Kərbəlayı Baba bəy oğlu 1891-ci ildə Gəncə quberniyası, Şuşa şəhərində anadan olmuşdu. Şəhər real məktəbini bitirmişdi. Sonra ali savad almışdı. 1918-ci ilədək müxtəlif məktəblərdə riyaziyyat müəllimi işləmişdi. Sonra Qafqaz Xeyriyyə cəmiyyətində çalışmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin üzvü olmuşdu.

Bir çox icaslara katiblik etmişdi. 1920-ci ildən Bakı baş milisinin rəis müavini işləmiş, 1922-ci ildən sonra Azərbaycan Xalq Maarif komissarlığında çalışmışdı.

Gəncə quberniyasının Qazax qəzasındaki ağır vəziyyəti etiraf etmək məcburiyyəti qarşısında qalan AXC hökumətinin rəsmi orqanı "Azərbaycan" qəzeti yazırırdı: "Qazax qəzasında qanunsuzluq olduğundan, buraya parlaman üzvü Rza bəy Qaraşarov xüsusi müvəkkil təyin edilmiş və ona 600 nəfərlik əsgəri dəstə ilə bərabər, böyük ixtiyarlar verilmişdir". Qazax kəndliləri AXC hökumətinin cəza dəstələrini silahla qarşılıdalar. Onlar bolşeviklərin başçılığı ilə qəzanı öz nəzarətləri altına alaraq, buraya müsavat hökumətinin bir nümayəndəsini belə buraxmirdilar.

XUDADAT BƏY MƏLİK-ASLANOV (1879-1935)

Azərbaycan Xalq Cümhuriyyətinin yollar, poçt-telegraf naziri.



Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov 1879-cu ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdu. Şuşa realni məktəbində oxumuşdu.

1901-ci ildə də RSDFP-yə daxil olmuş, 1904-cü ildə partiyadan çıxaraq ömrünün sonuna dək bitərəf qalmışdır.

1904-cü ildə Ali məktəbi bitirdikdən sonra yarıml il Voloqda-Petrozavodsk yolunun tikintisində işləmişdir. 1905-ci ildə Tiflisə gölmüş, bura-

da Zaqafqaziya dəmiryolunda çalışmış, Surom bölməsin-
də texniki qurğular tikmiş, Cianuri-Marqal mərkəzlərinə
ensiz dəmiryolu çəkmişdir. 1912-1917-ci illərdə Peter-
burq elmi jurnallarında dəmiryollarının sonrakı perspek-
tiv texniki inkişafı yolları haqqında bir sıra məqalələrlə
çıxış etmişdir.

Fevral inqilabından sonra müvəqqəti hökumətin
Zaqafqaziya dəmiryolu üzrə nümayəndəsi təyin olunmuş-
dur. Sonra Zaqafqaziya komissarlığında dəmiryolu
komissarı, Zaqafqaziya federativ hökumətində dəmiryol
naziri vəzifəsində çalışmışdır (1917-ci il noyabr - 1918-ci
il may). Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurası-
nın üzvü olmuşdur.

O, 1918-ci ildə Zaqafqaziya dəmiryolu tarixindən
kitab nəşr etdirmiştir.

Xudadat bəy Məlik-Aslanov Azərbaycan Xalq
Cümhuriyyəti elan olunduqdan sonra, hökumətin birinci
kabinetində dəmiryol, telegraf və poçt naziri, ikinci,
üçüncü, dördüncü kabinetlərdə dəmiryolu naziri, beşinci
kabinetdə dəmiryolu, eyni zamanda sənaye və ticarət
naziri, həm də hökumətin birinci müavini olmuşdur. O,
həmçinin Azərbaycan parlamentinin üzvü idi.

1919-cu ildə bilavasitə Məlik-Aslanovun iştirakı ilə
dəmiryolunu kadrlarla təmin etmək üçün Bakıda dəmir-
yolu texnikumu açılır.

1919-cu ildə Məlik-Aslanovun rəhbərliyi ilə latin
əlifbasına keçmək üçün komissiya yaradılır. Komissiya-
nın hazırladığı tədbirlər planını parlament təsdiq
edir. Azərbaycan Xalq Cumhuriyyəti süqut etdiyindən bu
məsələni həyata keçirmək mümkün olmur.

Sovet hakimiyyətinin ilk günlərində Məlik-Aslanov
əvvəlcə tikinti komitəsində şöba müdürü, sonra komitənin
sədri olur. 1923-1933-cü illərdə Xalq Təsərrüfatı Şurasının

da, Dövlət Plan komissiyasında işləyir, Politexnik
Institutunda dekan kimi fəaliyyət göstərir. SSRİ-nin və
Azərbaycanın müxtəlif elmi-texniki cəmiyyətləri və
komissiyalarının üzvü olan Xudadat bəy Məlik-Aslanov
iki monoqrafiya və bir sıra elmi məqalələrin müəllifidir.

O, 1930-cu ildə həbs olunmuş və 1933-cü ildə azad
olunmuşdur. Azərbaycanda dəmiryollarının inkişafında
əvəzsiz xidmətlər göstərməyinə baxmayaraq, 1934-cü
ildə əsassız ittihamlarla yenidən həbs olunmuş və 1935-ci
ildə düşərgədə həlak olmuşdur. 1959-cu ildə ona bərəət
verilmişdir.

Xudadat bəy Mariya Viktorovna Aleksandrova ilə ailə
həyatı qurmuşdu.

ƏSƏD BƏY ƏMİROV (1889-1939)

*“İttihad” fraksiyasından Cümhuriyyət Parlamenti-
nin üzvü.*

Əsəd bəy Əmirov Azərbaycan milli azadlıq hərəka-
tinin iştirakçılarından biridir. Müəssislər Məclisinin
çağırlılması üzrə Mərkəzi Komissiyanın üzvü olan Əsəd
bəy, Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-
Məbusanının təsisini haqqında qanun”una əsasən “İttihad”
partiyasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil
edilmişdir. O, 1889-cu ildə Gəncə quberniyasının Şuşa
qəzasında dünyaya gəlmişdir. 1939-cu ildə dünyasını
dəyişmişdir.

CAVAD BƏY MƏLİKYEQANOV (1878-1942)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Lənkəran şəhərinin general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Cümhuriyyətin Həmkarlar İttifaqları Təşkilatının banilərindən biri, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradıcısı.



Cavad bəy Rza bəy oğlu 1878-ci ildə Gəncə quberniyasının Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdu. İbtidai təhsili ni məşhur maarifçi və tarixçi Mir Mehdi Xəzəninin ev məktəbində almış, sonra texniki məktəbi bitirmişdir. Rus, fars, alman, gürcü, erməni dillərini bildirdi. 1903-cü ildən Bakının neft mədənlərində işləmiş, inqilabi hərəkatda iştirak etmişdir. "Hümmət" təşkilatının üzvü olmuşdur. 1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq Bakıdan sürgün edilmişdir. 1914-cü ildə yenidən Bakıya qayıtmış, neft mədənlərində işləmişdir. 1917-ci ildə "Müsavat" partiyasının üzvü olmuş və partiyanın birinci qurultayında fəal iştirak etmişdir. Partiyada fəhlə münaqişələri üzrə iş aparmışdır. Məlikyeqanov Zaqafqaziya Seyminin müsəlman fraksiyasının üzvü olmuş, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü olmuş Azərbaycanın Müstəqilliyi haqqında İstiqlal Bəyannamasının imza atmış, Azərbaycan Cümhuriyyətinin banilərindən biri olmuşdur.

Məlikyeqanov Azərbaycan Parlamentinin üzvü kimi münaqişəli, məsuliyyətli bölgələrə ezam edilirdi, qayıdanda isə fəhlə kütlesi qarşısında hesabat verirdi. 1919-cu il martın 10-da Parlament tərəfindən təsdiq edilən fəhlə məsələsi üzrə xüsusi müşavirənin tərkibinə daxil edilmişdi. Fəhlələrin Azərbaycanın müstəqilliyi uğrundakı mübarizədəki xidmətlərindən, 1918-ci il mart soyqırımda verdikləri tələfatlardan, Denikin əleyhinə mövqelərindən bəhs edərək, onların ağır güzərəni ilə bağlı hökumət qarşısında kəskin tələblərlə çıxış edirdi. O, fəhlə məsələsini bolşevik ideologiyasının inhisarına verənlərdən fərqli olaraq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyi naminə çalışan fəhlələrin təmsilçisi idi. Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması təntənələrində çıxış edərək demişdi:

"Elan olunmuş müstəqilliyi Avropa tanımasayı belə, fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar".

Cavad bəy Məlikyeqanov 1919-cu ildə Lənkəranın general-qubernatoru təyin edilmiş, denikinçilərə qarşı mübarizə aparmışdır. 1919-cu il avqustun 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təmsilçiləri kimi Məlikyeqanov və T.Məmmədov "Muğanın Azərbaycan hakimiyyətini tanıması haqqında barışq şərtləri"ni imzalamış, bütün diyarda hərbi vəziyyət elan etmiş, Lənkəranın və Muğanın Azərbaycan hakimiyyətinə tabe edilməsində mühüm rol oynamışdır. 1919-cu ilin oktyabrında "Müsavat" partiyasının ikinci qurultayında mandat komissiyasının üzvü olmuş, elə həmin ay partiyanın Bakı komitəsinə seçilmişdir. Məlikyeqanov Türk Fəhlə Konfransının təşkilatçılarından olmuş, Mərkəzi Həmkarlar İttifaqının sədri vəzifəsində çalışmışdır. 1920-ci il mayın 11-də həbs edilmiş, ittiham aktı

sübuta yetirilmədiyindən iyulun 19-da azad olunmuş, sonra yenidən həbs edilərək, 1921-ci il yanvarın 21-də azadlığa buraxılmışdır. Aprel işğalından sonra o, ümumiyyətlə, 6 dəfə həbs edilmişdir. Sovet hakimiyyəti illərində tikinti trestində, əmək birjasında çalışmışdır. Respublika Xalq Əmək Komissarlığı Qaçqınlar Şöbəsinin rəisi, 1927-1928-ci illərdə neft məhsulları satışı idarəsinin rəisi vəzifələrində işləmiş, N.Nərimanov adına Bakı Sənaye Texnikumunun təsərrüfat hissəsinə başçılıq etmişdir. Gizli "Müsavat" partiyasının üzvü ittihəmi ilə 1931-ci ildə həbs edilərək, 10 il müddətinə uzaq şimala sürgün edilmişdir. Sürgündən həyat yoldaşı Məryəm xanım Bayraməlibəyova-Məlikyeqanovaya göndərdiyi məktublarında yazırıdı: "...Mən öz xalqımı, Azərbaycanımı çox sevirəm. Həyatımı, varlığımı onlarsız təsəvvür edə bilmirəm".

Rza bəy Məlikyeqanov 1942-ci ildə sürgündə vəfat etmişdir. 1959-cu ilin fevralında Kareliya MSSR Ali Məhkəməsi tərəfindən ona bəraət verilmişdir.

Cavad bəy həm də üzvü olduğu Müsavat Partiyasının sıralarında həmişə sadə zəhmətkeş xalqın həyat və güzəranı ilə bağlı radikal çıxışların müəllifidir. Məsələn, 1919-cu il dekabr ayının 8-də başlanan Müsavatın dördüncü iclası tamamilə partiyanın aqrar siyasetinin müzakirəsinə həsr edilmişdi. Çıxış eləyənlər arasında Cəfər Cabbarlının, bir də Cavad bəy Məlikyeqanovun çıxışları daha çox diqqəti çəkmışdır. Geniş nitqlə çıxış eləyən Cavad bəy partiyanın zəhmətkeşlərin güzəranı ilə bağlı siyasetini sərt tənqid edir. Azərbaycan fəhlələrinin müstəqil Cümhuriyyətin qurulmasında və ərazi bütövlüyünün təmin olunmasında xidmətlərini xüsusi qeyd eləyən natiq bildirir ki, "göstərdikləri vətənpərvəliyə baxmayaraq, onlar heç də yaxşı vəziyyətdə yaşamır-

lar. Ancaq partiyanın arxasında gedən, onun çağırışına hər zaman səs verən fəhlə sinfi iqtisadi durumlarının yaxşılaşacaqlarına ümidi edirdilər".

ÜZEYİR BƏY HACİBƏYLİ (1885-1948)

Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR-nin himnlərinin müəllifi. 1918-ci il Gəncədə nəşr edilən "Azərbaycan" qəzetiñin ilk redaktoru. Azərbaycanlı bəstəkar və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, akademik.



Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqiünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. O, 1885-ci il sentyabrın 18-də Ağcabədidə kənd mirzəsi Əbdülhüseynin ailəsində dünyaya göz açıb. Uşaqlığı Qafqazın "konservatoriyası" - Şuşada keçib. Aılədə üç qardaş, iki bacı olublar.

Balaca Üzeyir xalq mahnlarını, müğamları avazla oxuyur, tarda çalışır. Şuşanın zəngin ifaçılıq mühiti onun musiqi istedadının inkişafına böyük təsir göstərir.

Şuşada, Tiflisdəki Qori müəllimlər seminariyasında, Moskvada, Sankt-Peterburqda təhsil alan gənc Üzeyir Cəbrayıl qəzasının Hadrut kənd məktəbində, sonra Bakıda müəllim işləyir. Bir müddət "İslamiyyə", "Təbriz" mehmanxanalarında və kirayədə yaşayır. "Leyli

və Məcnun” operettasını mehmanxanada qalarkən yazar. 1908-ci il yanvarın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan “Leyli və Məcnun” ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulur.

Gənc bəstəkar bir-birinin ardına “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əslı və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazar.

Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları onu çox məşhurlaşdırır.

Üzeyir yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütłəvi xor səhnələri yarada bilir.

O, 300-dən çox xalq mahnisini toplayıb nota salıb, marş, kantata, fantaziya, mahni və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himminin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpinirdin, Qara dəniz” mahni təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məshhurdur. “Sevgili canan”, “Sənsiz” romansları isə Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur.

Üzeyir Hacıbəyli Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənat İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu yaradıb.

Tələbələrinə ata qayğısı ilə yanaşan Üzeyir bəyin tədris prosesinə maraqlı yanaşması vardi. Müəllim tələbələrin mühazirəyə gəlməməsindən şikayətlənəndə Üzeyir bəy təbəssümlə soruşarmış: Əminsinizmi ki, Sizin

mühazirələriniz zamanı auditoriyanın boş qalmasında təkcə tələbələr günahkardır? Oxun hara atıldıqını başa düşən müəllim mühazirələrə daha ciddi hazırlaşardı.

Üzeyir bəyin Azərbaycan Xalq Cümhuriyyəti dövründə, “Azərbaycan” qəzetində fəaliyyəti. AXC hökuməti 1918-ci il 3 iyulunda “Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri” adı altında öz rəsmi orqanının dərcinə başlanması haqqında qərar verdi. Beləliklə, “Azərbaycan” qəzeti parlament orqanı kimi ilk nömrəsi 15 sentyabr 1918-ci il tarixində - Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işgalindən, zülmündən azad etdiyi gün Gəncədə işıq üzü gördü. İlk redaktorlarından biri isə Üzeyir bəy Hacıbəyli oldu. Qəzet 1919-ci il dekabrın 28-nə qədər Üzeyir bəyin qardaşı Ceyhun bəy Hacıbəylinin imzası ilə çıxır. *Azərbaycan dövlət himminin bəstəkarı kimi.* 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himminin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Xalq Maarif Nazirliyi dövlət himminin layihəsinin şərtlərini “Azərbaycan” qəzetiində dəfələrlə elan edərək bildirmişdi ki, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat mükafatı təyin edilir. Müsabiqə iştirakçıları layihələrini həmin ilin may ayının 1-dək Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cümhuriyyətinin ikinci il dönümüne qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himminin qəbul olunmasına imkan vermədi.

1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edildi.

Üzeyir Hacıbəylinin elmi-nəzəri məqalələri, “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin inkişafına qiymətli töhfədir. O deyirdi: “Musiqini elə yazmaq lazımdır ki, onu zövqü korunanmış bir qrup adam deyil, bütün xalq başa düşsün”.

Bəstəkar və publisist. Bu iki söz çox nadir hallarda yanaşı işlədir. Üzeyir bəy də belə nadir şəxsiyyətlərdən biridir ki, həm bəstəkar olub, həm də publisist. “Ü”, “Filankəs”, “Behmankəs” və digər gizli imzalarla felyetonlar yazıb. Onun “Ordan-burdan” başlığı altında dərc olunan felyetonları öz dövrü üçün çox dəyərli idi.

Dahi bəstəkar dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına, o cümlədən SSRİ Xalq Artisti adına layiq görülüb.

1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanır. Onun cənazəsi Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında qaldırılır və Fəxri xiyabanda dəfn olunur.

Onun haqqında “Üzeyir ömrü”, “Üzeyir Hacıbəyov”, “Əbədi iftixarımız” filmləri çəkilib. Dahi bəstəkarın doğum günü 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir. Artıq neçə ildir ki, ölkəmizdə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı keçirilir.

Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının möhtəşəm salonu, Azərbaycan Dövlət simfonik orkestri, paytaxtimizin mərkəzi küçələrindən biri onun adını daşıyır. Bakıda memorial ev-muzeyi fəaliyyət

göstərir. Bakı Musiqi Akademiyasının qarşısında heykəli qoyulub. Üzeyir Hacıbəyli, sözün həqiqi mənasında, Azərbaycan musiqisinin tacıdır [5].

ZEYNALABDİN VƏZİROV (1854-1933)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad fraksiyasının üzvü, məmur, titulyar müşavir.



Zeynalabdin bəy Mirzə Həmid bəy oğlu 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Russatlar məktəbini bitirmişdi. Yelizavetpol (Gəncə) şəhər qəza məhkəməsində çalışmış, oradan Qars hərbi gubernatorunun dəfətxanasına karguzar vəzifəsinə dəyişilmişdi. Bir müddət orada xidmət etdikdən sonra Gəncəyə qayıtmışdı. Gəncə şəhərində dilmanc işləmişdi. Burada da bir müddət işlədikdən sonra Şuşa şəhərinə dönmüşdü. Şəhərdə rəis köməkçisi vəzifəsində çalışmışdı.

Göstərdiyi müsbət səylərə görə Cəbrayıl qəzasında mülkü posrednik vəzifəsinə göndərilmişdi. Bir müddət də burada çalışıqdan sonra dəyişilib həmin vəzifədə Nuxa və Şuşa qızalarında fəaliyyət göstərmİŞdi. Zeynalabdin bəy 1897-ci ildə saqlamlığı ilə bağlı istefaya çıxmışdı.

Zeynalabdin bəy 1933-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Zeynalabdin bəy Həsim bəy Vəzirovun qızı Dürnisə xanımıla yaşam qurmuşdu. Allahyar bəy, Aslan bəy,

Həmid bəy adlı oğulları, Rəna xanım və Leyla xanım adlı qızları vardı.

Zeynalabdin bəyin müxtəlif çinləri və təltifləri vardı. 1880-ci ildə kollec qeydiyyatçısı, 1886-ci ildə quberniya katibi, 1890-ci ildə kollec katibi, 1896-ci ildə titulyar müşavir və 1897-ci ildə kollec assesoru mülkü çinlərini almışdı. İşinə bəslədiyi vicdanı münasibatında görə "III Aleksandr" gümüş medali ilə təltif olunmuşdu.

ƏBDÜLƏLİ BƏY ƏMİRCANOV (1870-1948)

*Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri,
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.*



Əbdüləli Şirəli bəy oğlu 1870-ci ildə Gəncə quberniyasının Nuxa qəzasında anadan olmuşdu. 1876-1883-cü illərdə Şəki şəhər məktəbində oxumuşdur. 1888-ci ildə Tiflisdə müəllimlər İnstitutunu bitirdikdən sonra Şəki, Lənkəran və Bakıda müəllim işləmiş, Teymur bəy Bayraməli-bəyovla birlikdə bir çox mədəni-maarif tədbirlərini həyata keçirmişdir.

Əmircanov XX əsrin əvvəllərindən Bakıda müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib işləmiş, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmiş, "Nəşri-maarif" cəmiyyəti təftiş komissiyanın üzvü, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi proseslərə qoşulmuşdur. O, eyni zamanda

Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti icraiyyə Komitəsinin üzvü olmuşdur.

Əbdüləli bəy 1918-ci ilin martında Bakıda türklərə qarşı törədilən soyqırım zamanı minlərlə azərbaycanlıların ölümündən xilas olunmasında, şəhərdə qırğının karşısının alınmasında müstəsna xidmətlər göstərmişdi. Böyük qardaşı, Moskva Universitetinin hüquq fakültəsinin məzunu, tanınmış hüquqşunas Qasim bəy Əmircanov isə ermənilər tərəfindən öldürilmişdi.

Əmircanov Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinetində (1918-ci il iyun-oktyabr) maliyyə naziri, dövlət nəzarətçisi (1918-ci il oktyabr-dekabr) olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisini haqqında qanun"una (1918-ci il 19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçilmişdir (1918-ci il dekabr). Bitərəflər qrupuna daxil olan Əmircanov Parlamentdə maliyyə-büdcə və sorğu komissiyalarının üzvü olmaqla bərabər, xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün 1919-cu ilin ortalarında Bakıda "Dəyanət" şirkətinin təsis olunmasında iştirak etmişdir. Aprel işğalindan sonra İstanbula mühacirət edən Əbdüləli bəy orada fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin üzvü olmuşdur.

Əbdüləli bəy Səltənət xanım Əlibəyova ilə ailə qurmuşdu. Fuad bəy, Rüstəm bəy, Rəşid bəy, Murad bəy adlı oğulları, Valiyə xanım, Məryəm xanım adlı qızları vardı.

Əbdüləli Şirəli bəy Əmircanov 1948-ci ildə İstanbulda vəfat etmişdir.

ƏŞRƏF BƏY TAĞIYEV (1867-1930)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.



Azərbaycanda Qarxunlu Əşrəf bəy soyadı ilə tanınan Əşrəf bəy Həsənbəy oğlu Tağıyev 1867-ci ildə Gəncə quberniyası Ərəş qazasının Qarxun kəndində anadan olmuşdur.

İbtidai təhsilini molla yanında alan Əşrəf bəy sonra Tiflis gimnaziyasında oxumuşdur. 1908-ci ildə Yevlaxda mazutla işləyən zavod tikdirmiş, 1910-cu ildə öz xərci ilə Yuxarı Qarxun kəndində dörd sinifli, 1919-cu ildə isə yeddi sinifli rus-tatar məktəbi açmışdır.

1918-ci il mart qırğınından sonra Əşrəf bəyin təklifi ilə erməni qırğınından qarşısını almaq məqsədilə könüllü dəstələr yaradılmışdır. O, Nuru Paşa başda olmaqla Türk ordusunun qarşılanmasından, Ərəş suvari alayının tərkibində türk qoşunları ilə bərabər bolşevik-düşnəq ordusuna qarşı döyük əməliyyatlarında iştirak etmişdir. Əşrəf bəy 1918-ci ilin dekabrından Ərəş mahalindən Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə üzv seçilmiş, 1919-cu ildə qəza rəisi olmuşdur.

1930-cu ildə tutulan Əşrəf bəy elə həmin ildə öldürülmüşdür.

Əşrəf bəy Həsən bəy oğlu Tağıyev Zaqafqaziya Dövlət Siyasi idarəsinin və Azərbaycan SSRİ DİXK üçlüyünün 3 mart 1930-cu il tarixli qərarına əsasən “Əhrar” partiyasının üzvü və əksinqilabi təbliğatla

məşgul olduğu üçün güllələnmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 29 avqust 1989-cu il tarixli qərarı ilə ölümündən sonra Əşrəf bəyə bərəat verilmişdir.

Maral xanımla ailə quran Əşrəf bəyin Knyaz bəy və Məmmədəli bəy adlı oğulları vardır.

HACI MOLLA ƏHMƏD NURUZADƏ (1881-1930)

Gəncə şəhərindən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, görkəmli maarifçi və icimai xadim.

Nuruzadə Hacı Axund Əhməd Hacı Piri oğlu 1881-ci ildə Zaqatalada dünyaya gəlsə də, bütün fəaliyyəti Gəncə ilə bağlı olmuşdur.

O, Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanın təsisini haqqında qanun”una (1918, 19 noyabr) əsasən, Gəncə qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdi. “Əhrar” partiyasının üzvü idi. Əhməd bəy Parlamentdə “Əhrar” fraksiyasını təmsil edirdi.

Hacı Molla Əhməd Nuruzadə 1930-cu ildə Bakı şəhərində dünyasını dəyişmişdir.

MƏMMƏD SADIQ ARAN (1895-1971)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.

Mirzə Məmməd Sadiq Axundzadə 1895-ci ildə Gəncə quberniyasının Zəngəzur qəzasında (keçmiş Qarakilsə, indiki Sisiyan, Urud) dünyaya gəlmişdir.



Həyatının böyük hissəsini Türkiyədə türklüyü və Azərbaycana xidmətdə keçirən, lakin təəssüf ki, şəxsiyyəti, fəaliyyəti və yaradıcılığı hələ də diqqətdən kənarda qalan siyasi-ədəbi mühacirlərdən biri də Məmməd (Məhəmməd) Sadiq Aran olub.

Siyasi mühacirət nümayəndələrinin bir çoxu kimi onun da 1920-ci ildə İran üzərindən keçərək Türkiyəyə üz tutmasının əsas səbəbi Azərbaycanın müstəqilliyi uğrunda mübarizlərin sıralarına qoşulması, qısa ömürlü Azərbaycan Cümhuriyyətinin fəal tərəfdarlarından biri olması idi.

Məmməd Sadiq Türkiyəyə gələnə qədər artıq ziyalı və siyasetçi olaraq dərin təcrübə qazanmış, əqidə və məslək adamı kimi müəyyən yol keçmişdi. Rus, fars və ərəb dillerini bilməsi, Azərbaycan Cümhuriyyətinin Parlamentində təmsil olunması, türkçülüyün qızığın tərəfdarlarından biri kimi tanınması tezliklə onu Türkiyədəki Azərbaycan mühacirətinin ön sıralarına çıxarmışdı.

Məmməd Sadiq Aran 1924-1931-ci illərdə Ankarada fəaliyyət göstərən və öz ətrafında Cümhuriyyətin Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, X.Xasməmmədli, Ş.Rüstəmbəyli, N.Şeyxzamanlı, C.Hacıbəyli, Mir Yaqub Mehdizadə və b. görkəmlı nümayəndələrini birləşdirən Azərbaycan Milli Mərkəzi İdarə Heyətinin üzvü olmuşdu. O, eyni zamanda mühacirət mətbuatının fəal xadimlərindən biri kimi tanınmış, müxtəlif qəzet və məcmuələrdə çoxsaylı məqalələr çap etdirməklə yanaşı, "Azəri türk", "Yeşil yaprak", "Türk yolu", "Erkenekon" dərgilərinin naşiri, yaxud redaktoru olmuşdu. Sonralar



Məmməd Sadiq Aranın məzarı. İstanbul. Fəriköy qəbiristanlığı.

jurnalistik fəaliyyətini Türkiyənin nüfuzlu "Ulus" və "Cümhuriyyət" qəzetlərində davam etdirən Məmməd bəy, hətta ikinci dünya müharibəsindən əvvəl bu qəzetlərin İran müxbiri işləmişdir. M.S.Aran uzun müddət həm də Ankaradakı Türk Kültürlərini Araşdırma İnstitutunun əməkdaşı kimi çalışmış, Sənan təxəllüsü ilə milli ruhlu şeirlər yazmışdı.

Məmməd Aran 1942-ci ildə İstanbulda Sənan Azər təxəllüsü ilə "İran türkləri" kitabını çap etdirmişdi. Kitabın birinci hissəsi İran əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinin tarixinə, ictimai-siyasi həyatlarına, ikinci hissəsi isə dil, ədəbiyyat və mədəniyyət məsələlərinə həsr olunmuşdu. Məraqlıdır ki, həmin kitab

Türkiyənin yürütdüyü rəsmi siyasetə zidd sayılaraq İsmət İnönü'nün göstərişi ilə qadağan edilmişdi.

Məmməd Sadiq Aran 1945-1946-ci illərdə Cənubi Azərbaycanda başlayan milli-azadlıq mübarizəsinə obyektiv şəkildə işıqlandıran və bu məsələdə keçmiş SSRİ-nin, Böyük Britaniyanın və Pəhləvəi rejiminin Azərbaycan xalqına qarşı çevrilmiş siyasetini açıqlayan silsilə məqalələrin də müəllifidir.

Ömrünü vətən yolunda fəda edən ziyanı 1971-ci ildə İstanbul şəhərində dünyasını dəyişmiş və Fəriköy qəbiristanlığında dəfn edilmişdir [5; 39].

MƏMMƏDRZA AĞA VƏKİLOV (1864-1944)

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin üzvü, Azərbaycanda səhiyyənin ilk təşkilatçılarından biri.



Məmmədrza ağa Vəkilov 1864-cü ildə Gəncə quberniyasının Qazax qəzasında, Salahlı kəndində dünyaya gəlib. 1876-ci ildə I Tiflis klassik gimnaziyasında təhsilini başa vurub. 1887-ci ildə Xarkov Universitetinin tibb fakültəsinə daxil olub. 1893-cü ildə universiteti bitirib və Tiflis-dəki Mixaylovski xəstəxanasında üç il həkim işləyib. 1896-ci ildə Qars dəmiryolu xəttinə sərbəst işə - sahə həkimi vəzifəsinə təyin edilib. 1898-ci ildə həmin sahədə 50 çarpayılıq xəstəxana təşkil olunandan sonra xəstəxanaya müdir təyin olunan

Məmmədrza ağa Bakıdakı dəmiryolu xəstəxanasına həkim-ordinator göndərilib.

1900-cü ildə Bakı şəhər Duması ilk dəfə olaraq "kasıblar üçün həkim" vəzifəsinin ştatlarını təsdiq etdi. Bu vəzifəni icra edən həkim sahə həkimi olmalı və ona ayrılan şəhər sahəsində yaşayış kasıblara pulsuz tibbi kömək göstərməli idi. Öz sənədlərini təqdim etmiş onlarca namizəddən Duma komissiyası cəmi 2 nəfəri bəyəndi, onlardan biri Məmmədrza Vəkilov idi.

Beləliklə, 1901-ci ildə Bakı şəhər tibb cəmiyyəti Vəkilovu sahə həkimi (evdə xəstələri müalicə etmək üçün) seçir. Əhaliyə ambulator yardım təşkil edilməsinin ilk banilərindən biri M.Vəkilov olur. Bir ilə yaxın sahə həkimi işləyən M.Vəkilov əhalinin nə qədər ambulator müalicəyə ehtiyacı olduğunu öz gözləri ilə görür. Məhz buna görə o, Bakıda ilk poliklinika təşkil edir. M.Vəkilov Bakı şəhər tibb cəmiyyəti, şəhər Duması qarşısında müalicəxanaların artırılması barədə dəfələrlə məsələ qaldırır və öz məqsədinə nail olur - Bakı şəhərində 10 poliklinika açır. Həmin poliklinikalar bu gün də Bakı şəhərində fəaliyyət göstərir. Onlardan biri Bakı şəhər 2 nömrəli poliklinikasıdır ki, M. Vəkilov iyirmi il bu poliklinikaya rəhbərlik edib. O, 1944-cü ilə qədər burada sahə həkimi işləyib. Ümumiyyətlə, M.Vəkilov 50 il həkimliklə məşğul olub. Təsadüfi deyil ki, yaşılı nəsil hələ indi də 2 nömrəli şəhər poliklinikasını "Vəkilovun poliklinikası" adlandırır.

1902-ci ilin əvvəllərində M.Vəkilov, Bakı şəhər Dumasına "Bakı şəhərində xəstəxananadan kənar tibbi xidmətin təşkilində islahatlar" adlı layihə təqdim edir. Layihənin əsas məzəzi ondan ibarət idi ki, həm tibbi struktur dəyişilməli, həm də xəstəliklərin yayılmasına imkan yaradan səbəblər aradan qaldırılmalıdır. Sadə

insanların müraciət edə bilməsi üçün şəhərin müxtəlif hissələrində müalicəxanalar açılmalıdır.

M.Vəkilov gözəl, qayğıkeş həkim olmaqla bərabər, ağıllı təşkilatçı, dostluğa sadiq bir insan idi. Hələ 1900-cü ildə o, Zaqqafqaziya Tibb Cəmiyyətinin həqiqi üzvü seçilmişdir (protokol №166, 2 may, 1900-cü il, Tiflis).

1909-cu ildən başlayaraq M.Vəkilov 1-ci şəhər pulsuz müalicəxanasının baş həkimi vəzifəsində çalışmağa başlamışdır. 1908-ci və 1912-ci illərdə həkim-terapevt Məmmədrza ağa Mixaylov şəhər xəstəxanasının baş həkimi vəzifəsinə təqdim olunmuş, lakin təklifdən imtina etmişdir. 1913-cü ildə artıq Bakıda 10 pulsuz müalicəxana fəaliyyət göstərirdi, lakin bu, kifayət deyildi: hər gün həkim 90 - 100 xəstə qəbul edir, təxminən 20 - 30 xəstə kömək almadan evə qayıdırı.

Məmmədrza ağa Vəkilov 1944-cü ildə Bakı şəhərində vəfat etmişdir.

MUSTAFA BƏY VƏKİLOV (1896-1965)

*Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.*



Mustafa bəy Nadir bəy oğlu Vəkilov 1896-ci ildə sentyabr ayında Gəncə quberniyasının Qazax mahalında anadan olmuşdur. O, Bakı gimnaziyasını bitirərək, 1912-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuş və həmin dövrdən öz doğma xalqının milli-azadlıq

mübarizəsində yaxından iştirak etməyə başlamışdır. Mustafa bəyin siyasi dünyagörüşünün formallaşmasında onun əmisi Məmməd Rza Vəkilovun və yaxın qohumu Əlimərđan bəy Topçubaşovun böyük təsiri olmuşdur.

1917-ci ilin aprelində Bakıda çağırılmış Qafqaz müsəlmanlarının qurultayında, Kiyevdə ukraynalı professor Qruşevskinin rəhbərliyi altında keçirilmiş qeyri-rus millətlərin qurultayında, mayda isə Rusiya müsəlmanlarının Moskva qurultayında fəal iştirak etmişdir. Onun Bakı mətbuatında aktual siyasi və ictimai hadisələrlə əlaqədar xeyli məqaləsi çap olunmuşdur. Mustafa bəy Vəkilov həmin ildə açılması nəzərdə tutulan Rusiya parlamentinə Azərbaycandan millət vəkli seçilmişdir.

O, bəy universitetdə azərbaycanlı tələbələrin Həmyerilər təşkilatının başçılarından biri idi.

M.Vəkilov 1917-ci il noyabrın 15-də yaranmış Zaqqafqaziya komissarlığında daxili işlər komissarı A.İ.Çxengelinin məsləhətçisi vəzifəsini icra etmişdir. O, bundan başqa Zaqqafqaziya Seymimdə müsəlman fraksiyasının fəal üzvlərindən biri idi.

1918-ci ilin sentyabrında daxili işlər nazirliyində işləyən M.Vəkilov dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilmişdir. O, 1919-cu ilin dekabrında "Türk Ədəmi-Mərkəziyyət partiyası Müsavat"ın ikinci qurultayında yenidən MK üzvü seçilmişdir. M.Vəkilov nazirlər şurasının sədri Nəsib bəy Yusifbəylinin 23 dekabr 1919-cu ildə təşkil etdiyi ikinci hökumət kabinetində daxili işlər nazirinin müavini vəzifəsini icra etməyə başlamışdır.


1920-ci il fevralın 18-də iyirmi üç yaşlı M.Vəkilov Azərbaycan Respublikasının daxili işlər naziri təyin olunmuşdur. O, hökumətin ən gənc naziri idi.

1920-ci il aprelin əvvəllərində inqilabçı Əli Bayramovu öldürmiş cinayətkarların həbs edilməsi və onlar haqqında cinayət işi qaldırılması üçün M.Vəkilov özü şəxsən göstəriş vermişdir. 1920-ci il aprelin 27-də baş verən çəvriilişdən sonra M.Vəkilov Tiflisə, sentyabrda isə İstanbula yola düşmüştür. O, burada nəşr olunan "Yeni Qafqasya" (1923-1927), "Azəri türkү" (1928-1931), "Odlu yurd" (1920-1930), "Azərbaycan yurd bilgisi" (1932-ci ildən nəşr olunur) jurnallarında Azərbaycan tarix və ədəbiyyatı haqqında məqalələr yazmışdır.

Mustafa bəy Vəkilov 1965-ci il noyabrın 1-də 69 yaşında Türkiyənin Amasiya şəhərində vəfat etmişdir.

MUXSTAR ƏFƏNDİZADƏ (1880-1975)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.



Əfəndizadə Muxtar İsmayıл oğlu 1880-ci ilin yanvar ayında Gəncə quberniyası, Ağdaş rayonunun Şəmsabad kəndində müdərris (mədrəsə müəllimi) ailəsində anadan olub. Altı yaşında ikən atası Hacı İsmayıл Əfəndini itirən kiçik Muxtar anası Zeynab Kərim Əfəndi qızının himayəsində yaşayıb.

Uzun müddət (1886-1904) Azərbaycanın müxtəlif mədrəsələrində (Ağdaş, Şamaxı, Quba, Bakı) təhsil alan Muxtar Əfəndizadə hələ 8 yaşında ikən hafız adını alıb. 1904-1905-ci illərdə o, Qubada "Üsuli-cədид" məktəbi

açıb və bir il sonra, 1906-ci ilin axırlarında maarifçilik fəaliyyətini davam etdirmək üçün öz vətoni Ağdaşa qayıdır.

Hələ gənc ikən Muxtar Əfəndi Ağdaşa maarifçiliyin inkişafında müstəsna rol oynayıb. Həmin dövrdə "Yaşlılar üçün kurs" (1906), "Nəşri-maarif" (1906), "Darülürfan məktəbi" (1906), qiraətxana (1906), teatr (1908), "Səadət" qız məktəbi (1909) onun ağır zəhmətinin nəticəsində yaranıb. 1909-1910-cu illərdə açılan və "Rus-tatar məktəbi" kimi məşhur olan qədim tədris ocağı da Muxtar Əfəndinin zəhmətinin bəhrəsi idi.

Muxtar Əfəndinin maarifçilik fəaliyyətindən söhbət açarkən onun zəhməti ilə yaradılmış qiraətxana haqqında danışmamaq mümkün deyil. Görkəmli maarifçi bunu belə xatırlayıb: "Qiraətxana açmaq haqqında fikrimi Azərbaycan cəmiyyət iclaslarının birində üzvlərə eйтirdim. Çox razılıqla mənim fikrimi bəyəndlər və açılmاسına qərar verildi". Az bir zamanda ərəbcə Misirdən, farsca Hindistan və İrandan, türkəcə İstanbuldan, Krimdan, Bolqarıstandan, tatarca Orenburqdan, Kazandən və Astarxandan, rusça Rusiyadan gələn qəzet və məcmüələr qiraətxanani zənginləşdirir. Sonralar "Baku" qəzeti bu zəngin qiraətxana haqqında belə yazırdı: "1923-cü ildə kitabların sayına görə Ağdaş qiraətxanası Bakıdan sonra ikinci yeri tutur".

Muxtar Əfəndi o çatın illərdə səfələtdən əziyyət çəkən uşaqlardan ötrü 1908-1909-cu illərdə bir neçə bölgələrdə "Kimsəsiz uşaqlar evi" açmağa nail olur və kimsəsiz uşaqları bu ocağa yiğaraq, onlara atalıq qayğısı göstərməyə başlayır [7; 39; 65].

Görkəmli maarifçi Muxtar Əfəndizadə tərəfindən təsis edilən maarif və mədəniyyət müəssisələrinin fəaliyyəti açıldıqları gündən başlayaraq 1920-ci ilə qədər davam

etdi və bu məktəblər minlərlə oğlana, qızə savad və bilik verdi. Maarifçiliyin inkişafında uzun müddət cəsarət və ləyaqatlı fəaliyyət göstərən Muxtar Əfəndizadə əhalinin dərin rəğbatını qazanmış və buna görə də xalq onu Azərbaycan Cümhuriyyətinin Parlamentinə üzv seçmişdir. 12 dekabr 1919-cu ildən M. Əfəndizadə Parlamentdə Əhrar partiyasının üzvü kimi fəaliyyət göstərir. 1920-ci ilin aprelində Nəsib bəy Yusifbəyov kabinetini istefə verərkən o da siyasetdən uzaqlaşır və maarifçilik fəaliyyətini davam etdirir. Cəmi 3 ay 19 gün Parlamentdə olması onun bütün həyatı üzərinə qara kölgələr salır. Bədxahlar Muxtar Əfəndizadəni damğalamağa can atır, ləkələməyə çalışırlar. Sonralar isə 30-cu illərin repressiyasının qara buludları ondan da yan keçmir və haqsızlıqla məruz qalan maarifçi bir neçə il sürgün hayatı keçirməyə məcbur olur. 1930-cu ildə o, savadlı bir maarifçi kimi maarif nazirinin təklifi ilə Gürcüstanaya göndərilir. Muxtar Əfəndizadə 1932-ci ilə qədər Tiflisin ali tədris ocaqlarında dil və ədəbiyyat dərslərini deməklə həm də Tiflisdə nəşr olunan "Yeni kənd" qəzeti¹in redaktoru və "Dan ulduzu" məcmuəsinin korrektoru vəzifəsində çalışır. Lakin səhəhati ilə əlaqədar o, həkimlərin məsləhati ilə Bakıya qayıtmaga məcbur olur. Bakıda Muxtar Əfəndi maarif nazirinin əmri ilə baş mətbuat müdirliyində və Tarix institutunda tərcüməçilik fəaliyyətinə başlayır. 1939-1944-cu illərdə o, ərəb və fars dillərindən İsgəndər Münşinin, Mirxondun, İbn Əl-Əsirin əsərlərini Azərbaycan dilinə tərcümə edir. Sonralar, 1958-ci ildə isə Muxtar Əfəndi Sədinin məşhur "Gülüstən" əsərinin Azərbaycan dilinə sətri tərcüməsinə başlayır. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin rəhbərliyi ərəb və fars dillərinin mükəmməl bilicisi kimi Muxtar Əfəndizadəni elm ocağına dəvət edir və o, uzun illər

universitetin şərq dilləri fakültəsində dərs deməyə başlayır. 1947-ci ildə Muxtar Əfəndi professor İbadulla Qarayevin tapşırığı ilə "Miftahül lisan ül ərəb" (ərəb dilinin açarı) adlı dərslik yazır. Ali məktəblər üçün yazılmış bu dərslik keçmiş SSRİ-də nadir hadisə hesab edilirdi və dünya şöhrətli ərəb dili mütəxəssisi akademik Kraçkovski bu dərsliyə yüksək qiymət verərək Muxtar Əfəndizadəni ərəb və fars dillərinin mükəmməl bilicisi adlandırır. Muxtar Əfəndi o illərdə ali və orta məktəblər üçün əlavə bir neçə "Ərəb dili" dərsliklərinin də müəllifi olur. O, şərqsünas, tərcüməçi İsgəndər Münşinin "Tarixi-aləm-arayı Abbasi", İbn Əl-Əsirin "Əl-Kamil Fit-Tarix" və s. əsərlərini Azərbaycan dilinə tərcümə edib. "Ərəb dilinin açarı" (1947) adlı Ali məktəblər üçün dərslik hazırlayıb. Azərbaycan Elmlər Akademiyasında, Azərbaycan Dövlət Universitetinin şərq fakültəsində işləyəndə, hətta pensiyada olduğu dövrədə də Azərbaycanın demək olar ki, bütün gənc şərqsünasları, ümumiyyətlə şərqsünas alimlərin əksəriyyəti, eləcə də nüfuzlu din xadimləri bir çətinliyə düşərkən mütləq Muxtar Əfəndi ilə məsləhətləşirdilər, onun tövsiyələrinə ehtiyac duyurdular. Dövlətimizin elm, mədəniyyət və maarifçiliyi qarşısında misilsiz xidmətləri olan bu böyük şəxsiyyət bütün əziyyətlərə qatlanaraq Azərbaycanın torpaqlarını qarış-qarış gəzmiş, qədim əlyazmalarını, nadir kitablari toplamış, onları məhv olmaqdan xilas edərək Respublika Əlyazmalar İnstitutunun Fonduna təqdim etmişdi. Muxtar Əfəndizadə bu xidmətləri fəxri adlar, elmi rütbə namına etmirdi, çünki zamanın girdabında ona qarşı olan müxtəlif haqsızlıqlar bu mükafatları onun nəzərində qiymətsiz və mənasız etmişdi. Görkəmli maarif xadimi Muxtar Əfəndizadə 1975-ci il 19 oktyabrdə 95 yaşında vəfat edir. Təpədən-dırnağa qədər vətənpərvərlik hissi ilə

alışib yanan, həyatının 80 ilini Vətənimizdə elmin, mədəniyyətin, maarifçiliyin inkişafına həsr edərək böyük irs qoyub getmiş bu böyük şəxsin xatirəsi qədirbilən millətimizin qəlbində həmişə yaşayacaq.

NƏRİMAN BƏY NƏRİMANBƏYLİ (1889-1937)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, içtimai-siyasi və dövlət xadimi.



lilər cəmiyyəti”nin rəhbərliyinə seçilmiş, inqilabi fəaliyyət göstərmişdir. Onun iştirakı ilə cəmiyyət üzvlərinin verdikləri tamaşaların gəliri Birinci dünya müharibəsindən zərər çekmiş müəllimlərin ailələrinə paylanırdı. N.Nərimanbəyli 1915-ci ildə ali təhsilini başa vurub vətənə qayıtmış, vəkil işləməklə yanaşı, “Müsəlman xeyriyyə cəmiyyətinin” rəhbərlərindən biri olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra “Müsavat” partiyasına daxil olan N.Nərimanbəyli Qafqaz müsəlmanlarının Bakı qurultayında, “Müsavat” partiyasının birinci kurultayında iştirak etmişdir.

N.Nərimanbəyli 1918-ci ilin fevralında Zaqqafqaziya

Nəriman bəy Nərimanbəyli 1889-cu ildə Gəncə quberniyasının Şuşa şəhərində anadan olmuşdur. Ailəsi İrəvana köçdüyü üçün orta təhsilini İrəvan gimnaziyasında almış, Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində, sonra isə Xarkov Universitetinin hüquq fakültəsində oxumuşdur. Burada “Azərbaycanlı tələbələrin həmyer-

seyminin üzvü seçilmiş, seymin müsəlman fraksiyasının, Zaqqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Milli Şuranın “Azərbaycan Məclisi-Məbusanının təsisini haqqında qanun”una əsasən, seckisiz Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdir. Parlamentdə “Müsavat” və bitərəflər fraksiyasının üzvü olan Nərimanbəyli 4-cü hökumət kabinetində dövlət müfəttişi vəzifəsini tutmuşdur. O, Bakıda keçirilən bir sıra mədəni tədbirlərdə yaxından iştirak etmişdir. Aprel işğalından (1920) sonra müxtəlif idarələrdə hüquq məsləhətçisi olmuş, təqiblərə məruz qalaraq işdən çıxarılmış, sonralar vəkil işləmişdir.

AXC Parlamentinin üzvü, görkəmlı dövlət xadimi Nəriman bəy Nərimanbəyli 1937-ci il repressiyaları zamanı güllələnərək öldürülmüşdür.

HƏMİD BƏY ŞAH TAXTINSKİ (1880-1944)

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərin-dən biri.



Həmid bəy Şah Taxtinski Naxçıvanda mollaxanada, üçüncü dərəcəli şəhər məktəbində oxumuşdur. İrəvan müəllimlər seminariyasını (1899) bitirmişdir. Pedaqoji fəaliyyətə həmin seminariyada Azərbaycan və rus dilləri müəllimi kimi başlamışdır. İrəvandakı Müsəlman Xeyriyyə

Cəmiyyətinin üzvü olmuşdur. Odessada Novorossiysk Universitetinin hüquq fakültəsini bitirmiş (1912), tələbəlik illərində buradakı “Azərbaycanlı həmyerilər təşkilatı”nın başçılarından olmuşdur. Həmid bəy 1912-ci ildə Gəncəyə gələrək, şəhərin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. 1914-cü ildə Yelizavetpol guberniyasının xalq məktəbləri inspektoru təyin edilmişdir. İki ilə yaxın Yelizavetpol dairə məhkəməsində andçı-müvəkkilin köməkçisi vəzifəsində işləyən ziyanlı, sonra Bakıya köçərək, dairə məhkəməsində eyni vəzifədə çalışmışdır [7, 5].

Həmid bəy Fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə başlamışdır. 1917-ci ildən “İttihad” partiyasının üzvü olmuş, 1917-ci il avqustun 29-dan Cənubi Qafqaz Təhsil İdarəsi üzrə komissar kimi fəaliyyət göstərmişdir.

Həmid bəy müxtəlif illərdə Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin 2, 3 və 4-cü hökumət kabinetlərində maarif nazirinin müavini, 5-ci hökumət kabinetində maarif və dini etiqad naziri, Azərbaycan Parlamentinin üzvü olmuşdur.

Şahtaxtinski Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılmasına böyük əmək sərf etmişdir. Bakı Dövlət Universitetinin təşkilində xidməti olmuş, orada müəllim, prorektor, həmçinin Bakı Xalq Maarifi şöbəsi nəzdindəki ikiillik müəllimlər institutunda və Azərbaycan Dövlət Tibb İnstitutunda (1930-1940) işləmişdir (1929-cu ildən professor). Tiflisdəki Zaqqafqaziya Universitetinin tibb fakültəsini bitirmişdir (1928).

Azərbaycanın ümumtəhsil məktəbləri üçün dərsliklərin, Azərbaycan dilində elmi terminologiyanın tərtibi

üzrə komissiyaların sədri olmuş, yeni Azərbaycan əlifbasının yaradılmasında iştirak etmişdir.

Şahtaxtinski repressiyaya məruz qalmış, 1941-ci ildə həbs və sürgün edilmiş, 1944-cü il fevralın 3-də Arxangelsk vilayətində sürgündə həlak olmuşdur.

XOSROV BƏY SULTANOV (1879-1943)

Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi, Əkinçilik və Əmək Naziri, dövlət xadimi.



Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Gəncə guberniyası, Zəngəzur qəzasının Hacisamlı nahiyyəsinin Kürdhacı (Qasımuşağı obasında) kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almış (1903-cü il) Xosrov bəy Sultanov Nəriman Nərimanovla tələbə yoldaşı olmuşdur. Oxuduğu Odessa Universitetinin rektorunun qızı ilə evlənir, Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, uşaq yaşlarında dünyasını dəyişir və bir daha övladı olmur.

Tiflis və Bakıda fəal siyasi, ictimai iş aparır. 1915-ci ilin martında Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Xosrov bəyin başçılığı ilə (Xosrov bəy Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qafqaz cəbhəsində qaćınların yerləşdirilməsi üzrə baş müvəkkili olub) Anadoluda rus erməni qırğınılarından salamat qalmış əhaliyə yardım üçün bir komissiya göndərib. O, aprelin 15-də Ərdahan-

dan “Kaspi” qazetinə yazdı:

“Müsəlmanlar yaşayın bütün məntəqələrdə bir nəfər də olsun canlı insan tapmaq mümkün deyil. Yalnız 2 məntəqəyə 50-60 qadın-uşaq, 6 nəfər də əldən düşmüş qoca vardır.” O gecə-gündüz xəstələri müalicə edir, dərman tapmayanda uşaqlıqdan Laçında böyüklərdən öyrəndiyi tibbi müalicələrlə, bitkilərdən hazırladığı məlhəmlərlə insanlara şəfa verirdi. Evində zəngin kitabxana yaradıb gənclərə, uşaqlara təmənnasız dərs deyirdi.

1918-ci ilin 28 ayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinə - İstiqlal Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cümhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. O, Zaqqafqaziya Seyminin və Azərbaycan Parlamentinin üzvü, əvvəl “Müsavat”ın (1917-ci il) üzvü olub, sonra da “İttihad” partiyasının qurucularından olmuşdur [58].

AXC Hökuməti 1918-ci ilin yayında Şuşa, Zəngəzur, Cavaşır, Cəbrayıl qəzalarını Gəncə quberniyasının tərkibindən çıxarıb Qarabağ general-qubernatorluğu yaratmışdı. Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Gəncə general-qubernatorluğundan dəyişdirilib Qarabağın general-qubernatoru təyin olunmuşdur. Müavini isə məşhur bolşevik Çingiz İldırım idi. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Njdenin hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır.

Bolşeviklərin Azərbaycan işgalindən sonra da Xosrov bəy Nərimanov, Çingiz İldırım kimi nüfuzlu söz sahiblərinin sayısında Şuşada İnqilab Komitəsinin rəhbərliyində saxlanılmışdı, ancaq bütün hakimiyyət strukturlarına, xüsusən də “Çeka”ya, XI Qızıl Ordunun siyasi rəhbərliyinə, NKVD-yə soxulmuş daşnak tör-töküntüləri Xosrov bəy və Sultan Bəy qardaşlarının onlara tutduğu divani unutmamışdır. Bakıdan onun həbsinə razılıq ala bilməyəndə Moskvaya yazmağa başladılar, arxivlərdə saxlanan danoslarda Xosrov bəyin 74 erməni qız-gəlinini zorladığı da yer almışdı. Nəhayət, arvadı erməni olan Serqo Orconikidze və Mikoyanın razılığı ilə Xosrov bəy iş otağından rus ordusunun xüsusü idarəsinin zabitləri tərəfindən həbs edilib Bayıl türməsinə gətirilir. Bu xəbəri eşidib toy-bayram edən ermənilər yenidən ayağa qalxıb Azərbaycan hökumətinə qarşı Ermənistana birləşmək tələbi ilə Şuşada, Vərənddə üşyan qaldırırlar. Qəza İnqilab Komitəsinin rəhbəri Şamil Mahmudbəyov N.Nərimanova, H.Sultanova, Ə.Qarayevə məktub yazaraq Xosrov bəyin həm azərbaycanlılar, həm kürdlər, həm də dinc erməni əhalisi arasında böyük nüfuza malik olmasını, sülhpərvər insan olmasını, dinc azərbaycanlı ailələrinin erməni silahlılarından qorunmasında misilsiz xidmətlərini əsas tutaraq tezliklə Xosrov bəyin azad edilməsi xahişi ilə müraciət edir, onu şəxsən zamına götürməyə, onun loyallığı, bütün hərəkatları üçün şəxsən məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu da bildirir. Ancaq göstərilən cəhdələr nəticəsiz qalır, generalın həbsi Qafqazda əsas söz sahibi olanlar tərəfindən verilmişdi, ona görə də Orconikidzeyə göndərilən müraciətlərin müqabilində Xosrov bəyin tezliklə aradan götürülməsi barədə göstəriş gelir.

Lakin təzə bolşevik hökumətində Hərbi Dəniz Donanmasının komandanı olan çox cəsur, qorxubilməz insan olan Çingiz İldirim çox sevdiyi əmisi oğlunun haqsız həbsinə, onu gözləyən labüb ölümə laqeyd qala bilməzdi, məhz onun qurduğu əməliyyatla Xosrov bəy həbsxanadan qaçırlı. Bəzi araşdırmaçılardan burda Nərimanovla Xosrov bəyin tələbəlik illərindən yaxın dostluq münasibətlərinin də rol oynadığını yazırlar.

1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanılmışdır. 1924-cü ildə İstanbulda yaradılmış Qafqaz Konfederasiya Komitəsinin 3 azərbaycanlı təsisçi rəhbərindən biri olmuşdur, o biriləri Ə.Əmiraslanov, Ə.Şeyxzamanov idi. Əlimərdən bəy Topçubaşov və digərlərinə qarşı Türkiyədə çıxan tənqidə yazı, çıxışlara "Yeni Kafkazy" dərgisində və digər qəzetlərdə tutarlı cavablar verib, Azərbaycan istiqlali ilə bağlı yazıları çıxıb. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Azərbaycanlı əsirlərin müalicəsi, xilası, onlardan ibarət xüsusi dəstələrin yaranmasında xüsusi səylər göstərib. Yüzlərlə insanın nicat tapmasına yardımçı olub.

Türkiyəyə qayıdır, çox güman ki, başqa adollarla həmişə onu gözləyən erməni terrorçularından gizlənərək yaşamışdır.

Xosrov bəy Sultanov 1943-cü ildə İstanbulda vəfat etmiş və Fəriköy qəbiristanlığında dəfn edilmişdir.

CAVAD BƏY ŞİXLİNSKİ (1874-1959)

Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-majoru, Gəncə üsyəninə əsas təşkilatçılarından biri.



Şixlinski Cavad bəy Məmməd ağa oğlu 3 yanvar 1874-cü ildə Qazax qəzasının Aşağı Salahlı kəndində dünyaya gəlmüşdür. O, Rüstəm bəy Şixlinskinin qardaşı, general-leytenant Əli ağa Şixlinski qardaşı oğludur. C.Şixlinski Tiflisdəki zadəganlar üçün kadet korpusuna oxumağa göndərilmişdir. Sonra Peterburq-da Mixaylov Topçuluq Məktəbindən məzun olmuşdur.

1912-ci ildə kapitan rütbəsində 39-cu artilleriya briqadasının 1-ci rotasının komandiri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Milli Ordunun təşkilində müstəsnə xidmətlər göstərmişdir. 1918-ci ildə yenicə yaradılan Milli Ordunun 1-ci diviziyanına komandan təyin edilmiş, bu alayın polkovniki kimi 1918-ci ildə Bakını daşnaklardan təmizləməyə gəlmiş xilaskar Türk Ordusunun komandanı Nuru paşa tərəfindən medalla təltif olunmuşdur. 1919-cu ildə 1-ci piyada diviziyanın komandiri təyin olunmuşdur. Bundan əlavə, 1919-cu ilin fevralın 17-də hərbi nazirin əmri ilə Gəncə qarnizonunun rəisi vəzifəsinə təyin olunmuşdur. Zəngəzur və Qarabağda erməni separatçı qüvvələrinə qarşı milli ordumuzun əməliyyatlarında fəal iştirak etmişdir. 1919-cu ildə onun komandanlığı altında nizami ordu hissələri Zəngəzuru ermənilərdən təmizləmişdir.

Generalın başçılıq etdiyi 1-ci piyada diviziyası 1919-cu ilin sonlarında Gəncədə yerləşirdi, 3 alaydan və 3 taburdan ibarət idi [58].

İstedadlı hərbi xadim olan Cavad bəy 1919-cu ildə Cümhuriyyət hökumətinin qərarı ilə erməni-daşnak terrorcu birləşmələrinin Zəngəzur mahalında həyata keçirdiyi müsəlman qətlialmlarına qarşı hərbi əməliyyatın komandiri təyin olunur. Bu əməliyyata sənədlərdə Zəngəzur ekspedisiyası da deyilir. Həmin il erməni quldur dəstələrinin əməlləri nətisində Zəngəzur mahalında yüzdən çox azərbaycanlı kəndi dağidlımız, talan edilmiş, əhalisinin çoxu isə vəhşiçəsinə qətlə yetirilmişdi. Yerli özünümüdafia dəstələri mərdliklə vuruşalar da, nizami erməni hərbi hissələrinin qarşısında duruş götirmək üçün mümkün deyildi. Zəngəzur dəstəsinin tərkibində iki qrup var idi. Birinci dəstədən ibarət qrupa general-major Davud bəy Yadigarov, ikinci qrupa isə polkovnik Levestam başçılıq edirdi. Müxtəlif istiqamətlərdə hərkət edən Birinci, sağ və sol dəstələr, Dığ kəndini ələ keçirməli idilər. Bu kəndin ermənilərdən təmizlənməsi strateji əhəmiyyət daşıyırıldı. Bu baxımdan Cavad bəy bu Qarabağla, Zəngəzuru birləşdirən yolları ələ keçirmək niyyətində idi. Cavad bəyin göstərişinə əsasən, Birinci dəstə noyabrın 2-də topla Sultankənd, süvarilər isə Sadınlar kəndi istiqamətində irəliləməli və orada döyüşqabağı mövqə tutmalı idi. Cavad bəyin hərbi qüvvələrinə Sultan bəy Sultanovun partizan dəstələri də qoşuldu [44]. Hükümun ilk günləri Cavad bəyin qüvvələri Dığ istiqamətində erməniləri geri oturtdu. Dığ kəndi istiqamətində aparılan döyüslər Azərbaycan qoşun hissələrinin uğurları ilə başladı. Döyüşülərimiz xüsusü hazırlanmış döyük taktikası ilə hərəkət edərək cinahlarda boşluqlara yol vermirdilər. Ermənilərin gözləmədiyi belə

bir döyük taktikası onları çəş-baş salmışdı. Ermənilər döyükün tempini azaltmaq və Milli Ordunun diqqətini əsas hədəfdən yayındırmaq üçün Zəngəzurdakı türk kəndlərinin dinc əhalisinə divan tutmağa başladılar. Onlar bir gün ərzində Qarıqışlaq kəndi ətrafında 36 nəfər qadın, qoca və uşağı gülləldilər. Meyidləri bir neçə gün ərazidən çıxarmaq mümkün olmadı. Düşmənlərin əsas hədəfi olan Qarıqışlaq kəndi uğurunda şiddetli döyüşlər gedirdi. Tərəflərdən gah biri, gah da digəri üstünlüyü ələ alırdı. Bu döyüşdə yerli əhalii xüsusi olaraq şücaət göstərirdi. Sultanlar kəndindəki Cavad bəy Şıxlinskinin bölmələri də Qarıqışlaq kəndinin ətrafındaki yollarda və cığırlarda pusqlar quraraq ərazini özlərinin nəzarətinə götürmüdürlər. Ona görə də, erməni hərbi qüvvələri burada, artıq tələyə düşdüklorını anlayırdılar. Qarıqışlaq cəbhəsindəki vəziyyətin ağırlığını hiss edən erməni hərbi bölmələri hücumu keçdiklərini Dığ kəndi ətrafındaki erməni hərbi bölmələrinə bildirmək üçün ələ keçirdikləri bir neçə müsəlman kəndinə gecə yarısı od vurub yandırdılar. Bu, eyni zamanda Dığ cəbhəsindəki erməni hərbi bölmələrinə Zabux kəndi üzərinə hücumu keçməkləna bir işarə idi. Çünkü Dığ ətrafındaki erməni hərbi bölmələri Zabux körpüsü istiqamətində hücumu keçməklə Qarıqışlaq cəbhəsindən diqqəti yayındırmaq istəyirdi. Qarıqışlaq kəndindəki Mardi Ayvazyanın və Eqiş İşxanyanın hərbi bölmələri də plana uyğun olaraq Zabux kəndi istiqamətində hücumu keçdiłər. Lakin ermənilər Zeyvə və Sultanlar kəndləri istiqamətlərində azərbaycanlıların güclü müqaviməti ilə qarşılaşdırılar, bir neçə saatlıq döyüşdən sonra erməni qüvvələri itki verərək geri oturduldular. Həmin gecə erməni kəşfiyyatı Qarıqışlaq kəndindəki bölmələrinə Gorus Sisian rayonları istiqamətində olan, hətta bütün dağ yol və cığırlarının

azərbaycanlıların nəzarəti altında olduğu xəberini gətirdi. Cox sonralar həmin döyüş barəsində erməni tarixçisi Z.Şahnazarov xatirələrində həm öz vəhşiliklərindən həm də qədidiqlərindən dolayısıyla yazırıdı:

Biz Qarıqlıq kəndindən çıxarkən, əhaliyə məxsus bütün əmlakı özümüzlə götürdüük, kənddə bir pişik belə qalmadı, evlərə od vurub oradan çıxdıq. Ətraf kəndlərdən topladığımız atlardan naqliyyat vasitəsi kimi istifadə etdiük. Əldə etdiyimiz bütün əmlakı itki vermədən özümüzlə əvvəlcə Daşaltı kəndinə, oradan isə Şuşa şəhərinə gətirdik.

Lakin Azərbaycan milli ordusunun hərəkəti üçün ərazidə münasib yolların və istehkamların olmaması da problemlər yaradırdı. Eyni zamanda döyüş bölgəsindəki körpülərin və yolların çoxunun düşmən qüvvələri tərəfindən dağıdılması Azərbaycanın qoşun bölmələrinin hücumlarını ləngidirdi. Ona görə də, noyabırın 3-dən 7-dək Dığ üzərinə yeriyən Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qoşun bölmələri qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyərək yeni hücumlara hazırlaşmaq üçün ilkin mövqelərinə qayıtmaga məcbur oldular. General C.Şıxlinski döyüşün nəticələri ilə bağlı hərbi nazirə göndərdiyi raportunda əminliklə bildirirdi ki, Zəngəzur dəstəsinə əlavə olaraq üç taborlu bir piyada alayın verilməsi ilə döyüş tapşırığını uğurla başa çatdırmaq, Zəngəzuru tamamilə erməni silahlılarından xilas etmək mümkündür. Lakin həmin əməliyyatda Cavad bəyə istənilən hərbi yardım gəlmədi. Bu məsələ Ermənistən-Azərbaycan hökumətləri arasında sülh danışqları yolu ilə həllini tapacağı üçün hücumun davam etdirilməsi dayandırıldı. Əslində isə erməni Zəngəzurda ciddi zərbələr aldıqından erməni Ararat hökuməti danışqlara əl atır.

1920-ci ilin aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən işgal edilməsi Gəncədə böyük üsyənin başlanmasına səbəb oldu. Üsyənin əsas təşkilatçıları arasında Cavad bəy də var idi. Gəncə üsyənindən bir neçə gün əvvəl bolşeviklər tərəfindən tutduğu vəzifədən azad edilsə də, üsyən zamanı Milli Ordumuzun bolşevik qüvvələri tərəfindən dağdırılmış artilleriya qurğularının bərpası və artilleriyaçılar üzərində ümumi nəzarət ona həvalə olunub. O, hərbi dəniz komissarı Çingiz İldırım və Azərbaycan bolşevik ordusunun müvəqqəti qərargah rəisi general Əbdülhəmid Qaytabaşının hərbi əməliyyatlar zamanı XI Qızıl Ordunun komandanlığına tabe olmaq haqqında əmrlərini yerinə yetirməkdən boyun qaçırmış və Gəncə üsyənini davam etdirmişdir. Gəncə üsyəni mayın 25-dən iyunun 4-dək davam edib və üsyən nəticəsində mindən çox bolşevik əsgəri əsir götürülmüş və öldürülmüşdür. Üsyən öz miqyasına və hər iki tərəfdən olan itkilərinə görə Azərbaycanda olan ən böyük silahlı xalq dirənişi hesab olunur. 3 iyun 1920-ci il Xalq Komissarları Daxili İşlər şöbəsinin Bakıya göndərdiyi raportda yazılırdı:

18 mayda fövqəladə komissar Həmid Sultanov 6 təlimatçı ilə birgə Gəncəyə gəlib. 25 may, gecə saat 3-də bir artyillerya atəşindən sonra üsyən başlanıb. Səhər saat 5-də İngiləb Komitəsinin təlimatçıları və dövlət işçiləri küçəyə çıxdıqda tutulub həbsxanaya doldurulmuşlar. Həmin vaxt şəhərdə şiddətli mübarizə gedilmiş. Üsyəncilərin ön sıralarında general Şıxlinski, polkovnik Kazimbəyov, Şahzadə Məmməd Mirzə Qacar, Xoyski qardaşları, tanınmış Qəmbər və Ələkbər və III Gəncə alayının əsgərləri dururdular.

Tofiq Bağırovun “Gəncə: qiyməti, üsyənmi” məqaləsində Cavad bəy barədə yazılıb:

Üşyanın məğlub olmasından bir neçə saat əvvəl Cavad bəy artilleriya atəşindən ağır yaralanmış və atlı dəstənin müşayiətilə doğma kəndi Salahlıya aparılmışdır. Kənddə qalmaq qorxulu olduğundan yaxın qohumu Mədət bəy Alqanov tərəfindən gizlicə Qarayazı meşəsinə, sonra Tiflisə aparılıb. Gürcüstandan Türkiyəyə mühacirət edən Cavad bəyi həmyerilərimiz ehtiramla qarışlamış, İstanbulda yaşadığı dövrlərdə böyük nüfuz sahibi olmuşdur.

Gəncə üşyanı amansızcasına yatırıldıqdan sonra yaralanan Cavad bəy gizlicə Tiflisə qaçırlıb. Əslində, üşyan barədə qeyri-millətlərin ifadələrinə diqqət yetirdikdə nə qədər əzmkar mübarizə aparıldığına və bolşeviklərə ciddi zərbələr vurulduğunun şahidi olarıq. Həmin beynəlxalq aləmin, böyük dövlətlərin Gəncə üşyanına, ümumiyyətlə Azərbaycanda baş verən silahlı müqavimətə dəstək verə bilməmələri ucbatından köməksiz və qeyri-bərabər döyüş vəziyyətinə düşən qəhrəmanlarımızın planları baş tutmasa da, böyük mübarizə sahifələri yaza bilirlər [39; 63].

Birinci Dünya müharibəsində tatar polkunun tərkibində vuruşmuş, müxtəlif vaxtlarda “Müqəddəs Georgi”, Müqəddəs Vladimir, Müqəddəs Anna, Müqəddəs Stanislav ordenlərinin müxtəlif dərəcələri ilə təltif edilmişdir.

Cavad bəyin - Çingiz, Nazir adında iki oğlu və Göhvər adında qızı var. General Əliağa Şıxlinskinin qardaşı oğludur. Rüstəm Şıxlinskinin qardaşıdır. Qafqazın müftisi olmuş Hüseyn Əfəndi Qayıbovun nəvəsidir. Yəzici İsmayııl Şıxlının dayısıdır.

Üşyan yatırıldıqdan sonra Tiflisə, oradan da İranə keçməklə mühacir həyatına başlamışdır. Bir müddət yüksək hərbi peşəkarlıq qabiliyyətinə görə İranda Ərdəbil qarnizonunun komandanı vəzifəsinə təyin

olunmuşdur. Bir müddət İranda qaldıqdan sonra bolşeviklərin təqibləri davam etdiyindən və İranda qalmak bu baxımdan təhlükəli olduğundan (həmin vaxt İran yarımmüstəqil idi) sonralar Türkiyəyə köç edərək, ömrünün sonlarında orada yaşamış və 1959-cu ildə 84 yaşında Türkiyədə dünyasını dəyişmişdir [58].

MİRZƏ MƏHƏMMƏD AXUNDOV (1876-1921)


Azərbaycan Xalq Cümhuriyyəti Gəncə quberniyası Zəngəzur qəzasının rəisi.

1876-cı ildə Gəncə quberniyasının Şuşa şəhərində anadan olub. O, ibtidai təhsilini atasından alıb. Məhəmmədin atası Qarabağın baş axunu Hacı Molla Şükür şərqdə İslam dinini yaxşı bilən adamlardan biriydi. Məhəmməd daha sonra mədrəsədə oxuyur. Savadlı olduğundan hələ gəncliyindən Məhəmməd “Mirzə” ünvanı da daşıyırdı. Müəllimlik fəaliyyəti ilə məşğul olan Mirzə Məhəmməd Axundov 1919-cu ildə Gəncə quberniyası Zəngəzur qəzasının rəisi vəzifəsində çalışıb.

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ PARLAMENTİN'DƏ GÖNCƏDƏN OLAN DÖVLƏT XADİMLƏRİNİN İŞTİRAKİ

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası fəaliyyətini dayandıraraq 1918-ci il 7 dekabr tarixində səlahiyyətlərinin icrasını Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə təhvil vermişdir.


1918-ci il dekabrin 7-də, saat 13-də H.Z.Tağıyevin Bakının Nikolayevski (İstiqlal) küçəsində yerləşən qız məktəbinin (indiki AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu) binasında təntənəli surətdə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti açıldı [5, s. 1].



*Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı.
7 dekabr 1918-ci il.*

Həmin gün güclü xəzri küləyinin əsməsinə baxmaya-raq bu münasibətlə bəzədilmiş şəhərdə bayram əhval-ruhiyyəsi hökm süründü, mağazalar, dövlət idarələri və təhsil müəssisələri bağlanmış, şəhər əhalisi gəzintiyə çıxmışdı. General Tomson Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyskiyə söz verdiyi kimi, ingilis komandanlığı tərəfindən şəhərdə nümunəvi qayda-qanun yaradılmış, Parlamentin işinə hər hansı əngəller törədilməsinin qarşısını almaq üçün lazımi təhlükəsizlik tədbirləri görülmüşdü. Parlamentin keçirildiyi binanın qarşısında iki zirehli avtomobil qoyulmuş, binaya gələn bütün yollar kənar adamlar üçün bağlanmışdı. İngilis və Azərbaycan polisi, eləcə də hərbiçilər bir neçə yerdə patrul xidmətində duraraq yalnız Parlament üzvləri və xüsusi vəsiqəsi olan şəxslərə Parlament binasına girməyə icazə verirdilər.

Binanın içi, bütün keçidlər və məclisin keçirildiyi zal xalçalarla döşənmiş və üçrəngli milli bayraqlarla bəzədilmişdi. Parlamentin açılış mərasimində deputatlardan başqa hökumət üzvləri və hörmətli qonaqlar - görkəmli ziyahilar, iş adamları, mətbuat nümayəndələri və başqaları iştirak edirdilər. Qonaqların arasında xeyli sayıda müsəlman qadınları da var idi. Diplomatik lojalarda xarici qonaqlar - general Tomsonun nümayəndəsi polkovnik Kokkerell, İranın Bakıdakı baş konsulu M.Saidol-Vezare, Gürcüstan Respublikasının nümayəndəsi Korçevadze, Şimali Qafqaz dağlıları hökumətinin sədri T.Çermoyev və başqaları əyləşmişdilər.



Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk icası.


Rus və erməni milli şuralarının nümayəndələri Azərbaycan Xalq Cümhuriyyəti Parlamentini boykot etmək qərarı vermiş, lakin Slavyan-Rus Cəmiyyətinin 5 üzvü Parlamentin işinə qatılmışdı (rus və erməni milli şuralarının nümayəndələri yalnız iki aydan sonra Parlamentin işində iştirak etməyə başlamışlar).

Nəhayət, düz saat 1-də Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə zala girərək rəyasət heyətinə keçir. Azərbaycan Parlamentinin açılış mərasimini redaktorlu olduğu "Azərbaycan" qəzetində işıqlandıran Üzeyir bəy Hacıbəyov "Padşahlı məmləkətlərdə məclisi-məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vəton oğlu acid" - deyrək "qəlbən nikbin" Məmməd Əminin "açıq və gülər bir üz və yerə baxmaq adəti olmayan bir göz ilə" məclis üzvlərinə xitabən nitq etməyə başladığını yazar.

M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentinin açılışında söylədiyi nitq dəfələrlə alqışlarla müşayiət olunmaqla, istər məzmununa, istərsə də məclis iştirakçlarında oyadığı təsir gücünə görə ən parlaq natıqlik nümunəsi hesab edilə bilər. Onun "...müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayraqı Şurayı-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı-şharınınə təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir" sözlərindən sonra bütün zalaya qalxmış, gur və sürəkli alqışlar uzun müddət davam etmişdir.

Bu məşhur nitqində yaşanan anları yüksək qiymətləndirən M.Ə.Rəsulzadə daha sonra "Müsavat" partiyası adından gənc Cümhuriyyətin dövlət quruluşu, daxili və xarici siyasetinin əsas prinsipləri barədə bəyannamə ilə çıxış edir. Nitqinin sonunda M.Ə.Rəsulzadə Parlamentin sədrinin seçilməsini təklif edir və ciddi müzakirələrdən sonra "Müsavat" fraksiyاسının təklifi ilə heç bir siyasi partianın üzvü olmayan, görkəmli siyasi xadim, Azərbaycan parlamentarizminin əsaslarını qoyan ən təcrübəli diplomat və böyük ziyalı Əlimərđan bəy Topçubaşov Azərbaycan Parlamentinin sədri seçilir. Ə.Topçubaşov özü bu vaxt İstanbulda olduğundan sədrin 1-ci müavini seçilən Həsən bəy Ağayev Parlamentin işinə sədrlik edir. Mehdi bəy Hacinski katib olmaqla Parlamentin üç nəfərdən ibarət katibliyi seçilir.

Azərbaycan Xalq Cümhuriyyəti Müvəqqəti Hökumətinin başçısı Fətəli xan Xoyski Parlamentdə hökumətin daxili və xarici siyaseti barəsində hesabat xarakterli məruzə ilə çıxış edir. Bu məruzədən sonra Parlament köhnə hökumətin istəfasını qəbul edərək yeni hökumətin təşkil edilməsini yenidən Fətəli xan Xoyskiyə tapşırır.



Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasından xatirə şəkli.

Daha sonra mandat, rəqlament və təsərrüfat komissiyalarına seçkilər keçirilir.

Azərbaycan Parlamentinin açılması münasibəti ilə siyasi məhbuslara amnistiya verilməsi haqda “İttihad” partiyasının təklifi Parlamentin bütün fraksiyaları tərəfindən dəstəklənir və müvafiq aktı hazırlayacaq komissiyanın yaradılması haqda qərar qəbul etməklə Azərbaycan Parlamenti özünün birinci iclasını bağlı elan edir.

Azərbaycan Parlamentinin açılışı Azərbaycan cəmiyyətində böyük əks-səda doğurmuş, bu münasibətlə Parlamentin və hökumətin ünvanına gələn təbrik telegramları, açılış mərasimində həsr edilən yazılar, bu hadisəyə verilən qiymətlər dövri mətbuatda geniş yer almışdır. Parlamentli respublika üsul-idarəsinin yaradılması ilə Azərbaycanın siyasi cəhətdən qabaqcıl ölkələr səviyyəsinə qalxması və bu hadisənin onun bütün sonrakı

taleyində son dərəcə mühüm rol oynaması təkzib edilməyəcək bir fakt olmuşdur.

Azərbaycan Parlamentinin açılışı günü onun yaradıcılarından birinin, Fətəli xan Xoyskinin dediyi “...yatsa idik də yuxumuza girməzdı...” sözlerinin fərqliyə varılsara, çox kiçik bir zaman kəsiyində - azərbaycanlıların Rusiya Dumasında ilk təmsilciliyindən başlayaraq Azərbaycan Parlamentinin yaradılmasına gətirən böyük yolun Üzeyir bəyin “vətən oğlu” adlandırdığı insanların idealları, əzmi və əməlləri ilə salındığını görərik [5, s. 2].

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında Gəncədən olan deputatların çıxışları.

İclas günorta saat 1-25 dəqiqədə Şurayı-Milli rəisi Məmməd Əmin Rəsulzadə əfəndinin nitq iftitahı ilə açılır.

Məmməd Əmin Rəsulzadə - Möhtərəm məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk Məclisi-Məbusanını açmaq yomi-səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsilə müftəxirəm.

(Alqışlar).

Əfəndilər! Rusiyada zühur edən inqilabi-kəbir digər həqiqətlər arasında bir həqiqəti-bahirəyi dəxi elan etmiş idi. Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi. Rusiya inqilabı təbiətində mövcud olan ruhə sadıq qalaraq təbii yolu ilə inkişaf etsə idi, millətlərin hüququnu təmin ilə muxtarriyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyəyi bir an əvvəl təsis edəcək idi. O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyatı-siyasiyyələri digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə cərəyan edəcəkdi. Millətlərə kəndi müqəddərətinin təyinini pək səmimanə bir surətdə Rusiya Məclisi-Müəssisanından gözlədilər. Fəqət, Rusiyada inqilab və demokratik naminə zühur edən məkus bir

istibdad nə kimi xarabaliqlar yaratdığını bilirsınız. İnqilab naminə hökmfarma olan anarxiya və millətlərin hüququ elanından sonra verilən qatı mərkəziyyətçilik Zaqafqaziya millətlərini kəndi başlarının çarşasına baxmaya sövq etdi. Zaqafqazyada Rusiya Məclisi-Müəssisəsinə intixab olunan məbuslar kəndilərini vəkil edən cəmaətin hüququnu Zaqafqaziya "Seymini" təşkil və onun istiqlalını elan etməkdə gördülər.

Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin Şurayı-Milli təşkilinə sövq etdi, bu Şurayı-Milli isə Azərbaycan istiqlalını elan etmək zərurəti qarşısında qaldı. Azərbaycan istiqlalı elan olundu. (Alqışlar).

Bu gün əqəliyyət təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri dəvət olunmaq üzrə iştə bu Məclis təşkil etmişdir. Bu Məclis ümumi seçki üsulu ilə toplanaraq Azərbaycan Məclisi-Müəssisəsinə toplanıncaya qədər məmləkətəmizin sahibi olacaq. Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndələri olduğundan bu Məclis vətənimizi tamamilə təmsil edə bilər.

Əfəndilər! Bilirsiniz ki, bizim Rusiya cəmaətinə qarşı heç ədavətimiz və nifrətimiz yoxdur. Bezar olduğumuz Rusiya, çarizm Rusiyası, Rusiya istibdadıdır. Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inlayən Rusiya cəmaətinə nifrət demək deyildir. Bizcə, mənfur olan Rusiya, millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır, hər bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlər ilə ürəyi istədiyi kimi əqqi-ittifaq etməlidir. Bütün dünya millətlərinin "Cəmiyyəti-əqvam" vücudə gətirməsi bizim ən müəzziz

fikirlərimizdəndir. Bu "Fedarasiyon"cularla deyil, təbii, bir meyl və arzu ilə hasil olmuşdur. (Alqışlar).

Ərz etdim ki, biz Rusiya camaatının düçər olduğu fəlakətdən qurtulmasını ürəklə istəriz. Biz Rusiya hökumətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız. Çünkü, Qafqaziya dağlarının şimalında təşəkkül edən müstəbid və təcavüzkar bir hökumətə biz laqeyd qala bilməriz. (Alqışlar). Biz Rusyanın səadətini istəriz, Rusiya camaatını sevəriz, fəqət, kəndi istiqalalımızı da əziz tutarız. (Alqışlar). Cəbr ilə qəbul etdirilən bir şeydə səadət olmaz. Çünkü səadət və hürriyyət istiqlaldır. (Alqışlar). İştə bunun üçün əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayraqı Şurayı-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhrarınəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir. (Məbuslar yerlərindən qalxır, şiddətli alqışlar uzun müddət dəvam edir).

Mən buna iman edirəm. Mənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günüşi işıqlandırır. Bu günəs bir daha üful etməyəcək. Mən vicdani-bəşəriyyətə inanıram. Milyonlar ilə insan bahacına mal olan qitali-ümumidən sonra vicdani-bəşər qazandığı həqiqətləri asanlıqla əlindən verəmməz. "Cəmiyyəti-əvvam" fikri bu gün hərkəscə qəbul edilmiş bir fikirdir. Bu mənə ümid verir, qüvvətlə inanıram ki, artıq milləti öldürmək, millətin hüququnu pamal etmək qətiyyən mümkün deyildir. Qaliblər də, məğlublar da millətlərin hüququ təslim ediləmməz deyirlər. (Alqışlar). Yaxında açılacaq sülhi-ümumi konfransında bu fikir qətiyyən hakim olacaq. Bu gün əhvala hakim olanlar müttəfiqlərdir. İngiltərə, Amerika, Fransa dövlətlərinin bayraqlarında

millətlərin təmini-hüququ və "Cəmiyyəti-əqvam" şüarı yazılıbdır. Dövlətlərin Bakıda bulunan nümayəndələri naminə general Tomson Qafqaziya məsələlərinin sülhi-ümumi konfransında həll olunacağını rəsmən elan etmişdir. Biz azərbaycanlılar bütün mövcudiyyətimiz ilə kəndi müqəddərətimizi, kəndi istiqalalımızı müdafiə və mühafizədə israr edər, səbat və mətanət göstərər isək, heç şübhəsiz ki, Azərbaycan Cümhuriyyəti payidar olar. Fəqət, bunun üçün, təkrar edirəm səbat və mətanət, fədakarlıq istər. İstər ki, biz kəndimizin istiqlala layiq olduğumuzu isbat edəlim. Bu oldumu, sizi əmin edirəm ki, kimsə hüququmuzu təslim etməmək cəsarətində bulunmaz. Hanki vicedandır ki, istiqlal istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin. (Alqışlar).

Əfəndilər! Bizə Zaqqafqaziya əqvamı ruhunda hər zaman hürriyyət və istiqlal fikri hakim olmuşdur. Hürriyyət fikrinin müməsili olan "Prometey" Qafqaziya dağlarında zəncirə bənd edilmiş idi. O daima zəncirlərini qırmaq təşəbbüsündə idi. "Prometey"in ruhu Qafqaziyanın bütün millətlərində vardır. Qafqaziya millətlərinin istiqlalı və bərabərlikdə müstəqil olaraq yaşamları bir xəyali-bənd deyildir. Qardaş millətimiz olan Şimali Qafqaziya, qapıbir qonşumuz ermənilər münasibəti dostanəmiz bütün cüziyyata rəğmən daima səmimi qalangürcülər, biza bir çox mədəni xidmətləri toxunmuş rus cəmaatinin mühüm bir qismi ilə əl-ələ verərək, biz Zaqqafqaziyanın müqəddərətini bu qitə üzərində yaşayan millətlərin arzusu vəchilə təmin edə bilərik. (Sürəkli alqışlar). Diplomat lojalarına müraciətlə uzun alqışlar.)

Əfəndilər! Mən buraya qədər sizə ümüdülü sözlər söylədim. Buna iman edirəm. Fəqət nəzərinizi əhvalin ağırlığına dəxi cəlb etməz isəm, vəzifəm hüsн ifa etməmişəm deməkdir. Zaman ağır, gedəcəyimiz yol çox

tikanlı və arızəlidir. İrəlidə bir çox müşkülət və maneələri dəxi gözə almaliyiz. Dumanlı yolları keçmək və sər mənzil məqsədə irmək üçün siz, məbus əfəndilər, bir çox fədakarlıqlar etməli, təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək üzrə bir nümuneyi-əmsal təşkil etməlisiniz. Bu nümunəni göstərəcək iqtidár və istedəda malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir. Əvət, əfəndilər bu gün firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kimi vətən və millət qayası qarşısında səqit qalan qərəzlər atılmalıdır, vətən qayğısı, millət duyğusu hər seydən yüksək tutulmalıdır. (Sürəkli alqışlar).

Əfəndilər, bu gün Azərbaycanın paytaxtında Məclisi-Məbusan iftitahındayıq. Azərbaycan bir atəş mənbədir. Vətənimiz hər zaman kəndi sinəsində bir atəsi-müqəddəs bəsləmişdir. Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər şəkil ümidi və iman təşkil eymmişdir. O atəş ki, bu gün də sərvət və saman səbəbi və baisitəməddüdündür. Qəvi bir atəş Azərbaycan övladının sinələrinə düşən milyonlar ilə bürkü yağan bu atəş əbədən sönməz, bir müşkül təşkil edib də hürriyyət və istiqlalə doğru getdiyiniz maneəli yolları işıqlandırsın. (Sürəkli və uzun alqışlar). Bu atəş sönməmək üçün əl-ələ verib müttəhidən çalışalım, əfəndilər! Mən sizə belə bir ittihadə dəvət edirəm. (Alqış). Müsaidəniz ilə əfəndilər, bu gün Məclisi iftitah etdik. Şimdi bu Məclisə bir rəis və bir baş müavin intixab edilməsi lazımdır. Namizədləri göstəriniz.

Şəfi bəy Rüstəmbəyov - 5 dəqiqə tənəffüs elanını təklif edirəm.

Sədr - Varid olan təklifə görə 5 dəqiqə tənəffüs elan edirəm. (Tənəffüsden sonra Məmməd Əmin bəy yenə iclası açır).

Sədr - Əfəndilər, Məclisi-Məbusana sədr və sədr müavini olacaq namizədlərin adlarını deyiniz.

Şəfi bəy - "Müsavat" və bitarəflər partiyası adından rəisliyə Əlimərdan bəy Topçubaşov, birinci müavinliyə doktor Həsən bəy Ağayevin namizədliyini təklif edirəm.

Sədr - Başqa namizəd təklif edən vəbu barədə söz söyləyən yoxmu? Yoxsa, Əlimərdan bəy ilə Həsən bəyin namizədlikləri qəbul olunacaq.

Əhməd Cövdət - Müsəlman sosialistlər ittifaqı tərəfindən "Müsavat"ın göstərdiyi bu namizədlərə etiraz yoxdur.

Heybatqulu Məmmədbəyov - "İttihad" fırqəsi tərəfindən Əlimərdan bəy Topçubaşovun namizədliyinə etiraz yoxdur, fəqət Həsən bəyin göstərildiyinə rəy verməyəcəyik.

Şeyxislamov - Sosialist "Hümmət" fırqəsi tərəfindən "Müsavat"ın namizədlərinə etiraz yoxdur.

Sədr - Şu sürətləməsələni səsə qoymalıdır. Hər kəs bu namizədliyə razıdır, əlini qaldırsın. (İttihadi-ara ilə Əlimərdan bəy sədrliyə seçilir.)

Sədr - Deməli, Əlimərdan bəy həzrətləri rəisliyə intixab edilmiş olur. Fəqət Əlimərdan bəy həzrətləri burada yoxdur. Şimdi isə baş müavin intixab edəlim. Hər kəs Həsən bəy Ağayevin baş müavinliyinə razı isə əlini qaldırsın.

"İttihad" fırqəsindən başqa ittifaqa-ara ilə Həsən bəyin namizədliyi keçir. Alqışlar altında Həsən bəy mövqei-sədarəti işgal edir.

Həsən bəy - Möhtərəm, parlament üzvləri: Bu gündü tarixi gündə mənim boynuma böyük bir şərəf, böyük bir iqdam düşdü. İzhari-etimad ilə məni uca mənsəbə layiq bildiyinizdən dolayı bila istisna hamınıza təşəkkür edirəm. Məni sərəfraz parlament birinci müavinliyə

intixabla minnətdar buyurdunuz. Rəis cənabları gələnə kimi onun ağır vəzifəsinin ifası öhdəmə buraxıldı. Bu ağır vəzifəni ifa edə biləcəkmiyəm, yoxmu, bunu deməyə cəsarət edəmirəm. Zira vəzifə xeyli məsuliyyətli və ağırdır. Burası hamınıza məlumudur. Fəqət hamının məqsədi sevgili Azərbaycanın səadəti, buraya toplanma-mızdan murad əziz vətənimizi sahili-nicata çıxarmaq olduğundan ümidivaram acizləriniz sizinlə bərabər məqsədə nail və sizin müavininə ilə vəzifəni hüsnü-ifaya müvəffəq olacağam. Binaən-ileyh dübarə təşəkkürümü bəyan ilə sizi ittihadə dəvət və xudadı-təaladan istirham edirəm ki, parlamentimiz öz məqsədlərinə qolaylıqla nail olsun. Bu günün münasibətilə Azərbaycanın müxtəlif yerlərindən bir çox təbrik teleqramları alınmışdır ki, qismən oxumaq istəyirəm, fəqət bundan hala bir katib intixabını təklif edirəm. Ümum parlamentlərdə qaydadır. Müvəqqət katibliyə ən gənc məbus intixab edilir və siyahidən anlaşıldığı üzrə məbuslarımızın ən cavabı Rəhim bəy Vəkilov olduğundan onun namizədliyini təklif edirəm. (Təklif ittihadi-ara ilə keçir. Rəhim Vəkilov katib mövqeinə keçir).

Sədr - Şimdi təbrik teleqramları oxunacaq, müsaidə-nizi istərəm.

(Azərbaycanın müxtəlif nöqtələrindən və müxtəlif müəssisələrdən alınmış teleqramları oxuyur).

Sədr - Ruzinameyi-müzakirətdə olan məsələlərə keçəlim. Söz Vükəla rəisinindir.

(Fətəli xan Xoyski mərkəz və sağların gurultulu alqışları arasında kürsüyü-xitabata çıxır).



Fətəli xan Xoyskinin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında çıxışı.

Fətəli xan Xoyski - Möhtərəm Azərbaycan parlamenti əzəsi! Bu gündü gün Azərbaycan üçün böyük, əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi. Bu gün o gündür ki, muxtarıyyəti əlinizə aldınız. Hökumət vəkalətilə özümüzü də sizinlə bərabər təbrik edirəm (Alqışlar).

Hökumətin borcudur hüzurunuzda olsun, əski fəaliyyəti və hanki övza altında işlədiyini sizə ərz etsin. Mən bu gün hər nəzarət haqqında sizə məlumat verə bilərəm. Ancaq mən bu gün hökumətin tarixini və nə kimi övza altında təşkil etdiyini ərz edəcəyəm. Azərbaycan hökuməti o vaxt təşkil etdi ki, Gürcüstan Zaqafqaziyadan ayrılib elani-istiqlal etmiş idi.

O bir məqam idi ki, Türkiyə ilə Hənuz hərb halında idik. Sülh əhdnamələri hənuz bağlanmamışdır. Batumda sülh müzakirəsi gedirdi. O vaxt Qafqaziya cəbhəsinin təsviyiyəsi və Türkiyə ilə mübahisəli məsələlərin həlli lazımdı. Xarici işlərimiz belə, daxili işlərimiz

məlumdur. Bir vaxt idi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi, gecə yatanda sabaha çıxməq ümidi yox idi. Heç kəsin irz və namusu əmniyyətdə deyil idi.

Dəmir yollarında rus qoşunları qayıdarkən nə hallar oldu. Başımıza nə fəlakətlər gəldi, dəmir yolları təmamilə yatmışdı. Pocta, teleqraf yox idi, bir kağız yollamaq mümkün deyil idi.

O vaxt idi ki, maliyyatdan hökumət əlində heç bir şey yox idi. Hökumətə lazım olan idarələrin hamısı başdan-başa dağılmış idi, xidmətçilər qaçmışdılar. İdarələrin adı var isə də, özü yox idi. Hərə başına beş-on adam yiğib hökumət bir qanun düzəltmiş idi. Güclü olanlar özünü ağa hesab edirlərdi. Daxili işlər böylə ikən Azərbaycan istiqlali elan edilmiş isə də, heç bir hökumət tərəfindən təsdiq edilməmişdi.

O zaman bütün Azərbaycan tərəfindən seçilmiş milli komitə (soldan: doğru deyil!) bu hökuməti təyin edib idarə işlərini ona tapşırıdı. Məni rais seçərək idarəyə başladıq. Türkiyə ilə sülh əhdinəməsi tezlik ilə bağlandı. Bununla bərabər hökumət qanun və qayda barəsində aciz idi. Zira heç bir tədbir qüvvəmiz və silahımız yox idi. Aşkar hökumət təşkil etməyə məcbur idik, lakin bunu da edə bilməz idik.

Ona binaən bir qüvvəyə lüzum göründük, sülh müzakirəsi vaxtı türklərdən bir qədər əsgər almaq iltizam edildi. Sülhnamədə bir fəsl var ki, Azərbaycan hər vaxt lazım görsə müdafiə hüququna üçün Türkiyə bir qədər əsgər versin. Hökumət bu carəyə təvəssül etdi. Özünüz bilirsiniz Türkiyə öz borcunu yerinə yetirdi.

Qonşumuzun köməkliyi ilə mümkün olmayan bir çox şəyər çətinlik ilə yavaş-yavaş əldə edilirdi. Bu təklif ilə başqasına müraciət etmək mümkün deyil idi. İstəsək də bir fayda olmaz idi.

Türkiyə həmdinimiz, həmvətənimiz idi. Ona görə ondan kömək istədik. Bu altı ay müddətindəki hökumət idarə eyləmişdir. Siz görürsünüz ki, çox şeylər təzə təşkil olubdur. Daxildə hərci-mərcədən başqa heç bir şey yox idi. Hətta polis də yox idi. Ona görə hamidən artıq polis işlərinə diqqət etdik. İndi allaha şükür olsun ki, Azərbaycanın hər yerlərində lazımı qədər olmasa da, xalqın malını, canını müdafiə edəcək təşkilatımız var. Bu xüsusda çox sözlər ola bilər. Fəqət vaxta baxıb tərəziyə qoyulmalıdır ki, bu işləri hansı hökumət və nə vaxt etmişdir? Tarixi, sabiqəsi, əsgəri və xəzinəsi olan hökumətmə? Yaxud iki gündə təşkil olunmuş pulsuz və əsgərsiz hökumətmə? Əgər burasını nəzərə alsanız görərsiniz ki, nə qədər zəhmət lazımlı idi. Dəmiryolları işləmirdi, dağılımdı, vaqon, filan yox idi. Məmləkətin dolanacağı buna bağlı idi. Ona binaən hökumət buna vaxt verdi. Doğrudur, indi mümkün və lazımlı olan bir çox şey yoxdur. Lakin nə qədər olsa, allaha şükür yaz, qış dəmir yolları düzəlib idarə olunur. Telegraf yox idi, bir kağız göndərmək mümkün deyil idi. İndi qüvvəmiz çatan qədər işləyib tamamilə olmasa da çox yerdə pocta, telegraf açılmışdır. İstənilən yerlərə telegram, məktub göndərmək olar. Vacib məsələlərdən birisi də maliyyat məsələsi idi ki, onsuz işləmək mümkün deyil idi. Hökumət bir zamanda təşkil olundu ki, Batum nümayəndələrinə pul göndərmək lazımlı olduğu halda, on min manat toplayıb Tiflisdən borc axtarıldı. Bu xüsusda hökumət mümkün qədər çalışmışdı. Hökumət üçün para buraxmağa da bir yer yox idi, o zaman heç paytaxtimiz da əlimizdə deyil idi, ona görə pul kəsilməz idi. Biz məcbur olduq başqları ilə şərik olaq.

Gürcüstan və Ermənistan ilə şərik olaraq Zaqafqaziya bonları buraxıldı. Bakı alındıqdan sonra Bakı bonu

buraxıldı. Eyni zamanda, hökumət başqa yerlərə adam göndərib ki, Azərbaycanın öz pulu kəsilsin. Bu saat işləməyir. İnşallah ən yaxın zamanda o da olacaqdır.

Möhtərəm məbuslar! Əlbəttə ki, bu işlər az idi. Və öhdəmizə düşən vəzifənin bir zərrəsidir. Yalnız böyük zəlalət bu idi ki, hökumətimiz hədər olan kimi idi. Bayraqında hürriyyət və əvvət yazmış olan fırqlər Bakını əlimizdən almış idi, bizim paytaxtimiz buraxılmış idi. Azərbaycanın köksü, paytaxtinin sahibi olan müsəlman milləti qətli-am edilmiş idilər. Baş bilənlər Dağıstan, İran və Turana dağılımlışlar idi. Şəhərdə bir kişi yox idi ki, bunları bir yerə toplasın, bir iş görsün, böylə olan surətdə bu məsələdən başqasına artıq əhəmiyyət vermək olurmu idi? Türkiyəyə müraciətimizin əsil səbəbi də paytaxtimizi əlimizə qaytarması idi. Bu barədə çox əziyyətlər çəkildi, şimdə şükür olsun allaha məqsədə çatdıq. Bakı əlimizə keçdi. Burası hazırlanı xırda bir şey görülür. Amma o zəlalət yada gətirilsə, nə qədər zəhmət çəkdiyimiz anlaşıllar. Bəlkə vəzifəmizi lazıminca ifa etmədik, bəlkə boynumuzda böyük günahlar var. Amma o zəhmətimiz nəzərə alınsa, təqsirimiz bir az yüngülləşər.

Doğrudur, möhtərəm əzalar! Şəhər alınarkən nalayıq hərəkətlər olmuşdur. Hökumət bunu gizləmir. Layiq də bilmir ki, gizlətsin. Bəlkə bir çoxlarına əziyyət, bəlkə də cəfa olmuşdur. Lakin mümkün idimi, hökumət bunun qarşısını saxlasın. Zənniməcə insaf ilə baxılsa, Azərbaycan deyil, heç bir hökumət bunun qabağını almağı bacarmazdı. Burada müsəlmanlar qırılsın, namusuna, canına təcavüz edilmiş, əlindən ixtiyarı qoparılmış, bunu da nəzərə almalı ki, üç gün davadan sonra şəhər alınmış, əhali və qoşun şəhərə acıqlı girmiş idi. Hökumət acıqlı deyil idi, acıqlanmazdı, hökumət bu acığı saxlaya bilmirdi. Hökumət bacardığını etdi. Yüzədək müsəlman

asdirdı. Cox tərəfdən hökumət barəsində sözlər deyirlər. Amma demək asandır. Deyə bilərsiniz bunu eyləmədik, eyləməli idik, fəqət bu asanı idi.

Möhtərəm, parlament əzələri! Özünüzə məlumdur ki, hökumət üç gündən sonra Bakıya girdi. O vaxtadək nə olmuşdusa da, hökumət gəldikdən sonra bu işləri dayandırıldı və bundan artıq bacarmazdı. Bu övza ilə bərabər hökumət qarşısında bir çox sair məsələlər də var idi. Xarici işlər bilirsınız ki, nə halda idi. Zülmət zamanı qayalıq içində nazik taxta bir qayığa bənzər idi ki, hər dəqiqə qayalara toxunub dağılmaq təhlükəsi var idi. Fikir etsəniz görərsiniz ki, böylə idi. Mən tərif etmirəm. İşə bizim vəzifəmiz bu idi ki, qayıçı qayalar arasından keçirə idik. Əhvali-xariciyyəmiz elə idi ki, hökumət çox müşkülata uğrayır idi, hökumət çox çarpışdırıcı zgəzgələri daxili işlərimizdən uzaqlaşdırınsın. Lakin özümüz gətirmiş olduğumuz adamlara demək olmazdı ki, o vaxt sizi çağırmış idik, indi də sizi istəmirik, çıxın gedin. Sonra övza dəyişdi, gözlənilməyən bir vəqəf oldu, təzə məsələlər çıxdı, bir zaman gəldi ki, hökumət nə edəcəyini bilməyirdi, ola bilir idi ki, bir addım ilə hər şey dəyişsin. Xalq yeni işlərə razi olacaqmı, yoxmu? Təzə yol ilə getmək istəyəcəkmi? Hökumətə məlum deyildi, burada xalqın öz rəyini bilmək lazımdı, bu lap axırıncı məqam idi. Binaən-ileyh hökumət parlament dəvətinə lazımdı. Fəqət tez parlament çağırmaq mümkün deyil idi. Hökumət təsis olunandan altı ay müddətində Məclisi-Müəssisan çağırmağa söz vermişdi. Bu vaxtadək hələ Məclisi-Müəssisan çağırılmamış, bu bizim təqsirimiz deyildir. Çünkü, torpağımızın yarısı və paytaxtimız əlimizdə yox ikən Məclisi-Müəssisan dəvəti fikrinə düşmək belə gülünc idi. Şəhər alınandan sonra da dəvət etmək və hazırlaşmaq mümkün deyil idi. Bununla belə

hələ Bakı alınmadan iki gün əvvəl Gəncədə komissiya təşkil edildi ki, Məclisi-Müəssisan dəvətinə hazırlıq işləri görsün. Məlumdur ki, Məclisi-Müəssisan əsas qanun qoymaç üçündür. Böylə bir məclisə malik olmaq üçün qabaqcə Azərbaycan istiqlalının dövlətlər tərəfindən qəbul və təsdiq edilməsi lazım idi. Əlbəttə, əsas qanunu qoyub sonra da ləğv etmək böyük ayıbdır. Binaən-ileyh biz müvəqqəti Məclisi-Müəssisəsiz qalmağı dəvətinə tərcih etdik. Hələ mənim yadımdan çıxdı sizə qabaqcə deyim ki, o vaxt İstanbulda mərkəzi dövlətlər nümayəndələrinin iştirakı ilə konqira dəvət edilmiş idi. Haman konqirada Zaqafqaziya millətlərinin iştirakı ilə bizim istiqlalımızı qəbul və tərzi idarəmiz məsələsi həll edilmiş idi. Sonra məlumatunuzdur ki, övza dəyişdi və bundan dolayı konqira də dəvətini və Məclisi-Müəssisan çağırılmasını istəmirdik. İndi də təzədən Məclisi-Müəssisan dəvəti üçün qanun hazırlamaq və sair işləri 5 ay çəkər idi. Ona görə biz Milli Şurani dəvət etdik ki, parlament çağırınsın. Noyabrın 17-sində Milli Şura çağırılaraq o dəxi bu sistemi qəbul edərək işbu parlamana dəvət etdi. Bir hal idi ki, mərkəzi dövlətlər məglub oldular, bütün tədbirlər yox oldu. Həm də o dərəcədə məglubiyyət üz verdi ki, dünyaya hakim olan Almaniya o qədər zəlil oldu ki, ən rəzil dövlət qəbul edəməyəcəyi şərtlərə razi oldu. Vilhelm xəl edildi. Almaniya donanması taslim oldu. Bunlar bu dərəcə məglub olaraq qabiliyyət tərəf müqabilə keçdi. Ingiltərə, Amerika və Firəngistanın bir qədər qoşunları bizim yaxınımızda (Ənzəlidə) idi. Ingilislər buraya qabaqcadan gəlmışlər idi, lakin o vaxt paytaxtimız Azərbaycan qoşunları tərəfindən mühasirə edilmişdi. O zaman bizim davamız ingilis ilə deyil idi. Ancaq hüququmuz uğrunda hərb edirdik və ingilislərin vürüdi ilə hüququmuzdan əl çəkib

qaça bilməzdik. Binaən - ileyh ingilislər burada olduqları halda da müharibə etdik, tarixdə görülməmişdir. Və demək olmaz ki, bu hökumətlər millətlərin həqq və hüququnu almaq istəsinlər. Ingilislər ən qədim mədəni və hüquq muxtariyyəti müdafiə edən bir millətdir. İngiltərənin hakimiyyəti altında hamidan çox müsəlman var. Onlar ingilislər ilə çiyin-çiyinə dava edir idilər. Burası göstərir ki, ingilislər onların hüququna təcavüz etmir və özlərindən incitməyirlər. Bizimlə də onlar arasında heç bir inciklik ola bilməz.

Bundan naşidir ki, Amerika, İngiltərə, Fransa dövlətləri ümumi sülh konfransında vəkilən Azərbaycanda asayışı müdafiə üçün buraya əsgər göndərmək istədiyidə, hökumət etiraz etmədi və hökumət ilə Milli Şura onların gəlmələrinə razi oldular. Çünkü, onların vücudundan millətin hüququna və Azərbaycanın istiqlalına zidd və xəta görülməyirdi. Bizim rizamız ilə müttəfiqlər gəldilər. Şimdi görüşünüz ki, heç bir zərər də olmadı və hüququmuzu əlmizdən almaq istəməmişlərdi. Millətin həqq və hüququ və havadarı olan daxili işlərimizə əsla əl uzatmırlar. Bunlar elə millətdir ki, bir təhlükə baş verməz. Bununla bərabər öhdəmizə düşən vəzifələrdən birisi də Qafqaziyada bəzən din və qan qardaşlarımızın və bəzən də qonşularımız tərəfindən təşkil edilmiş olan hökumətlər ilə dostanə əlaqə və münasibətimiz məsəlesi idi. Hökumət dostluq hüslü üçün var qüvvəsilə çalışdı. Gürcüstan ilə aramızda heç bir ixtilaf vəqəf olmamışdır. İki qardaş arasında da mübahisə olar. Lakin mübahisəli məsələlərin həpsi dostanə bir tərzdə həll edilir. Şimali Qafqaziya bizə daha yaxındır. Həmişə sözümüz, yolumuz, işimiz bir olmuş, bir-birimizə mütəqabil kömək etmişdik. Aramızda heç bir mübahisə olmamışdır. Ermənistən ilə də aramızda elə mühüm bir ixtilaf

olmamışdır. Doğrudur, məzkur iki dövlətlər ilə olduğu kimi ermənilərlə dostluq hasil olmamışdır. Bunun da səbəbi şahid olduğumuz hadisələrdir. Bu hadisələrin vüqina biz təəssüf ediriz. Və, heç kəs təəssüf etməyə bilməz. Kim təəssüf etməz ki, axır ayılarda ermənilər ilə müsəlmanların arasında müharibə vəqəf olub, biri-birlərinin qanlarını tökmüş, biri-birini incitmiş, zülm etmiş kimi hallar yetirmişlərdir. Hansı tərsfin daha artıq zülm etdiyini indi tərəziyə vurmaq vaxtı deyil, bu gələcəyin işidir. Bu səbəblərdir ki, iki dövlətin dostluğuna mane olmuşdur. Lakin yenə aramızda elə bir ixtilaf vəqəf olmamışdır. Hal-hazırda hər nəzarətdən ayrı-ayrı bəhs edə bilməyəcəyəm. Ancaq bunu deməliyəm ki, o vaxt nə məktəb var idi, nə ədliyyə idarələri var idi. Hökumət buna da diqqət etməli idi. Çünkü, ədliyyə idarəsi olmayıncı məmləkəti polis qüvvəsi ilə idarə etmək olmaz. Bu iki birdir ki, əvvəl başdan milliləşməli idi. Şimdi məktəblər milliləşdilər. İbtidai məktəblər və bəzi siniflər milliləşmişlər, bir çox yeni məktəblər açılmışdır. Bundan əlavə hökumət əldən gələn qədər çalışaraq yox olan ədliyyə idarələrini təcrid etdi. İndi allaha şükürlər hər yerdə olmaz isə də, bir çox ədliyyə idarələrinə türk dili bilən adamlar təyin edilmişlər. Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu sürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işqli ulduzu bu şuar olmuşdur: "Millətin hüququ, istiqlalı, hürriyyəti!"

Fəaliyyətimizdə xətalar işləmişksə də, həmişə fikrimiz bu olmuşdur. Hökumət çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin. Biz xahiş edirik ki, nöqsanlarımızı bizi göstərəsiniz, tənqidə ixtiyarınız var və tənqid xeyirli şeydir. Parlamentin əsas vəzifəsi də yol

göstərməkdir. Hər nazir o nəzarətləri barəsində bəyanat verəcəklər. Hökumətin ixtiyarı bu günə qədər idi, şimdə siz yığıldınız. Hökumət başında parlamentin etimadına müzəhhər və parlamentə istinad edən bir kabina olmalıdır. Heç bir hökumət parlament açıldıqdan sonra iş başında qalamaz.

Ona görə mən bütün yoldaşlarım tərəfindən xəbər verirəm, hökumət hüzurunuzda istefasını verir (Alqış).

Sədr - Rəisi vükəlanın bəyannaməsini dinişdiniz. Bu xüsusda danışan varsa, söyləsin.

Məmməd Əmin - Təklif edirəm ki, hökumət təşkilinə vəkil şimdiki hökumət iş başında qalsın.

Sədr - Buna etiraz edən yoxdur? Deməli, təklif qəbul olunur.

Əfəndilər! Üç komisyon intixabını təklif edirəm. Etimadnamə komisyonu, tərtibat və ləvazimat komisyonu, nizamnamə komisyonu. Hər komisyonu neçə üzv intixab edilməsi barəsində rəyinizi deyiniz.

Camalbəyov - Hər fırqədən bir nəfər.

Səfikürdski - Hər komisyon beş nəfərdən ibarət olmalıdır.

Məmməd Əmin - Hər fırqədən birər, "Müsavat" və bitərəflərdən isə iki şər nəfər intixab olmağını təklif edirəm. Zatən "Müsavat" fırqəsi ən böyük fırqədir.

Miryəqub - Hələlik şəkli-fraksiyon məlum olmadığından, naşı hər fırqədən bir nümayəndə, əyalət, şəhərlər nümayəndlərindən isə bir nəfər üzv təklif edirəm.

(Sədr təklifləri ruscaya tərcümə edir.)

Məmməd Əmin - Mən təklifimdə israr etmirəm.

Səfikürdski - Mən təklifimi geri götürürəm.

Sədr - Deməli, "İttihad" fırqəsinin təklifi qalır. Rica edirəm, namizədlərinizi göstəriniz. İştə bu namizədlər təklif edilir:

"Müsavat" və bitərəflərdən: Şəfi bəy Rüstəmbəyov mandat komisyonuna, Məmməd Yusif Səfərov Nizamnamə komisyonuna, Kazımzadə tərtibat və ləvazim komisyonuna; sosialistlər ittifaqı tərəfindən: Məhərrəmov mandat, Səfikürdski Nizamnamə, Hacinski tərtibat və ləvazim komisyonuna; "Hümmət" fırqəsindən: Qarayev etimadnamə, Camalbəyov tərtibat və ləvazim, Şeyxülişlamov Nizamnamə komisyonuna! "İttihad" fırqəsindən Vəzirov Zeynal bəy - etibarnamə, Məhəmmədbəyov - tərtibat və ləvazim, Qarabəyov Nizamnamə komisyonuna;

Sair əqəliyyət təşkil edən millətlərdən: Xahman (yəhudü) etibarnamə, Vanseviç (leh) Nizamnamə, Tsixokaya (gürcü) tərtibat və ləvazim;

Slavyan-rus cəmiyyətindən: Mixaylov - etibarnamə, Klinyevski Nizamnamə, keşiş Kravčenko - tərtibat və ləvazim komisyonuna. Daha namizəd göstərən yoxdur ki? Bu namizədləri tək-tək və yaxud birdənmi səsə qoyalım?

Səslər - Birdən bir.

Sədr - Buna etiraz edən var isə əlini qaldırsın! Deməli, təklif qəbul olunur.

"İttihad" fırqəsi tərəfindən təklif vardır.

Qarabəyli - Məclisi-Məbusanına güşadi münasibətilə "İttihad" fırqəsi siyasi məhbəuslar üçün əfvi-ümumi elanını təklif edir.

Şeyxülişlamov - "Hümmət" fırqəsi "İttihad"ın arzu etdiyi təklifi qəbul və təbrik edir. Bu məsələni fraksiya da qaldırmaq istəyirdi. Fəqət bugünkü iclasda müzakirə edilməyəcəyini nəzərə alaraq qaldırmadı. Bu məsələni fırqələrin deklarasiyasında oxunmasına təsir etdik. Hər halda əfvi-ümumi əleyhinə heç kəs etiraz etməz. Biz təbrik və "İttihad" a təşəkkür edirik.

Məmməd Əmin - Təbiidir ki, Məclisi-Məbusan yığıldığı zaman əfvi-ümumidən sərfi-nəzər etməyəcəkdir. Şübhəsiz ki, Məclisi-Məbusan əfvi-ümumi məsələsinə yanaşacaqdır. Fəqət, bunu hər fraksiya öz deklarasiyasında bildirəcəkdir. Bununla belə, mən "Müsavat" və bitərəflər namindən "İttihad" firqəsinin iştə bu təklifini təbrik edirəm. Əfvi-ümumiyyə heç kəs etiraz etməz. Fəqət, hələ bu xüsusda qəti bir qərarnamə qəbulundan sərfi-nəzər ilə bəyannamələrin nəşrinə təkin bu məsələni təxir edəlim.

Səfikürdski - Gözəl təklif edildi. Şükürlər olsun ki, biz burada şimdi yığılıb danışa biləriz. O qanlar ki, tökülməyilə bizi bu günə çıxarmışdır və bayraqımızı qaldırmışdır; onları unutmayalı. Hürriyyət və inqilab şühadasının istirahət ruhları üçün təvəqqə edirəm ayağa durasınız (hamı qalxır). Mən sosialistlər tərəfindən bu təklifi təbrik edirəm! Arkadaşımız Məmməd Əmin buyurduğu kimi bu məsələni hamımız istədik, fəqət, bizim firqəmiz bunu bir brilyant kimi pambıq arasında saxlayıb, təntənəli bir surətdə araya çıxaraqdır. Millət uğrunda, müqaddəs fikir yolunda çalışanlar müqəssir hesab edilməməlidirlər. Bu gün kiçik bir türk parlamenti açılıbdır. Bizim bu parlamentimiz gözlərdə bir ağ kimidir. Çox imperialistlər onu görmək belə istəmirlər. Cümhuriyyətimizə Türk Cümhuriyyəti deyil, Azərbaycan Cümhuriyyəti dedik ki, hamı vətəndaşlara ümumi bir vətən olsun (Alqış). Azərbaycanda hamı hürr yaşamalıdır. Heç kəsə fərq qoyulmamalıdır. Bizim sosialistliyimizə şübhə edənlərə sübut olunsun ki, kim həqiqi sosialistdir.

Sədr - (zəngçalır). Rica edirəm, mətləbdən danışasınız. Siz "İttihad"ın təklifi haqqında danışmalısınız.

Səfikürdski - Xülasə, fikrimiz budur ki, hürriyyət və inqilab yolunda toqif edilənlər azad edilsinlər (Alqış, soldan).

Sədr - Əsasən, bu təklifə etiraz yoxdur. Bunun sünii cəhəti qalır. Fəqət icrasını indiki hökumətmi, yoxsa gələcək hökumətə tapşırıaq?

Qarabaylı - "İttihad" firqəsi təklif edir ki, bu məsələni qanuni bir surətə salmaq üçün bir parlament komisyonu intixab olunsun.

Məmməd Əmin - Müariz yoxdur. Fəqət, bunu təklif edən firqə bu məsələni qanun yapması surətində sədarətə verməlidir ki, müzakirə edilsin.

Sədr - Buna etiraz edən yoxdur ki?

Qarabaylı - Mən təklif edirəm ki, bugün, burada bir komisyon seçilsin ki, bu məsələni qanun surətində tərtib versin.

Qənizadə - Parlamentin vəzifəsi qanun qoymağdır. İndidən bu işə başlasın, vaxta ki, bu gün bu məsələyə baxılmayacaq, mən təklif edirəm ki, bütün millətlər nümayəndələrindən mürəkkəb bir komisyon seçilsin ki, bunu bir qanun şəklində salsın.

Sədr - Layihə hazırlamaq üçün komisyon təşkili barəsində "İttihad"ın təklifinə etiraz yoxmudur?

Məhərrəmov - Böylə işlər çox olacaqdır. Hər birisi üçün bir komisyon seçmək olmaz. Binaən-ileyh bütün böylə işlərə baxmaq üçün bir ədliyyə komisyonu seçilməlidir ki, daima surətdə işləsin.

Sədr - Təklif edilir ki, ədliyyə komisyonu seçilsin.

Miryəqubov - Təklif edirəm ki, bu məsələni Nizamnamə komisyonuna verək.

Sədr - Bu məsələnin Nizamnamə komisyonuna dəxli yoxdur.

Məmməd Əmin - Bu təklifi edən fraksiya bir qanun layihəsi surətində vermiş olsa idi, əlbəttə qəbul edər idik. Fəqət, şimdi bunu Nizamnamə komisyonuna vermək olmaz. Zira Nizamnamə komisyonu öz işinəmi baxsun və yaxud ədliyyə işlərinəmi baxsun? Məsələ əsas etibarilə qəbul olunur. Lakin digər fırqələr miyanında həll edilməmişdir. Bu xüsusda bir layihə hazırlamaq lazımdır. Bunu bir komisyon yaxud bir fraksiya və yaxud bir şəxs də edə biləcəkdir. Binaən-ileyh və ya “İttihad” fırqəsi özü bir layihə hazırlasın və yaxud fraksiyon intixabı üçün tənaffüs elan edilsin. Layihə bir günə yazarlar.

Sədr - Məlumat almaq üçün, mən burasını sizə ərz etmək istəyirəm ki, Azərbaycan həbsxanalarındaki məhbusların hesabı on nəfərdən ziyadə deyil. Söz Seyxülişlamovundur.

Seyxülişlamov - Bu məsələ əsasən qəbul olunur. Bu qanun deyil bir manifestdir. Binaən-ileyh layihəsini hazırlamaq üçün üç adamdan ibarət bir komisyon seçilsin ki, bir də parlamentə müraciət etmədən ətrafına teleqram çəkərək məhbusları buraxdırınsın.

Sədr - Bu barədə daha danışan varmı?

Səmədağa Ağamalov (yerindən) - Təklif edirəm ki, komisyon indi seçilsin.

Qarabəy - Bir komisyon lazımdır ki, məhbusların dərəceyi-təqsirini təhqiq etsin, iki günə qədər parlamentə məlumat versin. Məhbusların azad edilməsi də bu komisyonə həvalə edilsin. Bəzi məsələ var ki, təhqiqi ixtilafa bailsalar.

Sədr - Məsələ yalnız siyasi məhbuslara aiddir. Başqa təklif var isə söyləyiniz.

Şəfibəy - “Müsavat” və bitərəflərə komisyonə etiraz yoxdur.

Sədr – Komisyonun əzəsi barəsində iki təklif vardır. Beş və üç.

Kim beş tərəfdarıdır? Əlini qaldırsın. (Əllər qalxır). Kim üç tərəfdarıdır? Əlini qaldırsın. (Əllər qaldırılır).

Sədr - Əksəriyyətlə beş nəfər qəbul olunur. Rica edirəm, namizədlərini göstərəsiniz.

Əhməd Cövdət - Sosialistlər ittifaqı tərəfindən Aslan bəy Səfikürdski təklif olunur.

Şəfi bəy - “Müsavat” və bitərəflər tərəfindən Qardaşov və Abdulla bəy Əfəndiyevin namizədliyi təklif olunur.

Heybatqulu – “İttihad” tərəfindən Zeynal Tağıyev.

Şeyxislamov - “Hümmət” tərəfindən Səmədağa Ağamalov.

Məmməd Əmin - Təklif edirəm, Məclisi bitirmədən ikinci Məclis vaxtı təyin edilsin.

Sədr - Gələn iclasın vaxtını müəyyən ediniz.

Məmməd Əmin - O birisi gün saat 12-də.

Sədr - Etiraz isə iclas düşənbə günü, dekabrın onunda saat 12-də təyin edilir.

(İclas saat 5-in yarısında qapanır) [3, s. 5-10; 4, s. 3].

NƏTİCƏ

Müsəlman Şərqində və Türk dünyasında yaradılmış ilk demokratik dövlət Azərbaycan Xalq Cümhuriyyətidir. 1918-ci il 28 may tarixində təsis edilmiş Cümhuriyyətin ilk paytaxtı Gəncə şəhəri olmuşdur.

Azərbaycan tarixində mühüm reformaların baş verdiyi qədim elm və mədəniyyət mərkəzi olan Gəncə şəhərində yüzilliklərə istinad edən dövlət və dövlətçilik ənənələri mövcuddur. Çünkü, təhsil və elm mərkəzlərinin, mədəniyyət, səhiyyə ocaqlarının əsrlər boyu fəaliyyət göstərdiyi bu qədim şəhərdə dünyanın nüfuzlu universitetlərində yüksək səviyyəli təhsil almış, dünyəvi dəyərlərə yiyələnmiş ziyanılların yaşaması sayəsində Gəncə Şərqiñ ilk demokratik dövlətinin paytaxtı olmuşdur. Gəncə quberniyasından olan Şeyxzamanlılar, Ziyadxanlılar, Rəfibəylilər, Topçubaşilar, Yusifbəylilər kimi görkəmli ziyanıllar Azərbaycan tarixində xüsusi rol oynamışlar. Çünkü, onlar Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Cavad xan, Mirzə Şəfi Vazeh kimi görkəmli şəxsiyyətlərin şərəfli şəcərələrinin davamçıları kimi milli dövlətçilik ənənələrimizi sədaqatla yaşıtmış və davam etdirmişlər.

Müstəqilliyimiz haqqında Bəyannamə Tiflis şəhərində qəbul edilsə də, burada mürəkkəb siyasi şəraitdə fəaliyyət göstərə bilməyən Cümhuriyyət xadimlərimiz paytaxt kimi yalnız Gəncədə dövlət və dövlətçiliyimizin inkişafı namənə çalışmaq üçün şəraitin olduğunu bildirmişlər. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə şəhərində fəaliyyət göstərdiyi üç ay ərzində 210-dan artıq dövlət qərarları, mühüm hüquqi aktlar qəbul edilmişdir. Dövlət dili, milli bayraq və digər dövlət təsisatları ilə bağlı mühüm sənədlərin qəbul edilməsi sayəsində ölkəmizin

ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının mühüm sahələrinin inkişafına şərait yaranmışdır. Milli-mənəvi dəyərlərin, milli vətənpərvərliyin mərkəzlərindən olan Gəncə şəhərində milli ordu quruculuğunun əsası qoyulmuş, burada Qafqaz İslam Orduyu yaradılmış və bu mütəşəkkil ordu ölkəmizin Qərb bölgəsi ilə yanaşı, Bakı şəhəri də daxil olmaqla şərqi hissəsini xarici işğalçılardan azad etmiş və Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti iyirmi üç ay fəaliyyət göstərməsinə baxmayaraq, daxili siyasetlə yanaşı, beynəlxalq miqyasda da uğurlar əldə etmiş, Gəncə quberniyasından olan görkəmli dövlət xadimlərinin təmsil olunduqları nümayəndə heyəti tərəfindən 1920-ci ildə Parisdə ölkəmizin müstəqilliyini beynəlxalq ictimaiyyətə qəbul etdirmişlər.

1920-ci il 28 aprel tarixində XI Qızıl Ordunun işgali ilə Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna son qoyulmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərinin əksəriyyəti qətlə yetirilmiş, bir çoxlarının sonrakı taleyi bugünə qədər məlum deyildir.

Monoqrafiyanın qələmə alınmasında məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasında fəaliyyət göstərmiş dövlət xadimlərinin həyatını və böyük xidmətlərini geniş ictimaiyyətə çatdırmaqdır.

ЗАКЛЮЧЕНИЕ

Первым демократическим государством, создан-ным на мусульманском Востоке и в турецком мире, является Азербайджанская Демократическая Республика. Первая столица Республики, основанной 28 мая 1918 года был город Гянджа.

В древнем научном и культурном центре - городе Гянджа, имеющим многовековые государственные традиции, произошли важные реформы в истории Азербайджана. Гянджа стала столицей первого демократического государства Востока благодаря существованию древних образовательных и научных центров, в том числе центров культуры и здравоохранения в городе, а также существованию интеллигенции, получившей высшее образование в престижных университетах мира, обладавшей особо высоким мировоззрением. Особую роль в истории Азербайджана сыграли выдающиеся представители интеллигенции, таких знатных родов как Шейхзаманлы, Зияханлы, Рефебейли, Топчубаши и Юсифбейли, жившие в Гянджинской Губернии. Эти выдающиеся личности продолжали традиции национальной государственности как последователи видных деятелей, таких как Низами Гянджеви, Мехсети Гянджеви, Джавад хан, Мирза Шафи Вазех.

Несмотря на то, что Декларация о Независимости была принята в Тбилиси, видные деятели Азербайджанской Демократической Республики, которые не могли функционировать в сложных политических условиях, имели возможность работать в Гяндже как столице с целью развития государства и отечественной государственности. В течение трех месяцев существования Азербайджанской Демократической Республики

в Гяндже были приняты более 210 государственных резолюций, важных правовых актов. Благодаря принятию важных документов, касающихся государственного языка, государственного флага и других государственных учреждений, были созданы условия для развития важных областей социально-политической, социально-экономической и культурной жизней нашей страны. Основы национальной армии были создано в Гяндже, одном из центров национального патриотизма, где была создана Кавказская Исламская Армия, которая освободила восточную часть страны, в том числе Баку, вместе с западным регионом страны от иностранных оккупантов и обеспечила территориальную целостность Азербайджана.

Несмотря на то, что Азербайджанская Демократическая Республика существовала в течение двадцати трех месяцев, она добилась успехов как во внутренней политике, так и на международной арене. Видные государственные деятели - представители делегации нашей страны из Гянджиской области смогли способствовать принятию факта о признании независимости нашей страны в Париже в 1920 году международным сообществом.

28 апреля 1920 года существование Азербайджанской Демократической Республики было прекращено оккупацией XI Золотой Армии. Большинство видных государственных деятелей Азербайджанской Демократической Республики были убиты или судьбы многих из них пока не известны.

Целью монографии является информирование широкой общественности о жизни и великих заслугах государственных деятелей Азербайджанской Демократической Республики выходцев из Гянджи.

CONCLUSION

The first democratic state, created in the Muslim East and the Turkish world is the Azerbaijan Democratic Republic. The first capital of the Republic, founded on May 28, 1918 was Ganja city.

In the ancient scientific and cultural center - Ganja, which has centuries-old state traditions, important reforms took place in the history of Azerbaijan. Ganja became the capital of the first democratic state of the East, due to the existence of ancient educational and scientific centers, including cultural and health centers, as well as the existence of intellectuals, who received higher education in prestigious universities of the world, which had a particularly high worldview.

A special role in the history of Azerbaijan was played by outstanding representatives of such notable families as Sheikhzamanli, Ziyadkhanli, Refibeyli, Topchubashi and Yusifbeyli, who lived in Ganja Province. These outstanding personalities continued the traditions of national statehood as followers of prominent figures such as Nizami Ganjavi, Məhsati Ganjavi, Javad Khan, Mirza Shafi Vazeh.

Despite the fact that the Declaration of Independence was adopted in Tbilisi, prominent figures of the Azerbaijan Democratic Republic, who could not function in difficult political conditions, had the opportunity to work in Ganja as a capital for the development of the state and national statehood. Over three months of the existence of the Azerbaijani Democratic Republic in Ganja, more than 210 state resolutions and important legal acts were adopted. Thanks to the adoption of important documents relating

to the state language, the state flag and other state institutions, conditions were created for the development of important areas of socio-political, socio-economic and cultural life of our country.

The foundations of the national army were established in Ganja, one of the centers of national patriotism, where the Caucasian Islamic Army was created, which liberated the eastern part of the country, including Baku, along with the western region of the country from foreign occupants and ensured the territorial integrity of Azerbaijan. Despite the fact that the Azerbaijan Democratic Republic existed for twenty-three months, it achieved success both in domestic politics and in the international arena. Prominent statesmen - representatives of our country's delegation from the Ganja region were able to contribute to the adoption of the fact of recognition of our country's independence in Paris in 1920 by the international community.

On April 28, 1920, the existence of the Azerbaijan Democratic Republic was stopped by the occupation of the XI Golden Army. Most prominent state figures of the Azerbaijan Democratic Republic were killed or the fate of many of them is not yet known.

The purpose of the monograph is to inform the general public about the life and great merits of the statesmen of the Azerbaijani Democratic Republic from Ganja.

İSTİFADƏ EDİLMİŞ MƏNBƏ VƏ ƏDƏBİYYATLAR

1. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti (Stenoqrafik hesabatlar). I cild. Bakı, 1998. s. 4, 5.
2. Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). V cild. Bakı, 1981, s. 105.
3. Azərbaycan Respublikası Dövlət Arxiv. F. 895, siy. 1, iş. I, vər. 5-10.
4. "Azərbaycan" qəzeti, 9 dekabr 1918-ci il.
5. "Azərbaycan" qəzeti, 7 dekabr 2013-cü il.
6. "Azərbaycan Demokratik Cümhuriyyəti". Bakı, 1993.
7. "Azərbaycan tarixi". Bakı, 1994.
8. Azərbaycanın Rusiya ilə birləşdirilməsi və onun mütərəqqi iqtisadi və mədəni nəticələri (XIX-XX əsrin əvvəlləri). Bakı, 1956.
9. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild, Bakı, 2005; II cild, Bakı, 2005.
10. Алибеков И. Елизаветпольские кровавые дни перед судом общества. Тифлис, 1906.
11. Багирова И.И. Политические партии и организации Азербайджана в начале XX века. Баку, 1997.
12. Газета «Баку», 1905, 26 июня.
13. Газета «Баку», 1906, 2 марта.
14. Газета «Баку», 1906, 5 марта.
15. Газета «Баку», 1906, 6 марта.
16. Газета «Баку», 1906, 24 мая.
17. Газета «Баку», 1906, 21 ноября.
18. Газета «Баку», 1906, 22 ноября.

19. Baykara H. Azərbaycan istiqlal mübarizəsi. Bakı, 1992.
20. Гатагова Л.С. Кавказ после Кавказской войны: этно-конфликтный аспект. Россия и Кавказ сквозь два столетия. М., 2001.
21. Государственный Архив Политических Партий и Общественных Движений Азербайджанской Республики (ГАППОДАР): ф. 276, оп. 8, д.11.
22. ГАППОДАР: ф.276, оп. 8, д.217, 231, 256.
23. ГАППОДАР: ф.456, оп.10, д. 109.
24. Дашинаки (Из материалов департамента полиции). Баку, 1990.
25. Çıraqzadə V. İstiqlal yollarında. B.:Azərnəşr, 1992. 82 s.
26. Fətullayev Ş. Gəncə abidələri. Bakı, 1969. 100 s.
27. Hammel U. Die Deutschen von Tiflis. In: Georgica. Bd. 20, 1997, p. 35–43.
28. Gəncə: Tarixi oçerk. Bakı, 1994. 152 s.
29. Ibragimov N.A. Heimat in der Fremde. Der Deutsche Einfluß auf die Entwicklung Aserbaidschans. Mainz, 1997. p. 19-24.
30. Исмаилов М.А. Капитализм в сельском хозяйстве Азербайджана на исходе XIX – в начале XX в., Баку, 1964. «Кавказский Статистический комитет». Е. Кондратенко. 1886.
31. Ибрагимов З. Революция 1905-1907 гг. в Азербайджане. Баку, 1955.
32. Искендеров А.Г. Классовая структура городского и сельского населения Азербайджана в первой трети XIX века. Баку, 1987.

33. Исмаил-Заде Д.И. И.И.Воронцов - Дашков. Наместник Кавказский. Россия и Кавказ: сквозь два столетия М., 2001.
34. Исмаилзаде Д.И. Русское крестианство в Закавказье (30-ые годы XIX начала XX повелению, сенатором Кузьминским ревизии города Баку и Бакинской губернии. Баку, 1906.
35. «Кавказский календарь на 1887 год». с. 197-203.
36. «Кавказский календарь на 1881 год». Пространство и население Кавказского Наместничества. с. 22.
37. Каземзаде Ф. Борьба за Закавказье (1917-1921). Литературный Азербайджан, 1993, № 1-2.
38. Казум-бек. Восстание в Гяндже. Воспоминания о событиях 1920 года. «Эхо», 12 января 2005 г.
39. Məmmədov X. Azərbaycan milli hərəkatı 1875-1918-ci illər. Bakı, 1996.
40. Mustafa N. Fətəli xan Xoyski. "Xalq" qəzeti, 25 may, 2002.
41. «Первая всеобщая перепись населения Российской Империи 1897 г.».
42. Qəhrəmanlı N. Nəsib bəy Nümunəsi. Bakı, 2008.
43. Полонский Л. «Сименс» на Кавказе. Документальное повествование. Баку, 1995. с. 23-29.
44. Rüstəmli A. Ədəbi istiqlalımız. Bakı, 2004. s. 23.
45. Rzalı R. "Azərbaycan" qəzeti. Bakı, 2009, 26 iyun, s. 9.
46. Süleymanov M. Eşitdiklərim, oxuduqlarım, gör-düklərim. Bakı, 1987. s. 317.
47. Şeyxzamanlı N. Azərbaycan istiqlal mücadiləsi xatirələri. Bakı, 1997. 160 s.
48. Şüküroğlu L. Cümhuriyyət Hökuməti repressiya məngənəsində. Bakı, 2000.
49. Cuvarlinski R Bir nəsildən tarixə töhfə. Gəncə: Elm, 2018, s. 153.
50. Тифлис, типография Главного Управления Наместника Кавказского. 1880.
51. Hacıyev H. İstiqlalın əzablı yolu. Bakı, Azərnəşr, 1996. 168 s.
52. Həsənov M. Qərib məzarlar (Fransa). 2016. 120 s.
53. İsmayılov R. Məvariyi-Qafqazın elanı istiqlalı. "Azərbaycan tarixi" kitabı. Bakı, Azərnəşr, 1993. s. 124-141.
54. Qasimli M., Hüseynova E. Azərbaycanın xarici işlər nazirləri. Bakı, Mütərcim, 2003.
55. Qasimli M., Hüseynov C. Azərbaycanın baş nazirləri. Bakı, 2005.
56. Qurban T. Dönməzlik. Bakı, Şirvannəşr, 1997. 114 s.
57. Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası. Bakı, Elm, 1990. 94 s.
58. Nəzirli Ş. Cümhuriyyət generalları. Bakı, Hərbi nəşriyyat, 1995. 212 s.
59. Rəfiyev B. Aysberqin sualtı hissəsi. Bakı, Azərnəşr, 1995. 54 s.
60. Rüstəmova S. Azərbaycan Parlamenti necə yarandı? "Azərbaycan" qəzeti, 2013-cü il 7 dekabr, s. 1, 2.
61. Seyidzadə D. Azərbaycan XX əsrin əvvəllərində: Müstəqilliyə aparan yollar. Bakı, 1998. 254 s.
62. Сеидзаде Д.Б. Азербайджанские депутаты в Государственной Думе России. Баку, 1991.

63. Tahirzadə Ə. Tiflis müsəlman qəbiristanlığında məzarüstü abidələr kompleksi. Mən bəşər dostu bir insanam. Bakı: Apostrof, 2012, s. 107-118.
64. Hasanov S.L., Hasanov E.L. Applied features of comparative technical, sociological investigation of historical and contemporary heritage of Azerbaijan. International Scientific Journal Theoretical and Applied Science, 2018, № 01 (57), p. 9-16.
65. Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı, 2007. s. 211.
66. Ziyadxanov A. Azərbaycan. Bakı, 1993.
67. Зейналова С.М. Немецкие колонии в Азербайджане: 1919-1941 годы. Баку, 2002. с. 33-42, 49-51.

MÜNDƏRİCAT

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı	7
2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı	11
Azərbaycan Respublikası Gəncə şəhər icra Hakimiyyəti başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı	13
Ön Söz	20
Yelizavetpol (Gəncə) quberniyası	29
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi, İstiqlal Bəyannaməsi və Milli Şura	36
Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü ..	51
Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədən və Gəncə Quberniyasından olan hökumət nümayəndələri və parlament üzvləri	73
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Gəncədən olan dövlət xadimlərinin iştirakı.....	312
Nəticə	338
İstifadə edilmiş mənbə və ədəbiyyatlar	344

Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniya-sundan olan dövlət xadimləri. Gəncə, 2018. 350 səh.

Texniki redaktorlar: *Fərhad Mirzəyev*

Nailə Hacıyeva

Kompüter yiğimi: *İlhamə Cəfərova*

Kompüter dizayneri: *Mehriban Səmədova*

Korrektor: *Təranə Verdiyeva*

Yığılmağa verilmişdir: 04.04.2018

Çapa imzalanmışdır: 11.04.2018

Kağızin formatı: 60x90, 1/16

Uçot nəşr vərəqi: 21.9

Tirajı: 300

AMEA Gəncə Bölməsi,
Heydər Əliyev prospekti, 419

Ar 2018
1410

